



# Mukəddəs Kitab

Təwrat 19-ķisim

«Zəbur»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Təwrat 19-kisim

## «Zəbur»

(Təwrat kisimliri boyiqə hesabliqanda 19-kisim)

### Kirix söz

Hərmətlik okurmənlər qolunglardıki uxbu kitab «Zəbur»ning ibraniy tilidiki namei «Mizmor», yəni «mədhiyilər»dur. Biz kitabnı xundak atışakmu bolidu. Zəburnı pəyojəmbər Dawut padixah yazojan, dəp կարalmakta. Əmaliyəttə, tooprısını eytsək, «Zəbur»ning baxlinix kismi Dawut pəyojəmbər təripidin (miladiyədin ilgiriki 1000 yil ətrapida) yezilojan. «Zəbur»ning 150 küyi iqidiki mawzuların kariqanda, 73 küy Dawut təripidin yezilojanlıkı kərsitilidü. «Təwrat»ning tarixiy kisimlirida kərsitilixi boyiqə, Dawut pəyojəmbər Israilning hakimliri arisida birinqi bolup həlkning «mukəddəs qedir»diki ibaditigə yardımçı həm təngkəxqi bolsun dəp, birnəqqə hor həm saz eməklirini təxkilligən. Uning elümidiñ keyin muxu hor eməkliri Sulayman padixah kurojan mukəddəs ibadəthanidimu hizmitini dawamlaxturdi. Biz həzriti Dawutni ezi həm baxkilar yazojan ibadət xeir-nahxiliridin «ibadəthanidiki ibadət kılıqluqilar, horqilar, sazqilar həm ayrim ibadət kılıdiqanlarnı muxulardın paydilansun» degən məksətə bolup, toplaxka baxliojan desək, ehtimaloja yekin bolsa kerək.

Xunga «Zəbur»diki səzlərning kəpinqisi insanning Hudaşa eytən səzləri, əlwəttə. Ixinimizki, Huda muxu səzlərgə kulak selip, bu dualarnı ijabət kılıqan, ularni köbul kılıqan; xuningdək U Əz Mükəddəs Rohining təsirləndürüxi bilən ipadıləngən bu dua-mədhiyilərni bizning mənggülük mənpəətimiz üçün hatirilətküzən. Xunga ularning səzləri hərbir məmin bəndə üçün tolimu nopuzluk, tolimu kimmətliktur. Bu nuktini Təwrattiki keyinkı pəyojəmbərlərdin kergili bolidu; Yəxaya, Yərəmiya, Daniyal, Zəkəriya katarlık pəyojəmbərlər «Zəbur»diki səzlərni tiləja elip, ez bexarətliri iqigə kirgiżidü. Injiloja kolsək, Əysə Məsih, həm uning rosulları Zəburdiki səzlərni kəp ketim nəkəl kəltüridü.

Zəbur pəkət insan Hudaşa eytən səzlərni eż iqigə elipla կalmaydu; okurmənlər kəriduki, Dawut katarlık bu iħlasmənlərning dualiri otturisida Huda Əzi ularning gepini bəlüwetip wəhiy beridu yaki ular arkılık baxkilaroqa bexarət kılıdu. Zəburda pütkül insaniyətkə karitilip məlum həkikətlərni elan kılıqan bayanlar bar (alayluk, 1-küy, 11-küy); Hudanıñ insanoqa bərgən əmr-yolyoruklari bar (məsilən, 37-küy). Hudanıñ mehribanlılığı, kəqürüm kılıqanlılığı, kütküzəqanlılığı həm muhəbbətlilik tabiiiti toqıruluk kəp guvahalar bar (məsilən, 23-, 32-, 33-, 34-küy); biwasitə berilgən wəhiy (məsilən, 2-, 18-, 22-, 69-küy); padixahning toyi üçün bir dua (45-küy); kəqürüm-məçəpərat tiləydiojan (məsilən, 38-, 51-küy), mədet tiləydiojan (məsilən, 3-, 4-, 5-küy), tutuk һalda eytilojan (77-küy), ojeriblik-yaloquzlukta eytilojan (88-küy), bax կaymukturulojan һalda eytilojan (60-küy), huxallıqtın iqigə patmiojan һalda eytilojan (20-, 33-, 96-küy) dualarmu bar. Okurmənlərdin Hudadin əymenip Uni izdигənlərning կalbidə nemigə hajətmən bolsa, ulardiki dərd-ələmlər yaki huxallıqning Zəburdiki səzlərdə əks ətkənlikini yaki ipadıləngənlilikini baykiyalaydu.

## «Zəbur»

Yukarıda Zəburdiki wəhiylik məzmunu tiloja elip əttük, Uningdiki kəp bexarətlər Hudanıng həzriti İbrahimə: «**Sən arkılık yər yüzdidi barlıq əl-yurtlar bəht tapidu**» («Yar.» 12-bab) degən wədisi boyiqə, Əz xəpkitining Israil həlkı arkılık barlıq insanoja yətküzüldiojanlığını aldin'ala kərsitudu. Xuningdək, bu «barlıq əl-yurtlar»oja bolovan bəhtning «büyük Dawutning tehimu büyük oğlu» bolovan Kütközələqi Məsih arkılık, yəni Uning əmri, əlumi, tirlip Hudanıng ong kol təripida oltruxka kətürüldiojanlığı, xuningdək Uning bu dunyoşa kayta kelidiojanlıkı kəp qetim bexarət kılınıdu; bolupmu 16-, 18-, 22-, 24-, 40-, 45-, 69-, 72-, 80-, 89-, 95-, 96-, 98-, 100-, 110-, 112- («mukəmməl adəm» toorluluk), 118-, 132-, 146-, 148-, həm 150-küy arkılık kərsitilidu; yənə baxka küylər arkılıkmu wasitilik kərsitilidu.

Həzriti Dawuttin baxka, Zəburdiki yazoquqlar ez ismiliyini bizgə eytidü; Musanıng bir küyi bar (90-küy); həzriti Sulaymannıng ikkisi bar (72-, 127-küy). Həzriti Asafning on ikkisi, Əzralık həzriti Həmənnıng biri, Əzralık həzriti Etanning biri, həm ismi naməlum «Korahning oğulları üçün yezilojan» on ikkisi bar. Ahirkədikilər, xübhisizki, ibadəthanidiki Korahning oğullarının təxkil tapşan bir hor əmikining eytixi üçün yezilojan (Təwrat, «2Tar.» 9-babni kerüng). Qalajan küçülərning beşida köyulojan isimlər yok; xübhisizki, bəziləri Dawutning əsərləri, bəziləri əməs; eniç turuptuki, bəziləri Israil həlkı Babilə Hudanıng jazası bolovan əsirliktin (sürgün boluxtin) azad bolovanın keyin yezilojan. Demək, həzriti Dawuttin 400 nəqqə yil keyin yezilojan.

«Zəbur» hərkəndək wakıt, pəyt, əhwal həm hərhil adəmgə uyğun kelidiojan 150 ibadət, təxəkkür eytix, mədhiyə həm dualar toplimisidur. Bular yənə bəx «bələk»kə, yəni 1-41, 42-72, 73-89, 90-106, 107-150-küylərgə bəlünən. Alımlarning pikriqə, bu bəx bəlüm hilμuhil wakıt həm yərlərdə toplanıjan, ahirdə Hudanıng iradisi boyiqə naməlum bir kol astıda (Amannısahan 12 mukəmməl toplıqandək) bir tomoja yioqılıjan.

«Zəbur» əslidə ibraniy tilidiki «Zamar» degən səz bolup, ərəb tili arkılık uyoqur tiloja kirgən. «Zamar» — «nəəqmə-nawa eytix», yəni «saz qelip nahxa eytix» degən mənidə. Xunga «Zəbur»diki hərbir kuy əzığə has muzika bilən yezilojan. Həmmigə Kədir Hudanıng tegiğə yetip bolmaydiojan iradisi boyiqə bu əsliy muzika yokap kətti; lekin xuningoşa ming xükriki, xeirlarning bizgə zərür bolovan, adəmni ilhamlanduridiojan səzləri bizgə kəldi. «Zəbur» məyli əyasi tiloja tərjimə kılinsun, wakıtning ətüxi bilən xu tilda səzlixdiojan millət arisidiki Hudanıng məmən bəndiləri bu tərjimə səzlərini əzığə has bolovan xeiriyyə xəkilgə kəltürüp, əzığə has bolovan muzikiqə təngxiyələydi, xunglaxka hərkəysi millətlər «Zəbur»ni «əzining» kılıp kəlgən. Məsilən, inglizqidə bolsa hərbir kūyning «ahanglıq nusha»si bar, bəzilərning ondin artuk nushisi bar.

«Zəbur» ibraniy tilining «xeir xəkli» yaki «qaqma xeir xəkli»də yezilojan. Bu tərjimimizdə biz «məninin toorlilik»ni birinqi orunuqa koyduk, «xeiriyyə xəkildə elix»ni nixan kilmidük, xundak ipadıləxkə əslimiz ajizlik kılıdu. Huda buyrusu kəlgüsində xeiriyyə jəhəttin bizdən talantlık adəm muxundak ixka əzini atisun. Xundaq deginimiz bilən, lekin biz ibraniy tilidiki «xeiriyyət xəkli»ni asasıy jəhəttin saklaxka tirixtük. Baxka kitabta deginimizdək, ibraniy xeiriyyitidə misralar bəzidə «parallel», bəzidə üq misralıq yezildi. Bir kuplettiki hərbir misraning ohxap ketidiojan yaki selixturma bolidiojan temisi bar. Məsilən: —

«U bizgə gunahlırimizə qarita muamilidə bolovan əməs,  
Bizgə əkbəhəliklirimizə qarita tegixlikini yandurojan əməs» (103:10)

## «Zəbur»

Bəzi waktılarda ikkinqi misra birinqi misraning mənisini kengəytidu yaki təkitləydu: —

«**Pərvərdigar Əzigə nida kılqanlarning həmmisigə yekindur,**  
**Əzigə həkikəttə nida kılqanlarning həmmisigə yekindur» (145:18).**

Yənə bəzidə ikkinqi misra birinqi misraning mənisini toluklax rolini oynaydu: —

«**Mening jenim Sanga qing qaplixip mangidu,**  
**Sening ong қolung meni yəliməktə» (63:8)**

Bəzi wakıttı ayət üq misralık bolidu: —

«**Qünki mana düxmənliring, i Pərvərdigar,**  
**Mana düxmənliring yokılıdu;**  
**Barlıq, əbəhlik kılqauqlar tiripirən kiliwetiliidu!» (92:9)**

Dunyaning bəhtigə yarixa, nuroqun tillaroqa tərjimə kılıx mumkin bolmaydiqan wəzinlik yaki əpiyəlik xeirdək bolmioqan bu hil xeiriyyətni tərjimə kılqılı bolidu.

Biz imkaniyyətning bariqə tərjimizimdə ibraniy tilidiki «parallel» (ikki misralık) xeiriyyə xəkilni wə tekistning əsliy mənisini sakłaxka tirixtuk. Ibraniy tilidiki «Huda»ni ipadiləydiqan səzlərni mundaqaldık: —

«Əlohim» — «Huda»  
«Əl» — «Təngri» yaki «ilah»  
«Yaḥwəḥ» («Yəhōwāḥ») — «Pərvərdigar»  
«Yaḥ» (Yaḥwəḥ»ning kışka ipadisi) — «Yaḥ»  
«Adonay» — «Rəb»

Tərjimə hizmitimizdə, alımlarning «Zəbur»ning tekistining mənisi toopluluk pikirlirining bizningki bilən gəwdilik pərkələngən yərliri bolsa, biz axu baxka hil tərjimisini izahlaşka tirixtuk. Əgər baxka hil muhim tərjimisini etibarımızning sırtida qalduroqan bolsak, okurmənlərdin əpu soraymız.

Tərjimə hizmətlirimizdə biz ibraniy tilidiki alımlarning tətkikliridin, bolupmu «Doktor Derik Kidner» həm «Doktor Mihael Wilkok»larning əsərliridin paydilanduk. Biz yənə 1920-yilları Kəxkərdə ixləngən uyqurqə nushisidin həm hənzuqə (1911-yılındıki «Hehebən») «Mukəddəs Kitab» nushisidin kəp paydilanduk.

Hərbir okurmənning aldamqılıkka tolojan muxu dunyada Hudanıng yoli boyiqə tüz-tooja mengixi üqün, həm uningdiki xadlıq wə nijatlıq-kutkuzuxlarnı tepip igə bolux üçün, Huda ularoğa Əz Zəburi arkılık bəht, ilham həm barlıq kerək bolojan mədətlərni bərgəy!

Amin!

## «Zəbur»

**Izahat:** — Zəburda təwəndiki alahidə səz-ibarilər kəp uqrayıdu: —

«Selah» — bəlkim küyni qalojan waqtida muzikidiki bir «pauza»ni kərsitixi mumkin; xuning bilən uning: — «Tohta, oylan!» degən mənini bildürüxi mumkin.

«Maskıl» — mənisi bizgə naməlum, bəlkim «tərbiyilik» yaki «mahirlik» bilən eytilsun» degən mənidə boluxi mumkin.

«Mihtam» — bəzi alımlarning pəriziqə «ünsiz dua», yaki «yoxurun gəhər» degən mənidə.

«Təhtisara» — əlgüqilərning rohlıri kiyamat künini kütidiqan jay (ibraniy tilida «xeol» degən səz).

**Izahat:** — tekisttə kül rəng bilən elinojan səzlər əyni ibraniy tekisttə uqrımaydu, pəkətla uyoyurqə tekistimiz rawanraq okulsun üçün, tərjimanlar təripidin қoxulqan sezlərdin ibarət. Məsilən, 2-küy, 7-ayəttiki «... Ərxtiki ...» degən səz əyni tekisttə yok.

**Izahat:** — yənə təkrarlaymızki, kirix səz, mawzu, izahatlar wə ahirki қoxumqə səzlərni, okurmənlərgə yardımı bolsun üçün dəp қoxumqə kıldıq. Ular Mukəddəs Kitabning əsliy tekist-ayətlirining bir əbseni əməs.



# Zəbur

## Birinqi Bəlüm 1-küy Itaətmənə adəmning bəhti

**1** <sup>1</sup>Rəzillərning gepi boyiqə mangmaydiojan,  
Gunahkarlarning yolidə turmaydiojan,

Məshira kılçouqining ornda olturmaydiojan adəm bəht tapur!

<sup>2</sup> Uning hursənlikı pəkət Pərwərdigarning təwrat-kanunidilidur;  
U Pərwərdigarning kanunini keqə-kündüz seçinip oylaydu.

<sup>3</sup> U huddi erik boyioja tikilgən,  
Əz paslıda mewisini beridiojan,  
Yopurmaklırları solaxmaydiojan dərəhtəktür;  
U nemila kilsa ronaq tapıdu..

<sup>4</sup> Rəzil adəmlər bolsa undak bolmas;  
Ular huddi xamal uquruwətkən tozandəktür.

<sup>5</sup> Xuning üçün rəzillər sorak künidə tik turalmayıdu,  
Gunahkarlar həkkaniylarning jamaitidə həq bexini kətürüp turalmayıdu.

<sup>6</sup> Qünki Pərwərdigar həkkaniylarning yolını kengligə pükkən;  
Rəzillərning yoli bolsa yokılıdu.

## 2-küy Hudanıng Məsihi barlıq əllərni idarə kılıdu

**2** <sup>1</sup>Əllər nemixkə quşan salıdu?

<sup>2</sup> Nemə üçün həlkələr bikardin-bikar suyişət oylaydu?

<sup>3</sup> Dunyadiki padixahalar sapka tiziliп,  
Əməldarlar kara niyat aylıxiп,  
Pərwərdigar wə Uning Məsihi bilən қарxilixip: —

<sup>4</sup> «Ularning qəklimilirini qərüwetəyli,  
Ularning asarətlirini buzup taxlaylı!» — deyixidu.

<sup>5</sup> Asmando olturoquqı kılıdu,  
Rəb ularnı mazaq kılıdu;

<sup>1:1</sup> Zəb. 26:4-5; Pənd. 1:10, 15; 4:14, 15; 1Kor. 15:33; Əf. 5:11

<sup>1:2</sup> Kan. 6:6-9; 17:19; Yə. 1:8; Zəb. 11:21; 119:1

<sup>1:3</sup> «U nemila kilsa ronaq tapıdu» — bu yərdiki «u», Hudanıng yolidə mangidiojan adəmlərni kərsitidu.

<sup>1:3</sup> Yər. 17:8

<sup>1:4</sup> Ayup 21:18; Zəb. 35:5; Yəx. 17:13; 29:5; Hox. 13:3

<sup>2:1</sup> «Əllər nemixkə quşan salıdu?» — Zəburdiki küylərdə, «əllər» yaki «yat əllər» bolsa, Israil həlkidin baxka hərbir həlk-millətni kərsitidu.

<sup>2:1</sup> Ros. 4:25

<sup>2:2</sup> «Pərwərdigar wə Uning Məsihi» — «Məsih» muxu yərdə, kona bir ərp-adətkə karitilojan. Təwərrattiki bəlgilimidə, yengi padixah tiklinix murasımında bexioja puraklıq zəytun meyi kuyulatti. Bu «məsih kılıx» («məsihləx») dəp atalojan. «Yəxaya» kitab, 61-babta «məsih kılıx» deyə sez bolsa, kelidiqan Kütküzəsəquning wujudioja may əməs, bəlki Müqəddəs Roh kuyulidiojanlılığını kərsitidu. Muxu ayəttimu oxhaxla, «Məsih» Müqəddəs Roh bilən «məsih kılınojan adəm»ni kərsitidu.

<sup>2:3</sup> «Ularning qəklimilirini qərüwetəyli, Ularning asarətlirini buzup taxlaylı!» — «Ular» «Huda wə Uning Məsihi»ni kərsitidu.

# «Zəbur»

<sup>5</sup> Həm aqqıkıda ularoqa sezləp,  
Kələri bilən ularni wəhimigə selip: —  
<sup>6</sup> «Əzüm bolsam Zionda, yəni mukəddəs teoqimda,  
Əzüm məsih kılıqan padixaḥni tiklidim»..

## Huda təyinligən Məsih-Padixaḥ söz қılıdu

<sup>7</sup> «Mən ərxtiki pərmanni jakarlaymənki,  
Pərwərdigar manga: —  
«Sən Mening oqlum;  
Əzüm seni bugünkü kündə tuquldurdum;  
<sup>8</sup> Məndin sora, Mən sanga miras boluxka əllərni,  
Təəllükung boluxka yər yüzini qət-qətlirigiqə berimən;  
<sup>9</sup> Sən təmür tayak bilən ularni bitqit kiliwetisən;  
Sapal qinini kukum-talqan kılıqandək, sən ularni parə-parə kiliwetisən» — dedi..  
<sup>10</sup> Əmdi, həy padixaḥlar, əkildar bolunglar!  
Jahandiki sorakqılar sawak elinglar;  
<sup>11</sup> Pərwərdigardin қorķux bilən uning hizmitidə bolunglar;  
Titrək iqidə huxallininglar!  
<sup>12</sup> Ooqulning oqəzipining kozopalmaslıki üçün,  
Uni səyünglər;  
Qünki uning oqəzipi səlla կaynisa,  
Yolunglardila һalak bolisilər;  
Uningoja tayanojanlar nəkədər bəhtliktur!..

## 3-küy Səhərdiki dua

### 3<sup>1</sup> Dawut ez oqlı Abxalomdin կeqip yürgən künlərdə yazojan kuy: —

I Pərwərdigar, meni kistawatkanlar nəkədər kəpiyip kətkən,  
Mən bilən қarxilixivatkanlar nemidegən kəp!

<sup>2</sup> Nuroqunlar mən tooqruluk: —  
«Hudadin uningoja heq nijat yoktur!» deyixiwatidu.  
Selah!.

<sup>3</sup> Bırak Sən, i Pərwərdigar, ətrapimdiki қalqandursən;

<sup>2:6</sup> «Zion.., yəni mukəddəs teoqim..» — «Zion teoqi» Yerusalem wə mukəddəs ibadəthana bu taq üstigə kurulojan. «Zion» (yakı «Sion») əslidi «kerünərlilik» degen mənida. U Hudaning Əz həlkigə himaya bolovanlıqıja simvol klininidu. «Əzüm məsih kılıqan padixaḥni tiklidim» — yüksəridiki 2-ayəttiki, «Məsih» tooprısidiki izahətni kərüng.

<sup>2:7</sup> Ros. 13:33; Ibr. 1:5; 5:5

<sup>2:8</sup> Zəb. 22:27; 72:8

<sup>2:9</sup> «Sən təmür tayak bilən ularni bitqit kiliwetisən» — yaki: «Sən təmür tayak bilən ularni baxkurusən».

<sup>2:9</sup> Wah. 2:27; 19:15

<sup>2:11</sup> «Titrək iqidə huxallininglar!» — baxka birhil tərjimisi: «titrək iqidə yaxanglar!».

<sup>2:12</sup> «Uni Ooqulni səyünglər» — buning mənisi bəlkim «Hudaning oqlı bilən aplixiwingələr». «Qünki uning oqəzipi səlla կaynisa...» — yənə birhil tərjimisi «Qünki uning oqəzipi tezla kəzənilidu...».

<sup>2:12</sup> Zəb. 34:8; Pand. 16:20; Yəx. 30:18; Yər. 17:7; Rim. 9:33; 10:11; 1Pet. 2:6

<sup>3:1</sup> «Dawut ez oqlı Abxalomdin կeqip yürgən künlərdə...» — muxu wəkə, «2Sam.» 15-18-babta hatirləngən.

<sup>3:1</sup> 2Sam. 15,16,17,18

<sup>3:2</sup> «Hudadin uningoja heq nijat yokturl!» — demisəkmə, «nijat» («Hudadin kəlgən») kutkuzux» deyənni bildüridu. «Selah» — muxu sez bəlkim kuy qalqan waktida muzikidiki bir «pauza»ni körsətixi mumkin; xuning bilən uning: — «Tohta, oylan!» degen iması boluxi mumkin.

Xan-xəripim həm beximni yelígüqidursən!

<sup>4</sup> Awazim bilən mən Pərvərdigarə nida kılımən,  
U muğaddəs teqidin ijabət beridu.

Selah.

<sup>5</sup> Mən bolsam yattim, uhlidim;  
Oyojandim, qünki Pərvərdigar manga yar-yelək bolidu.

<sup>6</sup> Meni körxap səp tüzgən tümənligən adəmlər bolsimu,  
Mən ulardin körkəymən!

<sup>7</sup> I Pərvərdigar, ornungdin tur!

Meni kutkuz, i Hudayım!

Mening barlıq düxmənlirimning təstikigə salqaysən;

Rəzillərning qixlirini qekiwətkəysən!

<sup>8</sup> Nijatlıq bolsa Pərvərdigardindur;  
Bərikiting Əz həlkinqdə bolsun!

Selah!.

## 4-küy Keqidiki dua

**4** <sup>1</sup> Nəşəmiqilərning bexioğa tapxurulup, tarlıq sazlar bilən okulsun dəp, Dawut yazojan küy. —

Mən nida kıləjinimda, manga jawab bərgəysən,  
I manga həkkəniyilikim ata kıləquqi Huda!  
Besim astida kələjanda Sən meni kəngriqiliykə qıqarding;

Manga mehîr-xəpkət kərsitip, duayimni anglı!

<sup>2</sup> I insan balılırı, silər menin xan-xəripimni қaqañoqıqə ahənətkə kəldurisilər?

Қaqañoqıqə bılıhdilikni seyüp,

Yalqanni izdəp yürisilər?

Selah..

<sup>3</sup> Bırak xuni bilip köyunglarki,

Parwərdigar iħlasmanlarni Əzigə has kıləjan;

Mən Uningoğa nida kıləjinimda, Pərvərdigar anglaydu.

<sup>4</sup> Aqqıqinglara berilip, gunah kilmanglar;

Əz ornunglarda yetip, kəlbinqarda qongkur oylinip,

Süküt kilinglər.

Selah..

<sup>3:3</sup> «Xan-xəripim həm beximni yelígüqidursən!» — «mening xan-xəripim» deqən ibarə ikki bislik söz bolup, bəlkim: (1) Dawutun mədhiyisining temisi Huda Əzidur; (2) Hudanıng Dawutunıq ez Hudasi bolojanlığı, bu nəhayiti pəhirilik, xərapılık ixtur, deqən ikki mənini bildürüxi mumkin.

<sup>3:5</sup> Zəb. 4:8

<sup>3:6</sup> Zəb. 27:3

<sup>3:8</sup> Pənd. 21:31; Yəx. 43:11; Yər. 3:23; Hox. 13:4; Wəh. 7:10; 19:1

<sup>4:1</sup> «Nəşəmiqilərning bexi» — yaki «Bax sazqi». Dawut ibadəthanida eżining həm baxxılarning küylirini okux üçün mahsus horqlar həm sazqılları orunlaştıroqan. Muxu yordiki «bax sazqi» xübhəsizki xularını baxxuridoqan adəmni kərsitidü. Dawut bax sazqining muxu küçini əz muzikisi bilən ibadəthanida okuxunu orunlaştıran bolsa kerək. «I manga həkkəniyilik ata kıləquqi Huda!» — ibraniy tilidə: «İ həkkəniyilikimning Hudasi!». Baxxā birhil tərjimi: «İ mən üçün adalətni sorioquqi Huda!»

<sup>4:2</sup> «Kaqanoqıqə bılıhdilikni seyüp, yalqanni izdəp yürisilər?» — bu ayət bəlkim «yalojan ilah»lar, yəni butlar toorfuluk eytılıqan. Səzligüqining «mening xan-xəripim» deqini bolsa, Hudadur. Muxu adəmlər uni seyüp, uni izdəxninq ornidə butlarnı idəydi.

<sup>4:4</sup> Əf. 4:26

# «Zəbur»

<sup>5</sup> Həkəkaniylik bilən kurbanlıqlarnı kilinglar,  
Wə Pərvərdigar oja tayininglar.  
<sup>6</sup> Kəp həlk; — «Kim bizgə yahxılık kərsitəlisun?» — dəp sorimakta;  
Jamalingning nuri üstimizgə qüxsun, i Pərvərdigar!  
<sup>7</sup> Axlıq wə yengi xarablı molqılıq bolonlarning huxallılıq idinmu,  
Mening kəlbimni bəkrək huxallılıqka toldurdung.  
<sup>8</sup> Mən yatay, həm hatırjəmlikdə uhliwalay;  
Qünki meni bihətərlikdə yaxatquqi pəkətlə Sən, i Pərvərdigar!

## 5-küy Səhərdiki ümid

**5**<sup>1</sup> Nəoymiqilərning bexioja tapxurulup, nəylər bilən okulsun dəp, Dawut yazojan kuy: —

Mening səzlimingə kulaq salojaysən, i Pərvərdigar,  
Mening ahlirimoja kəngül bəlgəysən.

<sup>2</sup> Kötürən pəryadlırimni angla, mening Padixahım, mening Hudayim,  
Qünki sangila dua kılımən.

<sup>3</sup> I Pərvərdigar, səhərdə Sən awazimni anglaysən;  
Mən səhərdə eżümni Sanga қaritimən,  
Yukirişə kez tikimən..

<sup>4</sup> Qünki Sən rəzilliktin huzur aloquqi ilah əməsdursən;  
Yamanlıq hərgiz Sən bilən billə turmaydu.

<sup>5</sup> Poqi-təkəbburlar kəzüng alidda turalmayıdu;  
Kəbihlik kıləquqılarning həmmisi Sanga yirginqliktur.

<sup>6</sup> Yalojan səzligüqilərning həmmisini һalak kılısan;  
Pərvərdigar қanhor, aldamqi kixilərgə nəprət kılur.

<sup>7</sup> Bırak mən bolsam, mehri-xəpkitingning kəngriqiliqidin əyüngə kirimən;  
Sanga bolojan əyminixtin mukəddəs ibadəthanangoja қarap səjdə kılımən;

<sup>8</sup> Meni eq kərgənlər tüpəylidin Əz həkəkaniylikdə bilən meni yetəkligəysən, i Pərvərdigar;  
Yolungni aldimda tüz kılıqın.

<sup>9</sup> Qünki ularning aqzıda həqkandaq səmimiylilik yoktur;  
Ularning iqliki dunyasi bolsa pasıqliktur,  
Ularning galları eqilojan қəbridək sesiklər,  
Ular tili bilən huxamət kiliwati.

<sup>10</sup> Ularning gunahını bekitkəysən, i Huda;  
Ular eż pilanlırlı bilən ezliri mollak atsun;  
Ularnı ezlirinin nuroqunlioqan itaətsizlikliri bilən həydəp qıkarəqəysən;  
Qünki ular Sanga asiylik kıldı.

<sup>11</sup> Xundak қılçında Sanga tayanojanlarning həmmisi xadlinidu;  
Ular mənggü xadlıq bilən təntənə kılıdu;

<sup>4:5</sup> Kan. 33:19; Zəb. 51:16-19

<sup>4:8</sup> Law. 26:5; Kan. 12:10; 33:28; Zəb. 3:6

<sup>5:3</sup> «I Pərvərdigar, səhərdə Sən awazimni anglaysən;...» — «səhərdə» degən səzə karap bəzi alımlar 3-, 4- həm 5-küylər, Dawutning Abxalomdin keşiq jəryanidiki üç kün iqidiki duaları, dəp karaydu (3-küydə «kəq» həm «səhər» bar, 4-də bolsa «kəq», 5-də «səhər» bar).

<sup>5:9</sup> Zəb. 12:2-3; 36:1-3; 52:2; 62:4; Rim. 3:13

<sup>5:10</sup> Zəb. 7:14-15; 9:15-16; 35:7-8; 59:12

## «Zəbur»

Sən ularni köçdaysən;  
Sening namingni seygənlər seningdin yayraydu.  
<sup>12</sup> Qünki Sən, i Pərwərdigar, həkkəniy adəmgə bəht ata kılısən;  
Uni xapaiting bilən қalqan kəbi oraysən.

### 6-küy Kəyəq iqidiki dua

**6**<sup>1</sup> Nəoqmıqilərnin bexioqa tapxurulup, tarlik sazlar həm səkkiz tarlık arfa bilən okulsun dəp,  
Dawut yazojan küy: —  
Pərwərdigar, oğaziping tutkanda meni əyiblimə;  
Kəhrlinq kəlgəndə meni ədəplimə.  
<sup>2</sup> Manga xapaət kılɔjin, i Pərwərdigar, qünki mən zəiplixip kəttim;  
I Pərwərdigar, meni sakaytkın, qünki menin ustihanlırim wəhimigə qüxti..  
<sup>3</sup> Mening jenim dəhxətlik dəkkə-dükkigə qüxti;  
I Pərwərdigar, қaçanojqə xundak bolidu?  
<sup>4</sup> Yenimqə kayt, i Pərwərdigar, jenimni azad kılqaysən,  
Əzgərməs muhəbbiting üçün meni kutkuzojin.  
<sup>5</sup> Qünki elümdə bolsa Sanga seçinixlar yok;  
Təhətisarada kim Sanga təxəkkürlərni eysun?  
<sup>6</sup> Mening uň tartıxlırimdin maqdurum kalmidi;  
Tün boyi orun-kərpəmni kəlqək kılımən;  
Yaxlırim bilən kariwitimni qektürimən.  
<sup>7</sup> Dərdlərdin kəzüm hirəlixip kətti;  
Barlık kükəndilirim tüpəylidin kəzüm kardin qıkıwatidu.  
<sup>8</sup> I kəbihlik kılqoqlular, həmminglər məndin neri bolunglar;  
Qünki Pərwərdigar yioqa awazimni anglidi.  
<sup>9</sup> Pərwərdigar tilawitimni anglidi;  
Pərwərdigar duayimni ijabət kılıdu;  
<sup>10</sup> Düxmənlimning həmmisi yərgə қarap kəlidu, ular zor parakəndiqilikkə duqar bolidu;  
Tuyuksız kəynigə yenip hijaləttə kəlidu.

### 7-küy Huda Əz həkkəniylikini kərsətkəy!

**7**<sup>1-2</sup> Dawutning «Xiggaon»i: — Kux isimlik bir Binyaminlikning sezliri tooruluk eytən küyi:

I Pərwərdigar, menin Hudayim, mən Sanga tayandim;  
Ulardin biri xirdək meni titma-titma kiliwətmisun,  
Kutkuzoqı yoklukdın paydilinip meni eziwətmisun,  
Meni barlık қooqlıqulardın kutkuzojin,

<sup>6:1</sup> «səkkiz tarlık arfa» — baxka bir tərjimisi «səkkiz ənlik küy».

<sup>6:2</sup> Zəb, 38:3

<sup>6:5</sup> «Təhətisarada kim sanga təxəkkürlərni eysun?» — «təhətisara» əlgüqilərning rohları kiyamət künini kütidiojan jay (ibraniy tilida «xeol» deyildi).

<sup>6:8</sup> Mat. 7:23; 25:41; Luk 13:27

# «Zəbur»

Ulardin halas kılɔjin;

<sup>3</sup> I Pərwərdigar Hudayim, əgər kolumna kəbihlik kılɔjan bolsam,  
Əgər xundak kılɔjan bolsam: —

<sup>4</sup> Əgər mən bilən inaқ etküqigə yamanlıq kəyturojan bolsam,  
— (Əksiqə mən bilən bikardin-bikar düxmənləxkənnimü kütkuzdum) —.

<sup>5</sup> — Undakta, düxmən meni koojlap tutuwalsun,  
U jenimni qəyləp yər bilən yəksan kilsun,  
Xəhritimni turprakķa komsun!

<sup>6</sup> I Pərwərdigar, qəziping bilən ornungdin turojin,  
Meni əzgənləarning kəhrigə taşabil turuxka kəddingni rusliojin,  
Wə menin üçün oyqanojin;  
Sən sot wə həkümni bekitkənidingo!

<sup>7</sup> Həlkələrdin bolojan jamaət ətrapingoja olixidu;  
Sən ular üçün pələktiki ornungoja kəytip barojaysən.

<sup>8</sup> Pərwərdigar həlkələrning üstidin həküm qikiridu;  
I Pərwərdigar, eż həkkaniyilikim boyiqə,  
Wə eżümdə bolojan duruslikim boyiqə,  
Manga həküm qıkarqaysən.

<sup>9</sup> Ah, rəzillərning yamanlıki ahirlaxsun!  
Həkkaniy adəmni qing turoquzqaysən;  
I, adəm kələblərini həm iqlirini sinioquqi həkkaniy Huda!.

<sup>10</sup> Mening ķalkınim bolsa,  
Durus niyətlilərni kütkuzojuqi Hudadidur;

<sup>11</sup> Huda adil sotqidur,  
U kün boyi gunahtın rənjiyidiojan İlahetur;

<sup>12</sup> Birsi yaman yolidin yanmisa,  
U ķiliqini biləydu,

Ya okını tartip bətləp koyidu.

<sup>13</sup> Xundak adəmlər üçün U əlüm қorallırını təyyarlıdi;  
U oklirini keydürgüqi ok kıldı.

<sup>14</sup> Mana, muxundak kixilər tolojakta kəbihlik tuoymakqi,  
Uning boyida қalojını yamanlıktur;  
Uning tuoqkını bolsa sahtılıktur..

<sup>15</sup> U bir orini kolap, uni qongkur kıldı;  
U ezi koliojan orioja yiklip qüxti..

<sup>16</sup> Əzininq yamanlıki bexioja kəytip kelidu,  
Əz zorawanlıki bolsa eż üstigə kəytip qüxitidu.

<sup>17</sup> Mən Pərwərdigarnı həkkaniyılıki bilən mədhịyələymən,  
Həmmidin yukarı turoquqi Pərwərdigarning namini yangritip, kүy kılıp eytimən.

**7:1-2** «Dawutning «Xiggaon»i» — «Xiggaon» bəlkim «dolkunluk», «otluk», «axılık bilən» degən mənidə bolup, bu söz künning eytilidiojan ahəngini bildüridu. «Kux isimlik bir Binyaminlikning səzləri» — «Kux» degən kixi toopruluk baxxa həwirimiz yok. Həq bolmığında u Dawutka ziyanxılık kılmakçı bolojan.

**7:4** ... Əksiqə mən bilən bikardin-bikar düxmənləxkənnimü kütkuzdum ....» — baxxa birhil tərjimi: «...Yaki manga azar ķiloquını bikardin-bikar bulıjan bolsam, ...».

**7:7** «Sən ular üçün pələktiki ornungoja kəytip barojaysən» — baxxa birhil tərjimi: «Ularning üstidin həküm sürgin».

**7:9** «Adəm kələblrini həm iqlirini sinioqu» — «iqlirli» degən söz ibranı tilida «berəkliri» deyildi.

**7:9** 1Tar. 28:9; Yər. 11:20; 17:10; 20:12; Wəh. 2:23

**7:14** Ayup 15:35; Yəx. 59:4

**7:15** Ayup 4:8; Zəb. 9:15; 10:2; 35:7-8; 94:13; 119:85; Pənd. 5:22; 26:27; Top. 10:8

## «Zəbur»

### 8-küy

#### Hudaning insan balisioja bolqan uluq pilani

**8**

<sup>1</sup> Nəoymiqilerning bexioja tapxurulup, «Gittif»ta orunlansun dəp, Dawut yazojan kuy: —

I, Oz həywəngni asmanlardinmu yüksiri tikligən Pərwərdigar Rəbbimiz,  
Pütkül yər yüzidə naming xunqə xərəpliktur!.

<sup>2</sup> Oz rəkibliring tüpeylidin,  
Düxmən wə kısasqıllarning aqzını etixkə,  
Bowaklar wə əmgüqılerning aqzidin küq tiklidingsən.

<sup>3</sup> Mən barmaklıringning yasiqını bolqan asmanliringoja,  
Sən məzmut bekitkən ay-yultuzlarqa kariqinimda,

<sup>4</sup> Sən insanni seojinidikənsən,  
Əmdı adəm degən nemə idi?  
Sən uning yenioja keliç yoklaydikənsən,  
İrsan balisi ənqılık nemə idi?.

<sup>5</sup> Qünki Sən uning ornini pərixtılerningkidin azojinə təwən bekittingsən,  
Sən uningça xan-xərəp wə xələrətlərni taj kılıp bərding..

<sup>6</sup> Uni əolungning yasiqanlarını idarə kilişkə tikliding;  
Sən barlıq nərsilərni uning puti astioja қoyqansən,  
<sup>7</sup> Jümlidin barlıq қoy-kalilar,  
Daladiki barlıq janiwarlar,  
<sup>8</sup> Asmandiki uqar-kanatlar,  
Dengizdiki beliklər,  
Dengizlarning yolliridin ətküqılerning barlığını puti astioja қoydung.  
<sup>9</sup> I Pərwərdigar Rəbbimiz, pütkül yər yüzidə naming nemidegən xərəplik-hə!

### 9-küy

#### Huda Oz xəripi həm adalitini kərsətkəy!

**9**

<sup>1</sup> Nəoymiqilerning bexioja tapxurulup, «Mut-Labbən» degən ahəngda okulsun dəp, Dawut yazojan kuy: —

Mən Sən Pərwərdigarnı pütün կəlbim bilən mədhijyələymən;  
Mən Seniñ kılıqan barlıq karamatliringni bayan kılıy;

<sup>2</sup> Mən Səndin huxal bolup xadlinimən;  
Sening namingni nahxa kılıp eytimən, i Həmmidin Aliy!  
<sup>3</sup> Mening düxmənlirimning kəynığa yenixliri bolsa,  
Dəl ularning sening didaring aldida yikılıp, yoklıxidin ibarət bolidu.

<sup>4</sup> Qünki Sən meninq həkkim həm dəwayimni soriding;  
Sən təhtkə olturnup, həkkaniylarqə sotliding.  
<sup>5</sup> Sən əllərgə tənbih berip, rəzillərni һalak қilding;

**8:1** ««Gittif»ta orunlansun dəp...» — «Gittif» alimlarning pərziqə «Gat» xəhəridin qıkkən birhil saz.

**8:2** Mat. 21:16

**8:4** Ayup 7:17; Zəb. 144:3; İbr. 2:6

**8:5** «Sən uning ornini pərixtılerningkidin azojinə təwən bekittingsən...» — baxka ikki hil tərjimi bar: (1) «Sən uning ornini Hudanıngkidin azojinə təwən bekittingsən»; (2) «Sən uning ornini pərixtılerningkidin bir məzgillikla təwən kılıqansən».

**8:6** 1Kor. 15:27

**9:1** ««Mut-Labbən» degən ahəngda okulsun dəp» — «Mut-Labbən» bəlkim «oɔqulning elümi» degən mənidə.

# «Zəbur»

Sən ularning namini mənggüzə eqürüwətkənsən.

<sup>6</sup>I düxminim! Həlakətliring mənggülük boldi!

Sən xəhərlirini yulup taxliwətting,

Hətta ularning namlırımı yokap kətti;

<sup>7</sup>Bırak Pərvərdigar mənggüzə olturup həküm sürüdu;

U Əz təhtini sot ķılıxka təyyarlap bekitkən;

<sup>8</sup>Aləmni həkəkaniylik bilən sot kılouqi Udur;

Halklərning üstdin U adillik bilən həküm qikiridu;

<sup>9</sup>Həm U Pərvərdigar eziłgüqilərgə egiz panah,

Xundakla azablıq künlərdə egiz panahdur..

<sup>10</sup>Namingni bilgənlər bolsa Sanga tayinidu;

Qünki Sən, i Pərvərdigar, Əzüngni izdiginərnı hərgiz taxliojan əməssən.

<sup>11</sup>Zionda turoquqi Pərvərdigarə qüylərnı yangritinglar!

Uning kılajanırını həlkələr arisida bayan kilinglar;

<sup>12</sup>Qünki tekülgən ənnin sorikini kılouqi udur,

U dəl xundak kixilərnı əsləydu,

Har kılınçanlarning nalə-pəryadırını U untuojan əməs.

<sup>13</sup>Manga xəpkət kərsətkin, i Pərvərdigar,

Mening eqmənlərdin kergən horluklırımoqa nəzər saloşinki,

Meni əlüm dərwazılıri aliddin kətürgəysən;

<sup>14</sup>Xundak kılçanda mən Zion kızının dərwazılırida turup,

Sanga təəllük barlıq mədhiyilərnı jakarlaymən;

Mən nijatlıq-kutkuşuxungda xadlinimən..

<sup>15</sup>Əllər bolsa əzliri koliojan orioja əzliri qüxüp kətti,

Əzliri yoxurup köyojan toroja puti kapsilip қaldı.

<sup>16</sup>Pərvərdigar qıçarojan həkümi bilən tonular;

Rəzil adəmlər əz əkolida yasiqini bilən ilinip қaldı.

Higgsaon — Selah..

<sup>17</sup>Rəzillər,

Yəni Hudani untuojan barlıq əllər,

Yandurulup, təhətisaraqə taxlinidu..

<sup>18</sup>Qünki namratlar mənggüzə əstin qıkırılmayıdu;

Məminlərning ümidi mənggüzə eqməy, turiweridu.

<sup>19</sup>I Pərvərdigar, ornungdin turojin;

Adəm balılırinin oşəlibə ķılıxioqa yol koymiojin;

Huzurung alidda barlıq əllər sotlansun.

<sup>20</sup>Ularnı dəkkə-dükkigə qüxür, i Pərvərdigar;

Əllər əzlirini biz pəkət adəm balılıri halas, dəp bilsun!

Selah!

<sup>9:8</sup> Zəb. 96:13; 98:9

<sup>9:9</sup> Zəb. 37:39; 46:1-3; 91:1-2

<sup>9:14</sup> «...mən Zion kızının dərwazılırida turup,...» — «Zion kizi» Yerusalemni kərsitidu.

<sup>9:15</sup> Zəb. 7:16; Pənd. 5:22

<sup>9:16</sup> «Higgsaon — Selah» — «Higgsaon» bəlkim «seqinip oylinix» degənni bildürüdu; xundakla yənə bəlkim: — «muzika pəs awazlık boluxı kerək» degənni bildürüxi mümkün.

<sup>9:17</sup> «...yandurulup, təhətisaraqə taxlinidu» — «təhətisara» töəruluk 6-küy, 5-ayəttiki izahatni, xundakla «Təbirilər»ni körüng.

# «Zəbur»

## 10-küy — 10-küy 9-küy dawami

### 1-ayəttiki izahatni kərüng

**10**<sup>1</sup> Nemixkə, i Pərwərdigar, yırakta turisən?

Nemixkə azablıq künlərdə ezungni yoxurisən?.

**2** Rəzil adəmlər təkəbburluk bilən ajiz meminlərni tap basturup köçlap yürüdi;  
Ular ezliri tapkan hiylilər bilən ilinip, bablinidu..

**3** Qünki rəzillər ez arzu-həwəsləri bilən mahtinidu;

Aq kezələr üçün bəht tiləydu;

Parwərdigarnı bolsa kezığə ilmaydu..

**4** Ular qirayidin həkawurluk yaqdurup,

Hudani izdiməydu;

Ular barlıq hiyallirida: «Həqbir Huda yoktur!» dəydu..

**5** Ularning yolları həmixə rawan bolidu;

Sening həkumliring ularning nəziridin yiraq wə üstün turidi;

Ularning rəkibləri bolsa, ularça karap «tüfil!» dəp mazaq kılıdu.

**6** Rəzil adəm kenglidə: «Mən həq təwrənməy turiwerimən!

Dəwrdin-dəwrga həq muxəkkətka uqrımaymən» — dəydu.

**7** Uning aqzı karoqax, aldamqılıq həm zulumoğa toləjan;

Tili astida əskilik wə kəbəhlik yatidu..

**8** U məhəllilərdə yoxurunqə marap olturidu;

U pinhan jaylarda gunahsızlarnı eltürütənidu;

Kəzələri yoksullarnı kezleydu;

**9** U qatqallılıkda yatkan xirdək yoxurunqə paylap yatidu;

U meminlərni tutuwelix üçün yoxurunqə marap yatidu;

Məminlərni tutuwelip, ularni ez torioğa qüxüridi.

**10** Yoksullar ezilidu, pükülidu;

Dərdmənlər uning yawuzlukları bilən yikilidu.

**11** U kenglidə: «Təngri buni untup qaldı,

U yüzini yepiwelip, karimaydu;

Buni hərgiz kərməydu» — dəydu..

**12** Ornungdin turqjin, i Pərwərdigar;

I Təngrim, kolungni kətürjin;

Ezilgən meminlərni untuma!

**10:1** «Nemixkə, i Pərwərdigar, yırakta turisən? Nemixkə azablıq künlərdə ezungni yoxurisən?» — 10-künyində 9-küy bilən sirlək, alaksı bar; 9-küy həm 10-küydiyi ayətlər ibraniy tilidə alahidə xəkilgə iğə. İbraniy yezikdə 22 hərp bar. Bu ikki küydiki tak ayaṭlarning hərbəri ibraniy elipə tərtipigə asasən yengi hərp bilən baxlinidu (məsilən, uyqur tili bolsa, a-, ə-, b-, kətarlıq hərplər bilən baxlanqanoşa ohxax). 9-küy həm 10-küyni bir-birigə baqlıqanda, toluk «elipəlik nusha» pəyda bolidu. Keyin muxundakı küyni «elipə tərtiplik» kūy dəp atayımız.

**10:2** «Ular ezliri tapkan hiylilər bilən ilinip, bablinidu» — yəki «Açızlar ularning hiyliliri bilən ilinip kalıdu».

**10:2** Zəb. 7:16; 9:15-16; Pənd. 5:22

**10:3** «Aq kezələr üçün bəht tiləydu; Pərwərdigarnı bolsa kezığə ilmaydu» — yəki «Aq kezələr adəmni tillap, Pərwərdigarnı qətkə kakıldı».

**10:4** Zəb. 14:1-3; 53:1-3

**10:7** Rim. 3:14

**10:10** «Dərdmənlər uning yawuzlukları bilən yikilidu» — «yawuzlukları» bəlkim keqmə mənidə bolup, xırning küqlük putlurunu yəki qıxlınızı wə yəki owtılarning torlurunu (9-ayaṭ) kərsitixi mumkin.

**10:11** «U yüzini yepiwelip, karimaydu» — yəki «U yüzini yepip karimaydu» yəki «U yüzini yoxurup karimaydu»

**10:11** Zəb. 64:5; 73:11; 94:7

# «Zəbur»

<sup>13</sup> Rəzil adəm nemixkə Sən Hudani keziga ilmaydu?

U kenglidə: «Huda buni sürüxtürməydu!» — dəydu.

<sup>14</sup> Sən buni kərgənsən;

Sən Əz қolung bilən yamanlıq həm zulumni əzlirigə kayturux üçün,

Əzüng bularnı kezləp yürisən;

Dərdmənərlər əzlirini Sanga amanət kılıdu;

Qünkü Sən yetim-yesirlərgə yar-yelək bolup kəlgənsən;

<sup>15</sup> Rəzil, yaman adəmning bilikini sunduruwətkəysən;

Uning rəzillikini birmubir sürüxtürüp, üzül-kesil yokatkəysən.

<sup>16</sup> Pərwərdigar əbədil'əbədginqə padixaḥdur;

İmansız əllər bolsa Pərwdigarning zeminidin yokilar..

<sup>17-18</sup> Pərwərdigar, Sən ajız məminlərning armanlırını anglaysən;

Ularning dilini tok kılısən;

Yetim-yesirlər wə eziłgūqılər üçün adalətni yaklap,

Yər yüzidiki insanların ajız-məminlərgə kaytidin wəhīmə salojuqı bolmaslıki üçün,

Kulikinqni ding tutisən..

## 11-küy

### «Keni, қaqmamsən?»

**11** <sup>1</sup>Nəəlmiqılerning bexioğa tapxurulup oğulsun dəp, Dawut yazojan küy: —

Pərwərdigarni baxpanahım kıldım;

Əmdi silər qandaqmu manga: «Kuxtak əz teoqingoja uqup қaq!

<sup>2</sup> Qünkü mana, rəzillər kamanni tartip,

Karangoçuluktin kəngli duruslaroja karitip atmakqi bolup,

Ular okni kiriqka selip koydi;

<sup>3</sup> «Ullar ħalak kılınsa,

Əmdi həkkaniylar nemimu kilar?» — dəwatisilər?.

<sup>4</sup> Pərwərdigar Əzining mukəddəs ibadəthanisidiur,

Pərwərdigarning təhti asmanlardidur;

U nəzər salidu,

Uning səzgür kezləri insan balilirini kezitip, sinaydu..

<sup>5</sup> Pərwərdigar həkkaniy adəmni sinaydu;

Rəzillərgə wə zorawanlıqka huxtarlaroja u iq-iqidin nəprətlinidu.

<sup>6</sup> U rəzillərgə kapkanlar, ot wə günggürtni yaqdırıdu;

Pizqırırm kızılk xamal ularning kədəhədiki nesiwisi bolidu..

<sup>7</sup> Qünkü Pərwərdigar həkkaniydr;

Həkkaniylik Uning amrikidur;

Kəngli duruslar Uning didarını kəridu.

<sup>10:16</sup> «İmansız əllər bolsa Pərwərdigarning zeminidin yokilar» — ibraniy tilida «əllər» muxu yerdə Hudanıng yolını rət kılıdıcıyan yat əllərni kərsitidu. «Pərwərdigarning zemini» — ibraniy tilida «uning zemini». Hudanıng bu zemini bolsa, Israılqa miras kılıjan Kənaan zemini (Pələstində)dur.

<sup>10:16</sup> Zəb. 29:10; 93:1; 145:13; 146:10; Yər. 10:10; Yioq. 5:19; Dan. 3:33; 6:27; 1Tim. 1:17

<sup>10:17-18</sup> Yax. 57:1

<sup>11:3</sup> «Ullar ħalak kılınsa...» — «Ullar» jamaətning yaki jəmiyatning ullirini kərsitidu.

<sup>11:4</sup> «Uning səzgür kezləri insan balilirini kezitip, sinaydu» — «Uning səzgür kezləri» ibraniy tilida «uning kez kapaklısı».

<sup>11:6</sup> «Pizqırırm kızılk Xamal ularning kədəhədiki nesiwisi bolidu» — «ularning kədəhədiki nesiwisi» kinayilik, həjwiy gəp.

## «Zəbur»

### 12-küy Rəzil dunyadin saklax

**12**<sup>1</sup> Nəəməqilişlərning bexioğa tapxurulup, xeminit bilən okulsun dəp, Dawut yazojan kүy: —

Qutkuzojsən, Pərwərdigar, qünki ihsənmən adəm tügəp kətti;  
Adəmlər arisidin sadık məminlər oqayıp boldi.  
<sup>2</sup> Hərbirsi ez yekinliroja yalojan eytidü;  
Huxamətqi ləwlərdə, alikəngüllük bilən sezlixidü.  
<sup>3</sup> Pərwərdigar barlıq huxamətqi ləwlərni,  
Həkawurlarqə sezləydiqan tilni kesiwətkəy!  
<sup>4</sup> Ular: «Tilimiz bilən oğlibə kılımımız;  
Ləwlirimiz bolsa əzimizningkidür;  
Kim bizgə Rəb bolalısun?» — dəydu.  
<sup>5</sup> «Ezilgüqi ajızlarnı başkan zulum wəjidin,  
Miskinlərning aħuzarlıri wəjidin,  
Həzirla ornumdin turay» — dəydu Pərwərdigar,  
«Mən ularqa, ular zarıkıp kütkən azadlıknı yətküzimən».  
<sup>6</sup> Pərwərdigarning sezləri bolsa sap sezlərdür;  
Ular yəttə kətim saplaxturulqan,  
Sapal kazanda tawlanqan kümüxtəktür.  
<sup>7</sup> Sən Pərwərdigar, ularnı saklaysən;  
Sən məminlərni muxu dəwrdin mənggüğə kööjdəysən;  
<sup>8</sup> Qünki rəzil adəmlər həryanda oqadiyip yürüxidü,  
Pəskəxlilik insan balılırı arisida aliyjanablıq dəp mahtalmakta!

### 13-küy Kaqanojıqə, i Pərwərdigar?

**13**<sup>1</sup> Nəəməqilişlərning bexioşa tapxurulup okulsun dəp, Dawut yazojan kүy: —

I Pərwərdigar, kaqanojıqə?  
Sən meni mənggüğə untumsən?  
Kaqanojıqə didaringni məndin yoxurisən?  
<sup>2</sup> Kaqanojıqə hərkünü qayqurup, kəlbimdə?  
Kaqanojıqə düxminim məndin xadlinip oğalib yürüdü?  
<sup>3</sup> Manga қara, manga jawab bərgin, i Pərwərdigar Hudayim!  
Əlüm uykusı meni besip kəlgüqə,  
Kəzümni yorutkaysən,  
<sup>4</sup> Düxminimning: «Mən küqiyip uning üstidin oğlibə kıldım» deməsliki üçün,  
Rəkəblirim səntürulgənlilikmi kərüp xadlanmaslıki üçün,  
kəzümni yorutkaysən!  
<sup>5</sup> Bırak mən bolsam Sening əzgərməs muhəbbitinggə əzümni tapxurdum;  
Yürükim Sening nijatlıkingdin xadlinidü;

<sup>12:1</sup> «xeminit bilən okulsun dəp...» — «xeminitx» bəlkim, «səkkiz tarlık saz» yaxı «səkkiz notılık kүy» degən mənidə.

<sup>12:5</sup> «Mən ularqa, ular zarıkıp kütkən azadlıknı yətküzimən» — baxka birhil tarjimi: «Ularnı «tüfi!» dəp mazaq kiloqulılardın azad kılımən»

<sup>12:6</sup> 2Sam. 22:31; Zəb. 18:30; 19:8; 119:140; Pənd. 30:5

<sup>12:7</sup> «Sən Pərwərdigar, ularnı saklaysən» — «ular» 5-aytta tilən elinojan «ezilgənlər» wə «miskinlər»ni kərsitidü.

<sup>6</sup> Mən Pərwərdigarəna nahxa eytimən;  
Qünki U manga zor mehribanlıknı kərsətti.

## 14-küy Karangoğlu dunya

### 14<sup>1</sup> Nəşriyiqilərning bexioğa tapxurulup okulsun dəp, Dawut yazojan kuy: —

Əhmək kixi kenglidə: «Həqbir Huda yok» — dəydu.

Ular qırılxıip,

Yirginqlik kəbihlikni kılıxtı;

Ularning iqidə mehribanlık kılouqı yoktur;

<sup>2</sup> Pərwərdigar ərxtə turup, adəm balılırini kezitip:

«Bu insanlarning arisida insapni qüxinidiojan birəsi barmidu?

Hudani izdəydijanlar barmidu?

<sup>3</sup> Həmmə adəm yoldın qıktı,

Həmmə adəm qırılxıip kətti,

Mehribanlık kılouqı yok, hətta birimu yoktur.

<sup>4</sup> Nanni yegəndək Mening həlkimni yutuwaloan bu kəbihlik kılouqılar həqnemini bilməmdü?» — dəydu.

Ular Pərwərdigarəna həqbir iltija kılmaydu.

<sup>5</sup> Mana ularni oqayıt zor şorğunq bastı;

Qünki Huda həkkəniylarning dəwrididur.

<sup>6</sup> «Silər eziygənlərning kəngligə pükkən ümidiyi yok kılmaqçı bolisilər;

Birak Pərwərdigar uning baxpanahıdur!».

<sup>7</sup> Ah, Israılning nijatlık Ziondin qıkıp kəlgən bolsa idi!

Pərwərdigar Oz həlkini asarəttin qıkırıp,

Azadlıkkə erixtürən qaođa,

Yaküp xadlinidu,

Israıl huxallinidu!

## 15-küy Kim Huda aldida turalaydu?

### 15<sup>1</sup> Dawut yazojan kuy: —

Pərwərdigar, kim qediringda turalaydu?

Kim pak-mukəddəs teoqingda makanlixidu?

<sup>2</sup> Kimki tamamən duruslukta mangsa,

Həkkəniylıknı yürgüsə,

<sup>14:1</sup> Zəb. 10:4; 53:1-3; Rim. 3:10

<sup>14:6</sup> «Birak Pərwərdigar uning baxpanahıdur!» — yaki «Qünki Pərwərdigar uning baxpanahıdur!». Bizningqə «birak» toqra kelidi — demək, Huda Oz həlkiniñ bozak kılınojinoşa karap, ularını kooqlaxka hərikət kılıdu. Baxka birhil tərjimişi: «Gərqə Pərwərdigar uning baxpanahı bolsa!»

<sup>14:7</sup> «Israıl huxallinidu!» — «Israıl» toqrouluk — okurmənlər Təwrattiki «Yaritiliş» degən kisimni okuojan bolsa, esidə boliduki, Huda həzriti Yaküpning ismini «Israıl»oşa əzgərtkən. Yəhudiylər həlkə (Israillar) Yaküpning əwlədliridin ibarət. Xunga Təwrattiki baxka yarılarda yaki Zəburda «Yaküp» yaki «Israıl» adəttə Yəhudiylər, yəni Israıl həlkini kərsətidü. Əgər tekist həzriti Yaküp (Israıl)ning özünü kərsətkən bolsa, izahat berimiz.

Kenglidə həkikətni səzlisə;  
<sup>3</sup> Tili bilən gəp toxumisa,  
Əz yekinioqa yamanlık kılmisa,  
Koxnisining əyibini kolap aqmisa,  
<sup>4</sup> Pəs adəmni kəzgə ilmisa,  
Pərvərdigardin əyminidioqlanlarnı hərmətlisə,  
Əziga ziyanlıq bolğan təkdirdimə iğkən kəsimini əzgərtmişə,  
<sup>5</sup> Pulni həklərgə esümgə bərmisə,  
Bigunahlarning ziyinioqa para almisa;  
Kimki muxularnı kılısa,  
Mənggügə təwrənməs.

## 16-küy

### Ahirətkiçə Hudaçşa bacılıqan qəksiz ümid

#### 16<sup>1</sup> Dawut yazojan «Mihtam» küyi:

Meni saklıqın, i Təngri,  
Qünki mən Sanga tayınımən.  
<sup>2</sup> Mening jenim Pərvərdigarоja: «Sən menin Rəbbimdursən;  
Səndin baxkə menin bəht-saaditim yoktur» — dedi.  
<sup>3</sup> Yər yüzdidi muğəddəs bəndliliring bolsa,  
Ular alijyanablardur,  
Ular menin həmmə huxallıqimdur.  
<sup>4</sup> Kim baxkə ilahını izdəxkə aldirisa,  
Ularning dərdliri kepiyip ketidü.  
Oləyriy ilahılarоja atap hədiyə қanlırını təkməymən,  
Ularning namlırını tilimqimə almayımən.  
<sup>5</sup> Pərvərdigar bolsa menin mirasım həm kədəhimdiki nesiwəmdur;  
Qək taxlinip erixkən nesiwəmni ezung saklaysən;  
<sup>6</sup> Nesiwəmni bəlgiliginə sızıkclar manga güzəl yərlərni bekitkəndur;  
Bərhək, menin güzəl mirasım bardur!  
<sup>7</sup> Manga nəsihət bərgən Pərvərdigarоja təxəkkür-mədhijə kayturimən;  
Hətta keqilərdimu wijdanim manga eğitidü.  
<sup>8</sup> Mən Pərvərdigarnı hərdaim kez aldimdin kətküzməymən;

**15:2** Zəb. 24:4; Yəx. 33:15

**16:1** «Dawut yazojan «Mihtam» küy» — «Mihtam» bəzi alimlarning pərziqə «ünsiz dua» yaki «yoxurun gəhər» degən manidə.

**16:2** «Səndin baxkə menin bəht-saaditim yoktur» — baxkə birhil tərjimisi — «Mening yahxılıkim (hərgiz) seningkigə yətməydu».

**16:2 Ayup 22:2; 35:7; Rim. 11:35**

**16:5** «Pərvərdigar bolsa menin mirasım həm kədəhimdiki nesiwəmdur» — Hudanıng «Əz həlkinqin mirası» boğanlıkı tövəruluk «Yar.» 15:1, «Qəl.» 18:20, «Zəb.» 73:26ni wə izahatlırını kerüng. «Qək taxlinip erixkən nesiwəmni ezung saklaysən» — Israillar Yəxua peyəyəmbərning yetəkçiliyi bilən Kanaan (Pələstin) zeminini işliflən waktida, hər kəbilininq, hər ailininq təallukı qək taxla bilən bekitilgən («Yə.» 18-19-bab). Musa peyəyəmbərgə tapxuruloğan kanun boyiqə, bu təallukat bolsa mənggügə muxu ail əwlədlirioqa miras kəldurulidü.

**16:24** Yiq. 3:24

**16:6** «Nesiwəmni bəlgiliginə sızıkclar manga güzəl yərlərni bekitkəndur» — yukiriki 5-ayəttiki qək bəlgiligin jay sızıkclar bilən bekitilgən. Dawut bəlkim muxu səzlərni keqmə mənidə ixlitip: «Hayatim wə turmuxumni hər jəhəttin Huda yahxi bekitkən» — deməkqi bolsa kerək.

**16:7** «Hətta keqilərdimu wijdanim manga eğitidü» — «wijdanim»ibraniy tilida «berəklirim» degən söz bilən bildürülidü.

U ong yenimda bolojaqka,  
Mən hərgiz təwrənməymən.  
<sup>9</sup> Xunga menin kəlbim xadlandı,  
Mening rohım tehimu kətürülidü,  
Mening tenim aman-esənlilikdə turidü;  
<sup>10</sup> Qünki jenimni təhtisarada qaldurmaysən,  
Xundakla Sening Muğaddəs Bolouqinqni qırixtin saklaysən..  
<sup>11</sup> Sən manga həyat yolını kərsitisən;  
Huzurungda tolup taxkan xad-huramlıq bardur;  
Ong əkolungda mənggülük bəhrə-ləzzətlərmə bardur.

## 17-küy Təkəbburlarning besimidin қutkuzoqaysən!

**17**<sup>1</sup> Dawutning duas: —  
Həkkaniy tələpni angla, i Pərvərdigar, menin nidayimoqa kəngül köyojin;  
Mening duayimoqa kulaq salojin,  
U yalqanqı ləwlərdin qıkqan əməs.  
<sup>2</sup> Huzurungdin həkümüm qıkqiriloqay!  
Kezüng nemə durus ikənlilikini pərk ətkəy!  
<sup>3</sup> Sən menin kəlbimni sinioqansən,  
Sən keqidimu manga yekinlixip kəzətting;  
Sən meni tawlap kəzüngdin kəqürdingsən,  
Meningdin həqbir səwənlilik tapalmidig;  
Kənglümdə: Aozzim itaetsizlik kilmisun! — dəp niyət kıldı.  
<sup>4</sup> Adəm balilirining hayattiki ixlirida,  
Ləwliringdin qıkqan sözər bilən zorawanlarning yolliridin əzümni neri kıldı.  
<sup>5</sup> Mening kədəmlirim yolliringdin qıkqmioqan,  
Putlirim teyilip kətmigan.  
<sup>6</sup> Mən Sanga iltija kıldı,  
Qünki tiləklirimni ijabət kılısən, i Təngrim;  
Manga kulaq salojin,  
Sezlirimni angliojin.  
<sup>7</sup> I, Əzüngə təyanojanları kərxi qıkkuqılardın ong əkolung bilən Қutkuzojuqi,  
Karamətliringni kərsitip, əzgərməs muhəbbitingni ayan қılıqaysən!  
<sup>8</sup> Meni kəz karıququngdək saklıqaysən;  
Kanatliring sayısında meni yoxuroqaysən;

**16:8** Ros. 2:25

**16:9** «Menin rohım tehimu kətürülidü» — «rohım»ibraniy tilida «xan-xəripim» deyən sez bilən ipadilinidu.

**16:10** «Qünki jenimni təhtisarada qaldurmaysən» — Təwrat wə Injil boyiqə, «dozah» yaki «xəhənnəm» pəkətla ahirət künidin keyin baxlinidu. Uningdin ilgiri, elüp kətən adəmlərlərning rohı bir orunoja, yəni «təhtisarəvəqə baridu. Məsih Əysə kreşkə mihilənəjəndin keyin, «təhtisara»da qong bir eżgirix yüz bərdi. Bu yərdə biz u tooruluk tohtalmaymiz. Bırak muxu ayetta, Dawut pəyəqəmber «Masih» (Kutkuzojuqi)ning gerdi turmay tirildurulidiqənlilikini aldın eytkən. «Təbirler»nimü korüng. «Sening Muğaddəs Bolouqinq» — Muğaddəs Kitabta, «muğaddəs» «uluq» əməs, bəlkı «mutlak pak», «Hudaşa has», «pütürənley Hudaşa atalojan» deyən mənini bildürirdi. «Muğaddəs Bolouqinq» qoşum Məsihini kərsitidü. «Sening Muğaddəs Bolouqinqni qırixtin saklaysən» — ibraniy tilida «Sening Muğaddəs Bolouqinqni qırixni kərgüzməysən». Demək, gergə köyüləşən bolsırmı, teni qırımyadu (tez tırlıdiriliş).

**16:10** Ros. 2:31; 13:35

**17:7** «əzgərməs muhəbbitingni ayan қılıqaysən!» — «əzgərməs muhəbbiting» əslidə kəplük xəklidə «əzgərməs muhəbbitinglar».

<sup>9</sup> Meni bulimakqi bolqan rəzil adəmlərdin,  
Meni қorxiwalqan əxəddiy kükəndilirimdin yoxuroqin;  
<sup>10</sup> Ularning baqrını may կaplap, ketip kətkən;  
Ularning eojızlari təkəbburlarqə səzləydu;  
<sup>11</sup> Ular yolimizni toriwelip,  
Bizni yərgə uruxka kəzini alaytip,  
<sup>12</sup> Oljioqa aq kezlük bilən tikilgən xirdək,  
Yoxurun jaylarda marap yüridioqan yax xirdəktur.  
<sup>13</sup> Ornungdin turoqaysan, i Pərwardigar,  
Uning yolini tosup, yər bilən yəksan kiloqaysan,  
Jenimmi rəzil adəmdin kütkuzojin, kiliqing bilən;  
<sup>14</sup> Meni Өz қolung bilən kixilərdin,  
Yəni muxu dəwrdiki kixilərdin kütkuzojin;  
Ularning nesiwisi bolsa muxu dunyadiladur;  
Sən ularning karnini nematliring bilən toldurisən;  
Ularning kengli pərzəntliri bilən կandı,  
Balilirioqa bayılıklırını կalduridu.  
<sup>15</sup> Mən bolsam, həkkaniylıkta yüzüngə կarioquqi bolimən;  
Oyoqanoqinimda, Sening didaringdin səyünimən!

## 18-küy Alemqə kutkuzux

**18** <sup>1</sup> Nəəməqilərning bexioja tapxurulup okulsun dəp, Pərwərdigarning կuli Dawut yazoqan  
küy; Pərwərdigar uni barlıq düxmənliridin həm Saul padixahning կolidin kütkuzoqan  
küni, u Pərwərdigaroqa munu künining səzlərini eytti: —

Ah, Pərwərdigarım, mening küq-kudritim,  
Mən seni səyimən!  
<sup>2</sup> Pərwərdigar mening hada teoim, mening korojinim, mening nijatkarimdur!  
Mening Təngrim, mening koram texim, mən Uningdin himayə tapımən;  
U mening kalkinim, mening kütkuzoquqi münggüzüm, mening egiz munarimdur!.  
<sup>3</sup> Mədhiyilərgə layık Pərwərdigaroqa nida կilimən,  
Xunda düxmənlirimdin kütkuzuliman;  
<sup>4</sup> Өlümning asarətliri meni қorxiwaldi,  
İhlassızlarning yamrap ketixi meni կorkitiwatti;  
<sup>5</sup> Təhtisaraning taniliri meni qirmiwaldi,  
Өlüm sırtmaklıri aldımıqa kəldi.  
<sup>6</sup> Kiyinalojinimda mən Pərwərdigaroqa nida կildim,  
Hudayimoja pəryad kətfürdü;  
U ibadəthanisidin awazimni anglıdi,

<sup>17:10</sup> «Ularning baqrını may կaplap, ketip kətkən...» — bu ibarə ularning intayin təkəbburlukı, baxqlarıqla həq kengül bəlməydiçənlik, uların kezgə ilmaydiçənlikini kərsitidü.

<sup>17:11</sup> «Bizni yərgə uruxka kəzini alaytip,...» — yaki «Meni yərgə uruxka kəzini alaytip,...».

<sup>17:15</sup> «...Oyoqanoqinimda, Sening didaringdin səyünimən!» — «oyoqanoqinimda» elümdin oyojinip, tirilgəndə, demək.

<sup>18:2</sup> «mening kütkuzoquqi münggüzüm» — ibraniy tilida «nijatlikimning münggüzü».

<sup>18:4</sup> «ihlassızlarning yamrap ketixi meni կorkitiwatti» — ibraniy tilida «ihlassızlarning կiyan-taxkınları meni կorkitiwatti».

## «Zəbur»

Mening pəryadim Uning huzurioja kəldi,  
Uning külükioja kirdi.

<sup>7</sup> Xu qaoj yər-zemin təwrəp, silkinip kətti,  
Taqlarning ulliri dəhxətlik təwrəndi, silkinip kətti;  
Qünki U əqəzapləndi..

<sup>8</sup> Uning dimiojidin is ərləp turatti,  
Aozidin qıkkan ot həmmisini yutuwətti;  
Uningdin kəmür qooqları qikti;

<sup>9</sup> U asmanlarnı təzim kıldıdurup qüxti,  
Puti astı tum karangoçuluk idi.

<sup>10</sup> Bir kerubni minip pərvəz kıldı,  
Xamalning ənatlırida oquyuldap uquq kəldi..

<sup>11</sup> U karangoçuluknı əzinin yoxurunidiojan jayı kıldı,  
Sularning karangoçusunu,  
Asmanlarning köyük bulutlarını,  
Əz ətrapida qediri kıldı.

<sup>12</sup> Uning aliddiki yorukluktin,  
Köyük bulutlar, məldür, otluk qooqlar qikip etti;  
<sup>13</sup> Pərwərdigar asmanda güldürildi;

Həmmidin Aliy Bolqoqı awazını yangrattı,  
Məldür wə otluk qooqlar bilən.

<sup>14</sup> Bərhək, U oklirini etip, düxmənlirimni tarkitiwətti;  
Qaşmaklarnı qaqturup, ularnı kiykas-qukanoja saldı;

<sup>15</sup> Xuning bilən dengizlarning təkti kərənün kəldi,  
Aləmning ulliri axkarlandı,  
Tənbihinq bilən,  
Dimioqingdin qıkkan nəpəsninq zərbisi bilən, i Pərwərdigar.

<sup>16</sup> U yükiridin kolini uzitip, meni tutti;  
Meni uluq sulardın tartip aldi.

<sup>17</sup> U meni küqlük düxminimdin,  
Həm manga eqmənlik kılıqılardın kutkuzdi;  
Qünki ular məndin küqlük idi.

<sup>18</sup> Küləptəkə uqrıojan künümədə, ular manga karxi hujumoja etti;  
Birak Pərwərdigar mening tayanqım idi.

<sup>19</sup> U meni kəngri-azada bir jayoja elip qıkardı;  
U meni kutkuzdi, qünki U məndin hursən boldı.

<sup>20</sup> Pərwərdigar həkkaniylıkoja karap manga iltipat kərsətti;  
Kolumning halallikini U manga katyurdı;

<sup>21</sup> Qünki Pərwərdigarning yollırını tutup kəldim;  
Rəzillik kılıp Hudayimdin ayrılip kətmidim;

<sup>18:7</sup> «...Taqlarning ulliri dəhxətlik təwrəndi, silkinip kətti; qünki U əqəzapləndi...» — bu küydiki sözlər tədrrijiy haldə Dawutning əzining əhvalidin ayrılip, Dawutning bolousu əvəldi Məsihning hayatı. Küydə Məsihning hayatı, japa-muxakkət tarticiojançı, ahirida uning xan-xərəkə erixiciojanlıkı wə pütküllə aləmgə padixah bolidiojanlıkı kərsitlidü. Demək, bu küyning ezi uluq bir bxərəttidir.

<sup>18:8</sup> «Uningdin kəmür qooqları qikti» — yaxşı «Uningdin kəmür qooqları tutaxturıldı».

<sup>18:10</sup> «Bir kerubni minip pərvəz kıldı» — «kerub» intayın küqlük birlil ənatlık parixtə. «Təbirlər»ni kərəng.

<sup>18:14</sup> «U oklirini etip, düxmənlirimni tarkitiwətti» — ibraniy tilida «U oklirini etip, ularını tarkitiwətti». 17-ayətni kərəng.

## «Zəbur»

<sup>22</sup> Qünki Uning barlıq həkümleri aldimdidur;

Mən Uning bəlgilimilirini eziyidin neri kilmidim;

<sup>23</sup> Mən Uning bilən oqubarsız yurdum,

Əzümni gunahṭin neri kildim;

<sup>24</sup> Xuning üçün Pərwərdigar həkkaniylıkiməja karap,

Kəz aliddiki կolumning һalallikioja karap, kilojanlirimni կayturdı..

<sup>25</sup> Wapadar-mehribanlaroqa Өzüngni wapadar-mehriban kərsitisən;

Oqubarsizlaroqa Өzüngni oqubarsız kərsitisən;

<sup>26</sup> Sap dilliklaroqa Өzüngni sap dillik kərsitisən;

Tatürlərgə Өzüngni tətür kərsitisən;

<sup>27</sup> Qünki ajiz məmin halkni kütkuzoquqi Өzüngdursən;

Bırak təkəbbur kəzlərni xərməndə kılısən;

<sup>28</sup> Qırıqimni julalik kilojan Səndursən;

Pərwərdigar Hudayim meni başkan қarangoqluğnu nurlanduridu;

<sup>29</sup> Qünki Sən arkılık düxmən қoxunu arisidin yügürüp ottüm;

Sən Hudayim arkılık mən sepidin atlap ettüm..

<sup>30</sup> Təngrim – Uning yoli mukəmməldur;

Pərwərdigarning sezi sinap ispatlanqandur;

U Өzığə tayanoqlarlung həmmisigə қalkandur.

<sup>31</sup> Qünki Pərwərdigardin baxka yənə kim ilahetur?

Bizning Hudayimizdin baxka kimmu қoram taxtur?

<sup>32</sup> Yəni belimni küq-ķuwwət bilən oriəquqi Təngri,

Yolumnı tüptüz, mukəmməl kiloquqi Təngridur;

<sup>33</sup> U menin putlirimni keyikningkidək uqkur қılıdu,

Xuning bilən meni egiz jaylirimda turoquzidu;

<sup>34</sup> Қollirimni urux қılıxka əgitidi,

Xunglaxka biləklirim mis kamanni kerələydi;

<sup>35</sup> Sən manga nijatlıking bolovan қalqannı ata қilding,

Nening ong қolung meni yəldi;

Sening mulayim kəmtərliking meni uluq қildi.

<sup>36</sup> Sən kədəmlirim astidiki jayni kəng қilding,

Mening putlirim teyili pətmidi.

<sup>37</sup> Mən düxmənlirimni қoojlap yəttim;

Ular һalak bolmioquqə heq yanmidim.

<sup>38</sup> Қaytidin ornidin turalmas қılıp ularni yanjiwəttim,

Ular putlirim astida yikıldı.

<sup>39</sup> Sən jəng қılıxka küq bilən belimni baqliding;

Sən manga hujum kiloqlanlarni putum astida egilidürdüng;

<sup>40</sup> Düxmənlirimni kəz alidimda arkisioja yandurup қaqquzdung,

Xuning bilən manga eqmənlərni yokkattim.

<sup>41</sup> Ular pəryad kətürdi, bıraq kutkužidiojan heqkim yok idi;

Hətta Pərwərdigar oqa nida қildi, Umu ularoja jawab bərmidi.

<sup>42</sup> Mən ularoja sokka berip, xamal uqurojan topidək kiliwəttim;

**18:24** «Pərwərdigar həkkaniylıkiməja karap, kəz aliddiki կolumning һalallikioja karap, kilojanlirimni կayturdı» – xübhisiżki, muxu 19-24-ayetlərde Məsilning pak-oqubarsızlığı, gunahsızlığı bəxarat kılınıdu. Dawut ezi toopruluk bu sözərni hərgiz deyəlməytti. Məsilən, 25-küy, 7-ayat wa 51-künyi körüng.

**18:29** «Sən arkılık düxmən қoxunu arisidin yügürüp ottüm» – «yügürüp ottüm» degen sözər «bəsüp ottüm» degen mənənin ez iqiqə alıdu.

# «Zəbur»

Koqidiki patkakətək, ularni təküwəttim.

<sup>43</sup> Sən meni həlkning nizaliridin kütkuzojansən;

Sən meni əllərning bexi kılqojansən;

Manga yat bołożan bir həlk hizmitimdə bolmakta..

<sup>44</sup> Səzümni anglapla ular manga itaət əlidid;

Yat əldikilər manga biqarilərqə təslim bolidu;

<sup>45</sup> Yat əldikilər qüxkünlixip ketidu;

Ular eż istihkamliridin titrigən əhələ qıkıp kelidu;

<sup>46</sup> Pərwərdigar həyattur!

Mening Kəram Texim mubarəklənsun!

Nijatlıkim bołożan Huda həmmidin aliydur, dəp mədhiyilənsun!

<sup>47</sup> U, mən üçün toluk kısas aloğuqi Təngri,

Həlkərnı manga boysunduroğan Hudadur;

<sup>48</sup> U meni düxmənlirimdin kütkuzojan;

Bərhək, Sən meni manga hujum kılqojanlardın yukiri ketürdüng;

Zorawan adəmdin Sən meni kütuldurdung.

<sup>49</sup> Xuning üçün mən əllər arisida Sanga rəhmət eytimən, i Pərwərdigar;

Namingni uluoşlap küylərnı eytimən;

<sup>50</sup> Pərwərdigar Əzi tikligən padixahka zor nusrətlərni beqixlaydu;

Əzi məsih kılqınıoğa,

Yəni Dawutka həm uning nəsligə mənggүə əzgərməs muhəbbətinə kərsitidu..

## 19-küy

### Aləm həm Təwrat Hudanıng xəripidur!

**19<sup>1</sup>** Dawut yazoğan küy: —

Ərxlər Təngrining uluoqlukını jakarlaydu,

Asman gümbizi Uning koli yasoqanlırini namayan əlidid;

<sup>2</sup> Ularning sezliri kün-künlər dəryadək ekjvatidu;

Keqə-keqiləp ular bilimni ayan kiliyatidu..

<sup>3</sup> Tilsiz həm awazsız bolsimu, ularning sadasi aləmgə anglanmakta..

<sup>4</sup> Ularning əlqəm tanisi pütkül yər yüzidə tartilmakta;

Ularning sezliri aləmninq qetiqiqə yətməktə.

Ularning iqidə Huda կuyax üçün qedir tikkən,

<sup>5</sup> Kuyax hujrisidin toyqa qıkkan yigitək qikidu,

Bəygigə qüxicidən palwandək xadlinidu;

<sup>18:43</sup> «Sən meni həlkning nizaliridin kütkuzojansən» — xübhisizki, muxu bekarəttə eytiloğan «həlk» Dawut padixahning eż kowmi bołożan Yəhudiy həlkini kərsitidu.

<sup>18:50</sup> «Əzi məsih kılqınıoğa, Yəni Dawutka həm uning nəsligə...» — «Məsih kılqını» yəni «Məsih» toopruluk 2-küydiki izahatlarnı körün.

<sup>19:2</sup> «Ularning sezliri kün-künlər dəryadək ekjvatidu» — «ular» orxlər wə asman gümbizini kərsitidu. «Ularning sezliri kün-künlər dəryadək ekjvatidu; keqə-keqiləp ular bilimni ayan kiliyatidu» — ayətnin baxkə birhil tərjimisi «Kün baxkə bir künqə gəplirini tekidu, keqə baxkə bir keqiqə söz kilmakta».

<sup>19:3</sup> «Tilsiz həm awazsız bolsimu, ularning sadasi aləmgə anglanmakta» — baxkə birhil tərjimisi «Aləmdə hərkəndək bir til ularning sadasını anglap qüsiniələydi».

<sup>19:4</sup> «Ularning əlqəm tanisi yər yüzidə tartilmakta» — bu «əlqəm tanisi» bəlkim insanning təsəwwur-oylırını əlgiqığı boluxi mumkin.

<sup>19:4</sup> Rim. 10:18

<sup>19:5</sup> Top. 1:5

## «Zəbur»

<sup>6</sup> Asmanlarning bir qetidin ərləydu,  
Jaħannning u qetiqiqa qergiləydu,  
Uning həraritidin heqkəndək məhlukat yoxurunalmayıdu.  
<sup>7</sup> Pərwərdigarning təwrat-kanuni mukəmməldür,  
U insan wujudini yengilaydu;  
Pərwərdigar bərgən həküm-guwahlar mukim-ixənqlik,  
U nadanlarnı dana kılıdu.  
<sup>8</sup> Pərwərdigarning kərsətmiliri durus,  
U kəlbni xadlanduridu;  
Pərwərdigarning pərmanlıri yorukluktur,  
U kezələrni nurlanduridu..  
<sup>9</sup> Pərwərdigardin əyminin pak ixtur, u mənggü dawamlixidu;  
Pərwərdigarning həkümləri həktür,  
Hərbəri tamamən həkkənəyiöttür.  
<sup>10</sup> Ular altundın, bərhək kəp sap altundın kimmətliktür;  
Həsəldin, həsəl jəwhəridin xerindür;  
<sup>11</sup> Ular bilən kulung oyojılıdu;  
Insan ularqa riaya kılıxta qing tursa qong mukapat bardur.  
<sup>12</sup> Kim eż hatalıklarını bilip yetalisun?  
Meni bilip-bilməy kilojan gunahlırimdin sakit kıləjaysən;  
<sup>13</sup> Əz əz qakaringni baxbaxtaq gunahlardın tartkaysən;  
Bu gunahlarnı manga hojayın kıldurmiojaysən;  
Xuning bilən mən կüsursız bolimən,  
Eojir gunahṭin haliy bolojymən.  
<sup>14</sup> I Pərwərdigar, mening Koram Texim wə Həmjəmət-Nijatkarim,  
Aqzimdiki sözlər, kəlbimdiki oylinixlər nəziringdə məkbul boloj!

### 20-küy

#### Israel həlkı Huda Məsih kilojan padixaḥning oqəlibisi üçün dua kılıdu

**20**<sup>1</sup> Nəoqmıqılerning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

Külpətlik kündə Pərwərdigar sanga ijabət kıləjay!

**19:7** «Pərwərdigarning təwrat-kanuni mukəmməldür» — «Təwrat-kanunu» tooqıruluk; «Təwrat» (torah) ibranıyi tili bolup, muxu yerdə «kanun, təlim, yolyoruk» degen mənida ixitlidid. «Təwrat kanunu» degen ibarə adəttə Musa payəmərbər arkılık kəltürulgən Təwrattiki «Yaritilik», «Misirdin qikix», «Lawiylar» «Qəl-Bayawandiki səpər» həm «Kanun xərhi» degen aldinkı bax kəsimining kanun-pərmanlıq məzmunini kərsitidü.

**19:7** 2Sam. 22:31; Zəb. 18:30

**19:8** «Pərwərdigarning pərmanlıri yorukluktur» — yaki «Pərwərdigarning pərmanlıri roxəndür» yaki «Pərwərdigarning pərmanlıri paktur».

**19:10** Zəb. 119:72,103,127; Pend. 8:11

**19:14** «I Pərwərdigar, mening Koram Texim wə Həmjəmət-Nijatkarim» — «Həmjəmət-Nijatkar» yaki «həmjəmət-kutkuzojuqi» tooqıruluk; — İbraniyi tilida «goel» degen bu sezninq alahidə mənisi bar. Birsə kəmbəqəl bolup, ezini küllükka setiwtəkən bolsa yaki baxka kiyin əhwaləqə uqrəp mal-mülükini satlaşan bolsa, Musa payəmərbər tapxuruləşən kanunuşa asasən, muxu kixinining ezinin yekin uruk-tuoqşanları, həmjəmətləri bu kixinı hərlükə qikirip kutkuzux həkükü bar idi. Demək, «həmjəmət-kutkuzojuqi» eż kərindixini hər kılmaqçı bolsa, uni kutkuzalayıtti. Həkükni ixitlit «həmjəmət-kutkuzojuqi»ning eż ihtiyanlısı hər kılmaqçı bolsa, əlwəttə. Birsə eż uruk-tuoqşınışa «həmjəmət-kutkuzojuqi» bolup uni kutkuzmakçı bolsa, heqkim uni tosalmayıtti.

-Xunga payəmərbərlər Hudanıng kutkuzojuqi ikənləkini bayan kılıx üçün pat-pat dəl muxu seznı ixitlidü. Demək, Huda Əz bəndisigə yaki həlkığa «həmjəmətlik kılıp, ularning «goel»i, yəni «həmjəmət-kutkuzojuqi»si bolidu. Uning Əz həlkini kutkuzuxı Əz ihtiyanlılıq bilən, əlwəttə!

# «Zəbur»

Yakupning Hudasining nami seni egizdə aman saklıqay!..

<sup>2</sup> U Əz mukəddəs jayidin sanga mədət əwətkəy,

Ziondin sanga kütq-kuwwət bərgəy;

<sup>3</sup> Barlik «axlıq hədiyə»liringni yad kılqay,

Kəydürmə қurbanlıqningni қobul kılqay!

Selah!

<sup>4</sup> Kənglüngdiki təxnalıqlarnı sanga ata kılqay,

Kənglünggə pükkən barlıq arzuliringni əməlgə axuroqay.

<sup>5</sup> Bizlər qəlibangni tabrikəp təntənə kılımız,

Hudayimizning namida tuoqlırımızni tikləymiz;

Pərvərdigar barlıq tələpliringni əmalğa axuroqay!

<sup>6</sup> Həzir bildimki, Pərvərdigar Əzi məsih kılqinini kutkuzidu;

Mukəddəs ərxlıridin uningoja կudratlıq kutkuzoqı қolini uzartip jawab beridu..

<sup>7</sup> Bəzilər jəng hərwilirioja,

Bəzilər atlarqa tayınidu;

Birak biz bolsaq Pərvərdigar Hudayimizning namini yad etimiz;

<sup>8</sup> Ular tizi püklinip yikıldı;

Birak biz bolsaq, əddimizni ruslap tik turimiz.

<sup>9</sup> I Pərvərdigar, padixahka qəlibə bərgəysən;

Nida kılqinimizda bizgə ijabət kılqaysən!

## 21-küy

### Huda tikligən padixah toopluluk bir küy

**21** <sup>1</sup> Nəəqmışılerning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan küy: –

Padixah կudritingdin xadlinidu, i Pərvərdigar;

Qəlibə-nijatlıkingdin u nəkədər hursən bolidu!

<sup>2</sup> Sən uning kengül tilikini uningoja ata կilding,

Ləwlirining talipini rət kılqan əməssən.

Selah!

<sup>3</sup> Qünki Sən esil bərikətlər bilən uni կarxi alding;

Uning bexioja sap altun taj kiydürdüng.

<sup>4</sup> U Səndin əmür tilişə, Sən uningoja bərding,

Yəni uzun künrlərni, taki əbədil əbədgıqə bərding.

<sup>5</sup> U Sening bərgən qəlibə-nijatlıkingdin zor xərəp կuqtı;

Sən uningoja izzət-həywət həm xanu-xəwkət kondurdung.

<sup>6</sup> Sən uning əzini mənggülük bərikətlər կilding;

Didaringning xadlıqı bilən uni zor hursən կilding;

<sup>20:1</sup> «Yakupning Hudasining nami seni egizdə aman saklıqay!» – «Yakupning Hudasi» deyən muxu ibarida «Yakup» həm həzriti Yakupning əzini həmdə uningdin qıkkən Israil həlkinimü kərsitidu.

<sup>20:6</sup> «Pərvərdigar Əzi məsih kılqını» – yəni Israileñin padixahı; muxu yərdə Dawutni kərsitidu. Birak xübhisizki, bu küy bir bekarət bolup, kəlgüsidiKİ Kutkuzoqı-Məsihnimü kərsitidu. 2-küydiki izahatları wa «Təbirler»nimü körüng.

<sup>20:9</sup> «I Pərvərdigar, padixahka qəlibə bərgəysən; nida kılqinimizda bizgə ijabət kılqaysən!» – baxxə birhil tərjimisi: – «I Pərvərdigar, qəlibigə erixtürğəysən!

–Biz nida kılqan kündə Padixah bizgə jawab kərgəylə!»

<sup>21:6</sup> «Sən uning əzini mənggülük bərikətlər կilding» – bu söz bəlkim Dawutning əwlədi bolovan, kəlgüsidiKİ Kutkuzoqı-Məsihning Hudanıng İbrahimə bərgən əng uluq wədisini əməlgə axuridiojanlığını kərsitixi mümkün. Xu wədə: «Sən əzüng baxxılarşa bəht-bərikət bolisən ... Sən arkılıq yər yüzidiki barlıq ailə wə kəbililərgə bəht-bərikət ata kılınidu» deyilidü («Yar.» 12:1-3-də hatırıləngən).

–Baxxə birhil tərjimisi: «Sən uningoja mənggülük bərikətlərni bekitting».

## «Zəbur»

<sup>7</sup> Qünki padixah Pərwərdigar oja tayinidu;  
Həmmidin Aliy Bolquqining əzgərməs mühabbiti bilən u həq təwrənməydi.

<sup>8</sup> Sening əkolung barlıq düxmənliringni tepip, axkarə kılıdu;  
Ong əkolung Sanga eqmənlik kıləjanlarnı tepip axkarə kılıdu;  
<sup>9</sup> Sening didarinq körüngən kündə, ularnı yalkunluq humdanıqə saləjandək kəydürisən;  
Pərwərdigar dərəjəzəp bilən ularnı yutuwetidu;  
Ot ularnı kəydürüp tügitidu.

<sup>10</sup> Ularning tuhumini jahandin,  
Nəsillirini kixilik dunyadın ķurutisən;  
<sup>11</sup> Qünki ular Sanga yamanlık ķılıxka urundi;  
Ular razil bir nayıraqnı oylap qıkkını bilən,  
Əmma qəlibə kılalmidi.

<sup>12</sup> Qünki Sən ularnı kəyniqə buruluxka məjbur kıldıng;  
Sən ularning yüzigə karap okyayingni qənləysən.  
<sup>13</sup> I Pərwərdigar, Əz küqüng bilən uluołukungni namayan kıləjaysən;  
Xuning bilən biz nahxa eytip kudritingni mədhiyiləymiz.

### 22-küy

Əng eoır azab-okubəttə kıləjan dua

Bexarətlik küy

1-ayəttiki izahatni körüng

**22**<sup>1</sup> Nəəpmiqilərning bexioja tapxurulup, «Ayjələt-haxxaħar» (tang səhərdə kəlgən mədət)  
degən ahəngda okulsun dəp, Dawut yazojan küy: —

«Ah İləhim, İləhim, nemixkə məndin waz kəqting?  
Sən nemixkə meni kütkuzuxtın xunqə yiraksən?  
Nemixkə qattık pəryadırimdin xunqə yiraq turisən,  
<sup>2</sup> Hudayim, kündüzdə nida kıldım, lekin Sən həq jawab kılınməsən;  
Keqidimu mən xundak pəryad kılıxtın aram alalmayman..  
<sup>3</sup> Bırak i Israılning mədhiyilirini ez makaning kıləjuqi,  
Sən degən pak-muķeddəstursən!  
<sup>4</sup> Ata-bowlirimiz seni tayançı kıləjan,  
Ular sanga tayanojan, sən ularnı kütkuzojan.  
<sup>5</sup> Ular Sanga nida kılıxları bilən kütulojan;  
Sanga tayinx bilən ularning ümidi həq yərda kəlojan əməs.  
<sup>6</sup> Bırak mən bolsam adəm əməs, bir kurtmən,

**21:8** «Sening əkolung barlıq düxmənliringni tepip, ... Ong əkolung Sanga eqmənlik kıləjanlarnı tepip axkarə kılıdu...» — 8-ayəttin baxlap, bexarətlik sözər biwasita padixahka eytilojan bolsa kerək. Roxənki, bu ayatlar padixah Dawutning awladı bolqan, kəlgüsidiKİ Kütkuzojuq-Məsihni kərsətidü.

**22:1** «İzahat» — Dawut pəyoğamber hayatı nuroqun azab-okubətlərni tartıkan bolsimu, lekin u bu kündə eytilojan xunqıwala eoır azab-okubətlərni tartıkan əməs. Xunga xübhisiżki, Dawut özidin keyinkı birsining tartıdojan azablarını kərsətkən bolsa kerək. Okurmanın bu azablarlarning kimqə karitiləşənlilik töqruluk ezləri hulasığə kalsun. «*ayjələt-haxxaħar* tang səhərdə kəlgən mədət» — bəzi alımlar: «Tang səhərdiki qixi jərən» dəp tərjimə kılıdu. Bu bəlkim kūyininq temisining həm uning ahəngininq nami bolsa kerək.

**22:1 Mat. 27:46; Mar. 15:34**

**22:2** «Keqidimu mən xundak pəryad kılıxtın aram alalmaymən» — yaki «keqidimu mən pəryad kilsam, bıraq, aram tapmaymən»

**22:2 Mat. 27:45**

**22:5 Zəb. 25:2-3; 31:1; Yəx. 49:23; Rim. 9:33**

# «Zəbur»

İnsan təripidin təhmət bilən rəswayjaləm kılınojanmən,  
Halayık təripidin kəmsitilgənmən..

<sup>7</sup> Meni kərgənlərning həmmisi mazak kılıp külüd,  
Baxlırını silkixip aqzılırını pürüxtürüp:

<sup>8</sup> «U Pərwərdigar oğzini tapxurojan əməsmu?!

Əmdi Pərwərdigar uni kutkuzsun!

Pərwərdigar uningdin hursən bolsa əgər,

Uni kutuldursun!» — deyixidu.

<sup>9</sup> Biraq meni apamning korsiğidin qıçarəquqi Əzüngdursən;

Hətta əmqəktiki waktimdimu meni Əzünggə tayanduroqansən;

<sup>10</sup> Tuqulqojinimdin tartipla, mən eziünni köynungoja taxliqənmən;

Anamning baliyatqusidiki waktimdila, Sən menin Təngrim bolup kəlgənsən..

<sup>11</sup> Məndin yıraklıxma;

Qünki riyazət meni kıştap kəldi;

Manga yardımında bozquqi yoktur.

<sup>12</sup> Nuroqun bukilar meni korxiwaldi;

Baxanning küqlük bukiliyi meni oriwaldi;

<sup>13</sup> Ular adəmni titma kılouqu hərkirəwatlı xirdək,

Aqzılırını qong eqip manga tikilip turidu.

<sup>14</sup> Mən təkülən sudək boldum,

Həmmə səngəklirim izidin qıkıp kətti;

Yürükim momdək erip kətti,

Iq-baqlımda zəiplixip erip kətti.

<sup>15</sup> Qaojjirap kətkən sapal parqisidək maqdurum kalmidi,

Tilim tangliyimoja qaplixip kətti,

Sən Pərwərdigar meni əlümning topa-qanglirioja əyoqansən..

<sup>16</sup> Ojaljir itlər manga olaxti,

Bir top rəzillər meni kıştap kelip,

Mening kolum wə putumni sanjip təxti..

<sup>17</sup> Səngəklirimming həmmisini saniyalaymən,

Ustihanlırim manga tikilip ərap turoqandək kılıdu.

<sup>18</sup> Ular kiyimlirimmi əz arısında üləxtürütənidü,

Kənglikimgə erixix üçün qək taxlixiyatidu..

<sup>19</sup> Bırak, i Pərwərdigar, məndin yıraklıxma!

I Küq-Kudritim bozquqım, yardımga tez kəlgəysən!

<sup>20</sup> Jenimni kiliqtin kutkuzozın,

<sup>22:6</sup> «mən bolsam adam əməs, bir kurtmən» — İbrani tilida «kurt» «kokkus ilikus» (kıçıl kurt) deyən kurt ni kərsitidü. Bu hil kurtning qixisi tuhumlioğunda özini dərhəkə qaplaqturup, saloşan tuhumlınızı əz bədini bilən koondayıdu. Xundak kılıp u əlgüqə qaplaqxan yerdin midirlimay turidu. Əlüxi bilən uningdin kipkızıl bir suyukluk qıkıp, həmmə ətrapını kızıl kılıdu. Adəmlər bu kızıl suyuklukni boyak üçün ixlitidü. Bu ixlar Məsih Əysanın krestkə mihilinixiə bəxarət bolmamdu?

<sup>22:6</sup> Yəx. 41:14

<sup>22:7</sup> Mat. 27:39

<sup>22:8</sup> Mat. 27:43

<sup>22:10</sup> Yəx. 49:1

<sup>22:12</sup> «Baxanning küqlük bukiliyi meni oriwaldi» — Paləstinning Baxan rayonidiki bukilar yoojan, küqlük idi. Bu yərda yaman adəmlər həm ularning kəynidə turojan yaman jin-rohları kərsətsə kerək.

<sup>22:15</sup> Yəh. 19:28

<sup>22:16</sup> Mat. 27:35; Mar. 15:24; Luğa 23:33; Yəh. 19:23,37; 20:25

<sup>22:18</sup> «Kənglikimgə erixix üçün qək taxlixiyatidu» — yəki «Qapinimoja erixix üçün qək taxlixiyatidu».

<sup>22:18</sup> Luğa 23:34; Yəh. 19:24

# «Zəbur»

Mening yaloquz jenimni itning qanggilidin kutulduroqin..

<sup>21</sup> Meni xirning aqzidin kutkuzojin;

Xundak, Sən iiltjalirimni ijabət kılıp yawa kalilarning münggüzliridin kutkuzojsən!.

<sup>22</sup> Mən Sening namingni kərindaxlrimoja elan kılımən;

Qong jamaət iqidə turup Sanga bolojan mədhiyilirimni jakarlaymən;.

<sup>23</sup> Pərwərdigardin əyməngüqilər, Uni mədhiyilənglar!

Yakupning barlıq nəsilliri, Uningoja xan-xərəp kəltürüngrəl!

İsrailning pütün əwlədləri, Uningdin əymininglər.

<sup>24</sup> Qunki U ezilgütinqing axu harlinixlirini nəziridin sakit kılıqan əməs,

Yaki Uningdin həq yirgəngən əməs;

Uningdin Əz wisalini həq yoxurqan əməs;

Bəlkı U iltija kılıp awazını kətürginidə,

Uningoja կulaқ selip anglojan.

<sup>25</sup> Qong jamaət iqidə manga okulojan mədhiyilər Əzüngindindur,

Hudadin əyməngüqilərləriñ aldida iğkən kəsəmlirimni ixka axurimən;.

<sup>26</sup> Ajiz məminlər kərsikə toyquqə tamaklinidü;

Pərwərdigarnı izdigənlər Uni mədhiyeləydi;

Silərninq kəlbinglər mənggү yaxnaydu!.

<sup>27</sup> Zeminning əng qetidiliklərmi bu ixni kəlbidə tutup , towa kılıp Pərwərdigarning aldioja kəlidü;

Əl-millətlərning barlıq jəmətləri aldingda ibadət kılıdu;.

<sup>28</sup> Qunki padixaqlik Pərwərdigarçıla təwədürü;

U əl-millətlər arısında həküm sürgüqidur.

<sup>29</sup> Jahandiki baylarmu Uning aliddin yəp-iqip, ibadət kılıdu;

Tuprakqa kirəy dəp kələjanlarmu, hətta əz jenini sakliyalmayıqanlarmu Uningoja səjdə kılıdu;.

<sup>30</sup> Kəlgüsidi ki bir əwləd Uning hizmitida bolidu;

Bu əwləd Rəb üçün Əz pərzəntlili həsablinidü.

<sup>31</sup> Keyin ular kelip, xu qaođa tuqulidiojan bir կowmoja Uning həkkaniyilikini jakarlap xuni elan kılıduki,

«U buni əməlgə axurdi!».

**22:20** «Mening yaloquz jenim» — yaki «Mening kiçik jenim» yaki «Mening kimmətlik jenim». Səzligüqi eojir yaloquzluq hes kiliwatqan bolsa kerək.

**22:21** «...İltjalirimni ijabət kılıp yawa kalilarning münggüzliridin kutkuzojsən» — «yawa kala» hazır naşlı kuruqan. Ular əsl intayın küçlük, adəttiki kalidin ikki həssə qong idi. Muxu yərdə «yawa kalilar» əxəddiy rəzil adəmlərgə yaki jin-xaytanlarqo simwol bolidu.

**22:22** Ibr. 2:12

**22:23** «Yakupning barlıq nəsilliri» — İsrail həlkə, əlwətə. «İsrailning əwlədləri» — Huda Yakupning ismini «İsrail»əja ezbərkətan, xurin bilər u «İsrail kowmining ajadı» bołojan.

**22:25** «Qong jamaət iqidə manga okulojan mədhiyilər Əzüngindindur» — baxka ikki hil tərjimi «Qong jamaətə menin mədhiyilirrimmən temisi Sandın qıkqandur...» yaki «Qong jamaətə menin Sanga mədhiyilərni okuxka tuyəssər bołonanlıkim Səndin qıkqandur...».

**22:25** Zəb. 18:49; 35:18; 52:9; 111:1

**22:26** «Ajiz məminlər kərsikə toyquqə tamaklinidü» — «tamaklinidü» degen bu söz muxu yərdə həyt kurbanlıklıridin yaki «taxəkkür kurbanlıklär» («rahmat kurbalıkları») din tamaklinixni kərsitixi mümkün.

**22:26** Kan. 4:29; Zəb. 69:32; 149:4; Yəx. 25:6; Zəf. 2:2; Yh. 11:26

**22:27** Zəb. 2:8; 72:10-11; 86:9

**22:29** «Jahandiki baylarmu ...» — ibraniy tilida «Jahandiki semizlərmə...» — keqmə mənisi «baylar» boluxi mumkin. «tuprakqa kirəy dəp kələjanlarmu, hətta əz jenini sakliyalmayıqanlarmu Uningoja səjdə kılıdu» — demək, həm baylar həm miskinlər (küydə bəxarət berilgən ixlar tüpəylidin) Hudaqə ibadət kılıdu.

**22:30** Yəx. 53:8, 10; Yəx. 8:18; Zəb. 89:29; Mat. 1:1; Yh. 12:24; Rim. 5:18, 19; 1 Pet. 2:9

**22:31** Zəb. 52:9; 102:18; Luğa 24:46, 47; Rim. 3:22-25

# «Zəbur»

## 23-küy

Pərwərdigar meni baķķuqi padiqimdur!  
1-ayəttiki izahatni kərüng

**23**<sup>1</sup> Dawut yazojan küy: —

Pərwərdigar meni baķķuqi Padıqimdur,  
Məhtaj əməsmən həq nərsigə;  
<sup>2</sup> U meni yumran qeplərdə yatkuzup dəm aldurar;  
Tinq akidioqan sularni boylitip baķıdu;  
<sup>3</sup> U wujudumni yengilaydu;  
U həkkənaliylik,yolida Əz nami üçün yetəkləydi;  
<sup>4</sup> Hətta mən elüm sayısı bolovan jilojidin ətsəmmu,  
Həq yamanlıqtın körkmaymən;  
Qünki Sən mən bilən billidursən;  
Sering həsang həm tayıking manga təsəlliidur..  
<sup>5</sup> Meni har kılloqıqlar ning kəz aldida manga kəng dastihan salisən;  
Mening beximni may bilən məsih kılısən;  
Kədəhim taxidi;  
<sup>6</sup> Bərhək, barlık künlirimdə yahxilik wə əzgərməs xəpkət manga əgixip həmrəh bolidu;  
Mənggüdin-mənggügə Pərwərdigarning dərgahıda yaxaymən!

## 24-küy

Pərwərdigarning oqəlibisi

**24**<sup>1</sup> Dawut yazojan küy: —

Pərwərdigaroja mənsüptür, jaħan wə uningqə toloqan həmmə məwjudatlar;  
Uningqə təlluktur yər yüzü wə uningda turuwaṭkanlarmu;  
<sup>2</sup> Qünki jaħannning ulini qongkūr dengizlər üstigə orunlaxturup,  
Yarni sular üstigə ornatkañ Udur.  
<sup>3</sup> Pərwərdigarning teojoqa kim qikalaydu?  
Uning mukaddəs jayioqa kim kirip turalaydu?  
<sup>4</sup> — Kolliri gunahtin pakiz, dili sap,  
Kuruñ nərsilərgə təlmürüp kərimiojan,  
Yaloqan kəsəm kilmiojan kixi kirələydu..

**23:1** «Bu ulusaq küy toqıruluk izahat» — Pəlestindikti koylar bilən padiqining munasiwitli nahayiti yekin. U ular bilən keqə-kündür billa bolidu, ularoja isim koysi. Yengi yaylakkə keqkənda, padiqı koylar ning beşidə mengip, ularni qakırıp yetəkləydi; ularning bexi tiknikləte yarilinip kalsə, padiqı may bilən sürüp «məsih, kılıdu»; bəzi padiqilar hətta amراك koylarıqə alahıda kədəhətin xarab iqrirdü.

**23:1** Yəx. 40:11; Yər. 23:4; Əz. 34:23; Yh. 10:11; 1Pet. 2:25; Wəh. 7:17

**23:3** «U wujudumni yengilaydu» — «yengilaydu» ibraniy tilida bu sez «towioqa kəyturidu» yaki «towa kilduridu» deyən manini öz işqə alıdu.

**23:4** Zəb. 3:6; 11:86

**23:6** «barlık künlirimdə yahxilik wə əzgərməs xəpkət manga əgixip həmrəh bolidu» —yaki «barlık künlirimdə manga əgixip həmrəh bolovan əzgərməs xəpkət nemidigan yahxil». «mənggüdin-mənggügə Pərwərdigarning dərgahıda yaxaymən» — «Pərwərdigarning dərgahı» ibraniy tilida «Pərwərdigarning eyidə». Dawut bu küyni yazoında Yerusaleməndikti mukaddəs ibadəthəna tehi möwjujt olmuş idi.

**24:1** Mis. 19:5; Kan. 10:14; Ayup 41:3; Zəb. 50:12; 1Kor. 10:26,28

**24:3** Zəb. 15:1; Yəx. 33:14,15

**24:4** «Kuruñ nərsilərgə təlmürüp kərimiojan» — «kuruñ nərsilər» butlarnı kərsitidü.

# «Zəbur»

<sup>5</sup> Bundaq kixi bolsa Pərwərdigardin bəhtni,  
Əz nijatlıkı bolouqı Hudadin həkkənaliyknı tapxuruwalidu wə uni kətürüp yürüdi;  
<sup>6</sup> Bu dəwr Uni izdigüqi dəwrdur,  
Yəni Sening didaringni izdigüqilər, i Yakupning Hudasi!  
Selah!..

<sup>7</sup> I kowuklar, bexinglarnı kətürünglər!  
Kəng eqilinglər!  
I mənggülük ixiklər, kətürünglər!  
Xuning bilən xan-xərəp igisi Padixaḥ kiridi!  
<sup>8</sup> Xan-xərəp igisi Padixaḥ degən kim?  
U Pərwərdigardur, u küqlük wə կudratliktur!  
Pərwərdigar, jəng məydanida կudratliktur!  
<sup>9</sup> I kowuklar, bexinglarnı kətürünglər!  
Kəng eqilinglər!  
I mənggülük ixiklər, bexinglarnı kətürünglər!  
Xuning bilən xan-xərəp igisi Padixaḥ kiridi!  
<sup>10</sup> Xan-xərəp igisi Padixaḥ, degən kim?  
Samawiy қoxunlarning Sərdarı bolovan Pərwərdigar bolsa, xan-xərəp igisi Padixaḥtur!  
Selah!

## 25-küy Yetəkləx wə baxpanaḥ bolux həkkidə dua 1-ayəttiki izahatni körüng

### 25<sup>1</sup> Dawut yazojan kuy.

Pərwərdigar, jenim Sanga talmürüp қaraydu;  
<sup>2</sup> Sanga tayiminən, i Hudayim;  
Meni yərgə karitip hijaləttə қaldurmioqaysən;  
Wə yaki düxmanlırimni üstümdin ojalib kılıp xadlandurmioqaysən;  
<sup>3</sup> Bərhək, Seni kütküqilərdin həqkəysisi xərməndə bolmas;  
Bırak həqbir səwəbsiz hainlik kılouqilar xərməndə bolidu.  
<sup>4</sup> Meni Sening izliringni bilidiojan kılɔjaysən, i Pərwərdigar;  
Yolliringni manga egitip koyojaysən..  
<sup>5</sup> Meni həkikitingdə mangdurup, manga əğətkəysən;  
Qünki əzüng meninq nijatlıkim bolovan Hudayimdursən;  
Mən kün boyi Sanga қarap təlmürimən;  
<sup>6</sup> Əz rəhimdilliqlikiringni, əzgərməs mehırliringni yadingoqa kəltürgəysən, i Pərwərdigar!

<sup>24:5</sup> ... tapxuruwalidu wə uni kətürüdu — bu ikki peil ibranili tilida birla peil bilən ipadilinidu.

<sup>24:6</sup> ...Yəni Sening didaringni izdigüqilər, i Yakupning Hudasi! — yənə birhil tərijimisi «Yəni Sening didaringni izdigüqilər bolovan Yakuptin ibarəttir».

<sup>24:7</sup> «I kowuklar, bexinglarnı kətürünglər! Kəng eqilinglər! I mənggülük ixiklər, kətürünglər!» — kədimki zamanlarda kowuklar eqilənda yukiridin kətürülləti.

<sup>25:1</sup> «25-küy tooruluq izahat» — 25-küy «elipbə tərtipilik» bir kuy. Küydə 22 ayət bolup, ibraniy tilida alahidə xəkilə igə. İbraniy yezikdə 22 hərp bar. Küydiki 22 ayətninə hərbəri ibranib elipbə tərtipigə asasən yengi hərp bilən baxlinidu (məsilən, uyğor tilida hərplər a-, ə-, b- tərtipidə baxlanıqanqa ohxax). Biz bundakı kuylərni «elipbə tərtipilik kuy» dəp atayımız.

<sup>25:2</sup> Zəb. 22:4-5; 31:1; 34:5

<sup>25:3</sup> Yəx. 28:16; Rim. 10:11

<sup>25:4</sup> Zəb. 27:11; 86:11; 119:33

# «Zəbur»

Qünki ular əzəldin tartip bar bolup kəlgəndur;  
<sup>7</sup> Mening yaxlıqimdiki gunahlırimni,  
Xundakla itaətsizliklirimni esingga kəltürmigəysən;  
Əzgərməs muhəbbiting, mehribanlıqıng bilən, meni esingga kəltürgəysən, i Pərwərdigar;  
<sup>8</sup> Pərwərdigar mehriban wə durustur;  
Xunga U gunahkarları durus yoloja salidu.  
<sup>9</sup> Məminlərni yahxi-yamanni pərk etixkə U yetəkləydi;  
Məminlərgə Əz yolini egitidi.  
<sup>10</sup> Uning əhdisi wə həküm-guwahlırını tutkənlarning həmmisigə nisbətən,  
Pərwərdigarning barlık yolları əzgərməs muhəbbət wə həkikəttur.  
<sup>11</sup> Əz naming üçün, i Pərwərdigar,  
Kəbihlikim intayın eoqır bolsimu,  
Sən uni kəqüriwətkənsən.  
<sup>12</sup> Kimki Pərwərdigardin əymənsə,  
Huda Əzi tallıqan yolda uningə həkikətni egitidi;  
<sup>13</sup> Uning jeni azadə-yahxılıqta yaxaydı,  
Uning nəsli yer yüzigə miras bolidu.  
<sup>14</sup> Pərwərdigar Əzidin əymənidiqənlar bilən sirdaxtur;  
U ularqa Əz əhdisini kərsitip beridu.  
<sup>15</sup> Mening kezlimir həmixin Pərwərdigaroja tikilip karaydu;  
Qünki U putlirimni tordin qıkırıwtıldı.  
<sup>16</sup> Manga ərap mehîr-xərpkət kərsətkəysən;  
Qünki mən oqeribənə, dərdməndurmən.  
<sup>17</sup> Kənglümning azarlıri kəpiyip kətti;  
Meni başkan kışmaqlardin qıçarojaysən.  
<sup>18</sup> Dərdlirimni, azablirimni nəziringə alojin,  
Barlık gunahlırimni kəqürgəysən!  
<sup>19</sup> Mening düxmənlirimni nəziringə alojin,  
Qünki ular kəptur;  
Ular manga qongkər eqmənlik bilən nəprətlinidu.  
<sup>20</sup> Jenimni saklıqoysən, meni kutkuzojaysən;  
Meni xərməndiliktə қaldurmiojaysən;  
Qünki mən Seni baxpanahım kildim.  
<sup>21</sup> Kəngül saplıqı wə durusluq meni köndiojay;  
Qünki mən Sanga ümid baqlap kütüwatımən.  
<sup>22</sup> I Huda, Israilni barlık küləptliridin kutkuzup hərlükə qıçarojaysən!

## 26-küy Barlık rəzilliktin yıraklıxixkə intlix

**26**<sup>1</sup> Dawut yazojan küy: —

Mən üçün həküm qıçarojaysən, i Pərwərdigar;  
Qünki mən eż durusluğumda turup mangdim;  
Mən Pərwərdigaroja tayinip kəlgənmən;

<sup>25:6</sup> Zəb. 103:17; 106:1; 107:1; 117:2; 136; Yər. 33:11

<sup>25:21</sup> «Qünki mən Sanga ümid baqlap kütüwatımən» — yəki «Qünki sanga təlmürüp karaymən».

## «Zəbur»

Mən teyilip kətməymən...

<sup>2</sup> Meni sinap bağışsın, i Pərvərdigar, meni təkxürüp bakşın;  
Wijdanimni, kəlbimni tawlioqaysın;

<sup>3</sup> Qünki eżgərməs muhəbbitingni kəz aldimda tutkanmən;  
Mən həqikitingni əzümgə yetəkqi kılıp mangdimmən.

<sup>4</sup> Mən yalojanqlar bilən həmdastihan olturmidim;  
Sahtipəzlərgə həmrəh boluxka kirməymən...

<sup>5</sup> Yamanlıq kiloquqlar jamaitidin yirginimən;  
Rəzillər bilənmə olturmaymən.

<sup>6</sup> Kollirimni gunahsızlıqta yuyımən;  
Xunda, kurbangahıngni aylinip yürələymən.

<sup>7</sup> Wə həm təxəkkürlərni anglistimən;  
Barlık karamətliringni jakarlaymən.

<sup>8</sup> I Pərvərdigar, makaning bolojan eyni,  
Xan-xəripiŋ turqan jayni seyüp kəldim;

<sup>9</sup> Jenimni gunahkarlar bilən,  
Həyatimni qanhorlar bilən billə elip kətmigəysən;

<sup>10</sup> Ularning kolida suyiqəstlər bardur,  
Ong koli parilərgə toldı.

<sup>11</sup> Mən bolsam, duruslukumda mengip yürüwerimən;  
Meni hərlükə qıkırıp kütkuzoqaysən,

Manga mehîr-xəpkət kərsətkəysən..

<sup>12</sup> Putum bolsa tüptüz jayda turidu;  
Jamaətlər arisida turup Pərvərdigarə qətəkkür-mədhiyilər kəyturimən.

### 27-küy Hudani kütkin!

#### 27<sup>1</sup> Dawut yazoqan küy: —

Pərvərdigar menin nurum wə nijatlıkimdur;

Mən yənə kimdin körkəy?

Pərvərdigar həyatimning körəqinidur;

Mən kimniñ aldida titrəy?..

<sup>2</sup> Yamanlıq kiloquqlar «Uning ətlirini yəyli» dəp manga hujum kıləqlanda,  
Rəkiblirim, düxmənlirim manga yekinqəlxanda,  
Putlixip, yikildi ular.

<sup>3</sup> Zor koxun bargah kürup meni körxawoqa alsimu,  
Kəlbimdə həq körkənq yok;  
Manga urux kəzəqisimu, yənilə hatırjəm turiwerimən.

<sup>4</sup> Pərvərdigardin birlə nərsini tiləp kəldim;

<sup>26:1</sup> «Mən Pərvərdigarə tayinip kəlgənmən; mən teyilip kətməymən» — yənə birhil tərjimisi «Mən həq təwərənməs Pərvərdigarə tayinip kəldim».

<sup>26:1</sup> Zəb. 7:8

<sup>26:2</sup> «wijdanim» — yaki «niyatlırim». Bu söz ibraniy tilida «berəklər» deyən bilən ipadilinidir.

<sup>26:4</sup> Ayup 31:5; Zəb. 1:1

<sup>26:11</sup> «Meni hərlükə qıkırıp kütkuzoqaysən» — muxu «hərlükə qıkırıq» gunahının asaritidin kütkuzuxni kərsitidir.

<sup>27:1</sup> Yəx. 10:17; 60:19,20; Mik. 7:8; Luqā 1:79; Yh. 1:4; 8:12; Wəh. 21:23

# «Zəbur»

Mən xuningəqə intilməktimənki: —  
Əmür boyı Pərvərdigarning eyidə bolsam,  
Pərvərdigarning güzəllikiga karap yürsəm,  
Uning ibadəthanisida turup, yetəklixigə tuyassər bolsam, dəymən..

<sup>5</sup> Beximəqə kün qüxkəndə, U meni sayiwini astıqə alidu;  
Meni qədirininq iqidə aman saklap yoxuruwalidu.  
U meni uyultax təstiqə mukim turozuidu.

<sup>6</sup> Xunga hazır ətrapimdiki düxmənlirim aldida bexim yüksəri kətürülidu.  
Uning mukəddəs qədirida tantəna kılıp kurbanlıqlar sunımən;  
Nahxa-küylər eytimən, munajatları eytimən Pərvərdigarə!

<sup>7</sup> Nida kılçınimdə awazimni anglıqıysən, i Pərvərdigar;  
Manga mehîr-xərpət kərsitip, ijabət kılçıqıysən.  
<sup>8</sup> Əz kənglüm: «Uning didarını izdəngərlər!» dəydu;  
Didaringni, i Pərvərdigar, əzüm izdəymən.

<sup>9</sup> Məndin Əzüngni қaqurmioqıysən!  
Ələzəpləngəndə kulungni neri қoqlımiqıysən;  
Sən meningdin yardımında ayimay kəlding;  
Sən məndin ayrılmioqıysən, meni taxliwətmigəysən, i Nijatkarim Huda!

<sup>10</sup> Ata-anam meni taxliwətsimu,  
Pərvərdigar meni ķuqikioja alidu.

<sup>11</sup> Manga Əz yolungni əgətkıysən, i Pərvərdigar;  
Küxəndilirim paylap yürməktə,  
Meni tüz yoloja baxlıqıysən..

<sup>12</sup> Meni rəkiblirimning məyligə tapxurmiqıysən,  
Qünki manga ķara qaplaxmaqçı boləqən yaloqanqlar heli keptur,  
Ularning nəpəslirimə zorawanlıktur.

<sup>13</sup> Ah, Pərvərdigarning məhrəbanlığının tırıkların zeminidə kərəvkə kəzüm yətmigən bolsa...!

<sup>14</sup> Pərvərdigarnı təlmürüp kütkin!  
Jigərlik bol, kəlbinq mərdanə bolsun!  
Xundak kıl, Pərvərdigarnı təlmürüp kütkin!

## 28-küy Pərvərdigarə tayinix

### 28<sup>1</sup> Dawut yazojan kuy: —

I Pərvərdigar, Sanga nida kılımən;  
I mening Қoram Texim, manga süküt kılçılıqıysən;  
Qünki Sən jimjit turuwalisang,

<sup>27:4</sup> ... Əmür boyı Pərvərdigarning eyidə bolsam, ... Uning ibadəthanisida turup, yetəklixigə tuyassər bolsam» — Dawut pəyoşemberning zamanında «Hudanıng eyi», yəni «mukəddəs ibadəthana» tehi selinmiqənəndi (ooqli Sulayman keyin yasidi). İbadəthana Musa pəyoşember arklılıq yasaloqas «mukəddəs qədir» idi. Xuning bilən Dawutning «mukəddəs ibadəthana» deñegi bəlkim rohiy jəhəttin, yəni Hudanıng Əz huzur-dərgahını kərsitidu, dəp qüixiniximiz kerək.

<sup>27:9</sup> «Məndin Əzüngni қaqurmioqıysən!» — ibrani tilida «Yüzüngni məndin yoxurmioqıysən!».

<sup>27:10</sup> «Ata-anam meni taxliwətsimu,...» — Dawut Saul padixah təripidin koşulojan. Saul uni «jinayətqi» dəp həsablıqan qənlirida, Dawut ata-anisini təripidin bir məzgil qətkə kekiliqən boluxi mumkün idi. Keyin ular uning bilən bills boldı. Təwrat «1Sam.» 21-, -22-babını kərüng.

<sup>27:11</sup> Zəb. 25:4-5, 9, 12; 86:11; Zəb. 119.

<sup>27:14</sup> Yəx. 25:9; 33:2; Həb. 2:3

# «Zəbur»

Mən qongkur həngəja qüxicidiojanlaroja ohxaxla bolimən.

<sup>2</sup> Sanga pəryad kətürginimdə,

Sening mukəddəs kalamhanangoja қolumni ketürginimdə,

Mening iltijalirimning sadasini angliojaysən!..

<sup>3</sup> Meni rəzillər wə kəbihlik kılıqızılar bilən billə taxliwətmigəysən;

Ular aqzida yekinliri bilən dostonə səzləxsimu,

Kənglidə əqmənlik bardur..

<sup>4</sup> Ularning kilmixlirioja қarap,

Ixlirining yamanlıkiqə қarap ix tutkaysən;

Koliniñ қılıqanlıri boyiqə ezlirigə yandurojaysən;

Tegixlik jazani ezlirigə käyturçaysən.

<sup>5</sup> Qünki ular nə Pərwərdigarning kılıqanlırini,

Nə kollirining ixligənlərini həq nəzirigə almayıdu,

Pərwərdigar ularni əqlitip, käytidin bax kətürgüzməydu.

<sup>6</sup> Pərwərdigaroja təxəkkür-mədhiyə käyturulsun;

Qünki U mening iltijalirimning sadasini angliojan.

<sup>7</sup> Pərwərdigar mening küqüm, mening қalkınimdur;

Mening kənglüm uningoja ixəndi,

Xuning bilən yardımaptım;

Xunga kənglüm zor xadlinidu,

Əz küyüm bilən mən Uni mədhiyiləymən.

<sup>8</sup> Pərwərdigar Əz həlkinqin küqidur,

Xundakla məsih kılıqınıqə kutkuzojuqi қorojandur..

<sup>9</sup> Əz həlkinqni kutkuzojaysən,

Mirasingni bərikətlilik kılıqaysən;

Ularnı padıqidək bekip ozuklandurojaysən,

Mənggüzə ularni kətürüp yürgəysən..

## 29-küy

### Pərwərdigarning həywisi

**29**<sup>1</sup> Dawut yazojan küy: —

Pərwərdigaroja bərgəysilər, i Kudratlık Bolouqining pərzəntliri,

Pərwərdigaroja xanu-xəwkət, küq bərgəysilər!..

<sup>2</sup> Pərwərdigaroja Əz namioja layık xanu-xəwkət bərgəysilər;

Pərwərdigaroja pak-mukəddəslikning güzəllikdə səjdə kılınılgar!

<sup>28:1</sup> Zəb. 30:3; 35:22; 14:27

<sup>28:2</sup> «Sening mukəddəs kalamhanangoja қolumni ketürginimdə» — «kalamhana» mukəddəs qedirdiki «əng mukəddəs jay»ni kərsitudu. Nemixkə muxu yarда «əng mukəddəs jay» «kalamhana» deyiliidur? Səwəbi, «əng mukəddəs jay» iqidə «əhdə sanduçı» yatıdu, «əhdə sanduçı» iqidə Huda Israil bilən tüzən əhdinamə (Hudanıng söz-kalamı) saklaklılıq idi.

<sup>28:3</sup> Zəb. 12:1-2; Yer. 9:7

<sup>28:8</sup> «Pərwərdigar ... məsih kılıqınıqə kutkuzojuqi қorojandur» — Hudanıng «məsih kılıqını»: — (1) Huda Israillar üstüga tikliğən padixah; (2) ahrıda u dunyoqə əwətidiojan Kutkuzojuqi-Məsihni kərstidu. «Məsih» tooruluk 2-küydiki izahatlarıñ həm «Təbirlərni» kerüng.

<sup>28:9</sup> «Əz həlkinqni kutkuzojaysən, mirasingni bərikətlilik kılıqaysən;...» — Hudanıng Əz həlkı dəl Əzining mırasi ikənləki Mükəddəs Kitabta kəp yərlərdə tiləja elinidu.

<sup>29:1</sup> «Pərwərdigaroja bərgəysilər... Pərwərdigarning xanu-xəwkət, küq bərgəysilər!» — bu sirlək seznıng mənisi nemə? Mənisi qokum xuki, Hudanıng həlkı uningoja ixinip tayanoaqka, xundakla mədhiyə okuojaqka, Huda ularning hayatıda Əz küq-kudritini (xundakla Əz xan-xəripini) kərsitişigə xarait beridu.

<sup>29:1</sup> Zəb. 96:7, 8

# «Zəbur»

<sup>3</sup> Pərwərdigarning sadasi qongkūr sular üstidə həküm sürüdu;  
Xan-xərəp igisi bolğan Təngri güldürmamilarnı yangritidu;  
Pərwərdigar büyük dengizlər üstidə həküm sürüdu..

<sup>4</sup> Pərwərdigarning sadasi küqlüktur;  
Pərwərdigarning sadasi həywətkə tolojandur;

<sup>5</sup> Pərwərdigarning sadasi kədir dərəhlirini sunduruwetidu;  
Bərhək, Pərwərdigar Liwandiki kedirlarnı sunduruwetidu.

<sup>6</sup> U ularını mozay oynaklawatqandək oynaklitidu;  
Yawa kalining balisi oynaklawatqandak, U Liwan wə Sirion teoqını oynaklitidu..

<sup>7</sup> Pərwərdigarning sadasi qakmaqlarının yalkunlırını xahliwitidu;;

<sup>8</sup> Pərwərdigarning sadasi qel-jazirini zilziliga salidu;

Pərwərdigar Kədəxtiki qel-jəzirini zilziliga salidu;;

<sup>9</sup> Pərwərdigarning sadasi dub dərəhlirini həryan tolojitudu,  
Ormanlıqlarını yalingaqlaydu;

Uning mukəddəs ibadəthanisida bolğan həmmisi «xanu-xəwkət!» dəp təntənə kılıdu..

<sup>10</sup> Pərwərdigar topan üstigə həkümranlıq kılıp olturidu;

Bərhək, Pərwərdigar mənggüğə padixah bolup həküm sürüp olturidu..

<sup>11</sup> Parwərdigar Ez həlkigə kudrətni bəhx etidu;

Ez həlkini aman-hatırjəmlik bilən bərikətləydi.

## 30-küy

### Pərwərdigarning Dawutning kerilip kətkənlilikini jazalap, andin sakaytixi

**30**<sup>1</sup> Muqəddəs ibadəthanini Hudaşa ataxni təbrikələp, Dawut yazoğan küy: —

Mən Seni aliy dəp uluoqlaymən, i Pərwərdigar,  
Qünki Sən meni pəstin yukiri kətürdüng,  
Düxmənlirimmi üstümdin huxallandurmiding.

<sup>2</sup> I Pərwərdigar Hudayim, mən Sanga nalə kətürdüm,  
Sən meni sakaytting.

<sup>3</sup> I Pərwərdigar, Sən təhtisaradin jenimni elip qıkting,  
Həngəja qüxicidiojanlar arisidin manga həyat berip saklıding.

<sup>4</sup> Pərwərdigaroja küy eytinglar, i Uning ihlasmən bəndiliri,  
Uning pak-muqəddəslilikini yad etip təxəkkür eytinglar..

<sup>5</sup> Qünki Uning əqəzipi dəkikidə etüp ketidu,  
Xapaiti bolsa emürwayət bolidu;  
Yioqa-zar keqiqə konup kalsimu,  
Huxallık tang səhər bilən təng kelidu.

<sup>29:3</sup> Mis. 9:23

<sup>29:6</sup> «Sirion teoqı» — Liwanning əng egiz taçqokkisi, yənə bir nami «Hərmon».

<sup>29:7</sup> «Pərwərdigarning sadasi qakmaqlarının yalkunlırını xahliwitidu» — baxka birhil tərjimisi «Pərwərdigarning sadasi o yalkunlırını yırtiwetidu». Birak aldi-kəyndikidi sezlərgə karıqanda, qakmaqlarını kərsitixi mümkün.

<sup>29:8</sup> «Pərwərdigar Kədəxtiki qel-jəzirini zilziliga salidu» — «Liwan taqlırı» (6-ayət) — Qanaan (Pələstin)ning ximal təripi, Kədəxtiki qel-jəzirə uning janubiy təripi.

<sup>29:9</sup> «Pərwərdigarning sadasi dub dərəhlirini həryan tolojitudu» — baxka birhil tərjimisi «Pərwərdigarning sadasi marallarqa oqlaklarnı tuqḍuroquzidu».

<sup>29:10</sup> «Pərwərdigar topan üstigə həkümranlıq kılıp olturidu» — «topan» bəlkim Nuh pəyoğəmbər dəwridiki topanni kərsitidü, bu yerdə keqmə mənidə bolup, dunyadiki əlamətlikliliklərimi kərsitidü.

<sup>30:4</sup> Zəb. 97:12

## «Zəbur»

<sup>6</sup> Mən bolsam əz rahət-paraojitimdə: «Mənggüzə təwrənməy mukim turimən» — dedim.  
<sup>7</sup> Pərwərdigar, xapaiting bilən, menin teojmni mustəhkəm turoquzojaniding;  
Əmma Sən didaringni қaqurup yoxurdung;  
Mən alakzadə bolup kəttim;  
<sup>8</sup> Mən Sanga nalə-pəryad kətürdüm, i Pərwərdigar;  
Mən Sən Rəbkə iltija kildim: —  
<sup>9</sup> — Mening kənim təkülüp, hangoja kirsəm nemə paydisi bardur?  
Topa-qang Seni mədhıyləmdü? U həkikitingni jakarliyalamdu?  
<sup>10</sup> Anglıqaysən, i Pərwərdigar, manga xəpkət kərsətkəysən;  
I Pərwərdigar, manga yardımə bolqaysən!  
<sup>11</sup> Sən matam қayqusunu ussul oynaxlarqa aylandurdung;  
Həzilik bəz kiyimimi salduruwetip,  
Manga huxallıknı bəlwaq ķılıp baqlıding;  
<sup>12</sup> Xunga menin rohım süküt kilmay,  
Sanga küylər okusun!  
I Pərwərdigar, menin Hudayim, Sanga əbədil'əbədgiqə təxəkkürlərni eytimən!.

### 31-küy Besim astida

## 31 <sup>1</sup>Nəəqmıqılerning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

Sən Pərwərdigarni, mən baxpanah kildim;  
Meni həqqaqan yərgə karitip koymıqaysən;  
Əz həkəkəniyilikng bilən meni azad ķılıp kutkuzuqaysən;  
<sup>2</sup> Manga կulaq salqaysən, meni tezrək kutkuzuwalqaysən;  
Manga կoram tax,  
Əzünni կօզdaydioqan կorojanlıq կəl'ə bolqaysən.  
<sup>3</sup> Qünki Sən menin uyultexim, menin կorojinimdursən;  
Xunga Əz naming üçün meni yetaklıgaysən, meni baxlioqaysən.  
<sup>4</sup> Manga yoxurun selinojan tuzakṭın kədəmlirimni tartkaysən;  
Qünki Sən menin baxpanahimdursən.  
<sup>5</sup> Mən rohımni կolungoja tapxurdum;  
Sən manga nijatlık ķılıp hərlükkə qıqaroqansən, i Pərwərdigar, hək Təngri.  
<sup>6</sup> Yalojan ilahılaroja qokunidioqanlardın yirginip kəldim;  
Mən bolsam Pərwərdigaroja etikad կlimən.  
<sup>7</sup> Əzgərməs muhəbbiting bilən huxal bolup xadlinimən;  
Qünki menin harlikimni kerdüngsən;  
Jenimning azap-okabletliridin həwər tapting.  
<sup>8</sup> Meni düxmənlirimning կolioja qüxürmiding,  
Bəlki putlirimni kəngri jayoja turoquzdung.  
<sup>9</sup> I Pərwərdigar, manga rəhİM-xəpkət kərsətkəysən,  
Qünki beximoja küləpət qüxti;

<sup>30:9</sup> «Mening kənim təkülüp, hangoja kirsəm nemə paydisi bardur?» — Dawutning kesili (2- həm 3-ayətni kerüng) bəlkim bir yaridin boloqanmu, yəki eziñin qanax kesili barmıdı?

<sup>30:12</sup> «xunga menin rohım süküt kilmay,...» — «rohım» bu yərdə iibraniy tilida «xan-xəripim» deyən söz bilən ipadiliniidu.

<sup>31:1</sup> Zəb. 22:4; 25:2, 3; 71:1, 2; Yəx. 49:23

<sup>31:5</sup> Lukə 23:46

## «Zəbur»

Dərd-ələmdin kəzüm tügütəy dəp կalı,

Jenim, wujudummu xundak..

<sup>10</sup> Həyatım կayoqı-həsrət bilən,

Yillirim oğəm-oğussə bilən uprawatidu.

Gunahım tüpəylidin maqdurum ketəy dəp կalı,

Ustihanlirim sizip kətti.

<sup>11</sup> Mən rəkiblirimning izə-aħanitigə կaldim,

Yekinlirim aldida tehimu xundak;

Tonuxlrimoqimu bir wəhimbə boldum;

Koqida meni kərgənlərmü mandin dajip կaqıdu..

<sup>12</sup> Həmmaylan meni elgən adəmdək, kenglidin qikirip taxlaxti;

Puquq qini dək bolup կaldim.

<sup>13</sup> Qünki nuroqunlarning təhmətlərini anglidim,

Wəhimbə tərəp-tərəplərdə turidu;

Ular manga hujum kılıxka məslihətlixiwatidu,

Jenimni elixka қəst kılıxiwatidu.

<sup>14</sup> Bırak mən Sanga tayinimən, i Pərwərdigar;

«Sən mening Hudayim!» — dedim.

<sup>15</sup> Mening künlirim Sening կolungidur;

Meni dükəmənlirimning կolidin həm manga ziyankəxlik կiloqulardın կutkuzojaysən.

<sup>16</sup> Կulungoja didarinqning jilwisi qüxürgəysən;

Əzgərməs muhəbbiting bilən manga nijatlıq ata կilojaysən.

<sup>17</sup> I Pərwərdigar, meni yərgə կaritip կoymiojaysən;

Qünki mən Sanga iltija կildim;

Rəzillər yərgə կarap կalsun;

Ularning tahtisarada zuvani tutulsun;

<sup>18</sup> Yalqan ləwlər zuwandın կalsun!

Ular həkkəniylarni halıqanqə mazaq կilip təkəbburluk bilən səzliməktə!

<sup>19</sup> Əzüngni baxpanah կiloqanlar üçün insan balilirining kəz aldida kərsətkən iltipatlıring,

Yəni Əzüngdin korkidioqanlar üçün, saklioqan iltipat-nematliring nəkədər moldur!.

<sup>20</sup> Sən ularni insanlarning suyikəstliridin Əz huzurungdiki yoxurun dalda jayoja alisən;

Sən ularni til-aħanətlərdirin sayiwiningdə yoxurup կoyisən.

<sup>21</sup> Pərwərdigar oja təxəkkür-mədhiyilər yollansun!

Qünki U əzgərməs muhəbbitini zulmətlik bir xəhərdə ajayıb nimayən կildi!.

<sup>22</sup> Qünki mən dəkkə-dükkidə հodučup: —

Seni, meni kəzidin qikirip կoydimikin, dəp korkikanidim;

Halbuki, mən naşet kətürüp yelinoqinimda, pəryadimoja կulak salding.

<sup>23</sup> Pərwərdigarni səyünglər, i Nuning barlıq memin bəndiliri!

Pərwərdigar Əzigə sadıkłarnı կoçqaydaydu,

Həm təkəbburluk bilən ix կiloqularning kilmixlirini ez bexioja həssiləp կayturidu!

<sup>24</sup> I Pərwərdigarni təlmürüp kütkənlər, Jigərlək bol, kəlbinq mərdanə կilinsun!.

<sup>31:9</sup> «...Jenim, wujudummu xundak» — yaki «Jenim, iqimmu xundak».

<sup>31:11</sup> Ayüp 19:13; Zəb. 38:11

<sup>31:19</sup> Yəx. 64:3; 1Kor. 2:9

<sup>31:21</sup> «Qünki U əzgərməs muhəbbitini zulmətlik bir xəhərdə ajayıb nimayən կildi! » — ayətning baxka birnəqqə hil tərjimiliri bar, məsilən «zulmətlik bir xəhərdə» deyənning birnəqqə tərjimiliri bar. Bizningqə Dawut Saul padixaḥning ziyankexlidin կaqqanda, yat yurtlarda musapir bolоqan wakıtlarını esləwatidu. Məsilən, «1Sam.» 21-, 27-babni körüng.

<sup>31:24</sup> Zəb. 27:14

32-küy

**Gunahñi etirap kılıp, Hudadin kəqürüm sorax;  
Huda jawabən bexarət beridu**

**32**<sup>1</sup> Dawut yazojan «Maskıl»: —

İtaətsizlikliri kəqürüm kılınojan,

Gunahlıri yepilojan kixi bəhtliktur!..

**2** Pərwərdigar rəzillilikliri bilən hesabraxmaydiojan,

Rohıda həqkandaq hıylilik yok kixi bəhtliktur!

**3** Mən gunahımni ikrar kılmay, süküttə turuwaloqanidim,

Kün boyı ahı-pıqan iqidə,

Səngəklirim qırıp kətti;

**4** Qünki meni başkan əkolung manga keqə-kündüz eçir boldi;

Yazdiki kuroqakqılıktək yilikim қaojirap kətti.

Selah!..

**5** Əmdı gunahımni Sening aldingda etirap kıldım,

Qəbihlikimni Səndin yoxuriwərməydiqan boldum;

Mən: «Pərwərdigarə asiyliklirimni etirap klimən» — dedim,

Xuning bilən Sən mening rəzil gunahımni kəqürüm kıldıng.

Selah!..

**6** Xunga Seni tapalaydiojan pəyttə,

Hərbir ihlasmən Sanga dua bilən iltija kilsun!

Qong topanlar ərləp, texip kətkəndə,

Sular xu kixigə hərgiz yekinlaxmaydu..

**7** Sən mening dalda jayimdursən;

Sən meni zulumdin saklaysən;

Ətrapımnı nijatlıq nahxiliri bilən kaplaysən!

Selah!..

**8** — «Mən sən mengikə tegixlik yolda seni yetəkləymən həm tərbiyləymən;

Mening kezüm üstüngdə boluxi bilən sanga nəsihət kılımən..

**9** Əkli yok bolovan at yaki exəktək bolma;

Ularnı qəkləxkə tizginləydiqan yügen bolmisa,

Ular hərgiz sanga yekin kəlməydu»..

**10** Rəzillərgə qüxüdiqan kəyəq-həsrətlər kəptur,

Birak mehîr-xəpkətlər Pərwərdigarə tayanojan kixini qəridəydu;

**32:1** «Dawut yazojan «Maskıl» — «Maskıl» degən seznıg mənisi bizə naməlum; bəzi alımlar uni «tərbiyilik» bildürirdi, dəp karaydu; yəni bəzilər uni «mahırlıq bilən eytilsun» degənni bildürirdi, dəp karaydu.

**32:1 Rim. 4:6, 7**

**32:4** «Selah» — mənisi enik əməs. Zəburdi ki hərbir küy nahxa kılıp eytiloqan wakıttı, «Selah» bəlkim pədidiki birdəm tohtaxni (pauz) kərsitip, «tohta, oylan» degən mənidə ixilitilixi mumkin.

**32:5 Zəb. 38:18; 51:3; Pənd. 28:13; 1Yuh. 1:9**

**32:6** «Xunga seni tapalaydiojan pəyytə, hərbir ihlasmən Sanga dua bilən iltija kilsun!» — «xunga» degən muxu muhim söz Hudanıng kaqürümünü idzığın adamğı ümidiñ berixi kerək (5-aytnı kerüng). «Qong topanlar ərləp texip kətkəndə, sular xu kixigə yekinlaxmaydu» — muxu səzlər okurmənlərgə Nuh pəyoğəmbərnin dəwridiki topanni əslitidü. Topan kelixtin burun Hudani idzığınlar üçün «Hudani tapalaydiojan pəyt» boluidü; lekin topan besip kəlgəndin keyin Hudani idzdydiojan həqkandakı pursət kalmayıdu.

**32:7 Zəb. 27:5; 31:20**

**32:8** «Mening kezüm üstüngdə boluxi bilən...» — (1) Huda Əzini seygənlərni hərdaim kəzidə tutidü; (2) əmdimdə padixahalar hizmətqılıriga paşət kez ixariti bilənlə yol kərsitətti.

**32:9 Pənd. 26:3; Yak. 3:3**

# «Zəbur»

<sup>11</sup> I həkkəniylar, Pərwərdigar bilən xadlinip hursən bolunglar;  
Kəngli duruslar, huxallıqtın təntənə ķilinglar!

## 33-küy Pərwərdigarning mehribanlılı jahənoqa tolqan

**33** <sup>1</sup>Əy həkkəniylar, Pərwərdigar üçün təntənə ķilinglar!  
Mədhiyiləx duruslar üçün güzəl ixtur..

<sup>2</sup> Rawab bilən Pərwərdigarnı mədhiyilənglar;  
Ontarqa təngkəx bolup, uningoqa küylərni eytinglar..

<sup>3</sup> Uningoqa atap yengi bir munajat-nahxini eytinglar;  
Mahırlıq bilən qelip, awazinglarnı yüksəri yangrittinglar..

<sup>4</sup> Qünki Pərwərdigarning səzi bərhəkət;  
Uning barlıq ixliri wədilirigə sadakətliktur.

<sup>5</sup> U həkkəniyat həm adalətni yahxi kərgüqidur;  
Yər-zemin Pərwərdigarning mehribanlılı bilən tolqandur..

<sup>6</sup> Pərwərdigarning səzi bilən asmanlar yaritiloqan,  
Uning aqzidiki nəpəs bilən ularning barlıq қoxunlirimuyaritiloqandur..

<sup>7</sup> U dengizdiki sularnı bir yərgə yioqip dəwiləydu;  
U okyanlarnı ambarlar iqida saklap turidu;

<sup>8</sup> Pütkül yər yüzdikilər Pərwərdigardin əymənsun;  
Dunyaadiki pütün jan igiliri Uningdin körküp, hərmətlisun;

<sup>9</sup> Qünki Uning bir səzi bilənlə ix püttürülgənidi;  
Uning bir əmri bilənlə degənləri bərpa қılınoğanidi.

<sup>10</sup> Pərwərdigar əllərning pilanını tosiwetidu;  
U kowmlarning hiyallırını bikar қiliwetidu..

<sup>11</sup> Pərwərdigarning nəsihəti mənggüğə turidu;  
Kəlbiddiki oyları dəwrdin-dəwrgə ixkə axurulidu..

<sup>12</sup> «Pərwərdigar bizning Hudayimizdur» dəydiqan қowm bəhtliktur!  
Yəni Əz mirası boluxka tallıqan həlk bəhtlikturl..

<sup>13</sup> Pərwərdigar ərxtin yərgə nəzər salidu,  
U pütkül insanları körüp turidu.

<sup>14</sup> Turalqusidin yər yüzdikilərning həmmisiqə karaydu;

<sup>15</sup> U ularning hərbirinininq kəlblərini Yasiōquqidur;  
U ularning barlıq ixlirini dəngsəp qikquqidur.

<sup>33:1</sup> Zəb. 92:1; 135:3; 147:1

<sup>33:2</sup> «Rawab bilən Pərwərdigarnı mədhiyilənglar» — «rawab» bu ayətta həm Zəburdiki baxka ayətlərdə ixlitilgənda, «rawab» deyən sez rawabka oxhap ketidioqan bir sazni kərsitudu. «Ontarqa təngkəx bolup, uningoqa küylərni eytinglar» — «ontar» on tarlik qiltardək bir saz.

<sup>33:3</sup> Zəb. 40:3; 96:1; 98:1; 144:9; Yəx. 42:10; Wəh. 5:9; 14:3

<sup>33:5</sup> Zəb. 45:7; 119:64; Ibr. 1:9

<sup>33:6</sup> «ularning asmanlarning barlıq қoxunluru» — bir tərəptin kuyax, ay, yultuzlarnı kərsətsə, yənə bir tərəptin barlıq pərxişilərini kərsitudu.

<sup>33:6</sup> Yar. 1:6, 7

<sup>33:7</sup> «U dengizdiki sularnı bir yərgə yioqip dəwiləydu» — baxka bir hil tərjimi: «U dengizdiki sularnı küplərgə yioqidu». «U okyanlarnı ambarlar iqida saklap turidu» — bu ayətning mənisi sırlıq bolojını bilən, Hudanıng sularnı toluk idarə kildiçənlikini kərsətənlilikindən həqkandak xübəhə yok.

<sup>33:10</sup> Yəx. 19:3

<sup>33:11</sup> Pənd. 19:21; 21:30; Yəx. 46:10

<sup>33:12</sup> Zəb. 65:4; 144:15

<sup>16</sup> Padixah bolsa қoxunlirining көплүкі билен օjalib bolalmaydu;  
Palwan өзининг зор күqi билen өзини күткүzalmaydu;

<sup>17</sup> Tolparoja tayinip həwp-hətərdin күткүzulux биһudiliktur,  
U zor күqi билen һeqkimni күткүzalmaydu;

<sup>18-19</sup> Mana, ularning jenini elümdin күткүzux üçün,  
Қəhətqılıkta ularni һayat saklax üçün,  
Pərwərdigarning kezi Өzidin əyminidiojanlarning üstidə turidu,  
Өzining eżgərməs muhəbbitigə ümid baqlıqanlarning üstidə turidu..

<sup>20</sup> Bizning jenimiz Pərwərdigar oja təlmüridu;  
Bizning yardımımız,  
Bizning kalkınımiz U bolidu.

<sup>21</sup> Xunga Uning bilen kəlbimiz xadlinip ketidu;  
Qünki Uning mukəddəs namişa tayinip ixənduk.

<sup>22</sup> I Pərwərdigar, biz Sangila ümid baqlıqinimizdək,  
Sening eżgərməs muhəbbitingmu üstimizdə bolqay!

## 34-küy Hudanıg mehribanlıkçıja mədhiyə «elipba tərtipilik» küy 1-ayəttiki izahatni körüng.

**34**<sup>1</sup> Dawut yazojan küy: —

(Dawut Abimələk padixahning aldida yürüx-turuxini baxkıqə қiliwaloqanda, Abimələk uni həydiwətkən wakıttaya yazojan)

|☒| Mən hərkəndək waktılarda Pərwərdigar oja təxəkkür-mədhiyə käyturimən;  
Uni mədhiyiləx aqzımdın qüxməydu..

|☒| Kəlbim Pərwərdigarnı iptiharlinip mədhiyələydi,  
Məminlər buni anglap xadlıkta bolidu.

<sup>3</sup> |☒| Mən bilen billə Pərwərdigarnı uluqolanglar,  
Birlikdə Uning namişa mədhiyilər yangritaylı.

<sup>4</sup> |☒| Pərwərdigarnı izdidim,  
U menin duayimni ijabət kıldı,  
Meni başkan barlıq wəhimiə-korkunqlırimdin kütkuzdi.

<sup>5</sup> |☒| Məminlər Uningoja təlmürüp nurlandı;

|☒| Yüzliri yərgə karıtilmədi.

<sup>6</sup> |☒| Mən pekir-biqara Uningoja nida kıldı,  
Pərwərdigar anglap, meni həmmə awarıqılıklərdin kütkuzdi.

<sup>7</sup> |☒| Pərwərdigarning Pərixtisi Uningdin əyminidiojanlarnı қoçdap ətrapişa qedirini tikidi,  
Ularnı kütkuzidü..

**33:18-19** Ayup 36:7; Zob. 34:15; 1Pet. 3:12

**34:1** «x aləf, ibranıy tilidiki birinqi hərp — bu küy «elipba tərtipilik» küy. Hərbir ayət aldida ibranıy hərplər kersitilidu (10-küygə berilgən, «elipba tərtipilik küy» tooqruluk izahatnimu körüng). «Mən hərkəndək waktılarda Pərwərdigar oja təxəkkür-mədhiyə käyturimən — »taxəkkür-mədhiyə käyturux» degen sez ibranıy tilida «(Hudaqa) rəhmət eyti», «uni uluqolangı degen mənədi kelidu, uning yənə «Hudani hursən kiliix» degen mənəsimi bar. «Təxəkkür-mədhiyə käyturux» degnənniŋ ibranıy tilidiki xakli ərəb tilidiki «mubarakla» degen sezgə oxhap ketidi; demək, Hudaqa ««barak» (berikət) yətküzüx».

**34:1** 1Sam. 21:13

**34:7** ««Pərwərdigarning Pərixtisi» yaki «Pərwərdigarning Əlqisi» — Təwrat dəwridə intayin alahidə bir xəhs idi.

# «Zəbur»

<sup>8</sup> | ♫| Pərwərdigarning mehribanlığını tetip, bilgin,  
Uningqoja ixinip tayanojan adəm nemidegən bəhtliktur!  
<sup>9</sup> | ♪| I Uning mukəddəs bəndiliri, Pərwərdigardin əymininglar!  
Qünki Uningdin əyminidiojanlarning həq nərsisi kəm bolmas.  
<sup>10</sup> | ♪| Küçük arslanlar ozuksız əlib aq kalsimu,  
Əmma Pərwərdigarnı izdigiqilərning həqbir yahxi nərsisi kəm bolmas..  
<sup>11</sup> | ♪| Kelinglar balilirim, manga əkulək selinglar;  
Mən silərgə Pərwərdigardin əyminixni eğitip koyay.  
<sup>12</sup> | ♪| Həyatni ətiwarlaydiqan kixi kim?  
Kimning uzun wə yahxi künlərni kərgüsü bar?  
<sup>13</sup> | ♪| Undakta tilingni yamanlıktın tartip yür,  
Ləwliring məkkarlıktın neri bolsun;  
<sup>14</sup> | ♪| Yamanlıktın ayrılip yırak bolup, güzəl əməllərni kılıp yür;  
Aman-hatırjəmlikni izdəp, uni köopləp yür.  
<sup>15</sup> | ♪| Pərwərdigarning kezə həkkəniylarning üstidə turidi,  
Uning əkuliki ularning iltjalirioja oquk turidi;  
<sup>16</sup> | ♪| Pərwərdigarning qirayı rəzillik kılələqlərə qarxi qıkar,  
Ularning hərkəndək nam-hatırılırını yər yüzidin elip taxlar;  
<sup>17</sup> | ♪| Həkkəniylər iltija kıldı,  
Pərwərdigar anglaydu, ularni barlıq azab-muxəkkətliridin kütkuzidu;  
<sup>18</sup> | ♪| Pərwərdigar kəngli sunuklarə qəyindur,  
Rohi ezilgənlərni kütkuzidu.  
<sup>19</sup> | ♪| Həkkəniylər duq kəlgən awariqiliklər kəptur;  
Bırak Pərwərdigar ularni bularning həmmisidin kütkuzidu..  
<sup>20</sup> | ♪| U həkkəniyinə səngəklərini sak kalduridu,  
Ulardin birsimi sunup kətməydi.  
<sup>21</sup> | ♪| Yamanlıqning ezi rəzillərni oltarıridu;  
Həkkəniylərə qərətlinidiojanlar gunahta əkalidu.  
<sup>22</sup> | ♪| Pərwərdigar Əz kullirining janlırını bədəl tələp hərlükkə qıkırıdu;  
Uningqoja tayanojanlardın həqkimə gunah bekitilməydi.

## 35-küy Ziyankəxlik həm ahanəttə kəlojanda kəlojan dua

### 35<sup>1</sup> Dawut yazojan küy: —

I Pərwərdigar, mən bilən elixşanlar bilən elixşaysən;  
Manga jəng kəlojanlarə qəng kəlojaysən!

«Təbirlər»ni küründ. «Pərwərdigarning Pərixtisi» bəzi ixlarda Hudanıñ ornida kərünətti (məsilən, «Yar.» 16:7-14, 18-babni, «Təbirlər»nimü küründ).

34:10 Ayup 4:11

34:12 1Pet. 3:10

34:14 «Aman-hatırjəmlikni izdəp...» — yaki «həmməylən bilən inaқ etüxkə tirixip,...».

34:15 Ayup 36:7; Zəb. 33:18; 1Pet. 3:12

34:18 «Pərwərdigar kəngli sunuklarə qəyindur, rohi ezilgənlərni kütkuzidu» — bu ayəttiki «kəngli sunuklar» həmdə «rohi ezilgənlər», xübhəsizki, towa kəlojanları kərsitudu.

34:18 2Tim. 3:11

34:19 2Tim. 3:12

34:20 Yh. 19:36

34:22 «Pərwərdigar Əz kullirining janlırını bədəl tələp hərlükkə qıkırıdu» — bu yərdə ixlətkən peil («bədəl tələp hərlükkə qıkırıdu») adətə kullarnı (məlum bahada) kəllüktn azad kiliş, hər kilişni bildürdü.

<sup>2</sup> Kolungoja sipar wə կալկан alojin;  
 Manga yardəmgə ornungdin turojaysən;

<sup>3</sup> Nəyzini suojurup, meni կօղլատկանlarning yolini toskaysən;  
 Mening jenimoja: «Mən sening nijatlıkingdurmən!» — degəysən!

<sup>4</sup> Mening həyatimoja qang salmakqı bolovanlar yərgə կaritilip xərməndə bolqay;  
 Manga կəst əyligənlər kəynigə yandurulup rəswa bolqay..

<sup>5</sup> Ular goya xamalda uqlan samandək tozup kətkəy;  
 Pərwərdigarning Pərixtisi ularni tarkitiwətkəy!.

<sup>6</sup> Ularning yoli կարangoju wə teyiləqək bolqay,  
 Pərwərdigarning Pərixtisi ularni կօղliwətkəy!

<sup>7</sup> Qünki ular manga orunsız ora-tuzak təyyarlıdi;  
 Jenimni səwəbsiz elixka ular uni kolidi.

<sup>8</sup> Halakət tuydurmastın ularning bexioja qüxkəy,  
 Əzi yoxurun kurojan toroja əzi qüxkəy,  
 Halakətkə yikilojay.

<sup>9</sup> U qaoğda jenim Pərwərdigardin səyünidu,  
 Uning nijatlık-կutkuzuxidin xadlinidu!

<sup>10</sup> Mening həmmə ustihanlırim: — «I Pərwərdigar, kimmu Sanga təngdax keləlisun?» — dəydu,  
 — «Sən eziłğan məminlərni küqlüklərning qanggilidin,  
 Ezilgənlər həm yokşullarnı ularnı bulioqulardın tartiwelip kutkuzisən».

<sup>11</sup> Yawuz, yalojan guwahqıllar kopup,  
 Həwirim bolmiojan gunahqlar bilən üstümdin xikayət kılmacta.

<sup>12</sup> Ular menin yahxılıkimoja yamanlık kılıp,  
 Meni panahsız yetim kılıp կoyoqanı!

<sup>13</sup> Lekin mən bolsam, ular kesəl bolovananda,  
 Bəzni yegəp kiyiwaldim;  
 Ularnı dəp roza tutup, əzümnı təwən kıldım;  
 Əmdi duayim bolsa hazır baqrimoja yenip kəldi!

<sup>14</sup> Mən bu ixlardın dost yaki kərindiximning bexioja qüxkən ixka ohxax məyüslinip yurdum,  
 Mən ez anisoja həza tutkandək, beximni selip yurdum.

<sup>15</sup> Bırak mən putlixip kətkinimdə,  
 Ular huxal boluxup kətkənidi,  
 Bir yərgə jəm boldi;  
 Dərwəkə jəm boluxup muxu zorawanlar manga կarxi qikixti,  
 Bırak həwirim yok idi.  
 Ular meni parə-parə kılıx üçün tohtimay zərbə berixti.

<sup>16</sup> Huddi bir qıxləm poxkal üstidə qakqaq wə talax kilojan hudasızlardək,  
 Ular manga qıxlırını oququrlitip hiris kılıxtı.

<sup>17</sup> I Rəb, կազanojıqə pərvənə kılmaysən?  
 Jenimli ularning հալաkitidin kutkuzojaysən,  
 Mening birdinbir həyatimni muxu yirtküq xirlarning aqzidin tartiwalojaysən!

---

<sup>35:4</sup> Zəb. 40:14; 70:2-3

<sup>35:5</sup> Ayup 21:18; Zəb. 1:4; Yəx. 29:5; Həox. 13:3

<sup>35:13</sup> « ... ular kesəl bolovannda, bəzni yegəp kiyiwaldim » — «bez kiyim»ni kiyiwelix (həza tutkandək) əzi yaki baxkilar üçün կattıktı dua kılıxning birhil ipadişı idi. «... duayim bolsa hazır baqrimoja yenip kəldi! » — bu ibarining mənisi bəlkim: — (1) Huda jawab bərmigan bolsımı (kesəl adəm sakaymıldı), bırak dua kiloquqını bərikətlidi; yaki (2) dərwəkə kesəl adəm sakayıdı, bırak կerixkandək dua kiloquqoja ziyanxəliklə kıldı. Bizningqə 2-imkaniyət toorridur.

<sup>35:16</sup> «Huddi bir qıxləm poxkal üstidə qakqaq wə talax kilojan hudasızlardək,... » — baxka birhil tərjimisi: — «Huddi bir qıxləm poxkal üstidə qakqaq wə huddi əzwyələp mazak kiloquqı əhlaksızlardək,... ».

# «Zəbur»

<sup>18</sup> Zor jamaət arisida mən Sanga təxəkkür eytimən;  
Nuroqunlojan həlk arisida Seni mədhiyiləymən..  
<sup>19</sup> Yalojan səwəb bilən manga rəkib bolоjanlarnı üstümdin xadlandurmioğaysən;  
Məndin səwəbsiz nəprətləngənlərni əzara kəz kisixturmioğaysən!  
<sup>20</sup> Ular dostanə səz kilmaydu,  
Zemindiki tinqlikpərvərlərgə pitnə-içərə tokumakta.  
<sup>21</sup> Ular manga karap eojizini yoqan eqip:  
«Way-way! Kütükünimizni ez kezimiz bilən kəruwalduk!» — deyixidu.  
<sup>22</sup> I Pərwərdigar, Sən bularni kerüp qıktıng, süküt kilmioğaysən;  
I Rəb, məndin Əzüngni yıraklaxturmiqaysən;  
<sup>23</sup> Kəzəjalıqaysən,  
Mən üçün həküm qıkırıxka oyqanoğaysən,  
I meninq Hudayim — Rəbbim!  
<sup>24</sup> Mening ixim üstidə ez həkənliyliking boyiqə həküm qıkarəqaysən, i Pərwərdigar Hudayim;  
Ularни meninq onguxsizlikimdin xadlandurmioğaysən!  
<sup>25</sup> Ular kənglidə: «Wah! Wah! Əjəb obdan boldil!» — deyixmisun;  
Yaki: «Uni yutuwattuk!» — deyixmisun.  
<sup>26</sup> Mening ziyanimdin huxal bolоjanlar yərgə karitilip xərməndə bolqay;  
Meningdin ezlirini üstün tutkuqılarning kiyim-keşki hijalet wə nomussuzluq bolsun!  
<sup>27</sup> Mening həkənliylikimdin səyüngənlər təntənə kılıp xadlansun!  
Ular həmixin: «Əz əkulining aman-esənlikigə səyüngən Pərwərdigar uluoqlansun!» — degəy..  
<sup>28</sup> Xu qaçıda meninq tilim kün boyi həkənliyliking toqıruluk səzləydi, mədhiyilərnı yangritidu.

## 36-küy Gunahkar insan wə Hudanıng məhribanlığı

**36**<sup>1</sup> Nəoqmiqilərning bexioqa tapxurulup okulsun dəp, Pərwərdigarning ķuli Dawut yazoqan  
küy: —  
Rəzil adəmning asiyiliyi meninq kəlbimdə bir bexarətni pəyda kılıdu: —  
«Uninq nəziridə Hudadin korkidiojan ix yoktur!»..  
<sup>2</sup> Qünki u ez-ezini mahtayduki,  
U ez-eziga: — «Məndə gunah tepilməs, kılqınım yirginqlik ix əməstur!» — dəydu..  
<sup>3</sup> Aozzidiki səzlər kəbiqlik wə hıyligərluktur;  
Pəzilətlilik ix kiliq parasitidin u alliburun məhrumdur.  
<sup>4</sup> U ornida yatkəndimu gunahni kezleydi;  
U durus bolmioğan yoloja mengixni iradə kılıdu;  
Yamanlıqtkın həq nəprətlənməydi.  
<sup>5</sup> I Pərwərdigar, eżgərməs muhəbbiting ərxlərgə takixidu;  
Həkikət-sadiqliking bulutlarqa yetidi!

35:18 Zəb. 40:9,10; 111:1

35:19 Yh. 15:25

35:27 «Mening həkənliylikimdin səyüngənlər təntənə kılıp xadlansun! Ular həmixin: «Əz əkulining aman-esənlikigə səyüngən Pərwərdigar uluoqlansun!» — degəy» — Dawut pəyojəmbər muxu ayəttə bəlkim ezdin keyin kelidiojan, ez ajdadi bolоjan Kütküzəcü-Masıñ toqıruluk bexarət beridu.

36:1 «Pərwərdigarning ķuli Dawut yazoqan küy» — ibranıy tilida: «Pərwərdigarning əkulining, Dawutning küyi».

36:2 «U ez-eziga: — «Məndə gunah tepliməs, kılqınım yirginqlik ix əməstur!» — dəydi» — bəlkim u ezini aldimakçı bolup: «Mening gunahım anqə eojir əməs», deməkçi. Toluk ayətning yənə birhil tərjimisi: «Uninq gunahının yirginqliki axarılanaqan bolsunu, u yənilə ez ezini mahtaydu».

36:5 Zəb. 57:10; 108:4

## «Zəbur»

<sup>6</sup> Həkkənaliylikəng bəyüb təqlardək,  
Həkümliring tilsimatlıq, qongkur dengizlərdəktur.  
<sup>7</sup> I Pərwərdigar, Sən adəmlər wə həywanlarnı saklıouqıdursən;  
Sening əzgərməs muhəbbiting nəkədər kimmətliktur, i Huda!  
Xunga insan balılıri ənatlıring sayısında panaqlınidu.  
<sup>8</sup> Ular eyüngdiki mol dastıhandın toyoluqə bəhrimən bolidu;  
Sən ularoqa həzur-halawətliringning dəryasidin iqtüüsən.  
<sup>9</sup> Qünki Səndila bardur hayatlıq bulığı;  
Nurungda bolup nurni kerimiz.  
<sup>10</sup> Ah, Əzüngni tonup, bilgənlərgə muhəbbitingni,  
Kəngli duruslarojumu həkkənaliylikəngni kərsitixni dawamlaxtuqıysən.  
<sup>11</sup> Təkəbburlarning putining manga hujum kılıxioğa yol koymıqıysən;  
Rəzillərning əcoli meni ornumdin kooqlıwətmisün;  
<sup>12</sup> Mana, yamanlıq kılıouqılar yıkıldı!  
Ojulitiwetildi, ornidin kayta turalmaydu!

### 37-küy Yahxilar bilən yamanlarning təkdiri «elipbə tərtiplik» küy

**37**<sup>1</sup> Dawut yazoğan küy: —

|☒| Yamanlıq kılıouqılar tüpəylidin əzüngni keydürmə,  
Nakəslərgə həsat kılma.  
<sup>2</sup> Qünki ular ot-qəplərdək tezla üzüp taxlinidu,  
Yumran əsümlüklərgə ohxax tozup ketidu.  
<sup>3</sup> |☒| Pərwərdigaroja tayan, tirixip yahxılık kıl,  
Zeminda makanlixip yaxap, Uning wapa-həkikətinini ozuk bilip həzurlan..  
<sup>4</sup> «Pərwərdigarnı hursənlilikim» dəp bilgin,  
U arzu-tiləkliringga yətküzidu.  
<sup>5</sup> |☒| Yolungni Pərwərdigaroja amanət kıl;  
Uningoja tayan, U qokum tilikingni ijabət kılıdu..  
<sup>6</sup> |☒| U həkkənaliylikəngni nurdək,  
Adalitingni qüxtiki kuyaxtək qaknitidu.  
<sup>7</sup> |☒| Pərwərdigarning alidda tinq bolup, Uni səwrqanlıq bilən küt;  
Haramdin ronak tapşan adəm tüpəylidin,  
Yaman niyatlıri ixşa axidiqən kixi tüpəylidin əzüngni keydürmə.  
<sup>8</sup> |☒| Aqqikęngdin yan, oqəzəptin kayt,  
Əzüngni keydürmə;  
U pəkət seni yamanlıqka elip baridu.  
<sup>9</sup> Qünki yamanlıq kılıouqılar zemindin üzüp taxlinidu;  
Pərwərdigaroja təlmürüp kütükənlər bolsa,  
Zeminoja igidarqılıq kılıdu.

37:1 Pənd. 23:17; 24:1

37:3 «Uning wapa-həkikətinini ozuk bilip həzurlan» — baxka birhil tərjemisi: «wapalıq-sadıqlıqka intilgin».

37:5 Zəb. 22:9-10; 55:22; Pənd. 16:3; Mat. 6:25; Luk. 12:22; 1Pet. 5:7

# «Zəbur»

<sup>10</sup> | |: Kəzni yumup aqkuqila, rəzil adəm һalak bolidu;  
Uning makanoja səpselip қarisang, u yok bolidu.

<sup>11</sup> Bırak yawax-məminlər zeminoja miraslık kılıdu,  
Wə qəksiz arambəhxliktin huzurlinidu..

<sup>12</sup> | | Rəzil adəm һəkкanıyoja қəst kılıdu;  
Uningoja qixlirini oququrlitip hiris kılıdu;

<sup>13</sup> Lekin Rəb uningoja қarap külidu;  
Qünki Rəb uning bexioja kelidiqan künni kəridu.

<sup>14</sup> | | Yawaxlar wə yokşullarnı yıkitix üçün,  
Yoli duruslarıń kırıp taxlax üçün,

Rəzillər kiliqini əqilipidin suqurup elip,  
Okyasining kiriqini tartıp təyyarlıdi.

<sup>15</sup> Lekin kiliqi bolsa əz yürükigə sanjılıdu,  
Okyalıri sunduruwetilidu.

<sup>16</sup> | | Həkкanıylardiki «az»,  
Kepligən yamanlarning baylıklıridin əwzəldur.

<sup>17</sup> Qünki rəzillərning biləkləri sundurulidu;  
Lekin Pərvərdigar həkкanıylarnı yələydi;

<sup>18</sup> | | Pərvərdigar kengli duruslarning künllərini bılıdu;  
Ularning mirası mənggügə bolidu.

<sup>19</sup> Ular eçir künnlərdə yərgə қarap kalmaydu;  
Kəhətqılıktimu ular tok yürüdu.

<sup>20</sup> | | Bırak rəzillər һalak bolidu;  
Pərvərdigar bilən қarxılaxkuqılar qımənzardiki gül-giyahdək tozup ketidu;

Ular tūgəydu;

Is-tütündək tarkılıp tūgəydu..

<sup>21</sup> | | Rəzil adəm etnə elip kayturmaydu;  
Əmma həkкanıy adəm mehribanlıq bilən etnə beridu;

<sup>22</sup> Qünki Pərvərdigar rəhmət kıləjanlar zeminoja igə bolidu,  
Bırak, uning lənitiga uqrıjanlar üzüp taxlinidu;

<sup>23</sup> | | Mərdanə adəmnıń kədəmliri Pərvərdigar təripidindur;  
Rəb uning yolidin hursən bolidu..

<sup>24</sup> U teyilip kətsim, yikılıp qüxməydu;  
Qünki Pərvərdigar uning kəlini tutup yəlop turidu.

<sup>25</sup> | | Mən yax idim, hazır kərip kəldim;  
Lekin həkкanıylarning taxliwetilgənlilikini,

Yaki pərzəntlirininq nan tiligənlilikini əsla kərgən əməsmən;

<sup>26</sup> U kün boyı mərd-mehriban bolup etnə beridu;

Uning əwladlırimu həlkə bərikət yətküzidu.

<sup>27</sup> | | Yamanlıknı taxlanglar, yahxılık kilinglar,  
Mənggü yaxaysılər!

<sup>28</sup> Qünki Pərvərdigar adalətni səyidu,  
U Əz məmin bəndilirini taxlimaydu;

<sup>37:11</sup> Mat. 5:5

<sup>37:20</sup> «Ular tūgəydu; is-tütündək tarkılıp tūgəydu» — baxşa birhil tərjimi: «Ular tūgəydu; kozılar ning yeojidək kəyüp ketidu».

<sup>37:23</sup> «Rəb uning yolidin hursən bolidu» — yaki: «U (mərdanə kixi) uning (yəni, Rəbning) yolidin hursən bolidu».

## «Zəbur»

Ular mənggüzə saklinidu;  
|¶| Lekin rəzillərning əwlədliri üzüp taxlinidu.  
<sup>29</sup> Həkkaniylar yər-jahanoğa igə bolidu,  
Əbədil'əbədgıqə uningda makan tutup yaxaydu.  
<sup>30</sup> |¶| Həkkaniy adəmning aqzı danalıq jakarlaydu;  
Uning tili adil həkümlərni səzleydu;  
<sup>31</sup> Kəlbidə Hudanıng mükəddəs ənənə turidu;  
Uning kədəmliri teyilip kətməs..  
<sup>32</sup> |¶| Rəzillər həkkaniy adəmni paylap yürüdu;  
Ular uni oltürgüdək pəytni izdəp yürüdu.  
<sup>33</sup> Lekin Pərvərdigar uni düxmənning qanggilioja qüixürməydu;  
Yaki həkümət uni gunahka pütməydu.  
<sup>34</sup> |¶| Pərvərdigarnı təlmürüp küt,  
Uning yolini qing tutkın;  
U sening martıwəngni ketürüp, zeminoğa igə kılıdu ,  
Rəzillər əhalak kılınoqanda,  
Sən buni kərisən.  
<sup>35</sup> |¶| Mən rəzil adəmning zomigərlik kiliwatkinini kərdüm,  
U huddi aynioğan barəksan yappyexil dərəhtək ronaq tapkan..  
<sup>36</sup> Biraq u etüp kətti,  
Mana, u yok boldi;  
Mən uni izdissəmmu, u tepilməydu.  
<sup>37</sup> |¶| Mukəmməl adəmgə nəzər sal,  
Durus insanoğa qara!  
Qünki bundak adəmning ahir kəridiojini arambəhx hatırjəmlik bolidu.  
<sup>38</sup> Itaətsizlər bolsa birliktə əhalak bolixidu;  
Ularning keləqiki üzüllidu;  
<sup>39</sup> |¶| Biraq həkkaniylarning nijatlıki Pərvərdigardindur;  
U eçir künlərdə ularning küqlük panağıdır.  
<sup>40</sup> Pərvərdigar yardım kılıp ularni saklaydu;  
U ularni rəzillərdin saklap kutkuzidu;  
Qünki ular Uni baxpanahı kılıdu.

### 38-küy Eşirqlikta əhaloqan kixinining iltija duası

**38**<sup>1</sup> Dawut yazojan kuy: —  
(Əslimə üqün)

I Pərvərdigar, oqəzipində tənbih bərmigəysən,  
Kəhrlinqdə meni jazalimiqaysən!  
<sup>2</sup> Qünki okliring meni zəhimləndürüp sanjidi,  
Kolung üstümdin qattık bastı.

<sup>37:31</sup> «Kəlbidə Hudanıng mükəddəs ənənə turidu» — ibraniy tilida «Kəlbidə Hudasining mükəddəs ənənə turidu».

<sup>37:31</sup> Zəb. 40:8; Yəx. 51:7

<sup>37:35</sup> «Mən rəzil adəmning zomigərlik kiliwatkinini kərdüm, u huddi aynioğan barəksan yappyexil dərəhtək ronaq tapkan» — demək, razil adəm zomigərlik yoli bilən sırtidin qarıoqanda qıraylıq qong bir dərəhtək barəksan bolidu.

<sup>38:1</sup> Zəb. 6:1

## «Zəbur»

<sup>3</sup> Kəttik oqəziping tüpəylidin ətlirimdə həq saklık yok,  
Gunahım tüpəylidin ustihanlırimda aram yoktur.

<sup>4</sup> Qünki gunahlırim boyumdin taxti;  
Ular kətürəlmigüsiz eçir yükək meni besiwaldi.

<sup>5</sup> Əhməklikimdin jaraḥətlirim sesip, xəlwərəp kətti.

<sup>6</sup> Azabtin bəllirim tolimu pükülüp kətti,

Kün boyı oğəmgə petip yürimən!

<sup>7</sup> Qatıraklırim otka toldi,  
Ətlirimming sak yeri yoktur.

<sup>8</sup> Mən tolimu halsirap, ezilip kəttim;  
Kəlbimdiki azab-kayqu tüpəylidin hərkirəymən.

<sup>9</sup> Rəb, barlıq arzuyum kəz aldingdidur;  
Uh tartıxlırim Səndin yoxurun əməs;

<sup>10</sup> Yürikim jioqlıdap, əhalimdin kəttim;  
Kəzlirimning nuri eqti.

<sup>11</sup> Yar-buradərlirimmu meni urojan waba tüpəylidin, əzlirini məndin tarttı;  
Yekinlirimmu məndin yirək qaqtı.

<sup>12</sup> Jenimni almakçı bolqanlar tuzak қuridu;  
Manga ziyanni kəstligənlər zəhiriini qəzmakta;  
Ular kün boyı hıylə-mikirlərni oylimakta.

<sup>13</sup> Lekin mən gas adəmdək anglimaymən,  
Gaqa adəmdək aqzimni aqmaymən;  
<sup>14</sup> Bərhək, mən angliyalmadiojan gaslardək bolup kəldim;  
Aqzimda kılıdiojan rəddiyə-tənbihə yok.

<sup>15</sup> Qünki ümidimni Sən Pərvərdigarə qəbəlidim;  
Rəb Hudayim, Sən iltijayımoja ijabət kılisən.

<sup>16</sup> Qünki mən: — «Ular mening üstümgə qıkıp mahtanmioqay;  
Bolmisa, putlirim teyilip kətkəndə, ular xadlinidu» — dedim mən.

<sup>17</sup> Qünki mən dəldəngxip, tügenxəy dəp kəldim,  
Azabım kəz aldimdin katmayıdu.

<sup>18</sup> Qünki mən eż yamanlıqmını ikrar kılımən;  
Gunahım üstidə kayqurimən..

<sup>19</sup> Lekin düxmənlirim juxkun həm küqlüktur;  
Kara qaplap, manga nəprətləngənlərning səni nurojundur.

<sup>20</sup> Wapaqə japa kılıdiojanlar bolsa, mən bilən əşxilixidu;  
Qünki mən yahxilikni kəzləp, intilimən.

<sup>21</sup> I Pərvərdigar, məndin waz kəqmigəysən!  
I Hudayim, məndin yirək laxmiqəysən!

<sup>22</sup> I Rəb, mening nijatlığım,  
Manga qapsan yardəm kılıqəysən!

## 39-küy Hudanıng tərbiyisini qüxinip yetix

**39**

<sup>1</sup> Nəoqmiqilərning bexi Yədutunoğa tapxuruloğan, Dawut yazoğan küy: —

«Tilim gunah kilmisun dəp,

Yollirimoşa dilkət kilmən;

Rəzillər kəz aldimda bolsa, mən aqzimoşa bir kəxək salimən — degənidim.

<sup>2</sup> Mən süküt kılıp, zuwan sürmidim,

Hətta yahxilik toqrisidiki səzlərnimə aqzimdin qıçarmidim;

Bırak dil azabim tehimu kozoqları.

<sup>3</sup> Kenglümədə zardəm kəynidi,

Oylanoğanseri ot bolup yandı;

Andin tilim ihtiyarsız səzləp kətti.

<sup>4</sup> I Pərwərdigar, eż əjilimni,

Künlirimniñ qanqlik ikənlilikini manga ayan kilojin;

Ajiz insan balisi ikənlilikmi manga bildürgin.

<sup>5</sup> Mana, Sən künlirimni pəkət nəqqə qəriqla kilding,

Sening aldingda əmrüm yok hesabididur.

Bərəkət, barlıq insanlar tik tursimu, pəkət bir tiniqlə, halas.

Selah..

<sup>6</sup> Bərəkət, hərbir insanning hayatı huddi bir kələnggidur,

Ularning aldirap-saldırxırları bihudə awariqiliktür;

Ular bayılıklarnı toplaydu, lekin keyin bu bayılıklarnı kimning қolioja juqlinidiojanılığını bilmeydu.

<sup>7</sup> I Rəb, əmdi mən nemini kütimən?

Mening ümidiñ sangila baoqliktur.

<sup>8</sup> Meni barlıq asiyiliklirimdin kutkuzoqaysən,

Meni hamakətlərning məshirisiga qaldurmioqaysən.

<sup>9</sup> Süküt kılıp zuwan sürmidim;

Qünki mana, muxu jazani Əzüng yürgüzgənsən.

<sup>10</sup> Meni saloqan wabayinqni məndin neri қilojaysən;

Qünki қolungning zərbisi bilən tügixəy dəp kəldim.

<sup>11</sup> Sən tənbihliring bilən kixini eż yamanlığı üçün tərbiyiliginində,

Sən huddi nərsilərgə kuyə kurti qükkəndək, uning izzət-oqururını yok kiliwetisən;

Bərəkət, hərbir adəm bir tiniqlə, halas. Selah.

<sup>12</sup> I Pərwərdigar, duayimni anglioqaysən,

Pəryadimoşa kulaq saloqaysən!

Kez yaxlırimoşa süküt kilmioqaysən!

Qünki mən pütkül ata-bowlirimdək,

Sening aldingda yağa yurtluk, musapirmən, halas!

<sup>13</sup> Manga tikkən kəzüngni məndin neri қilojaysənki,

<sup>39:1</sup> «Yədutun» — Dawut pəyəməbər «mədhıya Hori»ning yetəkqisi dəp bekitkən kixini kərsitudu («1Tar.» 16:41ni kərəng).

— Nəoqmiqilərning bexi Yədutunoğa tapxuruloğan — baxka birhil tərjimi: «Nəoqmiqilərning yetəkqisigə tapxurulup, «Yədutun» (mədhıyıləx degən mənində) ahəngida okulsun dəp...».

<sup>39:2</sup> «Hətta yahxilik toqrisidiki səzlərnimə aqzimdin qıçarmidim» — baxka birhil tərjimi: «Hərkəndək paydisiz sezdin kəldim».

<sup>39:5</sup> Zəb. 62:9-10; 144:4

<sup>39:12</sup> Law. 25:23; 1Tar. 29:15; Zəb. 119:19; Ibr. 11:13; 1Pet. 2:11

Mən barsa kəlməs jayqa kətküqə,  
Meni bir'az bolsimu rəhəttin bəhrimən kilojaysən.

## 40-küy

**Bexarət — Dawutning əwlədi bolğan Құтқузоңызы-Мәсіх, Dawut arkılık kelidu**

**40**<sup>1</sup> Dawut yazojan küy: —

Pərvərdigarə təlmürüp, küttüm, küttüm;

U manga egilip pəryadimni anglidi.

<sup>2</sup> U meni ḥalakat orikidin,

Xundakla patkaq laydin tartiwaldi,

Putlirimni uyultax üstigə turoquzup,

Qədəmlirimni mustəhkəm kıldı.

<sup>3</sup> U aozımoja yengi nahxa-munajatni,

Yəni Hudayimizni mədhiyiləxlərni saldı;

Nuroqun həlk buni kerüp, qorkidu,

Həm Pərvərdigarə tayinidu.

<sup>4</sup> Təkəbburlardın yardımızdiməydiojan,

Yaloqanqılıkka ezip kətməydiojan,

Bəlkı Pərvərdigarnı eż tayanqısı kilojan kixi bəhtliktur!

<sup>5</sup> I Pərvərdigar Hudayim,

Sening biz üçün kilojan karamətliring wə oy-niyətliringni baroqanseri kəpəytip, san-sanaksız kijoqansən,

Kimmu ularni bir-birləp hesablap Əzünggə rəhmət kəyturup bolalisun!

Ularnı səzləp baxtin-ahir bayan kılıy desəm,

Ularnı sanap tügitix mümkün əməs.

<sup>6</sup> Nə kurbanlık, nə ax hədiyələr Sening tələp-arzuyung əməs,

Birək, Sən manga səzgür kulaklarnı ata kılding;

Nə kəydürmə kurbanlık, nə gunah kurbanlığını tələp kilmidinq.

<sup>7</sup> Xunga jawab bərdimki —

«Mana mən kəldim!» — dedim.

Oram yazma dəsturda mən tooruluk pütülgən: —

<sup>8</sup> «Hudayim, Sening kənglüngdiki iradəng menin hursənlikimdir;

Sening Təwrat ənənən qəlbiməg pütüklüktur».

<sup>9</sup> Büyük jamaət arisida turup mən həkkaniylığını jakarlidim;

Mana bularnı özümdə kılqə elip қaloqum yoktur,

<sup>40:5</sup> «Kimmu ularni bir-birləp hesablap əzünggə rəhmət kəyturup bolalisun!» — baxka birhil tərjimisi: «Kimmu Sanga təngdax bolup seni tosalisun!?».

<sup>40:6</sup> «...Sən manga səzgür kulaklarnı ata kılding» — baxka birhil tərjimisi boluxi mumkin: «sən menin kulaklırimni sanjidim». Musa pəyojəmbər arkılıq qüxürülən mükəddəs kanun boyiqə, bir kulning eż hojayinişa mönggү hiszətə bolğusı bolsa, buni bəlgiləx üçün hojayın uning kulikliqə bigiz sanjiydu («Mis.» 21-babni kerüng). Bu hil tərjima toorpa bolsa, bu Məsihning Hudacəqə mənggülük sadıkılığını bildüridiqən səzdür. «Nə kurbanlık, nə ax hədiyələr... nə kəydürmə kurbanlık, nə gunah kurbanlığını tələp kilmidinq» — «Law.» 1-7-babta tələp kiliqən bax hil asası kurbanlıqların həmmisi muxix 6-aytə təloja elinidu.

<sup>40:6</sup> Law. 2:1; 3:1; 4:13; Ibr. 10:5-12

<sup>40:7</sup> «Oram yazma dəsturda mən tooruluk pütülgən» — «oram yazma dəstur» Musa pəyojəmbərgə qüxürülən mükəddəs kanununu kərsidi.

<sup>40:8</sup> Zəb. 37:31; Yəx. 51:7

# «Zəbur»

I Pərwərdigar, Əzüng bilsən..

<sup>10</sup> Həkəkəniylikingni қəlbimdə yoxurup yürmidim;

Wapadarlıkingni wə nijatlıkingni jakarlidim;

Əzgərməs muhəbbiting wə həkikitingni büyük jamaətkə həq yoxurmastın bayan қildim.

<sup>11</sup> I Pərwərdigar, mehribanlıkliringni məndin ayimioğaysən;

Əzgərməs muhəbbiting wə həkikiting hərdaim meni saklioğay!

<sup>12</sup> Qünki sansız külpətlər meni oriwaldi;

Qəbihəliklirim meni besiwelip, kərəlməydiqan boldum;

Ular beximdiki qeqimdin kəp,

Jasaritim tügenip kətti.

<sup>13</sup> Meni kütkuzuxni toqra tapkəysən, i Pərwərdigar!

I Pərwərdigar, tez kelip, manga yardəm kıləjəysən!

<sup>14</sup> Mening həyatimoja qang salmaqçı boləşənlər birakla yərgə karitili pərvənə kılinsun;

Mening ziyanimdin hursən boləşənlər kəynigə yandurulup xərməndə boləjəy.

<sup>15</sup> Meni: — «Wah! Wah!» dəp məshirə kıləşənlər eż xərməndilikidin alakzadə bolup kətsən!

<sup>16</sup> Birək Seni izdigungilərning həmmisi Səndə xadlinip huxal boləjəy!

Nijatlıkingni seygənlər həmixin: «Pərwərdigar uluoqlansun» deyixkəy!

<sup>17</sup> Mən ezilgən həm yokşul bolsammu,

Birək Rəb yenila meni yad etidü;

Sən menin Yardəmqim, menin azad kıləquim;

I Hudayim, keqikməy kəlgəyəsn!

## 41-küy Aqırıñıñ duası

**41** <sup>1</sup>Nəoymiqilərning bexoja tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

Ojerib-ajızlarqa qəmhorluq kıləşən kixi nəkədər bəhtlik-hə!

Eşir künlərdə Pərwərdigar uningəja panağ bolidu..

<sup>2</sup> Pərwərdigar uni köqdəp, uni aman saklaydu;

U zemində turup bahtiyar yaxaydu;

Sən uni düxmənlirining ihtiyyarıja qüxürməysən!

<sup>3</sup> Orun tutup zəiplixip yatkinida, Pərwərdigar uningəja dərman bolidu;

Sən uning yatkan orun-kərpilirini raslap tüzəxtürüp turisən..

<sup>4</sup> Mən iltija kılıp: — «I Pərwərdigar, manga mehribanlıq kərsətkəyəsn,

Jenimoja xipalıq bərgəyəsn;

Qünki mən aldingda gunah қildim» — dedim..

<sup>5</sup> Düxmənlirim mən toqşruluk: —

«U կաqanmu olüp, nami-nəslı kürup ketər?» — dəp manga yamanlık tiləydu.

<sup>6</sup> Birsi meni kərgili kəlgən bolsa,

U aldamqi sezlərni kılıdu;

Ular kəynimdin kənglidə xumluq toplap,

Andin sirtlarqa qıkıp xu ixlarni tarkitip po atidu;

<sup>40:9</sup> Zəb, 35:18; 111:1

<sup>40:14</sup> Zəb, 35:4,26; 70:2; 71:13

<sup>41:1</sup> «Ojerib-ajızlarqa» — ibraniy tilida: «Ojerib-ajiz kixigə».

<sup>41:3</sup> «Sən uning yatkan orun-kərpilirini raslap tüzəxtürüp turisən» — baxka birhil tərjimi: «Sən uni yatkan ornidin turquzup aşlıq kəltürisən».

<sup>41:4</sup> «Qünki mən aldingda gunah қildim» — ibraniy tilida «Qünki mən aldingda gunahkar boldum» degən tərjimi bolidu.

# «Zəbur»

<sup>7</sup> Manga eq bolqanlarning həmmisi manga karita əzara kusurlixidu,  
Ular manga ziyanxəlik қəstidə bolidu.

<sup>8</sup> Ular: «Uning bexioja jin-xəytandin bir kesəl qaplaxti;  
Əmdi u orun tutup yetip kıldı;  
U kaytidin turalmaydu» — deyixidu.

<sup>9</sup> Hətta sirdixim dəp ixəngən qədinas dostum,  
Mən bilən həmdastihan bolup tuzumni yegənmə manga put atti...  
<sup>10</sup> Bırak Sən Pərvərdigar, manga rəhim kılqaysən;

Düxmənlirimdin intikam elixə,  
Meni turquzqaysən;

<sup>11</sup> Dükminimning üstümdin oğlılib kılıp xadlanmiojinidin,  
Seni məndin səyünidu, dəp bilmən.

<sup>12</sup> Bırak manga kəlsək, durus bolqanlıqimdin, sən meni yələysən;  
Sən meni mənggü Əz həzurunda qəd kətürütküzüp turquzisən.

<sup>13</sup> Israilning Hudasi Pərvərdigarə əbədil' əbədgiqə təxəkkür-mədhiyə kəyturulojaj!  
Amin! Amin!

## İkkinqi Belüm

### 42-küy

#### Hudaqə təxna bolqan musapirning duası

**42**<sup>1</sup> Nəoymiqilərning bexioja tapxurulup okulsun dəp, Korahning oğulları üçün yezilojan  
«Maskıl»: —

Keyik eriklərdiki suoja təxna bolqandək,  
Jenim sanga təxnadur, i Huda..

<sup>2</sup> Mening jenim Hudaqə, həyat Təngriğə intizardur;  
Ah, man қaşanmu Hudanıñ həzurında kerünüxka müyəssər bolımən?..

<sup>3</sup> Mening keqə-kündüz yeginim kez yaxlirim bolup kəlgən;  
Həklər kün boyi mandin: «Hudaying kəyərdə?» dəp soraydu..

<sup>4</sup> Ətkən künzlərni əsləp,  
Jenimning dərdlərini tekliwatimən  
(Mən kəpqilik bilən ketiwetip,  
Hudanıñ eyigə tantənə kılıp mengip,  
Huxallıkta Həmdusana okup, nahxa eytip,  
Heytni təbrikligən top-top қoxundək, jamaət bilən billə barattim!).  
<sup>5</sup> — I jenim, Sən tenimdə nemixə bundaқ kəyoqurisən?  
Nemixə iqimdə bundaқ məyüslinip kətting?  
Hudaqə ümid baoqla;

<sup>41:9</sup> «Mən bilən həmdastihan bolup tuzumni yegən...» — ibraniy tilida «Mən bilən həmdastihan bolup nenimni yegən...».

<sup>41:9</sup> Yh. 13:18

<sup>42:1</sup> «Korahning oğulları üçün yezilojan «Maskıl»» — «Korah» Musa wə Hərun pəyoğemberga karxi işyan kətürəgən kixi. Bırak kerünüp turiduki, uning əwlədləri Hudanıñ yolidə mangatti. Ular bəlkim «kahin» (qurbanlıq kılıquqi) bolup, mukaddas ibadəthanada ibadət hizmetini Zəburdiki yekimlik mədhiyə nahxilərini etdir bilən xuoqlanıjan.  
— Bu kuyidin karıqanda, yaçojuqi Israilning ximaliy padixaḥlıqidiki Liwan degen hilwət taqılıq rayonıqa sürgün kılınojan.  
— «Maskıl» — «Maskıl»ning mənisi bizgə naməlum; bəzi əliflər uni «ərbəyiilik» debynni bildürirdü, dəp karaydu; yəni bəzilər uni «maḥiırlik bilən eytilsun» debynni bildürirdü, dəp karaydu.

<sup>42:2</sup> Zəb. 63:1-2

<sup>42:3</sup> Zəb. 80:5

## «Zəbur»

Qünki Uning jamalidin qıkqan nijatlıktın,  
Mən Uni yənilə uluqlaymən, — Mening Hudayimni!.

<sup>6</sup> Jenim iqidə məyüslinip kətti;  
Xunga mən Seni seçinimən;  
Hətta musapirlikta Iordan dəryası boyidiki wadılarda,  
Hərmon taoqlırıda, Mizar teqidimu Seni seçinimən.

<sup>7</sup> Sening xarkıratmiliringning awazlirioja,  
Qongkur həng bilən qongkur həng maslixip hərkiriməktə.  
Sening həmmə dolkunliring həm қaynam-taxķinliring meni oqərk ķildi.

<sup>8</sup> Kündüzi Pərwərdigar eżgərməs muhəbbitini manga buyruyu,

Keşiliri Uning nahxisi,  
Wə həm həyatım bołożan Təngrigə kılajan dua manga həmrəh bolidu.

<sup>9</sup> Mən Қoram Texim bołożan Hudaşa: —  
«Meni nemixka untup қalding?

Mən nemixka düxmənnin zulumioja uqraptı,  
Həmixə azab qekip yürüwatımdı?» — dəymən.

<sup>10</sup> Səngəklirimni əzgəndək rəkiblirim meni məshirə kılıp əyibləydi;  
Ular kün boyı məndin: «Hudaying kəyərdə?» — dəp sorımacta.

<sup>11</sup> I jenim, tenimdə nemixka bundak қayoqurisən?  
Nemixka iqidə bundak məyüslinip kətting?  
Hudaşa ümid baqla;  
Qünki mən Uni yənilə mədhiyiləymən,  
Yəni qirayimoja salamətlik, nijatlık ata kılqoqı Hudayimni mədhiyiləymən!  
U mening Hudayimdur!

### 43-küy Sərgərdanning duası 1-ayəttiki izahatni kərüng

**43** <sup>1</sup> I Pərwərdigar, mən toopruluk həküm qıkarojaysən,  
Dəwayımni əkidişiz bir həlkə alıda soriojaysən;  
Meni hıyligor həm kəbih adəmdin kütuldurojaysən..

<sup>2</sup> Qünki Sən panahgahım bołożan Hudadursən;  
Nemixka meni taxlawətkənsən?  
Nemixka düxmənnin zulumioja uqraptı,  
Həmixə azab qekip yürüwatımdı?» — dəymən..

<sup>3</sup> Oz həkikiting wə nurungni əwətkin,  
Ular meni yetəkligay!  
Meni mukəddəs tecjingoja,  
Makaningoja elip kəlgəy!.

<sup>4</sup> Xuning bilən mən Hudanıng kurbangahı aldioja baray,  
Yəni mening qəksiz huxlukum bołożan Təngrining yenioja baray;  
Bərhək, qiltar qelip Seni mədhiyiləymən, i Huda, mening Hudayim!

<sup>42:5</sup> Zəb. 43:5

<sup>42:9</sup> Zəb. 35:11-17; 38:6; 43:2

<sup>43:1</sup> «Izahat» — kəp alımlar 42- həm 43-küy əslidə bir küy idi, dəp karaydu.

<sup>43:2</sup> Zəb. 35:11-17; 38:6; 42:10

<sup>43:3</sup> «Makaningoja elip kəlgəy!» — ibraniy tilida «Makanliringoja elip kəlgəy!».

<sup>5</sup> I jenim, sən nemixkə bundak kəyoqurisən?  
Nemixkə iqimdə bundak biaram bolup ketisən?  
Hudaoja ümid baoqla!  
Qünki mən Uni yənilə mədhiyiləymən,  
Yəni qirayimoja salamətlilik, nijatlık ata kılıquqi Hudayimni mədhiyiləymən! <sup>1</sup>

## 44-küy Məəqlubiyəttin keyinkı munajat

**44** <sup>1</sup>Nəəqməqilərning bexioja tapxurulup okulsun dəp, Koraħning oqulliri üçün yezilojan «Maskil»:—

I Huda, eż kulaklırimiz bilən angliduk,  
Atilirimiz bizgə bayan kılıp,  
Əz künərliridə, yəni қadimki zamanlarda Sening kılıjan zor ixliringni ukkturojanidi;  
<sup>2</sup> Sən ata-bowlirimizning aldida Əz kolung bilən yat əllərni կօղլιwetip,  
Ularning zeminiqə ata-bowlirimizni orunlaxturzung;  
Yat կօwmalaroja apət qüxürüp, ularni tarkitiwetting.  
<sup>3</sup> Bərħek, bowlirimiz zeminni eż kiliqi bilən alojini yok,  
Əz biliki bilən eżlirini kutkuzojinimu yok;  
Bu bəlkı Sening ong kolung, Sening biliking wə jamalingning nurining kılıjinidur;  
Qünki Sən ulardın hursənlilik tapting.  
<sup>4</sup> Sən Əzüng mening padixahimdursən, i Huda,  
Sən Yakup üçün oqəlibilər buyruquqidursən.  
<sup>5</sup> Sən arkılık biz rəkiblirimizni həydiwetimiz;  
Naming bilən eżimizgə karxi turoqanlarni qəyləyimiz;  
<sup>6</sup> Qünki eż okyayimoja tayanmaymən,  
Kiliqimmu meni kutkuzalmayıdu.  
<sup>7</sup> Qünki Sən bizni rəkiblirimizdin kutkuzdung,  
Bizgə eq bolqanlarni yergə karatting.  
<sup>8</sup> Hudani kün boyi iptiharlinip mahtaymiz;  
Namingni əbədil'əbədgiqə mədhiyiləymiz.  
Selah!

<sup>9</sup> Bırak Sən hazır bizni taxlawetip ahanətkə kaldurdung;  
Koxunlirimiz bilən jənggə billə qikmaysən.  
<sup>10</sup> Sən rəkiblirimiz aldida bizni qekindürdüng;  
Bizni eqmənlərgə halıqanqə talan-taraj kıldurdung.  
<sup>11</sup> Soyuxkə tapxuruləqən koylardək, bizni ularoja tapxurdung,  
Əllər arisoja bizni tarkitiwetting.  
<sup>12</sup> Sən Əz həlkinqni bikaroja setiwetting,  
Uning kimmitidin Əzüng həq beyip kətmiding;

<sup>43:5</sup> «Qünki mən Uni yənilə mədhiyiləymən, yəni qirayimoja salamətlilik, nijatlık ata kılıquqi Hudayimni mədhiyiləymən!» — baxka birhil tərjimi: «Qünki Uning jamalidin qıkkən nijatlık bilən, mən Uni yənilə uluqlaymən, mening Hudayim!».

<sup>43:5</sup> Zəb. 42:5,11

<sup>44:2</sup> «Yat կօwmalaroja apət qüxürüp, ularni demək, yat əllərni tarkitiwetting» — baxka birhil tərjimi: «Yat կօwmalaroja apət qüxürdüng, bırak ularni (demək, eż həlkinqni) ronak tapkuzdung».

<sup>44:2</sup> Mis. 15:17; Zəb. 80:8-9

<sup>44:4</sup> «Sən Yakup üçün oqəlibilər buyruquqidursən» — bu yerdə «Yakup» Israil həlkini kərsitidu, əlwətta.

<sup>44:9</sup> Zəb. 60:3; 74:1; 89:38-39; 108:11

# «Zəbur»

<sup>13</sup> Sən bizni köxna əllərning məshirisiga қalduroqansən;  
Ətrapımızdikilərgə ahanət, zanglıq obyekti kıldingsən.

<sup>14</sup> Sən bizni əllər arisida səz-qəqəkkə қoydungsən,  
Yat kowmlar bizgə bax qaykixip karaxmakta.

<sup>15-16</sup> Məshirə həm kupurluk eytkuqılarning awazi tüpəylidin,  
Düxmənlər wə eq aloquqlar tüpəylidin,  
Kün boyi uyatim aldimdin kətməydi,  
Yüzümning nomusi meni qirmiwalı.

<sup>17</sup> Mana bularning həmmisi beximizoja qüxti;  
Birak biz Seni untumiduk,

Yaki əhdənggə heq asiylik kilmiduk;

<sup>18</sup> Kəlbimiz heq yanmidi, Sanga sadakətsizlik kilmiduk,  
Kədəmlirimiz yolundın heq ezip kətmidi.

<sup>19</sup> Birak Sən bizni qılberilər makanıda əzding,  
Bizgə elüm sayısını qaplaxturdung.

<sup>20</sup> Əgər biz Hudayimizning namini untuojan bolsak,  
Yaki yat bir ilahka kol kətürəgən bolsak,

<sup>21</sup> Huda Sən qoqum buni sürüxtə kilməs idingmu,  
Kəlbtiki sirlarnı bilip turidiqan tursang?

<sup>22</sup> Birak Sən tüpəyli biz kün boyi kırılmaktımız;  
Booquzlinixni kütüp turojan köylər kəbi hesablanmaqtımız..

<sup>23</sup> Oyoqan, i rəb! Nemixkə uhlap yatisən?  
Ornungdin tur, bizni mənggügə taxlawətmigəysən!

<sup>24</sup> Nemixkə yüzüngni bizdin yoxurisən?

Nemixkə külpətlirimizgə, uqrıqan zulumlirimizoja pisənt kilmaysən?

<sup>25</sup> Қarioqina, jenimiz türakta beqirlap yürüdü;  
Tenimiz yərgə qaplaxtı;

<sup>26</sup> Ornuning turup bizgə yardımda bolqaysən!  
Əzüngning ezzərməs muhəbbiting səwəbidin,  
Bızlərni hərlükə qıkarqaysan!

## 45-küy Padixahning toy munajiti 1-ayəttiki izahatni kərüng

**45** <sup>1</sup>Nəqmiqılerning bexioqa tapxurulup, «Nilupərlər» degən ahəngda okulsun dəp,  
Korahning oqulliriqa tapxurulqan, «səyümlük yar üçün» degən «Maskıl» munajat-nahxa: —

Kəlbimdin güzəl ix tooqrisida səzlər uroqup qıkmakta;  
Padixahka beqixliojan munajitimni eytimən;

Tilim goya mahir xairning kəlimidur;

<sup>2</sup> İnsan balılıri iqidə sən əng güzeldursən;

<sup>44:13</sup> Zəb. 79:4; 80:6; Yər. 24:9

<sup>44:22</sup> Rüm. 8:36

<sup>45:1</sup> «izahat» — gərqə bu kūy Sulaymanning toy künini təbrikəlxkə yezilojan bolsimu, uningdiki səzlər bəxərat bolup, alamning padixahlı bolidiojan Masihnimə aldın'la kərsitidu. «padixahka beqixliojan munajitimni eytimən» — ibraniy tilida «padixahka beqixliojan əsirimni eytimən».

# «Zəbur»

Ləwliring xapaət bilən toldurulqandur;  
Xunga Huda sanga mənggügə rəhmət kıldı.

<sup>3</sup> I böyük bolouqi,  
Kılıqinqni askın yeningoja,

Həywiting wə xanu-xəwkiting bilən!

<sup>4</sup> Həkikət, kəmtərlik həm adalətni aloja sürüxkə atlanojiningda,  
Xanu-xəwkət iqida oşılıb bilən aloja bas!

Xuning bilən ong əkolung əzünggə karamət körkənqlük ixlarnı kərsitidu!~

<sup>5</sup> Sening okliring etkürdur,  
Ular padixahning düxmənlirinən yürükigə sanjılıdu;  
Pütün əllər ayıqinqoja yikjılıdu.

<sup>6</sup> Sening təhting, i Huda, əbədil'əbədlikтур;  
Padixahlıqıngdiki Xaḥanə əhasən, adalətninən həsisidur.~

<sup>7</sup> Sən həkkənəyilikni seyüp, rəzillikkə nəprətlinip kəlgənsən;  
Xunga Huda, yəni sening Hudaying, seni həmrəhlirindin üstün kılıp xadılık meyi bilən məsih  
kıldı.~

<sup>8</sup> Sening kiyimliringdin murməkki, müttər wə darqın hidi kelidu;  
Pil qixi sarayıridiki sazəndilərnin tarlık, sazları seni hursən kılıdu.~

<sup>9</sup> Padixahılların məlikiliyi hərmətlik kenizəkliringning katarididur;  
Hanixing Ofirdiki sap altun zibu-zinatları takəp ong əkolungda turidu;~

<sup>10</sup> «Angliojin, i kızım, kərgin, səzlirməgə kulağ salojin;  
Əz kəbiləng wə ata jəmətingni untup əl!~

<sup>11</sup> Xuning bilən padixah güzəl jamalingoja məptun bolidu;  
U sening hojang, sən uningoja sajdə əl!~

<sup>12</sup> Tur xəhərinin kizi aldingda sowoja bilən hazırlanı;  
Halayık arisidiki baylar sening xapaitingni kütidu.~

<sup>13</sup> Xaḥanə kızının iqli dəyəsi pütünləy parlaktur,  
Uning kiyimlirimə zər bilən kəxtıləngən.~

<sup>14</sup> U kəxtılık kiyimlər bilən padixahning həzuriqə kəltürülidu;  
Kəynidin uningoja koldax kenizəklərəmə billə yeningoja elip kelinidu.~

<sup>15</sup> Ular huxal-huram, xadılıq iqida baxlap kelinidu;  
Ular birlikdə padixahning ordisiqə kirixidu.

<sup>16</sup> «Ata-bowliringning orniqə oqqulliring qıkıdu;  
Sən ularnı pütkül jahənoja həkim kılısən.~

**45:4** Zəb. 9:9

**45:6** «Sening təhting, i Huda, əbədil'əbədlikтур» — İnjildiki «ibraniylarоја» degən kısımında (1-babta) kərsətkəndək, bu sözər (xundakla keyinkı 7-ayətkiçə) bəxərətlik süpətə padixahning əziga (yəni Məsihə) eytilidu («İbr.» 1:8-9).

**45:6** İbr. 1:8

**45:7** «Xunga Huda ... seni ... xadılık meyi bilən məsih kıldı» — «məsih kılıx» toqruşluq 2-küydiki izahatları həm «Təbirlər»ni kərəng.

**45:7** Yəx. 61:1-2; Ros. 10:38

**45:8** Yəx. 61:1-2; Ros. 10:38

**45:9** «hərmətlik kenizəkliringning katarididur» — yaki «məhtərrəm mehmanlıringning katarididur».

**45:12** «Tur xəhərinin kizi» — Tur xəhəridiki pukralarını kərsitixi mümkün.

**45:12** Zəb. 72:10-11

**45:13** «Xaḥanə kızının iqli dəyəsi pütünləy parlaktur» — baxka bir hil tərjimi: «Padixahning kizi iqli hujrida xərəpliktür».

**45:14** «Kəynidin uningoja koldax kenizəklərəmə billə yeningoja elip kelinidu» — «yeningoja» toy kılıwatkən padixahning yenini kərsətsə kerək.

**45:16** «Ata-bowliringning orniqə oqqulliring qıkıdu; sən ularnı pütkül jahənoja həkim kılısən...» — bu sözər (16- həm 17-ayət) padixahla bıwasıta eytilidu.

<sup>17</sup> Mən sening namingni əwladdin-əwladkə yad ətküzimən;  
Xunglaxka barlıq kowmlar seni əbədil'əbədgıqə mədhixiyiləydu».

## 46-küy Huda baxpanahıtur

**46**<sup>1</sup> Nəoqmıqılerning bexioqa tapxurulup, «Pak kızlar üçün» degən ahəngda okulsun dəp,  
Korahning oqulları üçün yeziloğan küy: —

Huda panağımız wə կudritimizdur;  
Külpətlər qırixkən һaman hazırlıqdan bir yardımçıdır..

<sup>2-3</sup> Xunga yər-zemin əngtürülüp, taoqlar gümürülüp dengiz təglirigə qüxüp kətsimu,  
Uning dolğunları xawqunlinip қaynam bolsimu,  
Ərkəxləri bilən taoqlar silkinip kətsimu,  
Korkmaymırz.

Selah.

<sup>4</sup> Hudanıng xəhiriini — Yəni Həmmidin Aliy Boloquqi makanlaxkan mukəddəs jayni,  
Hursən əlidioqan ekinləri xahlıqan bir dərya bardur.

<sup>5</sup> Huda uning otturisididur;  
U yər hərgiz təwriməydi;  
Huda tang etix bilənla uningoja yardımğa kelidi.

<sup>6</sup> Barlıq əllər қaynap, padixahlıklar titrəp kətti;  
U awazını қoyuwətkən һaman,  
Yər erip ketidi.

<sup>7</sup> Samawi қoxunlarning Sərdari bołożan Pərwərdigar biz bilən billə;  
Yakupning Hudasi egiz қorojinimizdur!

Selah!

<sup>8</sup> Kelinglar, Pərwərdigarning kılıqanlarını körüngələr!  
U yər yüzida kılıqan karamət wəyranqılıqları körüngələr!

<sup>9</sup> U, jahənning u qetiqiqə bołożan uruxlarnı tohtitidi;  
U okyalarnı sunduridi,  
Nəyzilərnı oxtuwetidi,

Jəng hərwilirini otta keydürüwetidi.

<sup>10</sup> U: «Tohtax, mening Huda ikənlikimni bilip koyux!  
Mən pütkül əllər arısında uluqlinimən;

Mən yər yüzida “büyük” dəp karılimən» — dəydi.

<sup>11</sup> Samawi қoxunlarning Sərdari bołożan Pərwərdigar biz bilən billə,  
Yakupning Hudasi bizning egiz қorojinimizdur!

<sup>46:1</sup> «Pak kızlar üçün» — ibraniy tilida «Alamot» deyildi. Baxka birhil mənisi: «Ayallarning yüksəri awazlıq küyi üçün yeziloğan» degən boluxi mümkün.

<sup>46:8</sup> «... U Pərwərdigar yər yüzida kılıqan karamət wəyranqılıqları körüngələr» — Pərwərdigarning «wəyranqılıq»lirinint intayın ijabiy nəticəsi bar — 9-ayətni körüng.

# «Zəbur»

## 47-küy Huda mənggү ojəlibə kılıqıqidur

**47<sup>1</sup>** Nəoymiqilərning bexiçə tapxurulup okulsun dəp, Korañning oçulliri üçün yezilojan  
küy: —

Barlıq köwmlar, Hudani alkixlanglar!

Uningçə yukarı awazinglar bilən huxallık təntənisini yangritinglar!

<sup>2</sup> Qünki Həmmidin Aliy Boloqası, Pərvərdigar, dəhxətlik wə həywətlitkər,  
Pütkül jahənni soriçquqi büyük Padixahtur..

<sup>3</sup> U bizga həlkələrni boysundurup,

Bizni əl-millətlər üstigə hakim əlidid.

<sup>4</sup> U biz üçün mirasımızni tallap,

Yəni Əzi seyğən Yaqupning pəhri bolovan zeminni bekitip bərdi.

Selah!

<sup>5</sup> Huda təntənə sadasi iqidə,

Pərvərdigar suray sadasi iqidə yukirioja kətürüldi;

<sup>6</sup> Hudaçə nahxa-küy eytinglar, nahxa-küy eytinglar!

Padixahimizoja nahxa-küy eytinglar, nahxa-küy eytinglar!

<sup>7</sup> Huda pütkül jahənning padixağıdur;

Zehninglər bilən uningçə nahxa-küy eytinglar!

<sup>8</sup> Huda əllər üstida həküm süridü;

U Əzining pak-mukəddəslikining təhtidə oltridü.

<sup>9</sup> Əl-yurtlarning kattılıri jəm bolup,

Ibrahimning Hudasining həlkigə қoxuldi;

Qünki jahəndiki barlıq қalğanlar Hudaçə təwədürü;

U nəkədər aliydur!.

## 48-küy Zion – Hudanıng xəhiri

**48<sup>1</sup>** Nəoymiqilərning bexiçə tapxurulup okulsun dəp, Korañning oçulliri üçün yezilojan  
küy: —

Uluqdur Pərvərdigar,

Hudayimizning xəhiri, Uning mukəddəslik turojan taçda,

U zor mədhịyələrgə layiktur!

<sup>2</sup> Egizlikidin kərkəm, Zion teoji,

Pütkül jahənning hursənlilikidur;

Ximaliy tərəplili güzəldür,

Büyük padixağıning xəhiri!

<sup>3</sup> Huda қoroqanlırida turidü,

Bu yerdə U egiz panahgah dəp tonulidü;

<sup>47:2</sup> «...Pərvərdigar, dəhxətlik wə həywətlitkər» — ibranı tilida «dəhxətlik» həm «həywətlitkər» bir söz bilənla ipadılındı.

<sup>47:3</sup> «... Bizni əl-millətlər üstigə hakim əlidid» — ibranı tilida: — «...əl-millətlərni putimiz astida əlidid».

<sup>47:9</sup> «...jahəndiki barlıq қalğanlar Hudaçə təwədürü» — «қalğanlar» bəlkim dunyadiki barlıq koral-yaraqları kərsitudu. Baxqa birhil tərjimi: — «padixağalar».

<sup>48:2</sup> «Ximaliy tərəplili güzəldür» — yənə birhil tərjimi: «Zafon teoji qoçkılıridak güzəldür». Kona butpərəslik riwayətləri boyiąq, «Zafon teoji» dunyadiki əng egiz, əng mukəddəs, əng uluq jay idi. Mumkinqliki barkı, küy müallipi muxu yərdə Zioni uningçə oxhitidü.

<sup>48:2</sup> Mat. 5:35

## «Zəbur»

<sup>4</sup> Mana, padixahlar yiojıldı,  
Ular xəhərni besip etüp, jəm boldi.  
<sup>5</sup> Xəhərni kərüpla ular alakzadə boldi;  
Dəkkə-dükkigə qüxüp bədər əqeqixti.  
<sup>6</sup> U yərdə ularni titrək bastı,  
Toloqak yegən ayaldək ular azablandı;  
<sup>7</sup> Sən Tarxixtiki kemilərni xərk xamili bilən wəyran kiliwətting..  
<sup>8</sup> Külükimiz anglıqanni,  
Samawi қoxunlarning Sərdarı boləjan Pərwərdigarning xəhiriðə,  
Hudayimizning xəhiriðə,  
Biz hazır ez kezimiz bilən xundak kerdük;  
Huda mənggүgə uni mustəhkəm kılıdu.  
Selah.  
<sup>9</sup> Biz sening mukəddəs ibadəthanang iqidə turup, i Huda,  
Əzgərməs muhəbbitingni seojinduk.  
<sup>10</sup> Namingoja layiktur,  
Jaħanning qat-qətlirigiqa yatküzungen mədhiyiliring, i Huda;  
Sening ong қolung həkənaliylik bilən toləjan.  
<sup>11</sup> Sening adıl həkümürlüngdin,  
Zion teoqi xadlanoqay!  
Yəħuda kızliri huxal boloqay!.  
<sup>12</sup> Zion teoqını aylinip mengip,  
Ətrapida səyli kilinglar;  
Uning munarlırını sanap bekinqlar;  
<sup>13</sup> Keyinkı əwlədəkə uni bayan kılıx üçün,  
Sepil-istihkamlırını kəngül koyup kezitinglar,  
Korojanlırını kəzdin kəqürünqlər.  
<sup>14</sup> Qünki bu Huda əbədil'əbəd bizning Hudayimizdur;  
U əmürwayət bizning yetəkqimiz bolidu!

### 49-küy

#### Pütün insanoja berilgən nəsihət-agahlındurux

**49**<sup>1</sup> Nəəməmiqilərning bexioja tapxurulup okulsun dəp, Korahning oojulları üçün yezilojan  
küy: –

I barlıq həlkələr, kəngül koyup anglangalar!  
Yər yüzidə turuwatqanlar, kulak, selinglar!  
<sup>2</sup> Məyli addiy pukra, ya esilzadılər,  
Ya bay, ya gadaylar bolsun, həmminglər anglangalar!  
<sup>3</sup> Aqızim danalıknı səzləydi,  
Dilim əkildə uyğun ixlarnı oylap qılıdı..  
<sup>4</sup> Külükim həkmətlik təmsilni zən koyup anglaydu,

**48:7** «Tarxixtiki kemilər» – bu ayət bəlkim bir bəxarəttür. Dunyadiki barlıq padixahlar jəm bolup Yerusalemə möhərum kilməkmiş. Ular qara Tarxixtiki kemilərmiş (kona zamanlarında əng küçük kemilər) yardım beridu. Biraq Huda Əz xəhiriñi koçdap ularni əhalək kılıdu.

**48:11** «Yəħuda kızliri huxal boloqay!» – «Yəħuda kızliri» bu yərdə Yəħudanıñ xəhər-yezilirini kərsitidu.

**49:3** «Aqızim danalıknı səzləydi» – iibraniy tilida «Aqızim danalıklärni səzləydi».

## «Zəbur»

Qiltar qelip sirlık sözni ekip berimən..

<sup>5</sup> Eşir künlərdə, meni kiltakka qüxürməkqi bolqanlarning kəbihlikliri ətrapimdə bolsimu,  
Mən nemixkə qorkidikənmən?

<sup>6</sup> Ular bayılıklıraqa tayinidu,  
Mal-mülüklinining zorlukı bilən qongqılıq kılıdu;

<sup>7-9</sup> İnsan mənggüğə yaxap,  
Gər-həngni kərməslili üzün,  
Həqkim ez buradərinin hayatı pul bilən əytauwalalmaydu;  
Wə yaki Huda oja uning jenini kutulduroqudək bahani berəlməydu;  
(Qünki uning jenining bahası intayın kimmət,  
Wə bu bağa boyıqə bolqanda, mənggüğə kərz tapxuruxi keraktur).

<sup>10</sup> Həmmigə ayanki, danixmən adəmlərmə əlidü;  
Həmmə adəm bilən təng, nadan wə hamaqətlər billə əhalak bolidu,  
Xundakla ular mal-dunyasını əzgilərgə kaldirup ketidü.

<sup>11</sup> Ularning kənglidiki oy-pikirlər xundakki:  
«Oy-imaritimiz mənggüğə,  
Makan-turaloqlırımız dəwrdin-dəwrgiqə bolidu»;

Ular ez yərlirigə isimlirini nam kılıp koyidu..

<sup>12</sup> Bırak insan əzininə nam-izzitidə turiwərməydu,  
U əhalak bolqan hayvanlardək ketidü.

<sup>13</sup> Ularning muxu yolu dəl ularning nadanlığıdır;  
Lekin ularning kəynidin dunyaoja kəlgənlər, yənilə ularning eytkən sözlerigə apirin okuydu.  
Selah.

<sup>14</sup> Ular koylardək təhtisaraqə yatkuzulidu;  
Əlüm ularını ez ozukı kılıdu;  
Ətisi səhərdə duruslar ularning üstidin həküm yürgüzidu;  
Ularning güzəlliki qiritilixkə tapxurulidu;  
Təhtisara bolsa ularning həywətlək makanıdır!

<sup>15</sup> Bırak Huda jenimiň təhtisaranıñ ilkidin kütkuzidu;  
Qünki U meni kəbul kılıdu.

Selah.

<sup>16</sup> Birsi beyip ketip,  
ailə-jəmətininə abruiyi əsüb kətsimü,  
Korkma;

<sup>17</sup> Qünki u əlgəndə həqnərsisini elip ketəlməydu;  
Uning xəhrəti uning bilən billə gərgə qüxməydu.  
<sup>18</sup> Gərqə u emür boyı əzinini bəhtlik qaçlıqan bolsimu,  
(Bərhək, kixilər ronaq tapkınında, əlwəttə seni haman mahtaydu)

<sup>19</sup> Ahiri berip, yənilə ata-bowilirinining yenioja ketidü;  
Ular mənggüğə yoruklukni kərəlməydu.

<sup>49:4</sup> Zəb. 78:2; Mat. 13:35

<sup>49:7-9</sup> «Wə bu başa boyıqə bolqanda, mənggüğə kərz tapxuruxi keraktur» — yənə birhil tərjimisi: «Wə muxu başa bolsa, uni əbadiy teliyalməydu».

<sup>49:11</sup> «Ularning kənglidiki oy-pikirlər xundakki: «Oy-imaritimiz mənggüğə...»; Ular ez yərlirigə isimlirini nam kılıp koyidu» — toluk ayatning yəna birhil tərjimisi: «Ular yərlirigə əz isimlirini nam kılıp koyojını bilən, ularning xu yərliri dəwrdin-dəwrgiqə ularning yatiqojan jayı, yəni ularning kəbirli bolidu, halas».

<sup>49:14</sup> «Ətisi səhərdə duruslar ularning üstidin həküm yürgüzidu» — «ətisi səhər» bu yerdə, xübhisizki, kiyamət künü, yəni olümdin tırılıx künini kəsitsidü. «Ular koylardək təhtisaraqə yatkuzulidu... Təhtisara bolsa ularning həywətlək makanıdır!» — toluk ayatning baxxa birməqqə hil tərjimilər uqrıxi mumkin.

<sup>20</sup> İnsan izzət-abruyda bolup, lekin yorutulmisa,  
Həlak bolidioqan hayvanlar oħħax bolidu, halas.

## 50-küy

**Samawiy Sotqi sükütini buzup səzləydu: –  
«həkikiy ibadət» degən nemə?**

**50**<sup>1</sup> Asaf yazoqan küy: –

Kadir Huda, yəni Pərvərdigar eçiz eqip,  
Künqikixtin künpetixkiqə yər yüzidikilərgə murajiət kıldı..

<sup>2</sup> Güzəllikning jəwhiri bolovan Zion teoqidin,  
Huda julalidi.

<sup>3</sup> Hudayimiz kelidi, U hərgizmu süküt iqidə turmaydu;  
Uning aldida yəwətküqi ot kelidi;  
Uning ətrapida zor boran-qapqun kaynaydu..

<sup>4</sup> Əz həlkini sorak əlik üçün,  
U yukiridin asmanları,  
Yərnimu guwahlıkkə qakırıdu: –

<sup>5</sup> «Mening məmin bəndilirimni,  
Yəni Mən bilən kurbanlıq arklılıq əhdə tüzgülərni həzurumoja qakırıp yioqinglar!»

<sup>6</sup> Asmanlar uning həkəkaniylığını elan kıldı,  
Qünki Huda Əzi sorak əliqoqidur!  
Selah.

<sup>7</sup> «Anglanglar, i həlkim, Mən sez kılay;  
I Israil, Mən sanga həkikətni eytip koyayki,  
Mənki Huda, sening Hudayingdurman.

<sup>8</sup> Hazır əyibliginin sening kurbanlıkliring səwəbidin,  
Yaki həmixin aldimda sunulidioqan kəydürmə kurbanlıkliring səwəbidin əməs;  
<sup>9</sup> Mən sening eçilingdin həqbir ekiżni,  
Kötənlirindin həqbir tekini almakçı əməsmən.

<sup>10</sup> Qünki ormanlıklardiki barlıq haywanatlar Manga mənsuptur,  
Minglioqan taqdiki mal-waranolarmu Meningkidur;

<sup>11</sup> Taqlardiki pütün uqar-kanatları bilimən,  
Daladiki barlıq janiwarlar Meningkidur.

<sup>12</sup> Kərnim aqsimu sanga eytmaymən;

---

**50:1** «Asaf yazoqan küy» — «Asaf» Dawut padixağının dəwrində mükəddəs ibadəthanida Hudani mədhiyələx hizmitidə nəqəmiqilerning bexi idi. U bəlkim mükəddəs ibadəthanidiki «Hudani mədhiyələx madrisi»ning asasışı boluxi mumkin. Zəburidiki «Asaf yazoqan küy» deyilgən külərlərinə bəzilərini Asaf əzi yazoqan, bəzilərini, xübhisizki, baxkilar uning hərmitiğə uning nami bilən yazoqan.

**50:1 1Təs. 4:14-17**

**50:3** «... Uning ətrapida zor boran-qapqun kaynaydu» — bəzi alimlər bu jümlidiki «Uning» «Hudanı» əməs, bəlkı «otning» kərsitidü, dəp karaydu.

**50:8** «Hazır əyibliginin sening kurbanlıkliring səwəbidin... əməs» — muxu yərda «kurbanlıq»ibraniy tilida «zebah». Bu hil kurbanlıq Huda oja alahidə rəhmət eytix məksididə, Huda bilən əhdə kılıqında yaki Huda oja məhsus kəsəm iqtəndə kiliñidioqan kurbanlıq, Uningdən kurbanlıq sunoquqi wə kahin yeyivkə bolatti. «...kəydürmə kurbanlıkliring səwəbidin əməs» — «kəydürmə kurbanlıq»ibraniy tilida «olah». Bu hil kurbanlıq Huda oja bolovan sapıbadətni bildürük yolda, kurbanlığın hammiyi kəydürülətti; demək, nə kurbanlıq kılıqqu kahin, nə kurbanlıq sunoquqi adəm uning kiçikkinə bir parqə gəxinimə yeməyetti («Law.» 1-babni kerüng).

# «Zəbur»

Qünki aləm wə uningoşa tolojan həmmə nərsilər Meningkidur..

<sup>13</sup> Əjəba, Mən eküzungin gəxini yəmdimən?

Tekining kənini iqəmdimən?

<sup>14</sup> Kurbanlıq süpitidə Hudaçşa təxəkkürlərni eyt;

Həmmidin Aliy Bolquqıcışa kılıqan wədənggə wapa kıl..

<sup>15</sup> Bexingoşa kün qüxkəndə Manga murajıət kıl;

Mən seni əkulurdurımən,

Sən bolsang Meni uluqlıqəysən».

<sup>16</sup> Lekin rəzillərgə Huda xundak dəydu: —

«Mening əmirlirimni bayan kılıxka nemə əhkinq bar?

Əhədəmni tilqə aloqudak sən kim iding?

<sup>17</sup> Sən Mening təlimlirimdin yirgənding,

Səzlirimni rət kılding əməsmu?»

<sup>18</sup> Oqrını kərsəng, sən uningdin zoğ alding,

Zinahorlar bilən xerik boldung;

<sup>19</sup> Aqzingdin yaman gəp qüxməydu;

Tiling yaloqanqılıkni tokuydu.

<sup>20</sup> Əz kərindixingning yaman gepini kılıp olturisən,

Anangning oqlıqə təhmət kılısən.

<sup>21</sup> Sən bu ixlarnı kılıqinində, Mən ün qıqarmidim;

Dərwəkə, sən Meni eziunggə ohxax dəp oyliing;

Lekin Mən seni əyibləp,

Bu ixlarnı kez aldingda əyni boyiqə sanga kərsitimən.

<sup>22</sup> — I, Təngrini untuqanlar, buni kəngül köyup anglangalar!

Bolmisa, silərni parə-parə kiliwetimən;

Həqkim silərni ətəkuzalmaydu.

<sup>23</sup> Bırak kurbanlıq süpitidə rəhmət eytqanlarning hərkəysisi Manga xərəp kəltürüdu;

Xundak kılıp, uningoşa Əz nijatlıkimni kərsitiximəgə yol təyyarlıqan bolidu..»

## 51-küy

### Eçir gunah üçün kəqürüm tiləx duası

**51** <sup>1</sup>Nəqəmiqilərnin bexioşa tapxurulup okulsun dəp, Dawut yazoşan küy. Bu küy Natan pəyərəmbər uning yenioşa kılıp, uni Bat-Xeba bilən bolqan zinahorluğunu toopruluk əyibləgəndin keyin yeziloşan: —

Əzgərməs muhəbbiting bilən, i Huda, manga mehîr-xəpkət kərsətkəysən!

Rəhimbillilikliringning kəpluki bilən asiyliklirimni eqrürübətkəysən!»

<sup>2</sup> Meni əbəhlikimdin yiltiziməqiə yuwtkəysən,

Gunahimdin meni tazilioqaysən.

<sup>3</sup> Qünki mən asiyliklirimni tonup ikrar kıldı;

**50:12** Mis. 19:5; Kan. 10:14; Ayup 41:3; Zəb. 24:1; 1Kor. 10:26,28

**50:14** Kan. 23:22; Ayup 22:27; Zəb. 76:11; Top. 5:3, 4

**50:17** «...Səzlirimni rət kılding əməsmu?» — ibranı tilida: «Səzlirimni arkangoşa taxliwätting əməsmu?».

**50:23** «... Xundak kılıp, uningoşa Əz nijatlıkimni kərsitiximəgə yol təyyarlıqan bolidu» — ibranı tilida: «Xundak kılıp, uningoşa Hudanıq nijatlıkinini kərsitiximəgə yol təyyarlıqan bolidu». Bizningqə sezlığıqi Məsihdur (22-ayatnimü kerüng).

**51:1** «Bu küy Natan pəyərəmbər uning yenioşa kılıp, uni Bat-Xeba bilən bolqan zinahorluğunu toopruluk əyibləgəndin keyin yeziloşan» — bu ixlər Təwrat, «2Sam.» 11-12-babta hatiriləngən.

**51:1** 2Sam. 11:4; 12:1

## «Zəbur»

Gunahım həmixin kəz aldimda turidu.

<sup>4</sup> Sening aldingda, pəkət Sening aldingdila gunah ətküzüp,

Nəziringdə rəzil bolovan ixni sadir қildim;

Xu wajidin, Sən meni əyibləp səzlisəng, adillikəng ispatlinidu;

Meni sorak қılqıningda, Өzüngning paklikı ispatlinidu.

<sup>5</sup> Mana, mən tuoqulojinimdila, yamanlıqta idim,

Anamning karnida pəyda bolqinimdila mən gunahṭa boldum.

<sup>6</sup> Bərəkət, Sən adəmlərning qin կəlbidin səmimiyyilik tələp қilisən;

Iqimdiki yoxurun jaylirimda Sən manga danalıqni bildürisən.

<sup>7</sup> Meni gunahlırimdin zofa bilən taziliojaysən,

Həm mən pak bolimən;

Meni pakpakız yuqıjaysən, mən қardinmu ak bolimən.

<sup>8</sup> Manga xad-huram awazlarnı anglatkaysən;

Xuning bilən Sən əzgən ustihanırim yənə xadlinidu.

<sup>9</sup> Gunahlırimdin qirayıngni yoxurup,

Yamanlıklırimni eçüriwətkəysən.

<sup>10</sup> Məndə pak կəlb yaratkəysən, i Huda;

Wujumdiki sadık rohimi mi yengiliojaysən.

<sup>11</sup> Meni həzurungdin qıkırıwətmigəysən;

Meningdin Muqəddəs Rohingni käyturuwalmiojaysən.

<sup>12</sup> Ah, nijatlıkingdiki xadlıqni manga yengibaxtin hes қıldurojaysən;

İtaətmən roh arkılıq meni yeligəysən..

<sup>13</sup> Buning bilən mən itaətsizlərgə yolliringni eğitəy,

Wə gunahkarlar yeningoja käytidu.

<sup>14</sup> Kən teküx gunahıdin meni kutuldurojaysən,

I Huda, manga nijatlı bərgüqi Huda,

Xuning bilən tilim həkkənaliyikingni yangritip küyləydi.

<sup>15</sup> I Rəbbim, ləwlirimni aqkəysən,

Aqzım mədəhəyiliringni bayan қılıdu.

<sup>16</sup> Qünki Sən kurbanlıqni hux kərməysən;

Bolmisa sunar idim;

Kəydürmə kurbanlıqlardınmu hursənlik tapmaysən.

<sup>17</sup> Huda қəbul қılıdıcıyan kurbanlıqlar sunuk bir rohtur;

Sunuk wə eziłgən կəlbni Sən kömsitməysən, i Huda;

<sup>18</sup> Xapaiting bilən Zionoja mehribanlıqni kərsətkəysən;

Yerusalemning sepillirini yengibaxtin bina қılqəysən!

<sup>19</sup> U qaçıda Sən həkkənaliyiktin bolovan kurbanlıqlardin, kəydürmə kurbanlıqlardin,

Pütünləy kəydürülən kəydürmə kurbanlıqlardın hursənlik tapisən;

U qaçıda adəmlər kurbangahingoja buka-əküzlərni təkdirim қılıxidu.

<sup>51:7</sup> «Meni gunahlırimdin zofa bilən taziliojaysən» — «zofa» (yəni lepəkgül) toorurluk; bəzi «gunahlı yuqıjı kurbanlık (gunah kurbanlılığı)»arda kurbanlıqning kəninin yaki uning bilən munasiyatlık pakizlax süyini gunahkar adəmning tenigə sepiş üçün zofa ixlitilətti.

<sup>51:7</sup> Law. 14:4, 6; Qəl. 19:6,18

<sup>51:12</sup> «İtaətmən Roh arkılıq meni yeligəysən» — «İtaətmən roh» Hudanıng Muqəddəs Rohı uning rohida itaətmənlilik hasil қılıdu, xuning bilən uning rohi ««İtaətmən bir roh» bolidu.

# «Zəbur»

## 52-küy Hudaning həkumi wə xəpkəti

**52**<sup>1</sup> Nəoymiqilərning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan «Maskıl»; Edomluk Doəg Saul padixahning yenioja berip: «Dawut Ahimələkning əyigə kirdi» dəp ayojakqılık kılqandın keyin yezilojan: —

I noqi batur,

Nema üqün rəzillikingdin mahtinisən?

Təngrining eżgərməs muhəbbiti mənggülüktür..

<sup>2</sup> Otkür ustira kəbi,

Tiling zəhər qaqmakçı,

U yalojanqılık, toküwatidu.

<sup>3</sup> Sən yahxılığning ornida yamanlıknı,

Hək səzləxning ornida yalojanqılıknı yahxi kərisən;

<sup>4</sup> Həman adəmni nabut kılıdiojan səzlərni yahxi kərisən, i aldamqi til!.

<sup>5</sup> Bərəhkək, Təngri ohxaxla seni mənggüğə yokıldı;

U seni tutuwalidu, yəni əz qediringdin tartip qıkıldı;

Tiriklərning zeminidin seni yiltizingdin կomurup taxlaydu.

Selah.

<sup>6</sup> Həkkaniylar buni kərüp körkuxidu,

Wə uni məşhırə kılıp külüp: —

<sup>7</sup> «Kəranglar, Hudani əz yələnqisi kılminojan adəm,

Pəkət əz baylıklinining keoplükigə tayanojan adəm;

U aq kezönüki bilən küqləndi» — dəydu.

<sup>8</sup> Mən bolsam Hudanıng əyidə əskən barakşan zəytun dərəhtəkmən,

Mən Hudanıng eżgərməs muhəbbitigə mənggüğə tayinimən..

<sup>9</sup> Mən Sanga əbədil'əbəd təxəkkür eytimən;

Qünki Sən bu ixlarnı ķildingsən;

Məmin bəndiliring aldida namingoja təlmürüp kütimən;

Muxundak ķılıx əladur..

## 53-küy Karangoju dunya

**53**<sup>1</sup> Nəoymiqilərning bexioja tapxurulup okulsun dəp, Mahalat ahəngida Dawut yazojan «Maskıl»:

Əhmək kixi kenglidə: «Həqbir Huda yok» — dəydu.

Ular qırıklıxit,

**52:1** «Edomluk Doəg Saul padixahning yenioja berip: «Dawut Ahimələkning əyigə kirdi» dəp ayojakqılık kılqandın keyin yezilojan» — xu qəçdə Saul padixah Dawut payəmberni siltürəmkı idi. Dawut payəmber kəqip, Abimələk degən bir kahin (yəni Hudanıng ibadəthanisidiki hizmətqisi)ning əyi aldiqa kelip yardım soridi. Abimələk yardım bərdi. Keyin Saul padixah Abimələk wa uning ailisidilərni pütünlay degüdək kırıwtı (Təwrat «1Sam.» 21-, 22-bab). «...Nema üqün rəzillikingdin mahtinisən? Təngrining eżgərməs muhəbbiti mənggülüktür» — baxka hil tərjimiliri: — (1) «... Nemixkə kün boyi mahtinisən, Təngri alidda yırğınlıq boldungsən»; (2) «... Nemixkə məmin bəndilərgə yətküzən ziyandin mahtinisən? Kün boyi tiling halakətni oplaydu».

**52:1 1Sam. 22:9-23**

**52:4** «Həman adəmni nabut kılıdiojan səzlər» — ibraniy tilida «Həman adəmni yutuwetidiojan səzlər».

**52:8** «Mən bolsam Hudanıng əyidə əskən barakşan zəytun dərəhtəkmən» — «zəytun darihi» eng uzun əmürlük dərəhlərdin biri.

**52:9** «Məmin bəndiliring aldida namingoja təlmürüp kütimən; muxundak ķılıx əladur» — baxka birhil tərjimisi «Məmin bəndilər aldida namingni təlmürüp kütimən; qünki naming əwzəldür».

## «Zəbur»

Nəprətlik kəbih ixlarnı kılıxtı;  
Ularning iqidə mehribanlıq kılıquqi yoktur..<sup>1</sup>  
<sup>2</sup> Huda ərxtə turup, insan balilirini kəzitip:  
«Bu insanlarning arisida, insapni qüxinidiojan birərsi barmidu?  
Hudani izdəydiyojanlar barmidu?»  
<sup>3</sup> Həmmə adəm yoldın qıktı,  
Həmmə adəm qırıklıxip kətti,  
Mehribanlıq kılıquqi yoktur, hətta birimu.  
<sup>4</sup> Nanni yegəndək Mening həlkimni yutuwalojan,  
Kəbihlik kılıquqların bilimi yokmüdu?» — dəydu.  
Ular Pərvərdigarə qəqbir iltija kılmaydu.  
<sup>5</sup> Korkkudək həq ix bolmısımı,  
Mana ularnı qayıt zor körkünq bastı;  
Qünki Huda seni şorxawoja alojanlarning ustihanırını parqılap qeqiwətti;  
Sən ularnı hijillikkə koydung;  
Qünki Huda ularnı nəziridin sakit kıldı.  
<sup>6</sup> Ah, Israilning nijatlıki Ziondin qikip kəlgən bolsa idi!  
Huda Əz həlkini asaritidin qıkırıp, azadlıkkə erixtürgən qaoğda,  
Yakup xadlinidu,  
Israil huxal bolidu!

### 54-küy Satğunlukka uqriojanda kılıqan dua

**54**<sup>1</sup> Nəəqmiqilərning bexioja tapxurulup, tarlıq sazlar bilən okulsun dəp, Dawut yazojan «Maskıl» (Zif xəhəridikilər Saul padixaḥning yenioja berip: «Dawut bizning muxu yurtimizoja məküwalojan, sili bilməmdila?» dəp ayoqakqılık kılıqandan keyin yezilojan):

I Huda, Əz naming bilən meni kütkuzojaxən;  
Zor kudriting bilən dəwayimni soriojaxən..<sup>2</sup>  
<sup>2</sup> I Huda, duayimni angliojaxən;  
Aəzimdiki səzlərgə կulak salojaxən.  
<sup>3</sup> Qünki yat adəmlər manga hujum kılıxka ornidin turdi;  
Zomigərlər mening jenimni owlımağta;  
Ular Hudani nəzirigə həq ilmaydu.  
Selah..<sup>4</sup>  
<sup>4</sup> Kara, Huda manga yardım kılıquqidur;  
Rob jenimni yələydiyojanlar arisididur.  
Selah.<sup>5</sup>  
<sup>5</sup> U düxmənlirimning yamanlığını ezigə kayturidu;  
I Huda, Əz həkikítigə bilən ularnı üzüp taxliojaxən.

<sup>53:1</sup> «Mahalat ahangida Dawut yazojan «Maskıl»» — «mahalat»ning mənisi bizgə naməlum.

<sup>53:1</sup> Zəb. 10:4; 14:1; Rim. 3:12

<sup>53:2</sup> Rim. 3:11

<sup>54:1</sup> «Zif xəhəridikilər Saul padixaḥning yenioja berip: «Dawut bizning muxu yurtimizoja məküwalojan, sili bilməmdila?» dəp ayoqakqılık kılıqandan keyin yezilojan» — bu wəkələr «1Sam.» 23:14-29-ayətlərdə bayan kılınıdu.

<sup>54:1</sup> 1Sam. 23:19-28; 26:1

<sup>54:3</sup> «Yat adəmlər ... ornidin turdi» — yəki «Təkəbbur adəmlər ... ornidin turdi».

<sup>6</sup> Mən Sanga halis կurbanlıqlar sunimən;  
Namingni mədhiyələymən, i Pərvərdigar;  
Xundak կilix əladur..

<sup>7</sup> Qünki U meni barlık bala-կazalardin kutkuzdi;  
Düxmənlirimning məqlubiyitini eż kəzum bilən kərdüm.

## 55-küy

### Satğunluğka uqrıojanning dərd-ələmlirini təkük duası

**55**<sup>1</sup> Nəoymiqilerning bexioja tapxurulup, tarlıq sazlar bilən okulsun dəp, Dawut yazojan «Maskıl»: —

I Huda, duayimni angliojaysən;  
Tilikimdin ežüngni қaqurmiojaysən,  
<sup>2</sup> Manga կulak selip, jawab bərgəysən;  
Mən dad-pəryad iqidə kezip,  
Ah-zar qekip yürimən;  
<sup>3</sup> Səwəbi düxmənning təhditliri, rəzillərning zulumları;  
Ular beximoja awariqılıklərni təkidü;  
Ular oqəzəplinip manga adawət saklaydu.

<sup>4</sup> Iqidə yürükim tolojinip kətti;  
Əlüm wəhxətləri wujudumni կaplidi.

<sup>5</sup> Korkunq wə titrək beximoja qüxti,  
Dəhxət meni qəmküwaldi.

<sup>6</sup> Mən: — «Kəptərdək қanitim bolsiqu kaxki,  
Uqup berip aramgah tapar idim» — dedim.

<sup>7</sup> — «Yirək jaylarqa keqip,  
Qel-bayawanlarda makanlixar idim;  
Selah,

<sup>8</sup> Boran-qapqunlardin,  
Kara kuyundın keqip, panahgahəqja aldirar idim!».

<sup>9</sup> Ularnı yutuwətkəysən, i Rəb;  
Tillirini bəlüwətkəysən;  
Qünki xəhər iqidə zorawanlıq həm jedəlhorlukni kərdüm.

<sup>10</sup> Ular keqə-kündüz sepillər üstidə oqadiyip yurməktə;  
Xəhər iqini kabaħət wə xumluq կaplidi.

<sup>11</sup> Haram arzu-həwəslər uning iqidə turidu,  
Sahtilik wə hıylə-mikirlik, koqilardin kətməydu.

<sup>12</sup> Əgər düxmən meni məshirə kilojan bolsa, uningoja səwr կilattim;  
Bırak meni kəmsitip, əzini mahtiojan adəm manga əqmənlərdin əməs idi;

Əgər xundak bołojan bolsa, uningdin əzümni қaqurattim;

<sup>13</sup> Lekin buni kilojan sən ikənlikingni — Mening buradirim, sirdixim, əziz dostum bolup  
qırixingni oylimaptımən!

**54:6** «Mən Sanga halis կurbanlıqlar sunimən» — «halis կurbanlıqlar»: Musa payojember tüzgən nizam boyiqə, «halis կurbanlıq» Hudanıñ kərsətkən məlum iltipati yaki xəpkiti üçün rəhmətlərni bildüradiojan birhil կurbanlıq.

## «Zəbur»

<sup>14</sup> Halayıkkə ketilip, Hudanıng əyigə ikkimiz billə mangojaniduk,  
Əzara xerin paranglarda bolojaniduk;

<sup>15</sup> Muxundak satkunlarnı əlüm tuyuksız qeqitiwətsun!  
Ular təhtisaraoja tirik qüxkəy!

Qünki ularning makanlırida, ularning arısida rəzillik turmakta.

<sup>16</sup> Lekin mən bolsam, Hudaşa nida kılımən;  
Pərwərdigar meni kütkuzidu.

<sup>17</sup> Ətigini, ahximi wə qüxtə,  
Dardimni təküp pəryad kətürimən;  
U jazmən sadayımoqa kulak salidu.

<sup>18</sup> U manga karxi kılınojan jəngdin meni aman kılıdu;  
Gərqə kəp adəmlər meni қorxawoja alojan bolsimu.

<sup>19</sup> Təngri — əzəldin təhtə olturup kəlgüqi!  
U naləmni anglap ularni bir tərəp kılıdu;  
(Selah)

Qünki ularda həq əzgirixlər bolmidi;  
Ular Hudadin həq korkmaydu.

<sup>20</sup> Həlikə buradırıım əzi bilən dost bolojanlaroja muxt kətürdi;  
Əz əhdisini buzup taxlidi.

<sup>21</sup> Aqzi serik, maydinmu yumxak,  
Bırak kəngli jəngdur uning;  
Uning səzləri yaqdınmu silik,  
Əməliyəttə suçurup alojan kiliqlardur.

<sup>22</sup> Yüküngni Pərwərdigarə taxlap koy,  
U seni yələydi;  
U həkkaniylarnı hərgiz təwrətməydi..

<sup>23</sup> Birak, sən Huda axu rəzillərnı əhalakət həngiqa qüxürisən;  
Kənhorlar wə hıyligarlar əmrining yeriminimə kərməydi;  
Bırak, mən bolsam, sanga tayinimən.

### 56-küy Ziyankəxlikkə uqriquqining duasi

**56**<sup>1</sup> Nəqməqilərning bexioja tapxurulup, «Hilwəttiki dub dərəhliridiki pahtək» degen  
ahəngda okulsun dəp, Dawut yazojan «Mihtam» küy (Filistiyılər Gat xəhiri idə uni əsirgə  
aloğanda yezilojan): —

I Huda, manga xəpkət kərsətkəysən,  
Qünki insanlarning nəpsi yoqınap meni қooqlımaqtı;  
Kün boyi ular mən bilən jəng kılıp meni basmakta;

<sup>2</sup> Meni kəzligən rəkiblirimning nəpsi yoqınap kün boyi meni қooqlımaqtı;  
Manga həywə kılıp jəng kılıquqlar intayin kəptur!

<sup>55:14</sup> «Halayıkkə ketilip, Hudanıng əyigə ikkimiz billə mangojaniduk, əzara xerin paranglarda bolojaniduk» — Dawut əyigə uxturnut hainlik kılıjan kixi bilən bolojan ilgiriki dostluk munasiwitini esigə kəltürdü.

<sup>55:22</sup> «Yüküngni Pərwərdigarə taxlap koy» — «yüküng» ibraniy tilida «amanət kılınoqining» yaki «sanga tapxurulojan».

<sup>56:1</sup> 1Sam. 21:12,13,14

<sup>3</sup> Mən korkşan künümde,  
Mən Sanga tayinimən.  
<sup>4</sup> Mən səz-kalamini uluq dəp mədhiyələydiqan Hudaqə,  
Hudaqıla tayinimən;  
Mən korkmaymən;  
Nahayiti bir ət igisi meni nemə əjalisun?  
<sup>5</sup> Ular kün boyı səzlirimni burmilaydu,  
Ularning barlıq oyi manga ziyankəxlik kiliqtur;  
<sup>6</sup> Ular top bolup adamni əstilixip, yoxurunu;  
Peyimgə qüxüp, jenimni elixni kütidü.  
<sup>7</sup> Gunah bilən gunahni yepip əqsa bolamdu?  
Qəziping bilən əllərni yergə uroqaysən, i Huda!  
<sup>8</sup> Mening sərsanlıklırimni əzüng sanap kəlgən;  
Kəzdin akşan yaxlirimni tulumungoja toplap saklıqaysən;  
Bular dəptirində pütüklük əməsmü?  
<sup>9</sup> Xuning bilən mən Sanga nida kılıqan kündə,  
Düxmənlirim qekinidü;  
Mən xuni bildimki — Huda mən tərəptidur!  
<sup>10</sup> Hudani — Uning səz-kalamini uluqlaymən!  
Pərvərdigarnı — Uning səz-kalamini uluqlaymən!  
<sup>11</sup> Hudanila tayanıqim kıldı —  
Mən korkmaymən, nahayiti xu bir insan meni nemə əjalisun?  
<sup>12</sup> Sanga kılıqan wədilirimgə wapa kılımən, i Huda;  
Sanga təxəkkür kurbanlıqlarını sunimən.  
<sup>13</sup> Qünki Sən jenimni əlümdin ətulduroqansən;  
Sən putlirimni putlixixtin saklimamsən?  
Xuning bilən mən Hudanı həzurida, tiriklər turidiojan yoruklukta mangimən.

## 57-küy Eojir künlərdiki etikad

**57**<sup>1</sup> Nəqəmliqilərning bexiqə tapxurulup, «Halak kilmioqaysən» degen ahəngda okulsun dəp, Dawut yazoqan «Mihtam» küyi, (u Saul padixahtın keqip, əngkurdə yoxurunuwaloqan qəonda yeziləqan): —  
I Huda, manga xərpət kərsətkəysən,  
Manga xərpət kərsətkəysən,  
Qünki jenim Seni panahım kildi.  
Muxu balayı'apət etüp katküqə, ənatlıring sayisidə panaq tapımən..  
<sup>2</sup> Hudaqə, yəni Həmmidin Aliy Bolqarıqıqa,  
Əzüm üçün həmmimi orunlaydiqan Təngrigə nida kılımən;  
<sup>3</sup> U ərxtin yardıməwətip meni kutkuzidü;  
Manga ərap nəpsi yoqınap, meni əqəmlawatqanlarnı U rəswa kılıdu;  
Selah;

<sup>56:11</sup> Zəb. 118:6

<sup>57:1</sup> «Dawut yazoqan «Mihtam» küyi» — «Mihtam» 16-küydiki izahatlı körüng. «U Saul padixahtın keqip, əngkurdə yoxurunuwaloqan qəonda yeziləqan» — bu wəkələr «1Sam.» 24-babta bayan kılınıdı.

<sup>57:1</sup> 1Sam. 22:1; 24:4

## «Zəbur»

Huda Əz mehîr-xəpkîti wə həkîkîtini əwətidu!  
<sup>4</sup> Jenim xirlar arisida kaldi;  
Mən nəpisi yalkun kəbi bolovanlar arisida yatımən!  
Adəm balılırı —  
Ularning qixliri nəyzə-oqlardur,  
Ularning tili — etkür kiliqtur!  
<sup>5</sup> I Huda, ərxlərdin yüksəri uluoqlanqaysən,  
Xan-xəriping yər yüzünü kəplioqay!  
<sup>6</sup> Ular kədəmlirimgə tor kurdı;  
Jenim egilip kətti;  
Ular meninq yolumoja orak koliqanidi,  
Lekin ezliri iqiga qúxüp kətti..  
<sup>7</sup> Iradəm qing, i Huda, iradəm qing;  
Mən mədhîyə nahxilarını eytip,  
Bərhək Seni küyləymən!.  
<sup>8</sup> Oyojan, i rohım!  
I nəoqmə-sazlırim, oyojan!  
Mən səhər kuyaxinimu oyoqitımən!  
<sup>9</sup> Mən həlk-millətlər arisida seni uluoqlaymən, i Rəb;  
Əllər arisida Seni küyləymən!.  
<sup>10</sup> Qünki əzgərməs muhəbbiting ərxlərgə yətküdək uluoqdur;  
Həkikiting bulutlaroja taşaxtı.  
<sup>11</sup> I Huda, ərxlərdin yüksəri uluoqlanqaysən,  
Xan-xəriping yər yüzünü kəplioqay!

### 58-küy Zalim həkümranları Huda jazalioqay!

**58**<sup>1</sup> Nəoqmıqılerning bexioja tapxurulup, «Hələk kilmioqaysən» degən ahangda okulsun dəp, Dawut yazojan «Mihtam» küyi: —

I կudrət igiliri, silər həkikətən adalətni səzləwatamsılər?  
I insan balılırı, adil həküm qıkırımsılər?  
<sup>2</sup> Yak, silər könglünglarda yamanlıq təyyarlaysılər;  
Yər yüzidə ez kolungular bilən kılıdiqan zorawanlıknı əlqəwatisilər.  
<sup>3</sup> Rəzillər anisining qorsıkıldı ezip ketidü;  
Ular tuqulupla yoldın adixip, yalojan səzləydu.  
<sup>4</sup> Ularning zəhiri yilanning zəhiri ridur;

<sup>57:5</sup> Zəb. 108:5

<sup>57:6</sup> Zəb. 7:15-16; 9:16

<sup>57:7</sup> Zəb. 108:1-5

<sup>57:8</sup> «Oyojan, i rohım!» — bu ayəttiki «rohım»ibraniy tilidiki «xan-xəriplim» degən sözning tərjimi. «Nəoqmə-sazlırim!»ibraniy tilida «fır»(rawabdək bir saz) wə qiltar»ni bildürdü.

<sup>57:9</sup> Zəb. 18:49; 22:22; 108:3

<sup>57:10</sup> Zəb. 36:5-6; 108:4

<sup>58:1</sup> «Silər həkikətən adalətni səzləwatamsılər?» — baxka birhil tərjimi: «Adalət zuwansız bolup kəldim? Nemixka səzliməysilər?». Buningça ohxap ketidiojan baxka birnəqəqə tərjimilər bar. Bəlkim sürgün bolovan Dawutning kezdə tutkını (əslı əzini hərmətləydiqan) ordidiki əməldarlarning uning dəwasını Saul padixaḥ alıda səzlimigini.

## «Zəbur»

Ular ez կուլիկինi pütük կիլօյա gas kobra yilandək.,

<sup>5</sup> Məyli yilanqılar xunqə qiraylık sehirlisimu,

U nəy awazioja kət'iy կուլակ salmaydu..

<sup>6</sup> I Huda, ularning aqzidiki qixlirini sunduruwətkəysən!

Muxu yax xirlarning tongkay qixlirini qekiqətwətkəysən, i Pərwərdigar!

<sup>7</sup> Ular ekip kətkən sulardək etüp kətkəy;

Ular oklarni qənləp atkanda,

Okłiri uqsız bolup kətkəy!

<sup>8</sup> Կուլulə yol mangəqanda izi yokılıp kətkəndək,

Ular yokəp kətsun;

Ayalning qüxüp kətkən hamilisidək,

Ular kün kərmisun!

<sup>9</sup> Կazan yantaklarning issikini səzgūqə,

(Məyli ular yumran peti, yaki ot tutaxqan bolsun)

U ularni tozutuwetidu..

<sup>10</sup> Həkəkəniy adəm Hudanıng intikamını kərgəndə huxal bolidu;

Əz izlirini rəzillərning kenida yuyidu.

<sup>11</sup> Xunga adəmlər: «Dərwəkə, həkəkəniylar üçün in'am bardur;

Dərwəkə yər yüzidə həküm yürgüzgüqi bir Huda bardur» — dəydu.

### 59-küy

**59**<sup>1</sup> Nəqmiqilərning bexioja tapxurulup, «Halak kilmioqaysən» degən ahəngda okulsun dəp, Dawut yazojan «Mihtam» küyi; (bu küy Saul padixah, Dawutning əyini kəzləxkə paylaqqları əwətip, uni əltürüwətməkqi bolovan qəođa yezilojan): —

I Hudayim, düxmənlirimning qanggilidin kutkuzoqaysən;

Manga կարxi turoqanlardın meni egizdə aman saklıqaysən...

<sup>2</sup> Meni yamanlıq կilօqıqlar qanggilidin kutkuzuwaloqaysən,

Kanhor adəmlərdin meni kutkuzoqaysən.

<sup>3</sup> Qünki mana, ular jenimini elix üçün paylimakta,

Zorawanlar manga կarxi top boluxup kəstləxməktə;

Bu կilօjini məndə bolovan birər asiylik üçün əməs,

Yaki gunahımı üçün əməs, i Pərwərdigar;

<sup>4</sup> Məndə heq səwənlik bolmisimu, ular yüksürüp manga կarxi səp salidu;

Mening yardimimə kelixkə oyojan,

Halimni nəziringə aloqaysən.

<sup>5</sup> I Pərwərdigar, samawiy koxunlarning Sərdari bolovan Huda, Israilning Hudasi,

Barlıq əl-yurtlarnı sotlap-jazalaxka ornungdin turoqaysən;

Kəstləxni niyat կilօqıqlarning heqkəyasisiyo rəhim kilmioqaysən.

Selah.

<sup>58:4</sup> Zəb. 140:3

<sup>58:5</sup> «Məyli yilanqılar xunqə qiraylık sehirlisimu» — «yilançı»: qelip yılanları oynitidiolan kixi.

<sup>58:9</sup> «Kazan yantaklarning issikini səzgūqə, məyli ular yumran peti, yaki ot tutaxqan bolsun u ularni tozutuwetidu» — toluk ayətning bərnəqqə hil tərjimiliri bar; ularning həmmisinin omumiy mənisi bu tərjimigə ohxap ketidu.

<sup>59:1</sup> «Bu küy Saul padixah, Dawutning əyini kəzləxkə paylaqqları əwətip, uni əltürüwətməkqi bolovan qəođa yezilojan» — Bu wəkə «1Sam.» 19-babta bayan kılınıdu.

<sup>59:1</sup> 1Sam. 19:12

## «Zəbur»

<sup>6</sup> Ular keqisi kayıtip kelip, ojaljir ittək oqaz-oquz kılıp,  
Xəhərni aylinip laoqaylap yürməktə..

<sup>7</sup> Kara, ularning aqzidin ekiwatkan xəlgəylirini!

Ləwliridin qılıqlar qıkıp turidu;

Ular: «Kim angliyalaydu?» — dəydu..

<sup>8</sup> Lekin Sən Pərwərdigar ularni məshirə kılısan;

Barlıq əllərni mazaq kılısan!..

<sup>9</sup> I mening küqüm Bolquqi!

Mən Sanga təlmürüp karap yürimən;

Qünki Huda mening yukarıri panahgahımdur.

<sup>10</sup> Manga əzgərməs muhəbbitini kərsətküqi Huda mening aldimda mangidu;

Huda manga düxmənlərning məolubiyitini kərsitudu.

<sup>11</sup> Birak, i Huda, bularni kətl kilmay turoqay;

Bolmisa mening həlkim Seni untuydu.

Əz küqüng bilən ularni sərsan kılçaysən,

Ularning bexini eqırlaxtuqaysən;

I Rəb, bizning kalkınımız!

<sup>12</sup> Ularning aqzining buzuqlukı tüpəylidin,

Ləwlirining səzləri tüpəylidin,

Ulardin qıkıwatkan ərəqəxlər həm aldamqılıklar tüpəylidin,

Ular ez təkəbburluk iqidə tuzakqa qüxkəy!

<sup>13</sup> Oləziping bilən bu ixlar oja hatimə bərgəysən,

Hatimə bərgəysən!

Xuning bilən ular yok bolidu;

Xuning bilən yər yüznininq qət-qətlirigiqə Hudaninq həkikətən Yaqupka həkimdarlık  
kilidiojanlıkı ayan bolqay!

Selah..

<sup>14</sup> Dərwəkə, ular hazırlanıqə keqisi kayıtip kelip, ojaljir ittək oqaz-oquz kılıp,  
Xəhərni aylinip laoqaylap yürüdü.

<sup>15</sup> Itlardək ular ozuk izdəp hər yerdə katraydu;

Karnı toymioquqə həwlap yürməktə;

<sup>16</sup> Lekin mən bolsam kudritingni küyləymən,

Bərhək, səhərlərdə əzgərməs muhəbbitingni nahxa kılıp yangritimən;

Qünki Sən mən üçün yukarıri koroqan,

Eojir künlirimdə panahgah bolup kəlgənsən.

<sup>17</sup> I mening küqüm Bolquqi, Sanga küylərni eytimən;

Qünki Huda mening yukarıri koroqinimdur,

Manga əzgərməs muhəbbət kərsətküqi Hudayimdur.

<sup>59:6</sup> «Ular *ķostłexni niyat kılıqūqlar*» keqisi kayıtip kelip, ojaljir ittək oqaz-oquz kılıp, xəhərni aylinip laoqaylap yürməktə» — konaq Qanaan (Palastin) xəhərlirida əw idizigen itlər bəlkim kündüzə kixilərning jay-hoylılıriqə kirixka petinalmayıttı, pəkət adəmlər uhlıqanda kirdi. Dawut halayıq seyğən adam bolqajqa, uni əltürməkqi bolqan kixilər bəlkim kündüzə kəl selixka petinalmayıttı, pəkət keqidə uning eyigə besip kirdi.

<sup>59:7</sup> Zəb. 10:11; 55:21; 57:4; 94:7

<sup>59:8</sup> Zəb. 2:4

<sup>59:13</sup> «Xuning bilən yər yüznininq qət-qətlirigiqə Hudaninq həkikətən Yaqupka həkimdarlık kilidiojanlıkı ayan bolqay!» — baxqa birhil tarjimi: «Xuning bilən ular oja Hudaninq həkikətən Yaqupka həm yərning qət-qətlirigiqə həkimdarlık kilidiojanlıkı ayan bolqay!».

## 60-küy Məəqlubiyəttin keyinki dua

**60**<sup>1</sup> Nəəqməqilərning bexiçə tapxurulup, «Guwahlık nilupəri» degən aħangda okulsun dəp, Dawut yazojan «Mihtam» küyi: —

(Dawut Aram-Naharaim wə Aram-Zobahdiki Suriyeliklər bilən jəng kılıçanda, uning sərdarı boローン Yoab jənggə käyta berip, «Xor wadisi»da Edomdikilərdin on ikki ming əskərni kılıqlıqan qaođa yezilojan)

I Huda, Sən bizni qətkə kąktıng;

Bizni parə-parə kiliwətting,

Sən bizdin rənjiding;

Əmdi bizni yeningoja kayıturojin! ..

<sup>2</sup> Sən zeminni təwritip yeriwətkənidir;

Əmdi uning bəstüklirini sakaytqaysən;

Qürkü u dəldəngxip kətti!

<sup>3</sup> Sən Əz həlkıngə külpet-harlıqlarnı kərgüzdüng;

Sən bizgə alakəzadılıkning xarabını iğküzdüng.

<sup>4</sup> Sən Əzüngdin əyminidiojanlarqa tuq tikləp bərgənsən;

U həkikətni ayan kılıxka kətürülidü.

(Selah)..

<sup>5</sup> Əz seygənliring nijatlık tepixi üçün,

Ong əkolung bilən kütkuzojsən,

Duayimni ijabət kılıjaysən..

<sup>6</sup> Huda Əz pak-mukəddəslikidə xundak degən: —

«Mən təntənə kılımən,

Mən Xəkəm diyarını bəlüp berimən,

Sukkot wadisini taşım kılıxka əlqəymən..

<sup>7</sup> Gilead Manga mənsuptur,

Manassəhmu Manga mansuptur;

Əfraim bolsa beximdiki dubulojamdur,

Yəhūda Mening əmr-pərman qıkarouqimdur; ..

<sup>8</sup> Moab Mening yuyunux jawurumdur;

Edomoja qorukumni taxlaymən;

Filistiya, Mening səwəbimdin təntənə kilinglar!».

**60:1** «Dawut Aram-Naharaim wə Aram-Zobahdiki Suriyeliklər bilən jəng kılıçanda, uning sərdarı boローン Yoab jənggə käyta berip, «Xor wadisi»da Edomdikilərdin on ikki ming əskərni kılıqlıqan qaođa yezilojan» — bu wəkə Təwrat, «2Sam.» 8-babta bayan kılındı.

**60:2** Sam. 8:3, 13; 1Tər. 18:3, 12; Zəb. 44:9-10; 74:1; 108:11; 144:10

**60:4** «Sən Əzüngdin əyminidiojanlarqa tuq tikləp bərgənsən; u həkikətni ayan kılıxka kətürülidü» — toluk ayətning birnaqqə hil terjimiləri bar. Ayəttiki ibranıy tilini qürixin.

**60:5** Zəb. 108:6-13

**60:6** «Huda Əz pak-mukəddəslikidə xundak degən...» — yaki «Huda Əz mukəddəs jayida xundak degən...» — «Mən Xəkəm diyarını bəlüp berimən, Sukkot wadisini taşım kılıxka əlqəymən» — Hudanıng muxu sezliri bəlkim Yəxua pəyərəmbər arklılık, Kəanaan (Fələstin) zeminini İsraillərə bəlüp-bəlüp taşım kılıqlıqanlığını kərsitidi.

**60:7** «Əfraim bolsa beximdiki dubulojamdur» — ibranıy tilida «Əfraim bolsa beximdiki kooqdiqoquqidur». «Yəhūda Mening əmr-pərman qıkarouqimdur» — baxka birlər terjimisi «Yəhūda Mening xahənə həsəndür».

**60:8** «Moab Mening yuyunux jawurum» — bəlkim Moabning Huda wə Uning həlkə üçün möynət hizmat kılıdlıqanlığını bildürüdü. «Edomoja qorukumni taxlaymən» — ayət kiyimni malum yer üstügə taxlax axu yergə iğə boloquentını bildürüxi mumkin; yaki bolmisa, Edomning əz işgisinə ayaqlorunu elip yioqixturadiojan kuldək ikənlilikini kərsitiximə mumkin. «Filistiya, Mening səwəbimdin təntənə kilinglar!» — Dawut padixaḥninq dawrida Filistiya Dawutka, xundaklä Hudanıng Əziga boyusunup, bəhlilik hayatıq iğə boローン («2Sam.» 1:8ni, xundakə «Yar.» 12:1-3nimyə körüng).

## «Zəbur»

<sup>9</sup> Kim Meni bu mustəhkəm xəhərgə baxlap kirəlisun? Kim Meni Edomoja elip baralisun?

<sup>10</sup> I Huda, Sən bizni rasttinla qətkə qaktingmu?

Koxunlirimiz bilən billə jənggə qıkımsən?

<sup>11</sup> Bizni zulumlardın kutuluxkə yardıməlxəkəysən,

Qünki insanning yardımı bikardur!

<sup>12</sup> Huda arkılık biz qoqum baturluk kərsitimiz;

Bizgə zulum kəloquqlarını qaylıgüyü dəl U Əzidur!

### 61-küy

#### «Məndin yukarı Koram Tax»

**61-**<sup>1</sup> Nəşəmiqilərning bexioğa tapxurulup, tarlıq sazlar bilən okulsun dəp Dawut yazojan küy:

I Huda, pəryadımnı angliojaysən;

Duayımoja kulaq saloqaysən!

<sup>2</sup> Yərning qət-qətliridə turup,

Yürükim zəiplixip kətkəndə,

Mən Sanga murajiet kılımən: —

Sən meni ezümdin yukarı Koram Taxka yetəkləysən!..

<sup>3</sup> Qünki Sən manga panahgah,

Düxminim aldida mustəhkəm munar bolup kəlgənsən.

<sup>4</sup> Mən qediringni mənggülük turalçım kılımən;

Qanatliring sayisidə panah tapımən.

Selah.

<sup>5</sup> Qünki Sən, i Huda, əsəmlirimni anglidig;

Əzüngdin əymindiojanlar ota təwə mirasni mangimu bərdingsən..

<sup>6</sup> Padixa hning künlirigə kün əkup uzartısən;

Uning yilliri dəwdin-dəwrgiqə bolidu..

<sup>7</sup> U Hudanıng aldida mənggү həküm süridu;

Uni aman saklaxka muhəbbət wə həkikətni bekitip təminligəysən;

<sup>8</sup> Xuning bilən aldingda iqtən əsəmlirim gə hər künü əməl kılımən;

Mən namingni mənggү kuyləymən!

### 62-küy

#### Hudani təlmürüp kütük

**62-**<sup>1</sup> Nəşəmiqilərning bexi Yədutunoğa tapxurulqan, Dawut yazojan küy: —

Jenim Hudaojila əkarap süküttə kütidi;

Mening nijatlıkım uningdindur..

**61:2** «Mən ezümdindin yukarı Koram Tax» — Hudani kərsitudu, əlwətə. «Məndin yukarı» degən ibarə bəlkim Dawutning gərqa padixa h bolsimu, «Əzümmi nahayiti üstün, kəbiləlik adəm hesablımaymən, hərdaim Hudadin yol sorixim kerək» deyəndək, həmmimizni kığık peillik boluxka, ündaydu.

**61:5** «Əzüngdin əymindiojanlar ota təwə miras...» — ibranıy tilida «Namingdin əymindiojanlar ota təwə miras...».

**61:6** «Padixa hning künlirigə kün əkup uzartısən; uning yilliri dəwdin-dəwrgiqə bolidu» — Dawut ezi Israıl oja padixa h bolup kırık yil həküm sürgən. Xübhisizki, u bu yərdə ez əwladi bolidiojan Kutkuzojuqi-Məsih toqrluluk bəxərət beridu.

**62:1** «Nəşəmiqilərning bexi Yədutunoğa tapxurulqan, Dawut yazojan küy» — «Yədutun»; Dawut pəyoğambər «mədhiyə horı»ning yetəkqisi dəp bekitkən, Yədutun isimlik bir kixini kərsitudu («1Tar.» 16:41ni kerüng).

## «Zəbur»

<sup>2</sup> Pəkət Ula mening körəm texim wə mening nijatlıkim,  
Mening yüksəri korojinimdir;  
Mən unqılık təwrinip kətməymən..

<sup>3</sup> Silər қaqañıqə xu ajız bir insanoğa hujum kılısilər?  
Həmmüngələr kinqoñiyip қalojan tamni,  
Irojanglap қalojan қaxanı oqulatqandək, uni oqulatmakqisilər?

<sup>4</sup> Uni xələrət-həywitidin qüxürütixtin baxxa, ularning həq məslihəti yoktur;  
Yalojançılıqlardın hursən ular;  
Aqzida bəht tiligini bilən,  
Ular iqidə lənət okuydu.  
Selah.

<sup>5</sup> I jenim, Hudaqıla karap sükkütə kütkin;  
Qünki mening ümidim Uningdindur.  
<sup>6</sup> Pəkət U mening körəm texim həm mening nijatlıkim,  
Mening yüksəri korojinimdir;  
Mən təwrinip kətməymən.

<sup>7</sup> Nijatlıkim həm xan-xəhrətim Hudaqə baqlıktur;  
Mening küqüm bolovan körəm tax, mening panahgahım Hudadidur.  
<sup>8</sup> I halayık, Uningoşa hərdaim təyininglər!  
Uning aldida iq-baçpringlərni təkünglər;  
Huda bizning panahgahımızdur!

Selah.  
<sup>9</sup> Addiy bəndilər pəkət bir tinik,  
Esilzadılərmə bir aldam səz halas;  
Tarazioşa selinsa ularning kılqə salmiki yok,  
Bir tiniqtinmu yeniktur.

<sup>10</sup> Zomigərlikkə tayanmanglar;  
Bulangqılığın ham hiyal kılmanglar,  
Bayılıklär awusimu, bularqa kenglünglərni köymanglar;

<sup>11</sup> Huda bir ketim eytkankı,  
Mundak deginini ikki ketim anglidimki: —  
«Küq-kudrat Hudaqə mənsuptur».

<sup>12</sup> Həm i Rəb, Sanga əzgərməs muhəbbətə mənsuptur;  
Qünki Sən hərbir kixığə ez əmiligə yarixa kəyturisən..

### 63-küy Hudaqə intizar bolux

**63**<sup>1</sup> Dawut yazojan kuy (u Yəhəudadiki qel-bayawanda bolovan qaçıda yezilojan): —

I Huda, Sən mening ilahimdursən,  
Təxnalıq bilən Seni izdidim!

—Yənə birhil tərjimi: «Nəşəmliqlərning bexioşa tapxurulup, «Yədutun» (mədhiyiləx degen mənidə) ahangida okulsun dəp Dawut yazojan kuy: —...».

**62:2** «Mən unqılık təwrinip kətməymən» — yaki baxxa birhil tərjimi «Zor eoqırılıktımı təvrənməymən».

**62:12** Ayup 34:11; Pənd. 24:12; Yər. 32:19; Əz. 7:27; 33:20; Mat. 16:27; Rim. 2:6; 2Kor. 5:10; Əf. 6:8; Kol. 3:25; 1Pet. 1:17; Wəh. 22:12

## «Zəbur»

Mən կurojək, qangkak, susiz zeminda turup,  
Jenim Sanga intizar, ətlirim təlmürüp intilarki —.  
<sup>2</sup> Muqəddəs jayingda Sanga kəz tikip կarioqinimdək,  
Mən yənə zor կudriting wə uluqlukungni kərsəm!  
<sup>3</sup> Өzgərməs muhəbbiting həyatattınmu əzizdур;  
Ləwlirim Seni mədhəyiyləydu;  
<sup>4</sup> Xu səwəbtin tirik bolsamla, Sanga təxəkkür-mədhəyiə okuyımən,  
Sening namingda կollirimni ketürimən.  
<sup>5</sup> Jenim nazunemətlərdin həm maylıq gəxlərdin կanaətləngəndək կanaətləndi;  
Aəqzim eqilip hux ləwlirim Sanga mədhəyiylərni yangritidu;  
<sup>6</sup> Ornumda yetip Seni əsliginimdə,  
Tün keqilərdə Seni seoqnip oylinimən.  
<sup>7</sup> Qünki Sən manga yardımə bolup kəlgənsən;  
Sening կaniting sayısında xad-huramlıkta nahxilarni yangritimən.  
<sup>8</sup> Mening jenim Sanga qing qaplixip mangidu,  
Sening ong կolung meni yəliməktə.  
<sup>9</sup> Birak jenimni yoktitixka izdəwatkanlar yər təktilirigə qüxüp ketidu.  
<sup>10</sup> Ularning keni kılıq tioqida təkülidu,  
Ular qılberilərgə yəm bolidu.  
<sup>11</sup> Lekin padixaḥ Hudadin xadlinidu;  
Uning nami bilən kəsəm կilojanlarning həmmisi rohlinip xadlinidu;  
Qünki yalojan səzligüqilərning zuwani tuwaqlinidu.

### 64-küy Amanlıq tiləx duası

#### 64<sup>1</sup> Nəeqmiqilərning bexiqa tapxurulup okulsun dəp, Dawut yazışan küy: —

I Huda, ahlirimni kətürgəndə, meni angloqaysən!  
Hayatimni düxmanning wəhxlilikidin կuođiojaysən!  
<sup>2</sup> Kara niyətlərning yoxurun suyikəstliridin,  
Yamanlık əyligüqi қaoja-kuzoğunlardın aman կilojaysən.  
<sup>3-4</sup> Ular tillirini kiliqtək etkür bilidi;  
Mukəmməl adamnı yoxurun jaydin etix üçün,  
Ular okını bətligəndək zəhərlik səzini təyyarlıdı.  
Ular kılqə əymənməy tuyuksız ok qıkırıldı.  
<sup>5</sup> Ular bətniyəttə bir-birini rioqbətləndürüp,  
Yoxurun tuzak қuruxni məslihətlixip,  
«Bizni kim kərələytti?» — deyixməktə.  
<sup>6</sup> Ular қəbihlikkə intilipli: —  
«Biz izdinip, ətraplıq bir tədbir tepit qiktuk!» — dəydu;  
Insanning iq-baɔri wə kəlbi dərwəkə qongkur wə bilip bolmas bir nərsidur!  
<sup>7</sup> Lekin Huda ularoja ok atidu;  
Ular tuyuksız zəhimlinidu.

<sup>63:1</sup> 1Sam. 22:5; 23:14,15

<sup>63:5</sup> «jenim nazunemətlərdin həm maylıq gəxlərdin կanaətləngəndək կanaətləndi» — Yəhudiylar üçün maylıq gəx intayın esil tamak hesablinidu.

<sup>8</sup> Ular eż tili bilən putlixidu;  
Ularnı kərgənlərning həmmisi eżini neri tartidu..  
<sup>9</sup> Həmmə adəmni qorğunq basidu;  
Ular Hudanıng ixlirini bayan kılıdu,  
Bərhək, ular uning kılolanlarını oylınip sawak alidu.  
<sup>10</sup> Həkkaniylar Pərvərdigarda huxal bolup,  
Uningoşa tayinidu;  
Kengli durus adəmlər rohlinip xadlinidu.

## 65-küy Mədhijə wə təxəkkür

**65**<sup>1</sup> Nəşrmiqilərning bexioşa tapxurulup okulsun dəp, Dawut yazojan küy-nahxa: —

Zionda, mədhijə süküt iqida Seni kütidu, i Huda;  
Sanga kılolan wədə əməlgə axurulidu.  
<sup>2</sup> I, dua Angloquqi, Sening aldingoşa barlıq ət igiliri kelidu.  
<sup>3</sup> Gunahlıq ixlar, asiyliklirimiz,  
Kalkün başkandek məndin oqalip kelidu;  
Lekin Sən ularnı yepip kəqürüm kılısən;  
<sup>4</sup> Sən tallap Əzünggə yekin laxturojan kixi nemidegən bəhtlik!  
U höyliliringda makanlixidu;  
Bizlər Sening makanıngning, yəni mukəddəs ibadəthanangning bərikitidin kanaat tapımız;  
<sup>5</sup> Sən həkkaniylıknı namayan kılıdiqan karamət wə dəhxət ixlar bilən bizgə jawab,  
I nijatlıkımız boləjan Huda,  
Pütkül yər-dengizlarning qət-qətliridikilərgiqə tayanqi Boloduqı!  
<sup>6</sup> Beling kudrat bilən baqlanojan bolup,  
Küqüng bilən taqlarnı bərpa kıləqansan;  
<sup>7</sup> Dengizlarning erkəxligən xawqunlirini,  
Dolkunlarning xawqunlirini,  
Həmdə əllərning quşanırını tinqitküqisən!  
<sup>8</sup> Jahanning qət-qətliridə turuwatşanlar karamətliringdin körküdu;  
Sən künqikixtikilərni, künpetixtikilərni xadlandurisən;  
<sup>9</sup> Yər yüziniring qərimini yəp yoklap kelip, uni suojirisən,  
Uni tolimu mumbətləxtürisən.  
Hudanıng dərya-erikliri suoja tololandur;  
Xundak kilip sularnı təyyarlap,  
Kixilərni axlıq bilən təminləysən.  
<sup>10</sup> Teriloqu etizlarning qənəklirini suoja kəndurisən,  
Kırlırını taraxlaysən,  
Tupräkni mol yeqinlər bilən yumxitisən;  
Uningda üngənlərni bərikətləysən.

**64:8** «Ularnı kərgənlərning həmmisi eżini neri tartidu» — baxka birhil tərjimisi «ularnı kərgənlərning həmmisi bexini silkiydu».

**65:1** «Zionda, mədhijə süküt iqida Seni kütidu, i Huda» — baxka birhil tərjimisi «Zionda, Sening aldingda, süküt bolidu, mədhijimə bolidu».

**65:3** «Lekin sən ularnı yəni gunahlıq ixlar, asiyliklirimizni yepip kəqürüm kılısən» — ibraniy tilida «ularnı yepip kafarət kılısən». «Kafarət» deyən ix toopruluq «Mis.» 29:33 wə izahatı, xundakla «Təbirlər»nimü kərtüng.

<sup>11</sup> Sən nemətliringni yilning həsulioja taj kilip қoxup berisən;  
Kədəmliringdin bayaxatlıq həryanoja tamidu;

<sup>12</sup> Daladiki yaylaklarojumu tamidu;  
Taoq-dawanlar xat-horamlıqni əzlirigə bəlwaq kılıdu;

<sup>13</sup> Kəkləmlər köy padiliri bilən kiyengən,  
Jilojilar maysilaroja kaplinidu;  
Ular huxallıq bilən təntənə kılıdu,  
Bərhək, ular nahxilarnı yangritixidu!

## 66-küy İbadətkə türtkə bolidiqan guwahlıq

**66** <sup>1</sup>Nəşəməqilərnin bexioja tapxurulup, tarlık sazlar bilən okulsun dəp, küy-nahxa: —

Pütkül jaħan, huxallıq bilən Hudaqə təntənə kilinglar!

<sup>2</sup> Uning namining uluəlukini nahxa kılıp jakarlanglar,  
Uning mədhəyilirini xərəplik kilinglar!

<sup>3</sup> Hudaqə: «Sening kılqanlıring nəkədər qorkunqluktur!

Kudriting zor bolqaq,  
Düxmənliring aldingda zəiplixip təslim bolidu;

<sup>4</sup> Barlıq yər yüzidikilər Sanga səjdə kılıp,  
Seni küyləp, nahxa eytixidu;  
Ular namingni küyləp nahxa kılıp eytidu» — dənglər!

Selah!

<sup>5</sup> Kelinglar, Hudanıng kılqanlırını kərünglar;  
Insan balılıri alidda kılqan karamətliri qorkunqluktur.

<sup>6</sup> U dengizni kuruklukka aylandurdi;  
Əjjadlırimiz dəryadinmu piyadə etti;  
Biz u yərdə uningdin hursən bolduk,

<sup>7</sup> U կudriti bilən mənggү həküm süridu;  
Uning kezli ri əllərni kezitip turidu;  
Asiylik kılqanlıqlar məəprurlanmışın!  
Selah!»

<sup>8</sup> I կowmlar, Hudayimizqə təxəkkür-mədhəyə eytinglar;  
Uningqə bolən mədhəyə-həmdusənalarnı yangritinglar!

<sup>9</sup> U jenimizni həyatlıq iqiqə tikkən,  
Putlirimizni teyilduruxlaroja yol koymaydu.

<sup>10</sup> Qünki Sən, i Huda, bizni siniding;  
Kümüxnı otta tawlioqandək bizni tawliding.

<sup>11</sup> Sən bizni toroja qüxürdüng;  
Belimizgə eçir yükni yükliding.

<sup>12</sup> Həkələrni beximizqə mindürdüng;  
Biz ot wə kəlkünni besip ettük;  
Sən ahir bizni kəngriqilikkə qıqarding.

<sup>13</sup> Mən kəydürmə kurbanlıklarnı elip əyünggə kirəy;  
Sanga kılqan əsərlirimqə əməl kilişən;

<sup>66:6</sup> Mis. 14:21-31; Yə. 3:14

<sup>66:7</sup> 2Tar. 16:9; Ayup 28:24; Zəb. 33:13-14

# «Zəbur»

<sup>14</sup> Bərəkək, beximoja kün qüvkəndə ləwlirim qıqarojan,  
Eçizim eytqan wədilirimni əməlgə axurimən.

<sup>15</sup> Mən Sanga bordak mallarnı kəydürmə қurbanlıq kılıp sunımən,  
Қoqkarlarning yeoqını hux puritip kəydürimən;  
Əküz wə eeqkilərni əkilip sunımən.

Selah!

<sup>16</sup> Hudadin əymingüqi həmminglar, kelinglar, kulak selinglar!  
Uning mən üçün kılqan karamətlirini bayan əlimən;

<sup>17</sup> Aəqzim eqip uningçə pəryad kəturdüm,  
Uning uluqlukını jakarlıqan madhiyilər tilimda boldi.

<sup>18</sup> Kenglündə gunahnı kezlep yürgən bolsam,  
Rəb duayimni anglimiqən bolatti.

<sup>19</sup> Bırak Huda anglidi;  
U duayimoja kulak saldi.

<sup>20</sup> Hudaşa təxəkkür-mədhiyə yaşdurulsun!  
U menin duayimni yandurmidi,  
Həm məndin əzgərməs muhəbbitini elip kətmidi!

## 67-küy Dunya üçün nijatlık bardur!

**67**<sup>1</sup> Nəəqməqilərning bexioja tapxurulup, tarlıq sazlar bilən qelinsun, dəp yezilojan küy-nahxa: —

Huda bizgə mehîr-xəpkət kərsitip, bizni bərikətləp,  
Əz jamalining nurini üstimizgə qaqqay!

Selah!.

<sup>2</sup> Xundak kılqanda yolung pütkül jahanda,  
Kutuldurux-nijatlıking barlık əllər arısında ayan bolidu.


<sup>3</sup> Barlık қowmlar Seni mədhiyiligay, i Huda;  
Barlık қowmlar Seni mədhiyiligay!

<sup>4</sup> Jimi қowmlar huxallık bilən təntənə kılıp küyligəy,  
Qünki Sən həlk-millətlərgə adilliğ bilən həküm qıkırısan,  
Yər yüzidiki taipilərni, Sən yetəkləyəsan;  
Selah.

<sup>5</sup> Barlık қowmlar Seni mədhiyiligay, i Huda;  
Barlık қowmlar Seni mədhiyiligay!

<sup>6</sup> Wə yer-zemin keklirini ündüridü;  
Huda, bizning Hudayımız, bizni bərikətləyədu;

<sup>7</sup> Huda bizni bərikətləyədu;  
Xuning bilən yər yüzidikilər qət-yakılarojıqə Uningdin əyminxidu!



*İsrailiyoning taoq-jiloqlilari «Zəb.» 68:16*

**68-küy  
Qəlibə munajiti**

**68**<sup>1</sup> Nəoqmılqların bexiqə tapxurulup okulsun dəp, Dawut yazojan küy-nahxa: —

Huda ornidin turdi, düxmənlirini tiripirən kılıwetidü!

Uningçə qeqmənlər Uning aldidin bədər қaqıdu! —

<sup>2</sup> Is-tütək uqurulqandək, ularni uqurup yokitisən,  
Mom otta eritilgəndək,

Rəzillər Hudanıng aldida һalak bolidu.

<sup>3</sup> Birak həkkənisiylər huxallinidü,

Ular Huda aldida rohlinip,

Təntənə kılıp xadlinidü.

<sup>4</sup> Huda oja küylər eytinglar,

Uning namini nahxa kılıp yangritinglar;

Qel-bayawanlarqa Mingüqigə bir yolni kötürüp yasanglar;

Uning nami «Yah»dur;

Uning aldida xadlininglar. —

<sup>5</sup> Yetimlərqa ata bolöyüqi,

Tul hotunlarning dəwasını sorioyüqi,

Əz mukəddəs makanıda turojan Hudadur.

<sup>6</sup> Huda qəribələrni əy-oqaklıq kılıdu;

U məhbəuslərni awatlıqka qikiridü;

Lekin asıylarnı қaojıraq yərdə қalduridü.

<sup>7</sup> I Huda, Əz həlkinqning aldida mangojiningda,

Qel-bayawandin etüp səpər kılıqiningda,

— (Selah) —

<sup>8</sup> Hudanıng huzuri aldida,

Yəni Israilning Hudasingin huzuri aldida,

Yər-jahən təwrinip,

Asmanlarmu yeoqın yaqdurdı;

Awu Sinay teoqimu təwrinip kətti. —

<sup>9</sup> Sən, i Huda, Əz mirasing bolöjan zemin-həlk üstigə hasiyətlük bir yamojur yaqdurdung;

Ular һalsızlanqanda ularni küqləndürdüng.

<sup>10</sup> Sening bakğan padang u yərgə makanlaxti;

68:1 Qəl. 10:35

68:4 «Qel-bayawanlarqa Mingüqi» — yaki «Bulutlarqa Mingüqi...». Kaysi mənisi toqra bolsun Hudanıng əzini kersitidü. 7-ayətni kerüng.

68:8 Mis. 19

# «Zəbur»

Mehribanlıqıng bilən məminlər üçün təyyarlik kıldıng, i Huda!.

<sup>11</sup> Rəb əmr kıldı;

Uni jakarlıquqi kız-ayallar nemidegən zor bir koxundur!

<sup>12</sup> «Padixahlar həm koxunları bədər ķeqixti, bədər ķeqixti!» — deyixti;

Əydə olturojan kız-ayallar bolsa oljilarnı bəlixivalidü;

<sup>13</sup> Silər köy bakğında padilar arısında yatkan bolsanglarmu,

Zemininglar əmdi қanatlırioqa kümük səpkən,

Pəyliri parkırak altun bilən bezəlgən pahtaktək bolidu;

<sup>14</sup> Həmmigə Kadir Huda padixahınları zemində tiripirən kiliwatkəndə,

Yər Zalmon teoqidiki kardək akırıp kətti.

<sup>15</sup> Baxan teoqi kudratlık bir taqı,

Baxan teoqi egiz qokkılıri kəp bir taqdur;

<sup>16</sup> Əy egiz qokkılık taqlar,

Nemə üçün Huda Əz makani kılıxni haliojan taqka həsət bilən ərəysilər?

Dərwəkə, Pərvərdigar xu taqda manğgü turidu.

<sup>17</sup> Hudanıng jəng hərwilirli tümən-tümən,

Milyon-milyondur;

Rəb ular arısında turidu;

Sinay teoqidiki mukəddas jayda turidu...

<sup>18</sup> Sən yüksəlioqa kətüründung,

İnsanları tutkun kılıquqları Əzung əsir kılıp elip kətting;

Yaḥ Huda ularning arısında turuxi üçün,

Hətta asiylik kılıqanlar arısında turuxi üçünmu,

Sən insan arısında turup iltipatlarnı kobul kıldıng.

<sup>19</sup> Rəb mədhiyiləns;

Qünki U hər künü yüklirimizni kətürməktə;

Yəni nijatlıkimiz bolqan Təngri!

Selah..

<sup>20</sup> Bizning Təngrimiz birdinbir nijatkar Təngridur;

Rəbgə, yəni Pərvərdigarçıla, elümgə baqliq ixlar təwədər.

<sup>68:10</sup> «Sening bakkın padang» — Israil həlkini kərsitudu, əlvətə.

<sup>68:13</sup> «Silər köy bakğında padilar arısında yatkan bolsanglarmu, zemininglar əmdi қanatlırioqa kümük səpkən, pəyliri parkırak altun bilən bezəlgən pahtaktək bolidu» — bu ayatın ibranı tilida qüixinə tas, hərhil tarjimiləri bar. Mənisi bəlkim, Israil həlkı əslidə kəmbəqələ əhwalda yaxiojan bolsumu (köy bakkıqi bolup), Huda Pələstin zeminining həmmə yerigə kəp oljni (altun-kümük katarlıklar) qeqip, ularını beittü (14-ayatni kerüng).

<sup>68:15</sup> «Baxan teoqi kudratlık bir taqı, Baxan teoqi egiz qokkılıri kəp bir taqdur» — baxka tarjimiləri: «Hudanıng teoqi Baxan teoqidaktur — kəp qokkılık bir taqdək, Baxan teoqidaktur» yaki «Baxan teoqi Hudanıng teoqidur, Baxan teoqi egiz qokkılıri kəp bir taqdur».

<sup>68:16</sup> «Huda Əz makani kılıxni haliojan tallojan taqı» — Yerusalemidiki Zion teoqi.

<sup>68:16</sup> Zəb. 87:1, 2; 132:13

<sup>68:17</sup> «Rəb... Sinay teoqidiki mukəddas jayda turidu» — buning mənisi bəlkim: «Huda Sinay teoqidə qandaq kılıqan bolsa, U Yerusalemidiki (Zion teoqidiki) mukəddas ibadəthanısında turup xundak kılıxni dawamlaxturidu — demək, sürüyük, xanxəraplıq halatlaşdırma, pəyoğəmberlər arkılık kalam-wəhiyilərinə ayan kılıxni dawamlaxturidu» deyəndək.

<sup>68:17</sup> Qan. 33:2

<sup>68:18</sup> «Sən yüksəlioqa kətüründung, insanları tutkun kılıquqları əzung əsir kılıp elip kətting; Yaḥ Huda ularning arısında turuxi üçün, hətta asiylik kılıqanlar arısında turuxi üçünmu, Sən insan arısında turup iltipatlarnı kobul kıldıng» — bu mühüm həm sirlək ayətkə Injilda, «Əf.» 4-babta təbir berilidü; Kütkuzoquqi-Məsih insan arısında ezi insan bolup, insanları tutkun kılıquqlar (yəni gunah, ölüm wə jin-xaytanlardın ibarət) üstidin oqılıb kılıp, asmanlarqa kətürüllüp, insanları kütküzəx həm uları (ixəngən insalarını) Hudanıng yengi bir «mukəddas ibadəthana»si kılıx üçün ərxətki atisidiñ iltipatlarnı kobul kıldı.

<sup>68:18</sup> Əf. 4:8; Qəl. 17:21; Yə. 9:23; Əzra 8:20

<sup>68:19</sup> «...U hər künü yüklirimizni kətürməktə» — baxka birhil tarjimisi: «... U hərkünü üstimizgə yahxılıqları yüksəldiyə». <sup>68:20</sup> «Rəbgə, yəni Pərvərdigarçıla, elümgə baqliq ixlar təwədər» — yaki baxka birhil tarjimisi «Rəbdə, yəni

## «Zəbur»

<sup>21</sup> Bərəkət, Huda Əz düxmənlirining bexini yaridu,

Əz gunahlırida dawamlıketiweridiojanlarning qaqlıq kallisini U qakıdu.

<sup>22</sup> Rəb mundak dedi: «Əz həlkimni Baxan diyaridinmu,

Dengizlarning qongkur jaylidinmu käyturup kelimən»<sup>23</sup>

<sup>23</sup> Xundak kılıp sən həlkimning puti қanoja,

Yəni düxmənliringning kənioja milinidu,

Itliringning tili buningdinmu nesiwisini yalaydu».

<sup>24</sup> Ular Sening mangojaniringni kərdi, i Huda;

Yəni mening İləhim, mening Padixahimning mukəddəs jayioqa kirip mangojanlirini kərdi;

<sup>25</sup> Aldingda munajatqilar, kəynində qaloquqilar mangdi,

Otturisida dapçı kızlar bar idi:

<sup>26</sup> «Jamaətlərdə Huda Rəbgə təxəkkür-mədhiyə eytinglar,

— I Israfil bulaklıridin qıkkənlər!» — deyixti.

<sup>27</sup> U yerdə ularning baxlamqisi bolğan kiçik Binyamin kəbilisi mangidu;

Yəhūda əmirliri, zor bir top adəmlər,

Zəbulunning əmirliri, Naftalining əmirlirim bar.

<sup>28</sup> Sening Hudaying küqüngni buyrup bekitkən;

Əzüng biz üçün kılqininqni mustəhkəmligəsən, i Huda!

<sup>29</sup> Yerusalemidki mukəddəs ibadəthanang wəjидин,

Padixahlar Sanga atap hədiyələrni elip kelidu;.

<sup>30</sup> Ah, həlikj komuxluktiki yirtküq janiwarni,

Küqlüklerning topini,

Taipilərdiki torpaklarnimu əyibligəsən;

Andin ularning hərbiri kümük tənggilərni əkilip Sanga tiz püküxidu;

Urxhumar həlkərnəri tiripirən kılıwətkəysən!.

<sup>31</sup> Mətiwər əlqilər Misirdin kelidu,

Efiopiya bolsa Hudaoqa ətarap kollirini tezdirin kətəridu.

<sup>32</sup> I yer yüzdikidi əl-yurtlar, Hudani nahxa bilən mədhiyilənglar;

Rabni mədhiyiləp küylərni eytinglar!

(Selah)

<sup>33</sup> Asmanlarning üstigə,

Qədimdin bar bolğan asmanlarning üstigə Mingüqi toopruluk kүү eytinglar!

Mana, U awazini anglitidu,

Uning awazı küqlükтур!

<sup>34</sup> Hudani küqlük dəp biliп jakarlanglar,

Uning həywisi Israil üstidə,

Uning küqi bulutlarda turidu;

<sup>35</sup> I Huda, mukəddəs jayliringdin sūrlük kərünisən!

Pərvərdigardila, olumdin kutulux yollarımı bar.

**68:21** «Əz gunahlırida dawamlıketiweridiojanlarning qaqlıq kallisini U Huda qakıdu» — «qaqlıq kalla»: bəzi həlkələr: «Baxta qaq kep bolsa, kük kep boldıus» degen hurapı kezkəraxni kəbul kılqan bolsa kerak.

**68:22** «Əz həlkimni Baxan diyaridinmu, dengizlarning qongkur jaylidinmu käyturup kelimən» — «Əz həlkimni» ibraniy tilidə «ularni» dəp elinojan. Bizi «ularni» degen seznı «Əz həlkimni» dəp tarjima kılduk. Bəzi alimlər «ular»ni Israilning düxmənləri dəp karaydu (ular Huda xu düxmənlərni Israil ulardin kısas alsun dəp käyturojan, dəp karaydu).

**68:22 Mis. 14:29; Qəl. 21:33**

**68:24** «Ular Sening mangojaniringni kərdi, i Huda... Padixahimning mukəddəs jayioqa kirip mangojanlirini kərdi» — bu ayəttiki «ular» Hudanıng düxmənlirini kərsitixi bolsa kerak. Hudanıng «mukəddəs jayioqa kirip mangojanliri» deyənni qüixinix üçün «Mis. 40:16-38 wə «1Pad.» 8:1-11ni kərung.

**68:29 1Pad. 10:10, 24, 25; 2Tar. 32:23; Zəb. 72:10; 76:11-12**

**68:30** «komuxluktiki yirtküq janiwar» — bəlkim Misirni Nil döryasidiki timsahka ohxitidu.

İsrailning birdinbir Təngrisi!  
Həlkəkə kütq-kudrət bərgüqi bolsa, Udur!  
Hudaoja təxəkkür-mədhijə okulsun!

## 69-küy Zor dərd-ələm wə azablardin keyinki əqəlibə

**69**<sup>1</sup> Nəşriyılınning bexiqa tapxurulup, «Nilupərlər» degən ahəngda okulsun dəp, Dawut yazoğan küy: —

Meni kütkuzoqaysən, i Huda!  
Sular jenimdin etti;  
<sup>2</sup> Turoqudək jay yok qongkur patkaklılkə qəküp kəttim;  
Suning qongkur yerigə qüxüp kəttim,  
Kəlkün meni oşrk kıldı.  
<sup>3</sup> Pəryadlırimdin əhalimdin kəttim;  
Gallirim kürup kətti;  
Hudayimoja təlmürüp, kəzümdin ketəy dəp қaldım;  
<sup>4</sup> Səwəbsiz manga eq bolqanlar qaqlırimdinmu kəptur;  
Meni yokatmakçı bolqanlar,  
Qara qaplap mən bilən düxmənlıxidiojanlar küqlüktur;  
Xu qaoğda əzüm bulimiqan nərsini կayturimən..  
<sup>5</sup> I Huda, mening nadanlıkim əzünggə ayan;  
Mening kəbihliklirim Səndin yoxurun əməstur.  
<sup>6</sup> Mening səwəbimdin, i Rəb, samawiy koxunlarning Sərdari bolqan Pərvərdigar,  
Əzünggə umid baqlap kütkənlər yərgə karap қalmıqayı;  
I İsrailning Hudasi, Əzüngni idigüilər mening səwəbimdin xərməndə bolmioqayı;  
<sup>7</sup> Qünki Seni dəp mən rəswaqılıkka uqrıdim;  
Xərməndilik yüzümgə qaplandı.  
<sup>8</sup> Mən ez kərindaxlırimoja yat,  
Anamning balıllarıqə yaka yurtluq boldum.  
<sup>9</sup> Qünki meni mukəddəs əyünggə bolqan otluk muhəbbət qulquwalıqanidi;  
Sanga həkarət kılıqanlarning həkarətlərimu mening üstümgə qüxti;  
<sup>10</sup> Mən yiqlidiim, jenim roza tutti,  
Bumu manga əyib dəp karaldi.  
<sup>11</sup> Mən bəzni kiyimim kılıp kiyəm,  
Xuning bilən ularning səz-qəqikigə қaldım..  
<sup>12</sup> Xəhər kowukında olturoqlanlarning tənə gepigə қaldım,  
Məyhorlarning nahxisining temisi boldum.  
<sup>13</sup> Bırak mən xəpkitingni kərsətkən waktingda duayimni sanga nixanlidim, i Pərvərdigar;

<sup>69:4</sup> «Səwəbsiz manga eq bolqanlar qaqlırimdinmu kəptur; meni yokatmakçı bolqanlar, kara qaplap mən bilən düxmənlıxidiojanlar küqlüktur; xu qaoğda əzüm bulimiqan nərsini կayturimən» — toluk bəxarəttiki bu sırlıq sez Məsih krestkə mihlanojan wakıttı əməlgə axurului. «Xu qaoğda» Məsih İblis insanların buliwalıq amanlılığı, insanların Huda bilən bolqan inaklığını insanlar o niyatlı yolda կayturup elip bərdi. Bu kuydiki bəxarətlərning həmmisi Məsih wə uning jəkkən azabılırını wə azabılır arkılık kazanıjan əqəlibisini kərsətidü.

<sup>69:9</sup> «Meni mukəddəs əyünggə bolqan otluk muhəbbət qulquwalıqanidi» — «Yh., 2:17ni kerüng.

<sup>69:9</sup> Yh., 2:17; Rim. 15:3

<sup>69:11</sup> «Mən bəzni kiyimim kılıp kiyəm...» — «bez kiyim»ni kiyiwelix (həza tutkandək) ezi yaki baxxılar üçün kəttik dua kılıxning birhil ipadısı.

## «Zəbur»

I Huda, eżgərməs muhəbbitingning zorlukidin,  
Nijatlık ixənqidə manga jawab bərgəysən;  
<sup>14</sup> Meni patkaklıktın kutkuzuwalojaysən,  
Meni qəktürmigəysən;  
Manga eqmən boləşənlardın,  
Suning qongkır yeridin kutuldurojaysən;  
<sup>15</sup> Kəlkün sulirioqa meni oqərk kildurmioğaysən;  
Dengiz təqlirigimən meni yutkuzmiqəysən;  
Tegi yok həngning meni həp etip aqzını yumuwelixioqa yol köymioğaysən!  
<sup>16</sup> Duayimni ijabət kıləjaysən, i Pərvardigar,  
Qünki eżgarmas muhəbbiting yahxidur;  
Mol rəhīmdillikinq bilən manga yüzləngəysən;  
<sup>17</sup> Jamilingni ķulungdin yoxurmioğaysən;  
Qünki beximoja kün qüxti;  
Tezdirin manga jawab bərgəysən.  
<sup>18</sup> Jenimoja yekinlaxkəysən,  
Uningçə həmjəmət-ķutkuzoquqi boləjaysən;  
Düxmənlirim aldida meni hərlükka qıkarəjaysən;  
<sup>19</sup> Əzüng menin rəswalılıqtə həm hərmətsizlikdə қalojinimni,  
Kəndək ҳaқarətlənginimni bilisən;  
Rəkiblirimning həmmisi Əzünggə ayandur.  
<sup>20</sup> Ҳaқarət kəlbimni parə kıldı;  
Mən қayoluşa qəmüp kəttim;  
Azojinə həsdaxlılkə təlmürgən bolsammu, yok boldi;  
Təsəlli bərgüqilərnimə izdidim, lekin birsinimə uqritalmidim.  
<sup>21</sup> Bərhək, ular ozukumoja et süyi,  
Ussuzlukumoja sirkini bərdi.  
<sup>22</sup> Ularning dastihini ezlirigə kiltak,  
Ularning ħalawiti kəpkən boləjay..  
<sup>23</sup> Kezliri torlixip kermaydiojan bolup kətkəy;  
Bəl-putlirini titrəkkə saloğaysən;  
<sup>24</sup> Kəhřingni ularning üstigə qüxürgəysən,  
Oļəzipingning otliri ularoja tutaxkay;  
<sup>25</sup> Ularning makani harabə boləjay,  
Qedirliri qəldərəp қalojay;  
<sup>26</sup> Qünki ular Sən urojanoja tehimu ziyanxəlik kilməkta;  
Sən zəhimləndürgənlərning azabioja gəp bilən azab қoxmağta.  
<sup>27</sup> Ularning gunahioqa gunah қoxkəysən,  
Həkkaniylilikinqning nesiwisiga ularni erixturnigəysən.  
<sup>28</sup> Ular həyatlıq dəptiridin eqürülgəy;  
Həkkaniylarning қatarioja pütülmigəy.  
<sup>29</sup> Birək mən bolsam bir eziłgən dərdmən;  
Nijatlıking, i Huda, meni yukirioja ketürüp kutkuzojay;

<sup>69:13</sup> «Nijatlık ixənqidə manga jawab bərgəysən» — ibraniy tilida «Nijatlıking ixənqidə manga jawab bərgəysən».

<sup>69:21</sup> Mat. 27:34,48; Mar. 15:23; Yh. 19:28,29

<sup>69:22</sup> Rim. 11:9

<sup>69:23</sup> Yəx. 6:9; 29:10; 44:18; Rim. 11:10

<sup>69:25</sup> Ros. 1:20

# «Zəbur»

<sup>30</sup> Mən munajat okup Hudanıng namini mədhiyiləymən;

Təxəkkürlər bilən uni uluqlaymən;

<sup>31</sup> Bu bolsa Pərvərdigarnı hursən kılıx üçün,

Əküz təkdirim kılçandan əwzəldur;

Münggüz-tuyaklıları sağ torpaq bərgəndinmu artuktur.

<sup>32</sup> Yawax məminlər buni kərüp huxal bolidu;

Hudani izdigənlər —

Kəlblinglar yengilinidu.

<sup>33</sup> Qünki Pərvərdigar yokşullarning iltijasını anlaydu,

Əziga təwə əsir kılınçanları u kəmsitməydi;

<sup>34</sup> Asman-zemin Uni mədhiyilisun!

Dengiz-okyanalar həm ularda yürgüqi barlıq janiwarlar Uni mədhiyiligə!

<sup>35</sup> Qünki Huda Zionni kutkuzidu;

Yəhudanıng xəhərlirini çayta bina kılıdu;

Ular axu yərdə olturaklıxip, igilik tikləydi.

<sup>36</sup> Uning küllirining nəsilliri uningoşa miras bolidu,

Uning namini seygənlər u yərlərdə makanlixidu.

## 70-küy

### «Pərvərdigar, tez kəlgəysən!»

**70**<sup>1</sup> Nəəlmiqilərning bexioğa tapxurulup, «əslitix üçün» okulsun dəp, Dawut yazojan küy: —

Pərvərdigar, meni kutkuzuxka aldiriojaysən!

Pərvərdigar, tez kelip manga yardəm kılıjaysən..

<sup>2</sup> Mening jenimni izdəwatkanlar yərgə karitilip rəswa kılinsun;

Mening ziynimdin hursən bolqanlar kəynigə yandurulup xərməndə bolqay..

<sup>3</sup> Meni: — «Wah! Wah!» dəp məshirə kılıqanlar eż xərməndiliyidin kəynigə yanqay!

<sup>4</sup> Biraq Seni izdigüqilərning həmmisi Səndə xadlinip huxal bolqay!

Nijatlıkingni seygənlər həmixin: «Huda uluqlansun» deyixkəy.

<sup>5</sup> Biraq mən ezilgənmən, həm yokşulmən;

Yenimoja tezdin kəl, i Huda!

Sən mening yardəmqim, mening azad kılıquqim;

I Pərvərdigar, keqikməy kəlgəysən!

## 71-küy

### Ķeriojanda eytən dua

**71**<sup>1</sup> Səndin, Pərvərdigardin panağ tapımən;

Meni hərgiz yərgə karatmiqayəsən..

<sup>2</sup> Əz həkkaniylikində meni kutuldurojaysən;

Manga ķulak salojaysən,

Meni kutkuzojaysən!

<sup>3</sup> Manga eżüm daim panaħlinidioqan turaloju қoram tax bolqaysən;

70:1 Zəb. 40:13-17

70:2 Zəb. 35:4,26; 71:13

71:1 Zəb. 22:5; 25:2, 3; 31:1-3; Yəx. 49:23

## «Zəbur»

Sən meni kutkuzuxka buyruk qüxürgəysən;  
Qünki Sən egiz texim, körəjinimdursən.  
<sup>4</sup> Hudayim, meni rəzillərning əolidin,  
Həkkaniyətsiz, rəhimsiz adəmdin azad kıləyəsən;  
<sup>5</sup> Qünki Sən menin ümidimdursən, i Rəb Pərvərdigar,  
Yaxlıqimdin tartıpla menin tayanqımdursən;  
<sup>6</sup> Balyatqudiki wakıttın baxlap mən Sanga tayinip kəldim,  
Əzüng meni anamning karnidin qıkərəqəpisən;  
Mədhıyəmnin temisi bolsa hərdaim Sən toopruluktur..  
<sup>7</sup> Mən nuroqunlarqa oşayıri yaki karamət sanaldım;  
Qünki Sən menin mustəhkəm panağgahımdursən..  
<sup>8</sup> Aqzım kün boyi mədhıyiliring həm xan-xərippingə tolidu;  
<sup>9</sup> Əmdi əriqinimdə meni taxlimiqəysən;  
Maqdurum kətkinidə, məndin waz kəqmigəysən.  
<sup>10</sup> Qünki düxmənlirim manga karxi səzlixidü;  
Jenimni elixka kəzləwatkanlar kəstlixip: —  
<sup>11</sup> «Huda uningdin waz kəqtı;  
Uni kooqlap tutuwelinglar,  
Qünki əkuludurudiçanlar yoktur» — deyixidu.  
<sup>12</sup> I Huda, məndin yıraklıxmiqəysən;  
I Hudayim, manga yardımə tez kəlgəysən!  
<sup>13</sup> Jenimoja küxəndə bolovanlar xərməndə bolup yokitilisun;  
Ziyinimoja intilgənlər rəswalik həm xərməndiqılık bilən əplansun;..  
<sup>14</sup> Birək mən bolsam, izqıl ümidi təbələmən,  
Seni tehimu mədhıyiləymən.  
<sup>15</sup> Həkkaniyliking, niyatlıq aqzımda kün boyi bayan kılınıdu;  
Bular san-sanaqsızdır, bilginimdir kəp artuktur.  
<sup>16</sup> Mən Rəb Pərvərdigarning böyük ixlirini jakarlıqan əhalədə kelimən;  
Sening həkkaniylikingni yad etip jakarlaymən —  
Pakət Seningkinilə.  
<sup>17</sup> I Huda, Sən yaxlıqimdin tartip manga əgitip kəlgənsən;  
Bügüngə kədər Sening kılıqan karamət ixlirinə jakarlap keliwatimən.  
<sup>18</sup> Əmdi hazır mən kərip, aq aqlılıq bolonimda, i Huda,  
Mən bu dəwrgə kütüllük biliklərni jakarlıqəqə,  
Kelər əwlədninq həmmisigə kudritingni ayan kılıqəqə,  
Meni taxliwətmigəysən!  
<sup>19</sup> I uluq karamət ixlarnı kılıqan Huda,  
Həkkaniyliking paləkkə taqaxti;  
Sanga kimmu ohxax bolalisun!  
<sup>20</sup> Sən manga kəp həm eoir küləptərnı kərsətkənikənsən,  
Meni əyətidin yengiləysən, yər təgliridin əyturup elip qikisən;  
<sup>21</sup> Sən menin izzət-hərəmitimni tehimu yüksəri kılıp,

71:6 «Əzüng meni anamning karnidin qıkərəqəpisən» — baxka birhil tərjimi: — «Anamning karnidila meni asriding».

71:7 «Mən nuroqunlarqa oşayıri yaki karamət sanaldım; qünki Sən menin mustəhkəm panağgahımdursən» — demək, Dawutning tarhi nuroqun adəmlərgə Hudanıng wədisi idə turidiojanlığını ispatlıqan wə Hudaşa tayinixka riqbat bolovan.

71:13 Zəb. 35:4, 26; 40:14-15; 70:2-3

71:16 «Mən Rəb Pərvərdigarning böyük ixlirini jakarlıqan əhalədə kelimən» — baxka birhil tərjimi: «Mən Rəb Pərvərdigarning zor kudriti bilən aloğa mangıman».

Hər tərəptin manga təsəlli berisən.

<sup>22</sup> Mən Seni rawab qelip mədhixiləymən,

Sening həkikitingni mədhixiləymən, i Hudayim;

Qiltar qelip Seni küyləymən, i Sən, Israilning Muqəddisi!.

<sup>23</sup> Sanga küylər eytkinimdə, ləwlirim təntənə kılıdu,

Əzüng hərlükə qıkaroqan jenimmu xundak rohlinip eytidu;

<sup>24</sup> Tilim kün boyi həkkaniylikinq tooprisida səzləydi;

Qünki manga yamanlık kılmaqçı bolqanlar yərgə karitilip rəswa kılınidu.

## 72-küy

### Təhtkə olturidiqan padixaħning oɔlı toqıruluk dua-tiləwət həm bexarət 1-ayəttiki izahatni körüng

**72**<sup>1</sup> Sulayman üçün: —

I Huda, padixaħka həkümliringni tapxuroqaysən;

Padixaħning oɔqliqa Өz həkkaniylikinqni bərgəysən..

<sup>2</sup> Xundak bolqanda u Өz həlkinq üçün həkkaniylik bilən,

Sanga təwə ezilgən məminlər üçün adillik bilən həküm qikiridu;

<sup>3</sup> Taqqalar həlkə tinq-amalıq elip kılıdu,

Edirliliklarmu həkkaniylik bilən xundak kılıdu.

<sup>4</sup> Padixaħ həlk arisidiki ezilgənlərgə adil həkümlərnı qikiridu;

U namratlarning balılırını kutkuzidu,

Zalimlarnı bitqit kılıdu.

<sup>5</sup> Xundak bolqanda kün wə ay yok bolup kətmisila,

Əwladtin-əwladqə həlk Səndin əyminidu..

<sup>6</sup> U bolsa goya yengidin orqan otlaqka yaqşan yamoqurdək,

Yər suqırıdioqan həl-yeoqinlardak qüxicidu..

<sup>7</sup> Uning künlliridə həkkaniylar ronaq tapidu;

Ay yok bolouqqa tinq-amalıq texip turidu.

<sup>8</sup> U dengizdin-dengizlaroqıqə,

Əfrat dəryasidin yər yüzining qətlirigiqə həküm süridu..

<sup>9</sup> Qəl-bayawanda yaxawatqanlar uning aldida bax köyidu;

Uning düxmənləri topilarnı yalaydu.

<sup>10</sup> Tarxixning wə arallarning padixaħlıri uningəja hədiyələr təkdim kılıdu,

Xeba wə Sebaning padixaħlırimu sowoqatlar sunidu..

<sup>11</sup> Dərwəkə, barlıq padixaħlar uning aldida səjdə kılıdu;

Pütkül əllər uning hizmitidə bolidu;

<sup>12</sup> Qünki u pəryad kətürən yokşullarnı,

<sup>71:22</sup> «Mən Seni rawab qelip mədhixiləymən» — «rawab» muxu yerdə rawabka intayın ohxap ketidioqan bir hil saz.

<sup>72:1</sup> «I Huda, padixaħka həkümliringni tapxuroqaysən; padixaħning oɔlıqqa Өz həkkaniylikinqni bərgəysən» — xübhisizki, bu uluq bexarətrinq toluk manisi Sulaymannıq ezzini əməs, bəlli uning əwladı bolqan Məsihni kərsitidu. «Sulayman üçün» — baxqa birhil terjimişi «Sulaymanningki» yaxşı «Sulaymanqa təwə».

<sup>72:5</sup> «Səndin əyminidu» — demək, Hudadin əyminidu.

<sup>72:25</sup> Zəb. 89:36,37

<sup>72:6</sup> 2Sam. 23:4

<sup>72:8</sup> «Əfrat dəryası» —ibraniy tilida pəkət «Dərya» deyildi. Xübhisə yokki, bu ibarə Əfrat dəryasını kərsitidu.

<sup>72:10</sup> «Tarxix.. arallar... Xeba...Seba...» — «Tarxix»ning dəl kayısı jay ikənlilikə hazır enik əməs, İspaniyə, ximaliy Afrika yaxşı Əngliyəni bildürəxi mümkün. Lekin xübha yokki, muxu ayəttiki «Tarxix» həm «arallar» dengizdikə əng qət yərlərni bildürdü. «Xeba həm Seba» — hazırlı Ərəbistanda.

# «Zəbur»

Panahsız ezilgənlərni kütulduridu;  
<sup>13</sup> U yokşul-ajızlarqa iqini aqritidu,  
Yokşullarning jenini kütküzidu;  
<sup>14</sup> Ularning jenini zulum-zomigərliktin hərlükkə qıkırıdu,  
Ularning kəni uning nəziridə kimmətliktur.  
<sup>15</sup> Padixah yaxisun!  
Xebaning altunliridin uningoja sunulidu;  
Uning üçün dua tohtawsız kılınidu;  
Uningoja kün boyi bəht tilinidu;  
<sup>16</sup> Yər yüzdidi ki həsul mol bolidu,  
Hətta taoq qoqqılıridimu xundak bolidu.  
Mioç-mioç qüväkən mewilər Liwandiki ormanlardək təwrinidu;  
Xəhərdikilər bolsa daladiki ot-yexilliklək güllinidu;  
<sup>17</sup> Uning nami mənggügə əqməydi,  
Uning nami kuyax yokalısuqə turidu;  
Adəmlər uning bilən əzlirigə bəht tiləydi,  
Barlıq əllər uni bəhtlik dəp atixidu.  
<sup>18</sup> Israilning Hudasi, Pərvərdigar Hudaqa təxəkkür-mədhiyə bolqay!  
Karamət ixlarnı Yaratkəqi yalıozud Urdu!  
<sup>19</sup> Uning xərəplik namiqə mənggügə təxəkkür-mədhiyə okulsun!  
Uning xan-xəhriti pütkül dunyani kaplıqay! Amin! Wə amin!  
<sup>20</sup> Yəssəning oğlı Dawutning dualiri xuning bilən tamam boldi.

## Üqinqi bəlüm 73-küy Hatalaxķinini tonup yetix

73<sup>1</sup> Asaf yazoğan küy: —

Dərwəkə Huda Israiloja,  
Kəlbə sap bolqanlarqa mehribandur;  
<sup>2</sup> Lekin əzüm bolsam, putlixip yıkılıp qüväkə tasla kəldim;  
Ayaolırim teyili pəkəlili kıl қaldı;  
<sup>3</sup> Qünki rəzillərning ronak tapşanlığını kərüp,  
Həkawurlarqa həsət kıldı;  
<sup>4</sup> Qünki ular ölümidə azablar tartmaydu,  
Əksiqə teni məzmut wə saqlam turidu..  
<sup>5</sup> Ular insanoja has japanı kerməydi,  
Yaki həkələrdək balayı'apətkə uqrımaydu.  
<sup>6</sup> Xunga məşrurluk marjandək ularqa esilidu,

72:12 Ayup 29:12

72:19 Qol. 14:21; Yəx. 6:3, 11:9; Həb. 2:14

72:20 «Dawutning dualiri xuning bilən tamam boldi» — bu küy Dawut pəyoğəmbərning əng ahirki duası boldı. Birak «Zəbur»ning keyinkı bəlümliridə biz uning baxka dua-küylirini uqrıtımız.

73:3 Ayup 21:7-15; Zəb. 37:1; Yər. 12:1, 2

73:4 «Qünki ular ölümidə azablar tartmaydu, əksiqə teni məzmut wə saqlam turidu» — baxka birhil tərjimisi: «Qünki ularda tartkan azablar yok, ular teni məzmut wə saqlamadur».

# «Zəbur»

Zorluk-zomigərlik tondək ularoğa qaplixidu.

<sup>7</sup> Ular səmrip kətkənlikidin kezərliri tompiyip qıktı;

Ularning қəlbidiki hiyalətlər həddidin exip ketidu.

<sup>8</sup> Baxķıllarnı məshirə kılıp zəhərlik səzləydu;

Hałını üstün kılıp diwinip, dok kılıdu.

<sup>9</sup> Ular aqzını pələkkə koyidu,

Ularning tilliri yər yüzini kezip yürüdü.

<sup>10</sup> Xunga Hudanıg həlkı muxularoğa mayıl bolup,

Ularning değənlərini su iqkəndək ahiriojqə iqip: —

<sup>11</sup> «Təngri қandaq bilələyitti?»,

«Həmmidin Aliy Bolqoqida bilim barmu?» — dəydu.

<sup>12</sup> Mana bular rəzillərdür;

Ular bu dunyada raḥət-paraoqətni keridu,

Baylıklarnı toplaydu.

<sup>13</sup> «Ah, həkikətən bikardin-bikar kənglümni paklanduruptimən,

Gunahsız turup kolumni artukqə yuyup kəptimən;

<sup>14</sup> Bikaroğa kün boyi japa qekiptimən;

Xundimu hər səhərdə wijdanning əyibigə uqrəp kəldim!».

<sup>15</sup> Bırak mən: — «Bundaq desəm,

Bu dəvrədiki pərzəntliringə asiylik kilojan bolmamdimən?» — dedim..

<sup>16</sup> Ularnı kallamdin etküzəy desəm,

Kəzümgə xundak eojir keründi.

<sup>17</sup> Təngrining mükəddəs jaylirioqa kirgüqə xundak oylidim;

Kırgəndila yamanlarning akiwitini qüxəndim.

<sup>18</sup> Dərwəkə Sən ularnı teyləqək yərlərgə orunlaxturisən,

Ularnı yikitip parə-parə kiliwetisən.

<sup>19</sup> Ular kezni yumup aqkuqıla xunqə parakəndə bolidu,

Dəhxətələr ularnı besip yokitidu!

<sup>20</sup> Sən i Rəb, qüxtin oyoqanoqandak oyoqinip,

Ornungdin turup ularning siyakını kəzgə ilmaysən.

<sup>21</sup> Yürəklirim kaynap,

Iqlirim sanjılıqandək bolojan qaçıda,

<sup>22</sup> Əzümnı həqnemə bilməydiqən bir һamakət,

Aldingda bir haywan ikənlilikimi biliq yəttim.

<sup>23</sup> Həlbuki, mən həmixin Sən bilən billə;

Sən meni ong kolumdin tutup yelidig;

<sup>24</sup> Əz nəsihəting bilən meni yetəkləysən,

Xan-xəripngni namayan kılqandan keyin,

Ahirida Sən meni ezungə qobul kılısən.

<sup>25</sup> Ərxtə Səndin baxka mening kimim bar?

Yər yüzidə bolsa Səndin baxka həqkimə intizar əməsmən.

<sup>26</sup> Ətlirim həm kəlbim zəiplixidu,

Lekin Huda kəlbimdiki қoram tax həm mənggülük nesiwəmdur!

<sup>27</sup> Qünki mana, Səndin yiraq turoqanlar hałak bolidu;

<sup>73:15</sup> «Bundaq desəm, bu dəvrədiki pərzəntliringə asiylik kilojan bolmamdimən?» — Asaf Hudadin aqırınip, gumanlarını xundak op'oqıq eytixning akiwitini oylawatidu. Əzinining bundak deyixi etikədi ajizlaroşa nisbətən «asiylik» həm ularnı etikədida putlaxturidiojan ix, dəp կարaydu.

Wapasizlik kılıqan pağıxə ayaldak Səndin waz kəqkənlərning hərbirini yokitisən.  
<sup>28</sup> Birak mən üçün, Hudaqa yekinqlixix əzwəldur!  
 Uning barlık kılıqan ixlirini jakar lax üçün,  
 Rəb Pərwərdigarnı tayanqim kıldı..

## 74-küy

### Tajawuzqılıkka uqriqan qaoqdiki azablıq dua

**74**<sup>1</sup> Asaf yazoqan «Maskil»: —

I Huda, Sən nemixkə mənggүę bizni taxliwətting?  
 Nemixkə oqəzipingni tüütün qıkarojandak Əz yaylıkingdiki koyliringoja qikirisən?  
<sup>2</sup> Əzüng rənə tələp azad kılıqan jamaitingni,  
 Yəni Əz mirasing boluxka kədimdə ularoja həmjəmət bolup կutkuzojan kəbilini,  
 Əzüng makan kılıqan Zion teqini yadingoja kəltürgəysən!  
<sup>3</sup> Kədəmliringni muxu mənggülük harabliklərə karatkaysən,  
 Düxmənlər mükəddəs jayingda gumran kılıqan barlık nərsilərgə қarioqaysən;  
<sup>4</sup> Rəkibliring jamaətgahıqning otturisida hər-pər kılıdu;  
 Məjizatlar saklanqan orunqə ular eż tuqlırını tiktı..  
<sup>5</sup> Hərbiri əzlini kərsitixip, palta oynitip orman kəsküqidək,  
<sup>6</sup> Ular hazır mükəddəs jayingdiki nəkixlərni ala koymay, palta-bolqlar bilən qekiwətti;  
<sup>7</sup> Ular mükəddəs jayingoja ot koydi;  
 Əz namingdiki makanni bulqap, yər bilən təng kiliwətti..  
<sup>8</sup> Ular kənglidə: «Biz bularning həmmisini yokitaylı» dəp,  
 Təngrining zemindiki jamaətgahırinin hərbirini keydürüwətti..  
<sup>9</sup> Bizgə əslətmə bolqan məjizatlarnı həq kərəlməyimiz;  
 Pəyoğəmbərlərmə kəlməskə kətti;  
 Arimizdimu bu ixlarning қaqanoqiqə boldiqanlığını bilidioqan birsi yoktur..  
<sup>10</sup> Қaqanoqiqə, i Huda, rəkibing Seni məshirə kılıdu?  
 Düxmən namingni mənggүę həkərətləmdü?  
<sup>11</sup> Sən kolungni, yəni ong kolungni nemixkə tartiwalisən?  
 Kolungni koynungdin elip, ularni yoquatkaysən!  
<sup>12</sup> Birak Huda kədimdin padixaḥim bolup kəlgən,  
 Yər yüzining otturisida կutkuzuxlarnı elip baroquqi Udur..

**73:28** «Uning barlık kılıqan ixlirini jakar lax üçün,...» — ibraniy tilida: «Sening uning barlık kılıqan ixlirini jakar lax üçün,...».

**74:1** «I Huda, Sən nemixkə mənggүę bizni taxliwətting? Nemixkə oqəzipingni tüütün qıkarojandak Əz yaylıkingdiki koyliringoja qikirisən?» — bu küy bəlkim Babil padixaḥi Nebokadnisar mildiyədən ilgiriki 597-yili Yerusalemni, jümlidin mükəddəs ibadəthanın wayran kılıp, keş Israillarıñı əsirgə Babilə şürgün kılıqandıñ keyin yezilən.

**74:4** «məjizatlar saklanqan orunqə ular düxmənlər ez tuqlırını tiktı» — Hudanıng ibadəhanidiki «mükəddəs jay» ida Israıl həlkining tarixidiki birnəqqo «məjizatlar» saklinip kəlgənidi. Məsilən, Musa pəyoğəmbər dəvrindiki «manna»qə toloqan altın қаqa», «Hərunning bihliojan həsis» kətarlıklar. Bularını wayran kılıp, düxmənlər axu yərdə eż tuqlırını tiktı. Ibraniy tilida «tuq» wa «karamat» degen sezələr birlərə sez bilən ipadilinidu.

**74:7 2Pad. 25:9**

**74:8** «Ular kənglidə: «Biz bularning həmmisini yokitaylı» dəp, Təngrining zemindiki jamaətgahırinin hərbirini keydürüwətti» — Hudanıng pəkət birlə (Sulayman kuroqan) ibadəthanisi bar idi. Birak uningdin ilgirimi Hudaqa ibadət kılıqdan jaylar möwjud idı — məsələn: «Xiloh» degen jayda «mükəddəs qedir» bar idi («Ya.» 18:1). Hudanıng namını yokitix üçün düxmənlər bularning həmmisini keydürüwətti.

**74:9** «Pəyoğəmbərlərə kəlməskə kətti» — Babil padixaḥi Nebokadnisar Daniyal həm Əzakiyal pəyoğəmbərlərini şürgün kılıp Babilə şaldur elip kətkənidi. Yərəmiya pəyoğəmbər bolsa bir türküm lükqəklər təripidin Misiroja elip ketilgənidi.

**74:12** «Yər yüzining otturisida կutkuzuxlarnı elip baroquqi Udur» — «yər yüzining otturisi» bəlkim «ottura xərk»ni kərsitixi mumkin.

## «Zəbur»

<sup>13</sup> Sən dengiz süyini küqüng bilən beldung,  
Sulardiki əjdihalar ning baxlirini yarding..

<sup>14</sup> Dengizdiki lewiatanning baxlirini qekip,  
Uning gəxini ozuk kılıp qoldiki yawayilaroja belüp bərding..

<sup>15</sup> Yərni yerip bulaklarnı, eriklarnı akkuzdung,  
Sən tohtimay ekiwatkan dəryalarnı қurutuwätting..

<sup>16</sup> Kün Sening, tünmu Seningkidur;  
Ay bilən kuyaxni orunlaxturdung..

<sup>17</sup> Yər yüzining qegrəlirini bəlgilidung;  
Yaz bilən kixni — Sən xəkilləndürdüng.

<sup>18</sup> Xuni esingdə tutkaysan, i Pərwardigar: —  
Bir düxmən Seni məshirə kıldı,  
Hamaqət bir həlk namingni һaçarətlidi.

<sup>19</sup> Pahtikingni yirtkuq haywanlaroja tutup bərmigəysən;  
Ezilgən məminliringning hayatını mənggü untumiojaysən.

<sup>20</sup> Əz əhdənggə қariojaysən,  
Qünki zemindiki karangoqu bulung-puqkaqlar zorluk-zumbulukning turaloqluları bilən toldi.

<sup>21</sup> Ezilgүqilərnı nomus bilən yandurniojaysən;  
Ezilgənlər, yoksullar namingni mədhijiyiligəy.

<sup>22</sup> Ornungdin turqin, i Huda,  
Əz dəwayingni soriqjaysən;  
Hamaqət kixining Əzüngni kün boyi məshirə kiliwatkinini esingdə tutkaysən.

<sup>23</sup> Düxmənliringning quşanlарını untumiojaysən;  
Sanga қarxi қozojaləqlənlərin dawranglıri tohtimay kətürülməktə.

### 75-küy

#### Adil sorakqi Huda

**75**<sup>1</sup> Nəqmiqilərning bexioqa «Halak kilmiojaysən» degən ahangda okulsun dəp tapxuruloğan,  
Asafning küy-nahxisi: —

Sanga təxəkkür eytimiz, i Huda, təxəkkür eytimiz!

Qünki naming bizgə yekindur;

Buni, kilojan karamətliring ispatlap jakarlaydu.

<sup>2</sup> Mənki Pərwardigar: — «Mən bekitkən waqitni ihtiyyarimoja alojinimda,  
Adalət bilən sorak kılımən;

<sup>3</sup> Yər həm yərning üstidə turuwtənələr təwrinip tursimu,  
Uning tüvrükliyini turozquqi Əzümdurmən» — dedi.

**74:13** Mis. 14:21-31

**74:14** «Dengizdiki lewiatanning baxlirini qekip...» — «lewiatan» dengiz qongkur taktida yaxaydiqan körkunqluk əjdihəqə ohxap ketidiqan hayvan. Təwəndiki izahatni, «Tabirlər»nimü korüng. «...Uning gəxini ozuk kılıp qoldiki yawayilaroja belüp bərding» — «əjdihalar» (13-ayet) həm «lewiatan» — xübhisizki, bu yerdə jin-xaytanlarning küçküdrətlərini kərsitudu. Huda Israfilni Misirdin azad kiloqanda, u muxu kudratlər üstidin oplibə kıldı. Muxu ayət boyiqə «lewiatan»ning bexi keş boludu. Injil «Wəhiy» kismida uning bexi yatta ikanlıki kərsildi. Təwrat «Ayup» 41-bab, 1-ayəttiki, «Yəx», 27:1-ayəttiki izahatımızın həm İnjildiki «Wəhiy» 12- həm 13-bablıları korüng.

**74:15** «Yərni yerip bulaklarnı, eriklarnı akkuzdung, Sən tohtimay ekiwatkan dəryalarnı қurutuwätting» — muxu wəkələrlərin təpsilatlarını qüxinix üçün, Təwərrətiki «Misirdin qırix» həm «Yəxua» degən kisimlarnı korüng.

**74:15** Mis. 17:5; 6; Qəl. 20:11; Yə. 3:13; Zəb. 105:41; Yəx. 48:21

**74:16** Yar. 1:14-19

# «Zəbur»

Selah.

<sup>4</sup> Mahtanojanlaroja: — «Mahtanmanglar»,  
Həm rəzillərgə «Münggüzüngni kətürmə» — dedim;

<sup>5</sup> «Münggüzüngni yukiri kətürmə;  
Boynungni qattık kılıp oqadiyip səzlimə!»

<sup>6</sup> Qünki kətürülük xərkətin yaki oqərbtin əməs,  
Yaki jənubtinmu kəlməydu;

<sup>7</sup> Qünki Huda sotqidur;  
U bırsini kətüridi, bırsini qüxüridu.

<sup>8</sup> Qünki Pərvərdigarning қolida bir kədəh turidi;  
Uningdiki xarab kəpüklxiwatidu;

U əbjəx xarab bilən toldi;  
Huda uningdin təkidu;

Dərwəkə yər yüzidiki barlıq rəzillər uning duojını koymay iqiwetidu;

<sup>9</sup> Mən bolsam, mənggügə guwahlıq berimən: —

Yakupning Hudasişa küylərni eytimən.

<sup>10</sup> «Mən rəzillərning münggüzürlirining həmmisini kesip taxlaymən;

Birək həkəcanıylarning münggüzləri kətürülidu!»..

## 76-küy Pərvərdigar əllərdin hesab alıdu

**76**<sup>1</sup> Nəəpmiqilərning bexioja, tarlıq sazlarda qelinsun dəp tapxurulojan, Asafning küy-nahxisi: —

Yəhūdada Huda tonulqandur;

Uning nami Israilda uluoqdur.

<sup>2</sup> Uning panahiy jayı Salemda,

Zion teqida Uning makani bar..

<sup>3</sup> U yərdə U otluq oklarnı,

Kalkan, kılıq həm jəng körallırını qekip taxlidi.

Selah.

<sup>4</sup> Əzüng ow-olja taoqliridin nəkədər xərəplik, nəkədər əlasən!.

<sup>5</sup> Baturlar bulandi;

Ular uzun uykuşa kötti;

Palwanlarning heqkəysisi əz əkolini kətürəlmidi.

<sup>6</sup> Sening əyiblixing bilən, i Yakupning Hudası,

Jəng hərwisi həm atlar əlüktək uhlitildi.

<sup>7</sup> Səndin, Səndin körkux kerəktür;

Olaşəplənginində kim aldingda turalisun?

<sup>8-9</sup> Yər yüzidiki barlıq yawax meminlərni kutkuzux üçün,

Sən Huda sorak kılıxka ornundin turojan waktingda,

**75:4** «Münggüzüngni yukiri kətürmə» — Təwratta, «münggüz»lər kəp həllarda adəmlərning abrux-xəhriti yaki küq-küdrötini bildüridu. Bu adəmning bexidin əskən münggüz əməs, əlwəttə!

**75:6** «...jenubtin əməs» — yaki «(jenubtiki) qol-bayawandın əməs».

**75:10** «Mən rəzillərning münggüzürlirining həmmisini kesip taxlaymən; birək həkəcanıylarning münggüzləri kətürülidul» — səzligüçü (muxu 10-ayatte) Hudanıng Əzizi yakı Dawut padixalıng əwlədi boloğan Məsih bolsa kerak.

**76:2** «Uning panahiy jayı Salemda» — İbraniy tilida: «Uning uwisi Salemda». Bu söz bəlkim Hudanı xiroja oxitidu. Təwrattiki «Hoxiya» deyən kisimda Huda «Yəhūdanıng xırı» dəp atıldı. «Salem» — «Yerusalem»ning kişşartip eytılıxi.

**76:4** «ow-olja taoqları» — bəlkim top-top dəwiləngən ow-oljilarnı kərsitidu.

Asmandin həkümni qıkırıp anglatkuzdung;  
Yər bolsa wəhimigə qúxüp, süküt kıldı.

Selah.

<sup>10</sup> Qünki insanlarning kəhri Sanga xəhrət kəltüridu;  
Ularning қалоjan kəhri Sanga bəlwaqə bolidu..

<sup>11</sup> Pərvərdigar Hudayinglaroja kəsəm kılıp, əməl kilinglar;  
Uning ətrapidiki yurttkilər қorķuxi kerək bolouqioja hədiyələr sunsun;

<sup>12</sup> U əmirlərningmu rohini sunduridu;  
U yər yüzidiki padixahlaroja dəhxətliktur.

## 77-küy

### Dərdmən dərdini teküp təsəlli tapidu

**77**<sup>1</sup> Nəoqmıqılerning bexi Yədutunoja tapxurulajan, Asaf yazojan küy: —

Awazim Hudaoja ketürüldi, mən pəryad kılımən;  
Awazim Hudaoja ketürüldi, U manga қulak salidu..

<sup>2</sup> Beximoqa kün qüzxəndə, mən Rəbnii izdidim;  
Keqiqə қolumni duaqa ketürüp, box koymidim;  
Jenim təsəllini halimay rət kıldı.

<sup>3</sup> Mən Hudani əsləp seqindim, ah-zar kıldım;  
Seqinip oylinip, rohım parakəndə boldi.  
Selah.

<sup>4</sup> Sən menin kəzümni yumdurmiding;  
Qongkүr ojəxlilik ilkidə bolənlikimdin səzliyəlməyttim.

<sup>5</sup> Mən: «Kona zamandiki künlnərni,  
Kədimki yillarni hiyal kılımən;  
<sup>6</sup> Keqilərdə eytən nahxamni əsləymən;  
Kenglümdə qongkүr hiyal sürimən» — dedim;

Rohim intilip izdiməktə idi;  
<sup>7</sup> — «Rəb mənggүgə taxliwətəndu?  
U kaytidin iltipat kərsətməndu?

<sup>8</sup> Uning eżgərməs muhəbbiti əmdi mənggүgə tūğəp kəttimu?  
Uning wədisi əwladtın-əwladkıqə inawatsız bolamdu?

<sup>9</sup> Təngri mehîr-xəpkötini kərsitixni üntudimu?  
U ojəzəplinip Əz rəhimdillikini tohtitiwəttimu?».  
Selah.

<sup>10-11</sup> Andin mən mundak dedim: — «Bundak desəm bolmaydu, bu etikədimning ajizlikı əməsmu!  
Həmmidin Aliy Bolouqining ong қolining yillirini,  
Yəni Yaħning kilojanlarını — yad etimən;  
Kədimdin buyankı karamətliringni əsləymən.

**76:10** «Insanlarning kəhri Sanga xəhrət kəltüridu; ularning қалojan kəhri Sanga bəlwaqə bolidu» — bu sırlıq söz bəlkim (1) Huda insanning barlıq asılık-karxılıxılırını ahiridə Əzining xəhrítiga ham muddialırıoja aylandırıldı; (2) insanlarning Əz kəhri əziga kəltürgən külətlər yenik bolup қalojan bolsa, «kalojan kəhri»ni Huda Əzili toluklap jazalırını eqiqlaxtarıldı.

**77:1** «Nəoqmıqılerning bexi Yədutunoja tapxurulajan, Asaf yazojan küy...» — «Yədutun» Dawut peyğəmbər «mədhiyə hori»ning bexi dəp bekitkən, Yədutun isimlik bir kixini kərsitudu («1Tar.» 16:41ni körüng).  
— Yənə birhəl tərjimi: «Nəoqmıqılerning bexioja tapxurulajan, «Yədutun» (mədhiyiləx deyən mənidə) alhangida okulsun dəp, Asaf yazojan küy...».

## «Zəbur»

<sup>12</sup> Sening barlık ixligənliring üstidə seçinip oylinimən;  
Sening kıləjanliring üstidə istikamət kılımən;  
<sup>13</sup> I Huda, yolung bolsa pak-mukəddəsliktidur;  
Hudadək uluq bir ilah barmidur?  
<sup>14</sup> Məjizilər Yaratkuqi İlahdursən;  
Əl-millətlər ara Sən küqüngni namayan qıldıng.  
<sup>15</sup> Əz biliking bilən Əz həlkinqni,  
Yəni Yakup wə Yüsüpning pərzəntlirini hərlükə qıkarqənsən;  
Selah..  
<sup>16</sup> Sular Seni kərdi, i Huda, sular Seni kərdi;  
Titrək ularni bastı,  
Dengiz təqlirli patiparak boldı..  
<sup>17</sup> Kara bulutlar sularni teküwətti;  
Asmanlar zor sadasını anglatdı;  
Bərhək, Sening okliring tərəp-tərəpkə etildi..  
<sup>18</sup> Güldürməməngning awazı kara kuyunda idi,  
Qakmaklar jahanni yorutti;  
Yer yüzü alakzadə bolup təwrəndi..  
<sup>19</sup> Sening yolung okyan-dengizlarda,  
Kədəmliring qongkər sulardidur,  
Ayaq izliringni tapkılı bolmayıdu.  
<sup>20</sup> Sən köy padisini bəkəndək,  
Musa wə Hərunning koli bilən Əz həlkinqni yetəklidinq».

### 78-küy Tarihnin tepixmaklıri 1-ayəttiki izahatni kerüng

**78** <sup>1</sup>Asaf yazoğan «Maskıl»: —  
I Mening halkım, təlimimni anglangalar,  
Aöqzimdiki səzlərgə kulak selinglar..  
<sup>2</sup> Mən aöqzimni bir təmsil bilən aqımən,  
Kədimki tepixmaklarnı elan kılımən..  
<sup>3</sup> Biz bularni anglioğan, bilgən,  
Ata-bowilirimiz ularni bizgə eytip bərgən.  
<sup>4</sup> Biz bularni ularning əwlədliridin yoxurmayımız,

<sup>77:15</sup> «Əz biliking bilən... Yakup wə Yüsüpning pərzəntlirini hərlükə qıkarqənsən» — ibranı tiliidiki peiñing (gaal) muxu yerdə: «Yakup wə Yüsüpning pərzəntliriga həmjəmat bolup, hərlükə qıkarqənsən» degən toluk mənini bildürdü. «Gaal» wə «goel» toorrluk «Təbirlərəni kerüng».

<sup>77:15</sup> Mis. 15:11

<sup>77:16</sup> «Sular Seni kərdi, i Huda, sular Seni kərdi; titrək ularni bastı, dengiz təqlirli patiparak boldı» — Asaf hazır «Misirdin qırix»tiki ixlərni əslaydu. «Sular» bu yerdə Israiller möjizə bilən etkən «Kızıl dengiz»ni, andın İordan daryasını kərsitidü.

<sup>77:17</sup> Mis. 14:21

<sup>77:18</sup> Mis. 14:24

<sup>77:20</sup> Zəb. 78:53; 80:2; Həb. 3:15; Mar. 6:48; Yh. 6:19

<sup>78:1</sup> «I Mening halkım, təlimimni anglangalar... kədimki tepixmaklarnı elan kılımən 2-ayət» — okurmənlər bu küy kəsrətkən wəkələrnə Tawrattiki «Misirdin qırix», «Qəl-bayawandıki səpar», «Batur həkimlər» həm «Şamuil (1)», «Şamuil (2)» degən kisimlardın tapalaydu.

<sup>78:2</sup> ... kədimki tepixmaklarnı elan kılımən» — «tepixmaklar» toorrluk 1-ayəttiki ixahatni kerüng.

<sup>78:2</sup> Zəb. 49:4; Mat. 13:35

## «Zəbur»

Kelidiojan dəwrgə Pərwərdigarning mədhiyilirini,  
Uning küq-kudritini,  
Uning kılajan karamət ixlirini bayan kılimiz.  
<sup>5</sup> Qünki U Yakupta bir aghə-guwaħni bekitkən,  
Israilda bir ħanunni ornatkan;  
U ata-bowlirimizoja bularni ez pərzəntlirigə egitixni buyruojan;  
<sup>6</sup> Xundak kılıp kelər dəwr,  
Yəni tuqulidiojan balilarmu bularni bilsun,  
Ularmu ornidin turup ez baliliriqa bularni əgətsun;  
<sup>7</sup> Pərzəntliri ümidini Hudaqa baqlisun,  
Təngrining kılajanlirini untumisun,  
Bəlki Uning əmrlirigə kirsun;  
<sup>8</sup> Ular ata-bowliriqa ohximisun dəp,  
Yəni jahil həm asiy bir dəwr,  
Əz ķəlbini durus kilmiojan,  
Rohi Təngrigə wapalikta turmiojan bir dəwrgə ohximisun dəp, U xundak buyruojudur..  
<sup>9</sup> Mana Əfraimning əvladlıri,  
Korallanojan okyaqılar bolsimu,  
Jəng künidə səptin yandi.  
<sup>10</sup> Ular Hudanıng əhdisini tutmidi,  
Bəlki Uning Təwrat-ħanunida mengixni rət kıldı.  
<sup>11</sup> Ular Uning kılajanlirini,  
Əzlirigə kərsətkən karamətlirini untudi.  
<sup>12</sup> U Misirning zeminida, Zoanning dalasida,  
Ularning ata-bowlirinining kəz aldida mejizilerni kərsətkənidi;  
<sup>13</sup> U dengizni belüwetip,  
Ularnı otturisidin etküzgən;  
Sularnı dəwə-dəwə kılıp tikli.  
<sup>14</sup> U kündüzda bulut bilən,  
Keqida ot nuri bilən ularmı yetəklidi..  
<sup>15</sup> Qəl-bayawanda taxlarnı yeriwətti,  
Qongkur surlardın uroqup qikqandək iqimlikni mol kıldı;  
<sup>16</sup> U hada taxtin estəng-ekinlarnı əsaslıq kıldı,  
Suri dəryalardək akkuzdi.  
<sup>17</sup> Birək ular yənə Uning aldida gunah kiliwərdi,  
Qeldə Həmmidin Aliy Boloquqıqa asiylik kıldı.  
<sup>18</sup> Ular kənglidə Təngrini sinidi,  
Nəpsini կanduruxka yeməklikni tələp kıldı.  
<sup>19</sup> Ular Hudani haqarətləp: — «Təngri qəl-dəxttə dastihan salalamdu?..  
<sup>20</sup> Mana U қoram taxni uruwidi,  
Sular uroqup,  
Ekinlar bulaktək texip qıktı;

<sup>78:5</sup> Kan. 4:9; 6:7

<sup>78:8</sup> Mis. 32:9; 33:3, 5; 34:9; Kan. 9:6, 13; 31:27

<sup>78:13</sup> Mis. 14:21

<sup>78:14</sup> Mis. 13:21; Zəb. 105:39

<sup>78:15</sup> Mis. 17:6; Qəl. 20:11; Zəb. 105:41; 1Kor. 10:4

<sup>78:19</sup> Qəl. 11:1, 4

## «Zəbur»

Əmdi U bizgə nanmu berələmdü?

Əz həlkini gəx bilən təminliyələmdü?» — deyixti..

<sup>21</sup> Xuning bilən Pərvərdigar anglap, oğzəpləndi;

Yağupka ot tutaxtı,

İsrailoğa aqqıki kətürüldi;..

<sup>22</sup> Qünki ular Hudaşa ixənmidi,

Uning nijatlıqoşa ular tayanmidi,

<sup>23</sup> U ərxtin bulutlarını buyrup,

Asman dərwazılırını aqşanıdı;

<sup>24</sup> U ular üstigə «manna»ni yaqdurup,

Ularşa ərxtiki axlıknı bərgənidi;..

<sup>25</sup> Xuning bilən insanlar küq igilirinin nenini yegənidi;

U ularşa қanojuqə ozuknı əwətkənidi..

<sup>26</sup> Əmdi U asmandı xərk xamili qıkırıp,

Küqi bilən jənub xamili nimə elip kəldi;..

<sup>27</sup> U gəxni qang-tozandək ular üstigə qüxürdi,

Dengizlər sahilidiki ķumlardək uqar-kanatlarnı yaqdurdu.

<sup>28</sup> U bularnı ularning bargahining otturisioşa,

Qedirlirininq ətrapıqə qüxürdi.

<sup>29</sup> Ular boluxıqə yəp toyuxtı,

Qünki ularning nəpsi tartkınını Huda ularşa kəltürgənidi.

<sup>30</sup> Lekin ular nəpsi tartkınının tehi zerikməyla,

Gəxni eçizlirida tehi qaynawatkinidila,

<sup>31</sup> Hudanıq oğzıpi ularşa қarita kozojaldi;

U ulardin əng қamətliklirini kiriwətti,

İsrailning sərhil yaxlırını yərgə uruwətti..

<sup>32</sup> Mana, xundak bolsimu,

Ular yənilə dawamlıq gunah kiliwərdi,

Uning möjizilirigə tehiqila ixənmidi;

<sup>33</sup> Xunga U ularning künlirini bılıhudilikə,

Yillirini dəkkə-dükkilik iqidə tütgətküzdi.

<sup>34</sup> U ularnı əltürgili turoqanda,

Andin ular Uni izdidi;

Ular yolidin yenip, intilip Təngrini izdidi;

<sup>35</sup> Ular Hudanıq ularning uyultexi ikənlikini,

Həmmidin Aliy Boloquqi Təngrining ularning həmjəmət-kütkuzoquqisi ikənlikini esigə kəltürdi.

<sup>36</sup> Biraq ular aqzı bilən Uningoşa huxamət kıldı,

Tili bilən Uningoşa yaloqan söz kıldı;

<sup>78:20</sup> «Ular... yəni həlk mana U қoram taxni uruwidi, sular uroqup, ekinlar bulaktək texip qıktı; əmdi u bizgə nanmu berələmdü?» — deyixti» — bu wəkə Təwrət, «Qəl.» 11-babta bayan ķılıqan.

<sup>78:20</sup> Mis. 17:6; Qəl. 20:11

<sup>78:21</sup> Qəl. 11

<sup>78:24</sup> «U ular üstigə «manna»ni yaqdurup, ularşa ərxtiki axlıknı bərgənidi» — «manna» asmandın qüxicidən birhil ax idi. «Mis.» 16-babni kerüng.

<sup>78:24</sup> Mis. 16:14

<sup>78:25</sup> «... İnsanlar küq igilirinin nenini yegənidi» — «küq igiliri» xübhisizki, pərixtilərni kərsitidü.

<sup>78:25</sup> Yh. 6:31; 1Kor. 10:3

<sup>78:26</sup> Qəl. 11:31

<sup>78:31</sup> Qəl. 11:33; 1Kor. 10:5

## «Zəbur»

<sup>37</sup> Qünki ularning kengli Uningoja sadık bolmidi,  
Ular Uning ahdisini qing tutmadi.  
<sup>38</sup> Bırak U yənilə rəhimdil idi;  
Kəbihlikini kəqürüp, ularni yokatmadi;  
U kayta-kayta Θz oqəzipidin yandi,  
U kəhrini közəqiojını bilən həmməni tekmdi.  
<sup>39</sup> U ularning pəkət ət igiliri,  
Kətsə kaytip kəlməs bir nəpəs ikənlilikini yad ətti.  
<sup>40</sup> Ular qəl-dəxtə xunqə kep ketim Uning aqqikini kəltürdi.  
Xunqə kep ketim bayawanda kəngliga azar bərdi!  
<sup>41</sup> Bərhək, ular kaytidin yoldın qətnəp Təngrini sinidi,  
Israildiki Muğəddəs Bolquqining yürükini zedə kıldı.  
<sup>42-43</sup> Ular Uning kolini əslimiidi;  
Ularnı zomigörning qanggilidin hərlükə kütküzəjan künini,  
Kəndak kılıp Misirdə karamətlərni yaritip,  
Zoan dalasında möjizilərni kərsətkinini esidin qıqardı.  
<sup>44</sup> U Misirliklarning dəryalırını, ekinlərini ənoşa aylandurup,  
Ularnı iqəlməs kılıp köydi;  
<sup>45</sup> Ularning arısıqa nəxtərlik qiwirlərni top-topı bilən əwətti,  
Həlak əşər paçılarnı mangdurdu;  
<sup>46</sup> Ularning ziraətlərini kepinək kurtlırioja tutup berip,  
Məhsulatlırını qekətkilərgə bərdi;  
<sup>47</sup> Üzüm tallırını məldür bilən urdurup,  
Ənjürlərini kıraw bilən üxxütiwətti.  
<sup>48</sup> U kalılırını məldürğə sokturup,  
Mallırını qakmaq otlırıda kəydüriwətti.  
<sup>49</sup> U ularqa oqəzipining dəhəxətlikini —  
Kəhrini, aqqikini həm eojir külpətlərni,  
Balayı'apət elip kelidiqan bir türküm pərixtılərnimu qüxürdi.  
<sup>50</sup> U Θz oqəzi üçün bir yolni tüzlap koydi;  
Ularning jenini elümdin ayimay,  
Bəlki həyatını wabaqa tapxurdı;  
<sup>51</sup> U Misirdə barlıq tunji tuquləqan balılları,  
Hamning qədirlirida ularning oqururi boləqan tunji ooql balılırını kırıwətti.  
<sup>52</sup> U padığidak Θz həlkini Misirdin səpərgə atlandurup,  
Qel-bayawandin ularni koy padisidak baxlap mangdi;  
<sup>53</sup> Ularnı aman-esən yetəkligəqkə,  
Ular korkunqtın halıy bolup mangdi;  
Düxmənlirini bolsa, dengiz yutup kətti..  
<sup>54</sup> U ularnı Θz mukəddəs zeminining qegrasiyoja,  
Ong koli igiliwalqan bu taqlılkə elip kəldi.

<sup>78:44</sup> Mis. 7:20

<sup>78:45</sup> Mis. 8:2,20

<sup>78:46</sup> Mis. 10:13

<sup>78:47</sup> Mis. 9:23

<sup>78:50</sup> Mis. 9:6

<sup>78:51</sup> Mis. 12:29; Zəb. 105:36

<sup>78:53</sup> Mis. 14:27,28; 15:10

## «Zəbur»

<sup>55</sup> U əllərni ularning aldidin қоғолi wetip,  
Zemin üstigə tana tartkuzup elqəp, ularoğa təkşim kıldı;  
Israil қabililirini ularning qedirlirioğa olturaklaxturdı.  
<sup>56</sup> Birək ular Hudani, Həmmidin Aliy Bolوغunı sinap aqqiklaxturdı,  
Uning tapxurojan guwah-agahlırını tutmıldı;  
<sup>57</sup> Bəlki ata-bowliridək yoldın teyip asiylik kıldı,  
Hain okyadak keyip kätti.  
<sup>58</sup> Ular egizlikə kuroqan ibadətgahlar bilən Uning əqəzipini қozoji  
Oyma butliri bilən Uning yürükini ertidi..  
<sup>59</sup> Huda ularni anglap oğezəpləndi,  
Israildin intayin yirgəndi.  
<sup>60</sup> U Xilohdiki makanini,  
Yəni U insan arısında turoqan qedirni taxlap kətti,  
<sup>61</sup> Əzining kudrat bəlgisini bulap ketixkə,  
Xan-xəripini ixqalıyətçilərnin kolioğa bərdi;  
<sup>62</sup> Əz həlkini kiliqka tapxurdı,  
Əzining mirası bolovanlardın intayin oğezəpləndi.  
<sup>63</sup> Ot ularning yigitlirini yalmidi,  
Kızılıri toy nahxilirida mahtalmayıttı.  
<sup>64</sup> Ularning kahinliri kiliq astida yıkıldı,  
Lekin tul hotunlari haza tutmıldı..  
<sup>65</sup> Andin Rəb birsi uyķudin oyqandək oyqandı,  
Xarabtin jasarətləngən palwandək towlidı.  
<sup>66</sup> U rəkiblirini urup qekindürüp,  
Ularnı tüğiməs rəswaşa qaldurdi..  
<sup>67</sup> Yüstpning qedirini xallap, rət kıldı;  
Əfraim қabilisini tallimi;  
<sup>68</sup> Bəlki Yəhuda қabilisini,  
Yahxi kərgən Zion teoqini tallidi.  
<sup>69</sup> Xu yərda mukəddəs jayini taq qokqılıridək,  
Yər-zeminni əbədiy ornatkandək məzmut bina kıldı;  
<sup>70</sup> U Əz կuli Dawutni tallap,  
Uni koy qotanlıridin qaķırıwaldı;  
<sup>71</sup> Kozilirini emitidiyan saoňıklarnı əgixip bekixtin ayrip,

<sup>78:55</sup> Ya. 13:7; Zəb. 136:21,22

<sup>78:58</sup> Kan. 32:16,21

<sup>78:60</sup> «U Rab Xilohdiki makanini, Yəni U insan arısında turoqan qedirni taxlap kətti» — 60-66-ayətlərdəki wəkələr «1Sam.» 1-6-babta bayan kiliqən.

<sup>78:61</sup> «Əzining kudrat bəlgisini bulap ketixkə, xan-xəripini ixqalıyətçilərnin kolioğa bərdi» — bu ayəttə Hudanıng «kudrat bəlgisi» wə «xan-xəripi» Uning əhdə sandukjını kərsitidü.

<sup>78:61</sup> 1Sam. 4:10,11

<sup>78:64</sup> «Ularning kahinliri kiliq astida yıkıldı» — «kahin» ibadəthanida kurbanlık kılıx hizmitidə bolovan məhsus hadim.

<sup>78:64</sup> 1Sam. 4:11,18,19

<sup>78:66</sup> «U rəkiblirini urup qekindürüp...» — bu jümələ ibramiy tilida ikki bislik. İkkinqi mənisi «U rəkiblirinə kəsisi qərəbəni» wə «xan-xəripi» Uning əhdə sandukjını kərsitidü.

<sup>78:66</sup> 1Sam. 5:6,4

<sup>78:67</sup> «Rəb... Yüstpning qedirini xallap, rət kıldı; Əfraim қabilisini tallimi...» — 67-72-ayətlərdə, Hudanıng Dawut pəyəqəmbərnı Əz həlkiniñ padixağı boluxka, Zion (Yerusalem)ni Əz mukəddəs ibadəthanisinin kurulux jayı boluxka tallax jöryanını bayan kilinidü. Həzriti Dawut bolsa Yüstp yaki Əfraim қabililiridin əməs, bəlki Yəhuda қabilisidin idi.

<sup>78:70</sup> 1Sam. 16:11; 2Sam. 7:8

Uni Əz həlkı Yakupni, mirasi bolovan Israilni bekixka qıçırdı..

<sup>72</sup> Dawut ularnı kəlbidiki duruslukı bilən baştı,

Qolining əpqilliki bilən ularnı yetəklidi.

## 79-küy

### Yurtñi başkan balayı'apəttin kətürülgən nalə-zar

**79**<sup>1</sup> Asaf yazoğan kuy: —

I Huda, əllər Əz mirasingoja bəsüp kirdi;

Ular Sening mukəddas ibadəthanangni buloğdı;

Yerusalemni dəwə-dəwə harabilərgə aylandurdu..

<sup>2</sup> Ular kulliringning jəsətlərini asmandıki uqar-kanatlaroja yəm kılıp,

Məmin bəndliliringning ətlirini daladıki hayvanatlaroja taxlap bərdi.

<sup>3</sup> Ular həlkinqning ənlirini Yerusalem ətrapida sudək akkuzdi,

Jəsətlərini kemgili birər adəmmu kəldurmidi.

<sup>4</sup> Koxnilirimiz aldida rəswaqa kalduk,

Ətrapımızdikilərgə məshirə wə mazak obyekti bolduk..

<sup>5</sup> Kəqanopiqə, i Pərvərdigar?

Sən mənggügə oğzəplinəmsən?

Sening yüriking ot bolup ərtiniwerəmdü?..

<sup>6</sup> Kəhrlingni Seni tonumiojan əllər üstigə,

Namingni bilmigən padixahlıklar üstigə təkkəysən!..

<sup>7</sup> Qünki ular Yakupni yalmap,

Uning makanını harabiliikkə aylanduruwətti.

<sup>8</sup> Ata-bowilirimizning kəbihliklirini bizgə hesablimioğaysən;

Rəhimdillilikliring bizning yenimizoja qapsan kəlgəy!

Qünki biz intayın pəs əhwalqa qüxürüldük..

<sup>9</sup> Əz namingning xələriti üçün bizgə yardımən kələməysən, i nijatlikimizning Hudasi,

Naming üçün bizni kutkuçoğaysən, gunahlırimizni kafarat kılıp kəqürgəysən;

<sup>10</sup> Əllər nemixə: «Ularning Hudasi kəyərdə?» dəp mazak kilişidu?

Kulliring təkkən ən kərzinən hesabi əllər arisida, kəz aldimizda kılinsun.

<sup>11</sup> Əsirlərning ah-zarlırı aldingoja kəlgəy;

Biliqning uluqlukı bilən, elümgə buyruləjanları sakliqaysən.

<sup>12</sup> I Rəb, yat koxnilirimizning Sanga kələjan zor haşaritini yəttə həssə koxup əzlirigə,

Yəni ularning iqı-baqrıoja kəyturoğaysən;

<sup>13</sup> Xundak kılıp, Sening həlkinq — Əzüng bakğan koyliring bolovan bizlər,

Sanga mənggügə təxəkkürlər eytimiz,

Əwlədətin əwlədəkinqə Sening mədhəyi liringni ayan kılımiz.

<sup>78:71</sup> 2Sam. 5:2; 1Tar. 11:2

<sup>79:1</sup> «I Huda, əllər Əz mirasingoja bəsüp kirdi; ular Sening mukəddas ibadəthanangni buloğdı; Yerusalemni dəwə-dəwə harabilərgə aylandurdu» — bu kuy Babil padixahı Nebokadnisar miladıyədin ilgiriki 597-yili Yerusalemı, jümlidin mukəddas ibadəthanını wəyrən kılıp, nuroqun İsaillarnı əsirgə elip Babilə qələbə kətkəndin keyin yeziloğan bolsa kerək.

<sup>79:4</sup> Zəb. 44:14; 80:6

<sup>79:5</sup> «Sening yüriking ot bolup ərtiniwerəmdü?» — ibraniy tilida «Sening həsiting ot bolup ərtiniwerəmdü?».

<sup>79:5</sup> Zəb. 89:46

<sup>79:6</sup> Yər. 10:25

<sup>79:8</sup> Yəx. 64:8

80-küy

Huda yolida yurtning güllinixi üçün dua  
1-ayəttiki izahatni körüng

**80**<sup>1</sup> «Nilupərlər» degən ahəngda; bir guwahlıq; Asaf yazojan küy: —

Çulaq saloqaysən, i Israilning padiqisi,

Yüsüpnı köy padisidək bekip yetəkligüqi;

I kerublar otturisida Olturoquqi,

Nurlanoqaysənl.

<sup>2</sup>Əfraim, Binyamin, Manassəh'lərning aldida կudritingni қozojioqaysən,

Bizlərni կutkuzojili kəlgəysən!

<sup>3</sup>I Huda, bizni Θz yeningçə kayturoqaysən!

Jamalingning nurini qaqqaysən, xunda biz կutkuzulimizl.

<sup>4</sup>I Pərvərdigar, samawiy қoxunlarning Sərdari boləjan Huda,

Həlkıngning dualirioja boləjan oğəziping қaçanoqıqə yalkunlap turidu?

<sup>5</sup>Sən kez yaxlirini ularoja ozuk ornida kılding,

Kez yaxlirini қaqa-қaqılap ularoja iqtüzdung.

<sup>6</sup>Bizni қoxnilirimizçə talaxça қoydung;

Düxmənlirimiz bizni məshirə kılıxidu.

<sup>7</sup>I samawiy қoxunlarning Sərdari boləjan Huda,

Bizni Θz yeningçə kayturoqaysən!

Jamalingning nurini qaqqaysən, xunda biz կutkuzulimizl.

<sup>8</sup>Sən Misirdin bir tüp üzüm kəqitini elip kəlding;

Yat əllərni həydiwetip, ornıcıja uni tikting.

<sup>9</sup>Uning aldida yərni kəng aqting;

U qongkur yiltiz tartip, pütün zeminoja yeyildi.

<sup>10</sup>Uning sayisi taoqlarnı կaplidi;

Ojollırı կudrətlək kədir dərəhliridək esti;

<sup>11</sup>U xahlirini dengizojıqə,

Piləklirini əfrat dəryası boylirioqıqə uzartti.

<sup>12</sup>Sən nemikə uning kaxalirini buzup,

Mewisini etüp ketiwatqanlarning üzüp elixioja yol қoydung?

<sup>13</sup>Mana ormanlıktiki yawa tongguzlar uni yeriwatidu,

Daladiki haywanatlar uningdin ozuklinidu.

<sup>14</sup>I samawiy қoxunlarning Sərdari boləjan Huda, Səndin etünimizki,

Yenimizoja kaytqaysən!

Ərxtin һalimizçə nəzər saloqaysən,

**80:1** «Çulaq saloqaysən, i Israilning padiqisi, Yüsüpnı köy padisidək bekip yetəkligüqi; i kerublar otturisida Olturoquqi, nurlanoqaysənl» — bu küy bəlkim Israilning janubiy taripidə (janubiy padixahlılıqda, yəni «Yəhuda»da) miladiyədin ilgiriki 734-722 yillarda yeziloqan; xu wakıtlarda Asuriyə imperiyası Israil ximaliy padixahlılıqına besüp kirip, bulanglılıq kılıp, ularning kop adamlarını əsirgə aldı. Janubiy padixahlılıktı bir kism xixilər əpsusunınp, ximalidiki kerindixliri üçün dua kıldı. «kerublar otturisida Olturoquqi» — Hudanıng mukəddəs ibadəthanisidiki «əng mukəddəs jay»da shəhə sandukının ikki yəni altundan yasaloqan birdin «kerub», yəni küplük parixtingin seyması turidu. Huda əslidə Θz həzuruning bu ikki kerub otturisida boluxioja wədə kılɔjan.

**80:3** Zəb. 4:6; 31:16; 67:1-2; Dan. 9:17

**80:6** «Bizni қoxnilirimizçə talaxça қoydung» — bəzi kona kəqürmılərdə: — «Sən bizni қoxnimizçə mazak obyekti kılding» deyər sezər tepiliđ.

**80:6** Zəb. 44:13-14; 79:4

**80:8** Yəx. 5; Yər. 2:21; Θz. 15; 17:3-10; Yh. 15:1

**80:10** «kudrətlək kədir dərəhliridək...» — yaki «Təngrininə kədir dərəhliridək...».

Kelip bu üzüm telidin həwər alojaysən!.

<sup>15</sup> Yəni ong kölung tikkən bu yiltizdin,

Əzüng üçün məzmut yetixtūrgən bu oqlungdin həwər alojaysən!

<sup>16</sup> Mana u otta kəydürüldi,

Kesiwetildi;

Yüzüngdiki tənbihiy қarixingni kərüp ular ḥalak bolmakta;

<sup>17</sup> Kölungni ong kölungdiki adəmğə,

Yəni Əzüng üçün məzmut yetixtūrgən İnsan oqlıqə kənduroqaysən;~

<sup>18</sup> Xundak kılçanda biz Səndin hərgiz qəkinməymiz;

Bizni yengilioqaysən, xunda biz namingni qakırıp Sanga iltija kılımız.

<sup>19</sup> I Parwərdigar, samawiy қoxunlarning Sərdari bolojan Huda,

Bizni Əz yeningoja kəyturoqaysən!

Jamalingning nurini qaqlaysən, xunda biz կutkuzulimiz!

## 81-küy

### Həyt-bayramda Hudanining guwah-hitabını Israiloqa əslitix

**81** <sup>1</sup>Nəəqmıqilərnin bexioqa tapxurulup «Gittif»ta qelinsun dəp, Asaf yazojan küy: —  
Küq-kuwwitimiz bolojan Hudaqə küy eytip yangritinglar,

Yakupninq Hudasioqa xadlinip təntənə kilinglar!

<sup>2</sup>Nahxini yangritip, dapni elip,

Yekimlik qiltar həm rawabni qelinglar!

<sup>3</sup>Yengi ayda, bəlgiləngən wakitta,

Bayram-həyt künimizdə naqra-sunay qelinglar!

<sup>4</sup>Qünki bu Israil üçün bekitilgən bəlgilimə,

Yakupninq Hudasining bir pərmanidur.

<sup>5</sup>U Misir zeminida yürüx kılqanlırida,

(Xu yərda biz qüxənməydiqan bir tilni anglap yürəttuk)

U buni Yüsükə guwah kılıp bərdi;

<sup>6</sup>— «Uning mürisini yüksən sakıt kıldım,

Uning koli sewət ketürüxtin azad boldi;

<sup>7</sup>Kıstakqılıkta nida kıldıng,

Mən seni azad kıldım;

Güldürmama qıkkən məhpij jaydin sanga jawab bərdim;

«Məribah» suliri boyida seri sinidim».

Selah..

<sup>8</sup>— «Tingxa, həlkim, Mən seni guwahlar bilən agahlandurmən;

I Israil, Manga қulak salsaq idi!

<sup>9</sup>Arangda yat ilah bolmisun,

<sup>80:14</sup> «... Kelip bu üzüm telidin həwər alojaysən» —ibraniy tilida: — «...bu üzüm telini yoklioqaysən» degən bilən ipadilinidu.

<sup>80:17</sup> «ong kölungdiki adəm... yəni Əzüng üçün məzmut yetixtūrgən İnsan oqlı..» — «ong kölungdiki adəm», «Əzüng üçün məzmut yetixtūrgən İnsan oqlı» xübhisizki Məsih toqrukul aldin'ala eytilqan bexarətlik sez.

<sup>80:17</sup> Zob. 110:1; Dan. 7:13, 14; Mat. 16:27; Ibr. 1:3; 8:1; 10:12; 12:1; 1Pet. 3:22

<sup>81:1</sup> «Nəəqmıqilərnin bexioqa tapxurulup «Gittif»ta qelinsun dəp, Asaf yazojan küy» — ««Gittif»ning mumkinlıılıki bar bir mənisi: «Gat xəhiringin sazi».

<sup>81:5</sup> «Xu yərda biz qüxənməydiqan bir tilni anglap yürəttuk» —ibraniy tilida «Xu yərda mən qüxənməydiqan bir tilni yürəttim» degən sez bilən ipadilinidu. Bu bəlkim Huda Əz həlkigə wakalitan sezlixin, ular bilən birgə boluxini kərsitxiyim mümkün. «U buni Yüsükə guwah kılıp bərdi» — «buni» bəlkim 3-ayatta tilqə elinləqan həytlarnı, xundaqla xu həytlarnı sazlar bilən jakarlaxni kərsətsə kerək.

<sup>81:7</sup> «... «Məribah» suliri boyida seri sinidim» — «Məribah» («elixix», «jedəl») degən mənidə. «Məribah» ikki jayning ismi; xu yərlərdə bolojan wəklərlarning birinqisi Təwrat «Mis.» 17-babta, ikinqisi «Qəl.» 20-babta hatırıləngən.

# «Zəbur»

Yat əldiki ilahka bax əgmigin!

<sup>10</sup> Seni Misirdin elip qıkqan Pərwərdigar Hudayingdurmən;  
Aożingni yoojan aq, Mən uni toldurimən.

<sup>11</sup> — Biraq həlkim sadayimoja kulaq salmidi,  
Israilning Manga baqılanıousi yok idi;

<sup>12</sup> Xunga Mən ularni eż tərsalikjоja köyuvəttim;  
Ular eż məslihətliri bilən mengiwerətti.

<sup>13</sup> — Ah, Mening həlkim Manga kulaq salsa idi!  
Israel Mening yollirimda yürsə idi!

<sup>14</sup> Ularning dűxmanlırını tezla egildürər idim,  
Kolumni rakibliriga burap, ularni basar idim.

<sup>15</sup> Pərwərdigar oja nəprətləngüqilər Uning alidda zəiplixip boysunar idi;  
Ularning xu ahiriti mənggüga bolatti;

<sup>16</sup> Sanga ax-buğdayning əng esilini yegüzər idim,  
Bərhək, koram taxtin həsəl akkuzup seni qandurar idim»..

## 82-küy Hudaning aliy soti

Yh. 10:22-42

**82**<sup>1</sup> Asaf yazojan küy: —

Huda Əz ilahiy məjlisidə turup riyasətqilik kılıdu,  
U ilahlar arısında höküm qıkırıdu;

<sup>2</sup> — Kaqanoqıqə silər nahək höküm qıkırısilər,  
Kaqanoqıqə rəzillərgə yüz-hatirə kılısilər? Selah.

<sup>3</sup> Gadaylar wə yetim-yesirlarning dəwasını soranglar,  
Ezilgənlər həm hajətmənlərgə adalətni kərsitinglar;

<sup>4</sup> Miskinlər həm namratlarnı kutkuzunglar,  
Ularnı rəzillərning qanggilidin azad kilinglar!..

<sup>5</sup> Ular bularını bilməy wə qüxənməy zulməttə kezip yürməktə,  
Xunga yərning ullırı təwərnitməktə.

<sup>6</sup> Mən eyttim: — «Silər ilahılsılər,  
Həmminglər Həmmidin Aliy Boloquqining ooullıri silər;

<sup>7</sup> Xundak bolsimu silər insanoja ohxax elisilər,  
Hərkəndək əmir-bəğkə ohxaxla yikilisilər»..

<sup>8</sup> — Turoqın, i Huda, yər-yüzünü sorak kılqaysən!  
Qünki Sən barlıq əllərgə waris bolouqisən!..

**81:16** «Sanga ax-buğdayning əng esilini yegüzər idim» — ibraniy tilida «U sanga ax-buğdayning əng esilini yegüzər idim»,

**82:1** «Huda Əz ilahiy məjlisidə turup riyasətqilik kılıdu, U ilahlar arısında höküm qıkırıdu» — bizningçə, bu məjliskə katınaxkan «ilahlar»ning Hudaning həlkigə sotqı bolojan yaki Əz həlkı arısında hökük-məs'uliyyiti bar adamlar ikənlilik təwəndiki ayətlərdin kərülüdü. Məlum jöhətlərdin, ular Hudadək adəmlər üstidin höküm qıkırıdu; xuning üçün ular bu məs'uliyyətning eoşirlikini obdan qüixinxi kerək. «u ilahlar arısında höküm qıkırıdu» — baxka xərəqilər bolsa «ilahlar» degənni yar yüzdikti padixah-hökükdarları kərsitud, dəp karaydu. Muzu xərəqilər 6-ayəttiki «siler ilahlar» degənni kinayılık sez dəp karaydu; qünki xu dəwərdiki padixahlardın kep kişişi ezişləri «Huda» dəp karayıttı, həlkidin eziqə ibadət kilişini teləp kılattı. Lekin Rabbimizning «Yh. 10:33-36» eytən xərhi boyiqə, bu sözlər kinayılık sez əməs; xunga yukiriki qüxəndürüxicimiz toqra, dəp karayımız.

**82:3** «...yetim-yesirlarning dəwası» — ibraniy tilida «... atisizlarning dəwası».

**82:4** Pənd. 24:11

**82:7** «Xundak bolsimu silər insanoja ohxax elisilər, hərkəndək əmir-bəğkə ohxaxla yikilisilər» — 1-ayət wə uningdi ki izahatnı körüng.

**82:8** «Sən barlıq əllərgə waris kılısən» — bu söz bəlkim Məsihə eytilixi mumkin.

**82:8** Zəb. 2:8; Ibr. 1:2

## 83-küy Düxmənlərning suyiqəstliri həkkidə dua

**83**<sup>1</sup> Asafning küy-nahxisi: —

I Huda, ün qıqarmay turuwalma,

Jim turuwalma, süküt kılıp turuwalma, i Təngrim!

<sup>2</sup> Qünki mana, Sening düxmənliring dawrang kilmakta,

Sanga əqmənlər bax kətürməktə.

<sup>3</sup> Ular kəwlük bilən Sening həlkinqə suyiqəst kılıdu,

Sening himayə kılıp қadırılıqlırlıring bilən қarxılıxixni məslihətləxidu.

<sup>4</sup> Ular: — «Yürüngərlər, ularni millət kataridin yok kılayı!

İsrailning nami ikkinqi tiləqə elinmişsun! — deməktə.

<sup>5</sup> Ular həmnəpəs, həmdil məslihətləxti;

Ular Sanga қarxi ittipək tüzdi.

<sup>6</sup> Mana, Edom wə Ismaillarning qedirlirli,

Moab həm Hagriylar;

<sup>7</sup> Gəbal, Ammon, wə Amalək;

Filiştiyə həmdə Tur ahaliliri,

<sup>8</sup> Asuriyəmu ularoqa қoxuldi;

Ular Lut oqullirioqa yar-yelək bolup kəlgən.

Selah..

<sup>9</sup> Sən Kixon dəryasida Midiyaniylarоja,

Siseraoqa wə Yabinоja қandaq takabil turojan bolsang,

Ular oqoji mu xundak қilojaysən;

<sup>10</sup> Bular Ən-Dor yezisida kırilojanidi,

Yər üçün tizək-oqutka aylanovanidi.

<sup>11</sup> Ularning əmirlirini Orəb wə Zeəbkə,

Ularning dağıylirini Zəbəh həm Zalmunnaoqa ohxax kilojaysən;

<sup>12</sup> Qünki ular: «Hudanıng qımən-yaylaqlırını eziimizgə mülük kiliwalaylı!» — dəp eytən.

<sup>13</sup> I Hudayim, ularni domilinidiojan қamoqatək,

Xamalda uqurulojan saman kəbi soruwətkəysən.

<sup>14</sup> Ot ormanlıqka tutaxkanoqa ohxax,

Yalkun taşlıarnı kəydürgəngə ohxax,

<sup>15</sup> Sən yanə ularni borining bilən қooqlijaysən,

Kara կuyuning bilən wəhimigə salojaysən;

<sup>16</sup> Ularning Sening namingni izdixi üzün,

Ularning yüzlərini xərm-haya bilən qəmdürgəysən, i Pərvərdigar!

<sup>17</sup> Ular nomustın əbədiy xərməndə bolsun,

Jahənoqa rəswa bolup yokitilsun.

<sup>18</sup> Ular bilsunki,

Naming Pərvərdigar bolojan Sənla pütkül jaħandiki Əng Aliy Bolquqidursən.

<sup>83:8</sup> «Ular Lut oqullirioqa yar-yelək bolup kəlgən» — «Lutning oqullirli» Moab wə Ammon degən həlkələr bolup xəkilləngən.

<sup>83:11</sup> «Ularning əmirlirini Orəb wə Zeəbkə, Ularning dağıylirini Zəbəh həm Zalmunnaoqa ohxax kilojaysən» — Sisera, Yabin, (9-ayət) Orəb, Zeəb, Zəbəh həm Zalmunnaoqa qətixlik wəkələrnə bilix üzün «Batur həkimlər» 7-, 8-babları kərung.

## 84-küy Pərwərdigarning həzurini seçinix

**84**<sup>1</sup> Nəəqmıqılerning bexioja tapxurulup, «Gittif»ta qelinsun dəp, Korahning oğulları üçün yezilojan küy: —

Makanliring nəkədər əzizdur,  
Samawi қoxunlarning Sərdari bolovan Pərwərdigar!  
<sup>2</sup> Jenim Pərwərdigarning höylilirioja təxna bolup,  
Seçinip hətta həlidin ketidü,  
Dilim wə ətlirim hayat Təngrigə təlmürüp nida kılıdu;  
<sup>3</sup> Mana, hətta mubarək қuqqaqmu bir makanni tapkan,  
Kərlıojaqmu əziga həm bala tuqidiojan uwa yasaydiojan jayni tapkan,  
— Yəni Sening kurbangahlıringdin,  
I samawi қoxunlarning Sərdari bolovan Pərwərdigar,  
— Mening Padixaḥim, mening Hudayim!  
<sup>4</sup> Sening eyüngdə turuwatkanlar bəhtliktur!  
Ular üzlüksiz Seni mədhəyiiləydi.  
Selah.  
<sup>5</sup> Küq-küdrili Səndin bolovan kixi bəhtliktur —  
Kəlbidə kətürülmə yollar bolovanlar;  
<sup>6</sup> Yioja wadisidin etkəndə,  
Ular uni bulaklılkə aylandurar;  
Bərəkək, küz yamoqurları uni bərikətlərgə tolduridu..  
<sup>7</sup> Ular küqiqə-küq ulap mengiweridu;  
Hərbiri Zionoja yetip kelip, Hudanıng həzurında hazır bolidu.  
<sup>8</sup> I samawiy қoxunlarning Sərdari bolovan Pərwərdigar, duayimni anglioqaysən;  
I Yakupning Hudasi, kulaq saloqaysən!  
Selah.  
<sup>9</sup> Kara, i kalkınımız bolovan Huda,  
Əzüng məsih kılqinining yüzügə iltipat bilən kariojin!.  
<sup>10</sup> Qunki Sening höyliliridə etkən bir kün  
Baxka yərdə etkən ming kündin əladur;  
Rəzillərning qedirliridə yaxiojandin kərə,  
Hudayimning eyining bosuojsıda turojinim yahxidur..  
<sup>11</sup> Pərwərdigar Huda kuyax wə қalqandur,  
Pərwərdigar xapaət wə xan-xəhrət bəhx etidu;

<sup>84:1</sup> «Nəəqmıqılerning bexioja tapxurulup, «Gittif»ta qelinsun dəp» — «Gittif»ning mumkinqliki bar bir mənisi: «Gat xəhiringin sazi».

<sup>84:2</sup> Zəb. 42:2; 63:1-2

<sup>84:5</sup> «...kəlbidə kətürülmə yollar bolovanlar» — «kətürülmə yollar» — kətürüp yasałovan, Yerusalemoja tawap kılıdiojan yoluqlar mangidiojan yollar bolsa kerak.

<sup>84:6</sup> «Yioja wadisidin etkəndə» — «Yioja wadisi» yaxı «baka wadisi». İbraniy tilida «baka» birinqidin «yioja»ni bildüridu, ikkinqidin bir hil üjma dərihini bildüridu, yənə «yiojalidiojan dərəh» — kesilgən bolsa derəh süyi yiloqandək qikidu. Dawut pəyojəmbər ikki ketim bir «Baka wadisi» (yəni «Rəfayim jilojisi»)da oqlıbə kıldı həm axu yərdə uning üç jan-dostı jenini təwəkkül kılıp uningoja su elip kəldi («2sam.» 5-, 23-babta). «Küz yamoqurları uni bərikətlərgə tolduridu» — Qanaanda (Pələstdin) küz yamoqurları yərni həydxə, həm uruk selixkə təyyar kılıldı.

<sup>84:9</sup> «Əzüng məsih kılqinining yüzügə iltipat bilən kariojin» — «məsih, kılqını», 2-küydiki izahatları, xundakla «Təbərlər»nimü kərtüng.

<sup>84:10</sup> «Hudayimning eyining bosuojsıda turojinim yahxidur» — yənə birhil tərjimisi: «Hudayimning eyidə ixibakar bolojinim yahxidur».

Durus mangajanlardın U hərkəndək iltipatni həq ayimaydu;

<sup>12</sup> Samawiy köxunlarning Sərdarı bolojan Pərvərdigar,

Bəhtlik tur Sanga tayanovan insan!.

## 85-küy

### Israilning üzül-kesil towa kılıxi üçün mehîr-xəpkət tələp kılıx

**85**<sup>1</sup> Nəqomiqılerning bexioqa tapxurulup okulsun dəp, Korahning oqulları üçün yezilojan  
küy: –

Sən Əz zeminingoja iltipat kərsitip,  
Yağupni sürgünlüktnin käyturojaniding, i Pərvərdigar.

<sup>2</sup> Həlkıngning kəbihlilikini kəqürüm kılıp,  
Barlık gunahlırını yapkanıding.

Selah.

<sup>3</sup> Sən pütün kəhringni iqinggə käyturuwelip,  
Əzəzipingning əxəddiylikidin yanqanadingsən.

<sup>4</sup> Əmdi bizni Əz yeningoja käyturoqaysən, i nijatlıkimiz bolojan Huda!  
Bizgə bolojan aqqikingoja həy bərgəysən!

<sup>5</sup> Sən bizgə əbədiy olaşəplinəmsən?  
Əvladın-əvladlıqə olaşəpingni sozamsən?

<sup>6</sup> Həlkıng Əzungdin xadlinixi üçün,  
Bizni käytidin yengilimamsən?

<sup>7</sup> Bizgə əzgərməs muhəbbitingni kərsətkəysən, i Pərvərdigar,  
Bizgə nijatlıkingni ata kılıqaysən!

<sup>8</sup> Təngri Pərvərdigarning nemilərnin dəydiqanlıqıja kulağ salay;  
Qünki U Əz həlkıgə, Əz məmin bəndilirigə aman-hatırjəmlikni səzləydu;  
Ular yənə hamakətlikkə käytmisun!

<sup>9</sup> Zeminimizda xan-xəhrətning turuxi üçün,  
Dərhəkikət, Uningdin əymindioqlarоqa Uning nijatlıki yekindur;

<sup>10</sup> Əzgərməs muhəbbət wə həkikət əzara kərüxti;  
Həkkənaliyət wə aman-hatırjəmlik bir-birini səyüxti; <sup>11</sup>

Həkikət yərdin ünüp qıkmakta,  
Həkkənaliyət ərxlərdin kərəydu.

<sup>12</sup> Pərvərdigar bərikət beridu,  
Zeminimiz həsolunu beridu;

<sup>13</sup> Həkkənaliyət Uning aldida mangidu,  
Uning kədəmlirigə yol hazırlaydu!

<sup>84:12</sup> Zəb. 2:12; 34:8

<sup>85:4</sup> «Əmdi bizni Əz yeningoja käyturoqaysən, i nijatlıkimiz bolojan Huda! Bizgə bolojan aqqikingoja həy bərgəysən!» – Hudanıng Israiloja rəhimdilliğ kərsitiwatkinini korüp (3-ayətni kerüng), muxu küyning müallipi Hudaddin Israilni üzül-kesil towa kıldurqaysən, ularnı Əz yeningoja, xundakla Əz yurtıqıja käyturoqaysən, dəp dua kılıxni baxlaydu.

<sup>85:6</sup> Zəb. 71:20; 80:18; 138:7

<sup>85:10</sup> «Əzgərməs muhəbbət wə həkikət əzara kərüxti; həkkənaliyət wə aman-hatırjəmlik bir-birini səyüxti» – bu sırlıq sezlər xübhisizki, Məsihning özünü kurbanlıq kılıqojinida, əməlgə axuruldu.

<sup>85:10</sup> İbr. 7:2

<sup>85:12</sup> Zəb. 67:6

<sup>85:13</sup> «Həkkənaliyət Uning aldida mangidu, uning kədəmlirigə yol hazırlaydu!» – yənə birhil tərjimisi: «Həkkənaliyət Uning aldida mangidu, həm özünü Uning kədəmlirigə ornitidu».

86-küy  
Yaloquzlukta, kijnaloqan kündə xapaət tiləx

**86**<sup>1</sup> Dawutning duasi:

Qulikinqni mən tərəpkə tutkın, i Pərvərdigar, manga jawab bərgəysən;  
Qünki mən ezilgən wə hajətməndurmən.  
<sup>2</sup> Jenimni saklıoqaysən,  
Qünki mən Sanga memindurmən;  
I Sən Hudayim, Sanga tayanoqan kulungni կutkuzoqaysən;  
<sup>3</sup> Manga mehîr-xəpkət kərsətkəysən, i Rəb,  
Qünki man kün boyi Sanga nişa qılımən.  
<sup>4</sup> Kulungning jenini xad kılıqın,  
Qünki jenim Sanga təlmürüp karaydu;  
<sup>5</sup> Qünki Sən Rəb, mehriban, kəqürümqan Sən!  
Əzənggə iltija kiloqanlarning həmmisigə zor mehîr-muhəbbət kərsətküqidursən!  
<sup>6</sup> Mening duayımoja կulak saloqın, i Pərvərdigar,  
Yelinixlirimining sadasını anglioqaysən;  
<sup>7</sup> Beximoqa kün qüvkəndə,  
Mən Sanga iltija qılımən,  
Qünki Sən manga jawab berisən..  
<sup>8</sup> İlahılar arısida Sening təngdixing yoktur, i Rəb;  
Kiloqan ixliringningmu təngdixi yoktur.  
<sup>9</sup> Sən yaratkan barlıq əllər kelip sening aldingda səjdə qılıdu, i Rəb,  
Namingni uluqlaydu.  
<sup>10</sup> Qünki Sən nahayıti büyüsən,  
Məjizilərnı Yaratküqidursən;  
Sən Hudadursən, yaloquz Sənla.  
<sup>11</sup> Əz yolungni manga eğətəkəysən, i Pərvərdigar,  
Wə Sening həkikitingdə yürimən;  
Namingoja hərmət-əyminxıta boluxum üçün, kəlbimni pütün kiloqaysən.  
<sup>12</sup> Ya Rəbbim Huda, pütün kəlbim bilən Seni mədhijiyiləymən,  
Əbədil'əbəd namingni uluqlaymən.  
<sup>13</sup> Qünki manga bołoqan mehîr-muhəbbiting zordur,  
Sən təhtisaranıng təgliridin jenimni kutkuzisən;  
<sup>14</sup> I Huda, təkəbburlar manga қarxi kətürüldi,  
Əxəddiyılerning jamaiti jenimni izdiməktə,  
Ular Seni nəzirigə alməydi!  
<sup>15</sup> Əmma Sən, Rəb, rəhimdiril wə xəpkətlik İlahısan,  
Asanlıqqa aqqıklaşmaysən,  
Mehîr-muhəbbət həm həkikət-sadiqliking texip turidi.  
<sup>16</sup> Mən tərəpkə burulup, xəpkət kərsətkəysən;

<sup>86:7</sup> Zəb. 18:6; 50:15; 55:16-17

<sup>86:8</sup> «İlahılar arısida Sening təngdixing yoktur, i Rəb...» — bu ayət «İlahılar»ning həkikiy məwjuṭ ikənlilikini etirap kilmaydu, əlwattə.

<sup>86:8</sup> Kan. 3:24; Zəb. 136:4

<sup>86:11</sup> Zəb. 25:4-5; 27:11; 119:33

<sup>86:14</sup> Zəb. 54:3-5

<sup>86:15</sup> Mis. 34:6; Qəl. 14:18; Nəh. 9:17; Zəb. 103:8; 145:8; Yo. 2:13

Əz қulungqa küqüngni bərgəysən,

Dedikingning oqlini kutkuzoqaysən!

<sup>17</sup> Manga eqmənlərning uni kərüp hijil boluxi üçün,  
İltipatingni kərsətidiojan bir alamətni manga kərsətkin;  
Qünki Sən Pərwərdigar, manga yardım kıldıng,  
Manga təsəlli berip kəlgənsən.

## 87-küy Zionning uluqılıkı

**87**<sup>1</sup> Korahning oqulları üçün yezilojan küy-nahxa: —  
Uning ulı bolsa mukəddəs taqlardidur..

<sup>2</sup> Pərwərdigar Zionning dərwazilirini səyidü,  
Yağupning barlıq makan-jayliridinmu əwzəl kəridü;

<sup>3</sup> Sening xəripinggə uluq ixlar eytilməkta, i Hudanıng xəhiri!  
Selah..

<sup>4</sup> «Meni tonup bilgənlər arısida Raḥab bilən Babilni tiləqə alımən;  
Mana Filistiyə, Tur bilən Efiopiya;  
Mana bu adam xu yerdə tuqulolojan» — dəymən..

<sup>5</sup> Bərəkək, Zion toqıruluk xundak eytilidü: —  
«Bu adam, palanqi-pokunqi uningda tuqulolojan,  
Həmmidin Aliy Bolouqining Əzi uni mustəhkəmləydu».

<sup>6</sup> Həlk-kowmlarnı hatiriliginidə Pərwərdigar: —  
«Bu kixi bu yerdə tuqulolojan» — dəp alahidə hatirigə yezip koyidu.  
Selah..

<sup>7</sup> Nahxiqilar, ussulqilar xuni təng eytidü: —  
«Mening barlıq bulak-mənbəlirim seningdidur!».

## 88-küy Tum қarangoğuluk

**88**<sup>1</sup> Korahning oqulları üçün yezilojan küy-nahxa: —  
Nəəqməqilərning bexioja tapxurulup, «Mahalat-leanot» ahəngida okulsun dəp, Əzralik

Həman yazojan «Maskıl»: —

I Pərwərdigar, nijatlıkim bolovan Huda,

Keqə-kündüz Sanga nalə kılıp kəldim..

<sup>2</sup> Duayim Sening aldingə kirip ijabet bolsun;

<sup>87:1</sup> «Uning ulı bolsa mukəddəs taqlardidur» — «Uning ulı» — Hudanıng ulı, demək.

<sup>87:4</sup> ... arısida Raḥab bilən Babilni tiləqə alımən» — «Raḥab» bu yerdə Misirni bildüridü (manisi: «təkəbbur». «Yəx..» 30:7ni kerüng). «Meni tonup bilgənlər arısida Raḥab bilən Babilni tiləqə alımən... mana bu adam xu yerdə tuqulolojan» — dəymən» — sezlığlığı Huda Əzi bolsa kerak.

<sup>87:6</sup> «Bu kixi bu yerdə tuqulolojan» — dəp alahidə hatirigə yezip koyidu» — bu sırlık söz Hudanıng Yəhudiy bolmiojan («yat əllik») Əziga etikad kılıqıqlarını etikadi arklıq «Əzümə təwə adəm, Əzümning ailəmdiki adəm» dəp hesablap, ularlaq iłtipat kılıp: «Yerusalemda tuqulolojan» dəp hesablaydiqanlığını kərsitidü.

<sup>87:6</sup> Zəb. 22:31; Ibr. 12:22-23

<sup>87:7</sup> «Mening barlıq bulak-mənbəlirim seningdidur!» — «seningda» bəlkim Zionda degən mənidə. Bəzi alımlar mənisi «Huda Əzidə» dəp karaydu.

<sup>88:1</sup> «Nəəqməqilərning bexioja tapxurulup, «Mahalat-leanot» ahəngida okulsun dəp...» — «Mahalat-leanot»ning mənisi naməlum; bəzi alımlar «ajızılıktı dərdlər» yaki «harlıktın qıçqan kesəl» dəp tərjimə kılıdı.

## «Zəbur»

Nidayimoqa կուլակ սալօյասən;

<sup>3</sup> Qünki dərdlərdin jenim toyəjan,

Həyatim təhətisaraqə yekinqəlxəkan,

<sup>4</sup> Həngəja qüxüwatqənlər qatarida hesablinimən;

Küq-madari կuruojan adəmdək bolup kəldim.

<sup>5</sup> Əlüklər arisioqa taxlanojanmən,

Kirilip kəbridə yatqənlərdək;

Sən ularni yənə əsliməysən,

Ular կolungdin üzüp elinip yiraq կilinojan.

<sup>6</sup> Sən meni həngning əng tegigə,

Zulmətlik jaylarqa, dengizning qongkur yərlirigə qəmdürdüng.

<sup>7</sup> Kəhəring üstümgə eçir yüktək bastı,

Barlıq dolqunliring bilən meni kiynding.

<sup>8</sup> Məndin dost-buradərlirimni yiraqlaxturdung;

Ularnı məndin yirgəndürdüng;

Mən կamalojanmən, heq qıkalmayımən.

<sup>9</sup> Kezlimrim azab-okubəttin hirələxti;

Hər küni Sanga nida kılımən, i Pərvərdigar,

Kollirimmi Sanga ketürüp kəldim.

<sup>10</sup> Əlüklərgə mejizə kərsitərsənmə?

Mərhümlər ornidin turup Sanga təxəkkür eytarmu?

<sup>11</sup> Əzgərməs muhəbbiting kəbridə bayan կilinarmu?

Halakət diyarida sadıklik-həkikiting mahtilarmu?

<sup>12</sup> Karamətliring zülmətə tonularmu?

Həkkəniyiliking «untulux zemini»də bilinərmə?

<sup>13</sup> Biraq mən bolsam, Pərvərdigar, Sanga pəryad ketürimən,

Tang səhərdə duayim aldingə kiridu.

<sup>14</sup> I Pərvərdigar, nemigə jenimni taxliwətting?

Nemigə jamalingni məndin yoxurdung?

<sup>15</sup> Yaxlıkimdin tartip mən ezilgən, bimardurmən;

Wəhəxətliringni kərüberip heq һalim կalmidi.

<sup>16</sup> Kəhəring üstümdin ötti;

Wəhəmiliring meni nabut կildi.

<sup>17</sup> Ular kün boyi taxkın suliridək meni orawaldi,

Tamamən meni qəmdürdi.

<sup>18</sup> Jan dostlirimni, aqinilirimni meningdin yiraqlaxturdung,

Mening əziz dostum bolsa կarangoşuluğuktur!~

<sup>88:5</sup> «Ular կolungdin üzüp elinip yiraq կilinojan» — mənisi, bəlkim: «Hudanıng insanlarqa daim kərsitiqəjan kəyümidin ayrlıqəjan» deyəndək.

<sup>88:18</sup> «Mening əziz dostum bolsa կarangoşuluğuktur!» — baxqə birhil tərjimisi «Yar-buradərlirim կarangoşuluğka kəmülüp կaldı».

89-küy

Hudaning Dawut üçün bekitkən mənggülük əhdisi —  
nemixə məəqlubiyət həm munkərzlik bolidu?

**89**<sup>1</sup> Əzrahlıq Etan yazojan «Maskil»: —

Pərvərdigarning əzgərməs muhəbbitini əbədiy küyləymən,

Aozımda dəwrdin-dəwrgiqə həkikət-sadakitingni ayan kılımən.

<sup>2</sup> Qünki mən: Əzgərməs muhəbbət mənggүə tiklinip mangidu,

Sən həkikət-sadakitingni ərxıxlada mustəhkəmləwatisən — dəp bildim;

<sup>3</sup> Sən dedingki: —

«Mən tallıwalojinim bilən əhdə tüzgənmən;

Kulum Dawutka կəsam kıldım: —

<sup>4</sup> Sening əwladingni mənggүə dawam kıldurimən,

Təhtingni əwladtn-əwladka կurup qıkımən».

Selah.

<sup>5</sup> Həm asmanlarmu Sening mejiziliringni təbrikleydu, i Pərvərdigar,

Mukəddəslərning jamaitidə ular həkikət-sadakitingni mədhiyiləydu;

<sup>6</sup> Qünki asmanlarda Pərvərdigarning təngdixi barmu?

Kudrat Igisining oqulları arısida Pərvərdigaroja ohxaydiojan kim bar?

<sup>7</sup> Təngrining həywisi mukəddəslərning məjlisidikilərni қattık titritidu,

Uning ətrapidikilərning həmmisi üçün U կorkunqluktur.

<sup>8</sup> I Pərvərdigar, samawiy koxunlarning Sərdarı bolovan Huda,

Kudratlılik Yah,

Sanga ohxaydiojan kim bar?

Ətrapingda həkikət-sadakiting turukluktur.

<sup>9</sup> Dengizning məqrurlukı üstidin həküm sürisən,

Dolkunliri ərkəxligəndə, sən ularni tinqlandurisən;

<sup>10</sup> Rahəbni əlgüdək yanjidingsən,

Küqlük biliking bilən düxmənliringni tiripirən kılıp tarkitiwötting.

<sup>11</sup> Asmanlar seningki, yarımı Seningkidur,

Jahən həm uningə tolqan həmmimi bərpa kılding..

<sup>12</sup> Ximal wə jənubni, ularını yaratkansən,

Tabor wə Hərmon qokkılıri namingni yangritip küylər.

<sup>13</sup> Kudratlılik bilək seningkidur;

Küqlükтур Sening kolung, ong kolung həm ketürükliktur.

<sup>14</sup> Təhtingning ulı həkənaliylik həm adaləttur,

Muhəbbət həm həkikət-sadaqət daim didaring aldida mangidu.

<sup>15</sup> Təntənə sadasını bilgən həlk bəhtlikтур;

Ular Sening jamalingning nurida mangidu, i Pərvərdigar!.

<sup>89:1</sup> «Əzrahlıq Etan yazojan «Maskil»: — ...» — əgər bu «Etan» Dawut padixahning dəwrində yaxıojan («1Pad.» 4:31-ayəttiki «Etan») bolsa, bu kuyı bekarət boluxı kerək. Undak bolmisa Dawutning hanidani təhəttin məhrum bolqandan keyin (Babilda sürgün bolqandan keyin) baxka bir Etan yazojan.

<sup>89:5</sup> «Mukəddəslərning jamaitidə ular həkikət-sadakitingni mədhiyiləydu» — «mukəddəslər» həm 6-ayəttiki «küdrət igisining oqulları» pərixtılerni kərsətsə kerək.

<sup>89:5</sup> Zəb. 19:1-2

<sup>89:10</sup> «Rahəbni elgündək yanjidingsən» — «Rahəb» həm dengiz ajdihası (jin-xəytanlarning bir ipadisi) həm Misirning bir ləkimi idi. Mənisi «məqrur»dur («Yəx.» 30:7ni kerüng).

<sup>89:11</sup> Zəb. 24:1, 2

<sup>89:14</sup> Zəb. 85:13; 97:2

<sup>89:15</sup> «Təntənə sadası» — yaki «Qəlibiyətning warkirixi», yaki «Heytlik təntənilər».

## «Zəbur»

<sup>16</sup> Ular namingda kün boyi xad bolar,  
Həkkaniylikinqda ular kətürüldi.

<sup>17</sup> Qünki ularning küqining xan-xəripi əzüngdursən,  
Sening iłtipating bilən münggüzimiz kətürülidu..

<sup>18</sup> Qünki Pərwərdigar bizning kalkınımız,  
Israildiki Mukəddəs Bolوqı Xahimizdur..

<sup>19</sup> Sən burun Əz məmin bəndənggə əqayibanə əlaməttə kərünüp sez kılıp xuni degeñidingsən: —

«Mən bir əzimat üstigə yardımimni kondurdum,

Əl arisidin mən tallıwaloşan birsini kətürdüm;

<sup>20</sup> Əlum Dawutniaptim,

Mukəddəs meyim bilən Mən uni məsih kılıp tiklidim..

<sup>21</sup> Əlum uningoja yar boluxka bekitilgən,

Bilikim uni küqləndüridu.

<sup>22</sup> Düxmən uningdin həq alwan-selik almaydu,  
Pəskəx adəm uni kistimaydu;..

<sup>23</sup> Bəlki Mən rəkiblirini uning aldida yanjiymən,  
Uni eq kergənlərni yər bilən yüksən kılımən;

<sup>24</sup> Əz həkikət-sadakıtım həm mehîr-muğəbbitim uningoja yar bolar,  
Həm Mening namim bilən uning münggüzü kətürülidu.

<sup>25</sup> Mən uning əolini dengiz üstidə,  
Ong əolini dəryalar üstidə köyimən.

<sup>26</sup> U Meni qakırıp dəyduki: —

«Sən menin Atam, menin Təngrim,  
Nijatlıkim bolovan қoram teximdursən!..».

<sup>27</sup> Mən yənə uni Mening tunji oqlum dəp,  
Dunya padixahlıridin əng yüksəkisi kılımən..

<sup>28</sup> Mening muğəbbitimni uning üçün əbədiy қaldurimən,  
Mening əhdəm uning bilən məhkəm turidu;

<sup>29</sup> Mən uning nəslini əbədiyləxtürimən,  
Uning təhtini asmanın künləridək dawam қildurimən.

<sup>30</sup> Mubada ooqulları Təwrat-kanunumdin qılıp,  
Həkümlirim boyıqə yürmisə,..

<sup>31</sup> Bəlgilimilirimni buzsa,  
Əmrlerimə itaat kilmisa,

<sup>32</sup> — U wakıttı itaatsizlikini tayaq bilən,  
Gunahını yara-jaraḥət bilən jazalaymən.

<sup>33</sup> Lekin muğəbbitimni uningdin üzüp koymaymən,

<sup>89:17</sup> «Sening iłtipating bilən münggüzimiz kətürülidu» — «münggüz» məlum əlning yaki adəmning xan-xəripinə, küq-kudritini bildüridu.

<sup>89:18</sup> «Qünki Pərwərdigar bizning kalkınımız, Israildiki Mukəddəs Bolوqı Xahimizdur» — baxqa birhil tərjimisi: «Qünki kalkınımız Pərwərdigardin, Xahimiz Israildiki Mukəddəs Bolوqıdindir».

<sup>89:19</sup> «Sən burun Əz məmin bəndənggə əqayibanə əlaməttə kərünüp sez kılıp xuni degeñidingsən...» — bu tooruluk «2Sam.» 7:8-17ni kerüng.

<sup>89:20</sup> 1Sam. 16:1,13

<sup>89:22</sup> 2Sam. 7:10

<sup>89:26</sup> 2Sam. 7:14; lbr. 1:4, 5

<sup>89:27</sup> Zəb. 2:7; 72:11; Kol. 1:15-18

<sup>89:30</sup> 2Sam. 7:14

## «Zəbur»

Həkikət-sadakıtimgə hiyanət kilmaymən;  
<sup>34</sup> Mən tüzgən əhdəmni əsla buzmaymən,  
Ləwlirimdin qıkkənlirini həq əzgortməymən.  
<sup>35</sup> Mən bir ketim pak-mukəddəslikimgə kəsəm iqtim —  
Dawutka kəti yalojan səzliməymən: —  
<sup>36</sup> «Uning əwlədi əbədiy dawamlixar;  
Uning təhti kəz aldimdiki kuyax kəbi turar;  
<sup>37</sup> U ay kəbi mənggülük mustəhkəmlinər,  
Asmandiki turqun guwahqidək məzmut turar».  
Selah..

<sup>38</sup> Bırak Sən bularni qətkə kekip, tenip kətting;  
Sən məsih kıləjan padixahka qattık əzəzplənding..  
<sup>39</sup> Əkulung bilən tüzgən əhdidin waz kəqting,  
Uning tajini yərgə taxlap daq təgküzdung.  
<sup>40</sup> Uning barlıq tam-pasillirini yoktitip,  
Kəl'əlirini harabilikkə aylandurdung..  
<sup>41</sup> Yoldın etüwatkanlarning həmmisi uni bulimaqta,  
U barlıq koxniliri aldida rəswa boldi..  
<sup>42</sup> Uni əzgənlərnинг ong əolini yüksəri kətürdüng,  
Pütkül düxmənlirini huxal kılding.  
<sup>43</sup> Bərhək, Sən uning kılıqining bisini əyriwətting,  
Jəngdə uni tik turquzmiding.  
<sup>44</sup> Uning julalığını yoktitip,  
Uning təhtini yərgə ərüwəttingsən..  
<sup>45</sup> Yaxlık künlirini Sən kişkartting,  
Uni hijalətkə qəmdürdüng.  
Selah..  
<sup>46</sup> Қaqanojıqə, i Pərvərdigar?  
Əzüngni əbədiy yoxuriwerəmsən?  
Kəhəring ot kəbi mənggү yanarmu?  
<sup>47</sup> Manga nisbətən, əmürning kis ikənlikini əstə tutkin!  
Nemixkimu barlıq insan balılırini bishudilikkə yaratkənsən?  
<sup>48</sup> Kəni, kəysi adəm yaxap elümni kərməydikən?  
U jenini təhtisaranıng qanggilidin kütkuzalamdikən?  
Selah..  
<sup>49</sup> Sən həkikət-sadakıtində Dawutka kəsəm iqtən,  
Awwalkı mehərir-muhəbbətlər kəyərdə կaldı, ya Rəbbim?  
<sup>50</sup> Қulliring uqravatkan məshirilərni yad ətkəysən, i Rəb —

<sup>89:35</sup> Ibr. 6:13,17,<sup>18</sup>

<sup>89:36</sup> Mat. 27:45

<sup>89:37</sup> «U ay kəbi mənggülük mustəhkəmlinər, asmandiki turqun guwahqidək məzmut turar» — «asmandiki turqun guwahqi» yənə aynı kərsitiximu mumkin.

<sup>89:38</sup> Zəb. 22:1; Mat. 27:46; Yəx. 53:3-6, 10

<sup>89:40</sup> Zəb. 80:12-13

<sup>89:41</sup> Zəb. 80:12-13

<sup>89:44</sup> Yəx. 53:7-8

<sup>89:48</sup> Zəb. 49:6-12, 15

<sup>89:49</sup> 2Sam. 7:15

# «Zəbur»

Mən iqimdə pütkül küqlük əllərning mazaklirini kətürüp yürimən —

<sup>51</sup> Düxmənliringning Əzüng məsih kılıqanning kədəmlirini ənqılık məshiriliginini,  
I Pərwərdigar, yad etkəysən!

<sup>52</sup> Pərwərdigar ola mənggüzə təxəkkür-mədhıyə kayturulsun!

Amin! Amin!

## Tətinqi bəlüm 90-küy Həyatni ədirləydiqan danalıq

**90**<sup>1</sup> Hudaning adimi bolqan Musaning duası: —

Ya Rəbbim,

Sən barlıq dəwrədə bizgə makan bolup keliwatisən;

<sup>2</sup> Taqlar wujudka kəlməstin burun,

Sən yər wə aləmni xəkilləndürməstin burun,

Əzəldin əbədgıqə Təngridursən.

<sup>3</sup> Sən insanni tuprakka aylandurup: —

«Həy, insan balılıri, kəytinglar!» — dəysən.

<sup>4</sup> Mana, Sening nəzirinqədə ming yil —

Ətüp kətkən tünügünkü bir kün,

Tündiki bir jesəktur, halas.

<sup>5</sup> Sən adəmlərni su taxkınidək elip ketisən,

Ular ətüp kətkən bir uykudək,

Tang səhərdə ünüp qıkqan ot-qəpkə ohxaydu —

<sup>6</sup> Ətigəndə ular kəkirip ünidü,

Keqisi bolsa kesilip, solixip ketər.

<sup>7</sup> Qünki biz qəziping bilən yokaymiz,

Kəhring bilən dəkkə-dükkidə qalımız.

<sup>8</sup> Sən əbəhliliklirimizni kez aldingoja,

Yoxurun kılımxırlırimizi jamalingning nuri aldioja koydung.

<sup>9</sup> Barlıq künlirimiz dərəqəziping astida ətüp ketidü,

Yillirimizni bir uh tartix bilənla tügitimiz.

<sup>10</sup> Əmrərimizning yilliri yətmix yil,

Maqdurimiz bar bolsa səksən yil;

Bırak ularning pəhri japa wə bihudilik tur;

Həyat tezlik bilən üzər,

Mana, biz uqup kəttük.

<sup>11</sup> Sanga bolqan hərmət-əyminxning az-kəplükiga karap hesablinidiqan,

Aqqikinqning xidditini kim bilsun?

<sup>12</sup> Xunga kənglimizni danalıkkə koyuximiz üçün,

Künlirimizni sanaxni bizgə egətkəysən!

<sup>13</sup> Yenimizə qaytkəysən, i Pərwərdigar, Seni əqənojıqə...?!

Kulliringoja rəhİM kılıqaysən!

<sup>14</sup> Bizni ətigəndə eżgərməs muhəbbiting bilən kanduroqaysən;

Undakta barlıq künlirimizda küylərni yangritip xadlinimiz.

<sup>15</sup> Sən bizni japaqə qəmgən künlərgə asasan,

Külpətni kərgən yillirimizə asasən yənə hursən kılqın!

<sup>16</sup> Uluoq ixliring külliringoja körüngəy,  
Xanu-xəwkiting ularning oçulliriojimu axkara bolojay!  
<sup>17</sup> Pərwərdigar Hudayimizning xerin mərhəmiti üstimizdə bolojay,  
Kəlimizning ixlirini üstimizgə bərikətlik kılɔysən,  
Bərəkək, kəlimizning ixlirini bərikətlik kılɔysən!

## 91-küy

### Hudaning hərhil yamanlıqtın, jin-xəytanlardın қoqdixi

**91** <sup>1</sup>Əng Aliy Bolqoqining məhpiy jayida turoquqi,  
Həmmiğə kədirning sayısında aramhuda yaxaydu.

<sup>2</sup>Mən Pərwərdigarni: —

«Mening baxpanahım, Mening қorqinim;  
Mening Hudayim, Uningoja tayinimən» — dəymən.

<sup>3</sup>Bərəkək, U kiltakçqining tozikidin seni kutulduridu,  
Xum waba-kazadin həm halas etidu..

<sup>4</sup>U pəyliri bilən seni yapıdu;  
Kanatlırlı astida panağ tapisən;  
Uning həkikiti sanga kalkan həm istihkamdu..

<sup>5</sup>Sən nə keqidiki wəhimidin,  
Nə kündüzi uquwatkan oktin..

<sup>6</sup>Nə қarangoğulukta kəzgүqi wabadın,  
Nə qüx waqtida wəyrənqılık kılɔuqi һalakəttin қorkmaysən.

<sup>7</sup>Sening yeningda mingi yilkip,  
Ong yekində on mingi oqlap qüxsimu,  
Lekin bala-ķaza sanga yekinlaxmaydu.

<sup>8</sup>Sən pəkət kezliring bilən bekip,  
Pasiklaroja berilgən jazani kərisən.

<sup>9</sup>Pərwərdigarni panağım dəp bilgining üçün,  
Həmmidin Aliy Bolqoqını makan kılɔjining üçün,

<sup>10</sup>Bexingoja həq palakət qüxməydi,  
Həq waba qediringoja yekinlaxmaydu.

<sup>11</sup>U Əz pərixtılırigə sening həkkinqə əmr kılıdu,  
Xuning bilən ular pütkül yolliringda seni saklaydu..

<sup>12</sup>Ayioqing taxka urulup kətməsliki üçün,  
Ular seni қollırıda kətürüp yürüd.

<sup>13</sup>Xir wə kobra yılan üstidin besip etisən,  
Arslan wə əjdihəni dəssəp-qəyləysən..

<sup>14</sup>«U Manga muhəbbitini baqlıqanlıkı üçün,  
Mən uni kutuldurimən;  
U namimni tən alojini üçün yukarıda saklaymən.

<sup>15</sup>U Manga nida kılıdu, Mən uningoja jawab berimən;

91:3 Zəb, 124:7

91:4 Zəb, 57:1

91:5 Ayup 5:19,20; Pənd, 3:25; Küy, 3:8

91:11 Zəb, 34:7; Mat, 4:6; Luqə 4:10

91:12 Luqə 4:11

91:13 Ayup 5:22,23

Eojir kün uni baskında uning bilən billə bolimən;  
Mən uni halas kılıp, izzət-hərmətkə sazawər kılımən.  
<sup>16</sup> Uzaq əmür bilən uni қandurimən,  
Həm nijatlıkimni uning oja kərsitimən».

## 92-küy Mədhəyə

### 92<sup>1</sup> Xabat künü üçün bir köy-nahxa: —

Pərvərdigar oja təxəkkür eytix,  
Nəmingni küyləx əladur, i Həmmidin Aliy Bolqoq!.  
<sup>2</sup> Əzgərməs muhəbbitingni səhərdə,  
Keqilərdə bolsa, həkikət-sadakıtingni jakarlax,  
<sup>3</sup> On tarlıq saz wa rawabni qelip,  
Qiltar bilən munqluk ahangda qelix əladur!  
<sup>4</sup> Qünki Sən Pərvərdigar, Əz kıləjining arkılıq meni hursən kıldıng,  
Kolliringning kıləjanlıri bilən mən rohlinip nahxa eytimən.  
<sup>5</sup> Pərvərdigar, kıləjan ixliring nemidegən uluəqdur!  
Oyliring nahayiti qongķurdur!  
<sup>6</sup> Biqəm kixi buni bilməs,  
Həmaqət buni qüxənməs,  
<sup>7</sup> Rəzillər ot-qəptək ayniqanda,  
Kəbihlik kıləquqılarning həmmisi gülləngəndə,  
Mənggү əhalak bolup ketidiojanlar xulardur!  
<sup>8</sup> Lekin Sən, i Pərvərdigar, əbədil'əbəd üstün turisən.  
<sup>9</sup> Qünki mana dükənənliring, i Pərvərdigar,  
Mana dükənənliring yokılıdu;  
Barlık kəbihlik kıləquqılar tiripirən kiliwetilidu!  
<sup>10</sup> Münggüzümni yawayi bukjinəngkidək kətürisən;  
Bexim yengi may sürkəp, məsih kılınidu.  
<sup>11</sup> Meni kəst kıləjanlarning məəqlubiyitini eż kəzum kəridu;  
Manga ərəxilik xıxka əzəqələşən rəzilllik kıləquqılarning tən bərgənlikinimu kulisim anglaydu.  
<sup>12</sup> Həkkənəyi adəm horma dərihi kəbi gülləp-yaxnaydu;  
U Liwandiki kədr dərihidək əsidi.  
<sup>13</sup> Pərvərdigarning eyigə tikilgənlər,  
Hudayimizning höylilirdə güllinidu;  
<sup>14</sup> Ular kəriqəndimə yənə mewə beridu,  
Suluq, həm yexil ular;  
<sup>15</sup> Xuning bilən ular Pərvərdigar durustur, dəp ispatlaydu;  
U mening kəram teximdir,  
Uningda həq naħəklik yoktur!

<sup>92:1</sup> «Xabat künü üçün bir köy-nahxa...» — «xabat künü» — xənbə künü, yəni Huda Yəhudiyyə həlkigə bekitkən aram elix künisi.

<sup>92:6</sup> Zəb. 94:8; Pənd. 12:1

<sup>92:7</sup> «Mənggү əhalak bolup ketidiojanlar xulardur!» — yəki «Bu ularning əhalak boluxi üçün bolidul!».

<sup>92:12</sup> Hək. 9:15; Hox. 14:6

# «Zəbur»

## 93-küy Pərwərdigar կudrətlik həkümrandur

**93**<sup>1</sup> Pərwərdigar həküm süridü!  
U həywətni kiyim kılıp kiygən;  
Pərwərdigar kiyingən,  
U belini կudrət bilən baqlıojan;  
Bərhək, xunga dunya məzmut қilinəjan,  
U təwrənməs əsla.  
<sup>2</sup> Sening təhting կədimdila bərpa қilinəjan;  
Sən əzəldin bar bolouqisən!  
<sup>3</sup> Kalkün-taxķinlar əz sadasını kətürdi, i Pərwərdigar,  
Kalkün-taxķinlar əz sadasını kətürdi!  
Kalkün-taxķinlar uroqası dolğunlarını yukarı kətürdi!  
<sup>4</sup> Kəp sularning xawqunliridin,  
Dengiz-okyandıki կudrətlik dolğunlardın,  
Üstün turoqan Pərwərdigar կudrətliktur!  
<sup>5</sup> Sening agah-guawahlıkliring nemidegən ixənqliktur!  
Künlər yok bolouqə, i Pərwərdigar,  
Əyünggə pak-mukəddəslik əbədil'əbəd rawadur.

## 94-küy Intikam aloquqi Huda adil sotlisun!

**94**<sup>1</sup> I itikamlar aloquqi Təngri, Pərwərdigar!  
I intikamlar aloquqi Təngri, parliojsən!  
<sup>2</sup> Kətürülgin, Əzüngni kətürgin, i jahanni Sorak Қiloquqi,  
Məqrurlar oja jazasını bərgin!  
<sup>3</sup> Қaqanoqıqə rəzillər, i Pərwərdigar,  
Қaqanoqıqə rəzillər təntənə kılıp yürüweridu?  
<sup>4</sup> Қaqanoqıqə həkawurlar qəsələp walakxiyu,  
Kəbihlik қılıquqılarning həmmisi yoqan gəp kılıp yürüdu?  
<sup>5</sup> Ular həlkinqni ezip, i Pərwərdigar,  
Sening mirasingoja jəbir-japa salmaqta.  
<sup>6</sup> Tul ayal wə ojerip-musapirlarnı kırıp,  
Yetim-yesirlərni eltürüp: —  
<sup>7</sup> «Yah, kərməydu»,  
«Yakupning Hudasi kəngül bəlməydu», — dəydu..  
<sup>8</sup> Silər kəngül koyungalar, i əlning һamaqətləri!  
Əhməklər, қaqqan dana bolisilər?  
<sup>9</sup> Kulakni tikligüqining Өzi anglimamdu?  
Kəzni Yasiqquqining Өzi kərməmdu?  
<sup>10</sup> Əllərni tərbiyiligi,  
Insanoja əkil-bilim egətküqining Өzi adəmni əyibliməmdu?  
<sup>11</sup> Pərwərdigar insanning oy-hiyallirining tutamı yoklukını bilidu.

<sup>93:4</sup> «Dengiz-okyandıki կudrətlik dolğunlar» — «dolğunlar» ibraniy tilida «qekiqətküqilər».

<sup>94:7</sup> Zəb. 10:11; 13; 59:7

<sup>94:8</sup> Zəb. 92:6; Pənd. 12:1

<sup>94:9</sup> Mís. 4:11

<sup>94:11</sup> 1Kor. 3:20

## «Zəbur»

<sup>12</sup> Sən tərbiyiligən adəm bəhtliktur, i Yah,  
Yəni Sən Təwrat-kanunungdin əkil egitidiojan kixi bəhtliktur!

<sup>13</sup> Xundak kılıp, taki pasiklar üçün orək kolanouqə —  
Sən uni yaman künlərdin hatirjəm saklaysən.

<sup>14</sup> Qunki Pərwərdigar Əz həlkini tərk etməydu,  
Yaki Əz mirasidin waz kəqməydu..

<sup>15</sup> Qunki həküm-pərman höküki haman adalətkə kaytidu,  
Barlıq dili duruslar bolsa, uning kəynidin mangidu..

<sup>16</sup> Mən üçün yamanlar bilən kərxilixixka kim ornidin turidu?  
Mən üçün kəbəhlik kılouqilar bilən kərxilixixka kim məydanoqa qikidu?

<sup>17</sup> Əgər Pərwərdigar manga yardımədə bolmiojan bolsa,  
Jenim baldur qikip süküt diyarida yatar idi..

<sup>18</sup> Ayiojim putlixay deginidə,  
Əzgərməs muhəbbiting, i Pərwərdigar, meni yəldi.

<sup>19</sup> Iqimdiki kəpligən oğəm-əndixilər arısida,  
Senin təsəlliliring jenimni seyündürdi.

<sup>20</sup> Insapsızlıknı kanunoqa aylanduridiojan,  
Aq kez olturojan bir taht,  
Sən bilən alakıda bolamdu?

<sup>21</sup> Ular həkkaniylarning jenioja hujum kiliçka yiqilidu,  
Bigunah kənni təkidojan həkümlərni qıckarmakta.

<sup>22</sup> Bırak Pərwərdigar mening egiz korojinim bolidu;  
Hə, mening Hudayim panaq Əoram Teximdur.

<sup>23</sup> U ularning kəbəhlikini ez bexioja salidu,  
Ularning ez yawuzlukları bilən ularni üzüp taxlaydu,  
Bərlək, Pərwərdigar Hudayimiz ularni üzüp taxlar.

### 95-küy

#### Həkikiy ibadət əjliş üçün anglax kerək

**95**<sup>1</sup> Kelinglar, Pərwərdigarnı yangritip küyləyli,  
Nijatlıkimiz bolovan Əoram Teximizə qəntənə kılayı!

<sup>2</sup> Təxəkkürlər bilən uning aldioja keləyli,  
Uningəqə külərlə bilən təntənə kılayı!

<sup>3</sup> Qunki Pərwərdigar — böyük bir ilahıtur,  
Pütkül ilahılar üstidiki böyük bir Padixahtur.

<sup>4</sup> Yərning təgliri Uning əolididur,  
Taoqlarning qoqqılırimu Uningkidur.

<sup>5</sup> Dengiz Uningki, U uni yaratkan;  
Kurukluknı Uning kolliri xəkilləndürdi.

<sup>6</sup> Kelinglar, Uningəqə bax urup səjdə kılayı,

**94:14** 1Sam. 12:22; Rim. 11:1, 2

**94:15** «Qunki həküm-pərman höküki haman adalətkə kaytidu, barlıq dili duruslar bolsa, uning kəynidin mangidu» — demək, adil padixaq-əmirlər yənə hökük tutidi, yaki hazır hökük tutuwatkan padixaqə towa kılıdu; andın durus adamlar ularını kollaydu.

**94:17** «Süküt diyarı» — elümni kersitudu.

**95:3** ... Pərwərdigar — böyük bir ilahıtur, pütkül ilahılar üstidiki böyük bir padixahtur — bu ayəttiki «ilahılar»: (1) taipilar qoqunidiojan butlarnı (əməliyəttə ularning kaynidı turojan jin-xayanlarını — «Zəb.» 96:4-5, «1Kor.» 8:4-6 wə 10:19-21ni körəng) yaki (2) Hudanıgə sezikə məs'ul bolovan Israfil həkimlirini kersitixi mumkin.

Pərvərdigar Yaratkuqımız aldida tiz pükəyli!

<sup>7</sup> Qünki U bizning Hudayimizdur,

Biz bolsaq Uning yaylıqidiki həlk,

Uning қoli bəkidiqan koylarmız.

Bügün, əgər Uning awazini anglisanglar,

<sup>8</sup> Əyni qaoqlarda Məribahda bolqandək, qəl-bayawandiki Massahda bolqan kündək,

Yürikinglarnı jahil kilmanglar!..

<sup>9</sup> Mana xu yərdə ata-bowiliringlar Meni sinidi, ispatlıdi həm kiloqinimni kərdi..

<sup>10</sup> Mən kırıq yil xu dəwrdinizar bolup: —

«Bular kenglidə adaxkan bir həlkətər,

Mening yollirimni həq bilip yətmigən» — dedim..

<sup>11</sup> Xunga Mən ojəzəplinip kəsəm iqip: —

«Ular hərgiz Mening aramgahimoja kirməydu» — dedim..

## 96-küy

### Aləm Igisi kelidu!

**96<sup>1</sup>** Pərvərdigar otaq yengi nahxa eytinglar!

Pütkül yer üzü, Pərvərdigarnı küylənglər!..

<sup>2</sup> Pərvərdigar otaq nahxa eytinglar, namioqa təxəkkür-mədhiyə käyturunglar,

Nijatlığını hər künü elan kilinglər!

<sup>3</sup> Uning xan-xəhritini əllər arısida,

Uning məjizilirini barlıq həlkələr arısida jakarlanglar!

<sup>4</sup> Qünki Pərvərdigar uluoj, zor mədhiyələrgə layikтур!

U barlıq ilahlardın üstün, Uningdin körküz kerəktür;..

<sup>5</sup> Qünki barlıq həlkələrning ilahlıları — Butlar halas,

Bırak, Pərvərdigar asman-paləknı yaratkandur..

<sup>6</sup> Xanu-xəwkət wə həywət Uning aldida,

Mukəddəs jayida kudrat wə güzəllik kərünidu.

<sup>7</sup> Pərvərdigar otaq təəllükini bərgəysilər, i əl-kəbililər,

Pərvərdigar otaq xan-xəhərət wə kudratni bərgəysilər!..

<sup>8</sup> Pərvərdigar otaq Əz namioqa layık xan-xəhərətni bərgəysilər;

Sowoşa-salam elip höylilirioja kiringlər!

<sup>9</sup> Pərvərdigar otaq pak-mukəddəslilikning güzəllikidə səjdə kilinglər;

<sup>95:7</sup> Zəb. 100:3; Ibr. 3:7

<sup>95:8</sup> «Əyni qaoqlarda Məribahda bolqandək, qəl-bayawandiki Massahda bolqan kündək, yürikinglarnı jahil kilmanglar!..» — «Məribah» wə «Massah» debyn jaylarda Israillar Hudadin yüz ərəp, Musa pəyojəmbərgə karxi isyan-asiylik ketürgən. Bu wəkələr «Mis.» 17-bab, «Qəl.» 20-babta hatiriləngən.

<sup>95:8</sup> Mis. 17:7; Qəl. 20:1,3,13; Kan. 6:16

<sup>95:9</sup> Ibr. 3:9

<sup>95:10</sup> Ibr. 3:17

<sup>95:11</sup> «Ular hərgiz Mening aramgahimoja kirməydu» — «Mening aramgahım» (1) Huda Israillar otaq wədə bərgən Kanaan (Palastin) zeminińi kərsitidü. Misirdin qıçıq qəl-bayawanda kırıq yil sərsan bolup yürgən xu dəwrdə Israillar itaatsizlik kilipli u zeminoja kirmigən. (2) «Aramgah» pəkət zeminnəla əməs, balki yənə Hudaning panağı, yetəkşilikli həm xəpkitti astida yaxaxní ez işığa alidü (Injil, «Ibraniylarqa», 4-babnimü korüng).

<sup>96:1</sup> 1Tar. 16:23-33

<sup>96:4</sup> «Uningdin körküz kerəktür» — yaki «U dəlxətlik-körkənqluktur».

<sup>96:5</sup> «...barlıq həlkələrning ilahlıları — butlar halas» — «butlar» iibraniy tilidə «ərziməslər».

<sup>96:7</sup> «Pərvərdigar otaq xan-xəhərət wə kudratni bərgəysilər» — muxu sözərək xuni bildüründü, Huda otaq Əzığə layık xan-xərəp kəltürsək, bu kiloqinimiz uningoja biz arkılıq Əz kük-kudritini tehimu kərsitix imkaniyyitini yaritidü.

# «Zəbur»

Pütkül yər-yüzi, Uning aldida titrənglər! <sup>1</sup>

<sup>10</sup> Əllər arısida elan ķilinglar: —

«Pərwərdigar həküm süridu!

Xunga mana, dunya məzmut kılınojan, u təwrənməs əsla.

U adillik bilən həlkələr üstidə həküm qıkırıdu.

<sup>11</sup> Asmanlar xadlansun, yər-jahən hux bolsun,

Dengiz-okyan wə uningoja tolojan həmmə qukan selip jux ursun!

<sup>12 13</sup> Dalalar həm ulardiki həmmə yayrisun!

U qəoqda ormandiki pütkül dərəhlər Pərwərdigar aldida yangritip nahxa eytidu;

Qünki mana, U kelidu!

U jahənni sorak kılıxka kelidu;

U aləmni adillik bilən,

Həlkələrni Əz həkikət-sadakitidə sorak kılıdu..

## 97-küy

### Pərwərdigarning səltənəti kelidu!

**97** <sup>1</sup> Pərwərdigar həküm süridu!

Yər-zemin hux bolsun,

Kəpligən arallar xadlansun!.

<sup>2</sup> Bulutlar wə қarangojuluq Uning ətrapididur,

Həkkəniyət wə adalət təhtining ulidur;

<sup>3</sup> Uning aldida ot yalkuni yürüdi,

Ətraptiki düxmənlirini kəydürüp taxlaydu;

<sup>4</sup> Uning qakmaklıri jahənni yorutti,

Yər buni kərüp titrəp kətti;

<sup>5</sup> Pərwərdigarning aldida,

Pütkül zeminning igisining aldida,

Taoqlar momdak erip ketidu.

<sup>6</sup> Asmanlar Uning həkkəniyitini jakarlaydu,

Barlıq həlkələr Uning xan-xəripini kəridu..

<sup>7</sup> Oyma həykəllərgə qoqunojanlar,

Butlar bilən mahtinip yürgüqilərning həmmisi uyatta қalidu.

Barlıq ilahılardan nəkədər yukiridursən!

<sup>8</sup> Sening həkümliring səwəbidin, i Pərwərdigar,

Zion anglap xadlandı,

Yəhuda kızılıri hux boldı.

<sup>9</sup> Qünki Sən Pərwərdigar pütkül yər yəzi üstidiki əng aliysidursən;

Sən barlıq ilahılardın nəkədər yukiridursən!

<sup>96:9</sup> «... pak-mukəddəslilikning güzəllikidə səjdə ķilinglar» — yaki «... pak-mukəddəs eginlərni kiyip səjdə ķilinglar».

<sup>96:9</sup> Zəb. 29:2

<sup>96:12 13</sup> Zəb. 98:7-8; Wəh. 19:11

<sup>97:1</sup> Zəb. 93:1; 96:10

<sup>97:4</sup> Zəb. 77:16-18; Wəh. 4:5

<sup>97:6</sup> Zəb. 19:1; 50:6

<sup>97:7</sup> «Oyma həykəllərgə qoqunojanlar, butlar bilən mahtinip yürgüqilər...» — «butlar» ibraniy tilida «ərziməslər». «barlıq ilahılardan uningoja səjdə ķilinglar» — «ilahılardan» bu yərdə, xundakla 86-, 95-, 96- wə 97-küydə kərsitilgəndək, pərixtılardan, yaki bolmisa butlarning köynidiki jin-xəytanları kərsitidu. 94:3 wə izahatını kərung.

## «Zəbur»

<sup>10</sup> Pərwərdigarnı səygənlər, yamanlıqtın nəprətlininglər!  
U məmin bəndilirining jenidin həwər alidu,  
Rəzillərning qanggilidin halas kılıdu..

<sup>11</sup> Həkəkaniylar üçün nur,  
Dili duruslar üqün xadlik teriloqandur;  
<sup>12</sup> Pərwərdigardin xadlininglər, i həkəkaniylar,  
Uning pak-mukəddəslikini yad etip təxəkkür eytinglar!

### 98-küy

#### Pərwərdigar pütkül dunyoqa hekümranlıq kılıxka kelidu!

**98**<sup>1</sup> Dawut yazojan kuy: —

Pərwərdigaroja atap yengi nahxa eytinglar;  
Qürki U karamət möjizilərni yarattı;  
Uning ong koli həm mukəddəs biliki  
Əziga zəpər-nijat kaltürdi.

<sup>2</sup> Pərwərdigar Əz nijatlığını ayan kıldı;  
Həkəkaniyitini ellərning kez aldida axkara kərsətti.

<sup>3</sup> U Israil jəmətigə bolqan mehîr-muhəbbətinə həm həkikət-sadakıtını esigə aldı,  
Zeminning qat-yakılırımı Hudayimizning nijatlılığını kerdı.

<sup>4</sup> Pərwərdigaroja awazinglərni ketürünglər, pütkül yər yüzü;  
Təntənə kılıp awazinglərni ketürünglər, nahxa eytinglar!

<sup>5</sup> Pərwərdigaroja qiltar qelip nahxa eytinglar,  
Qiltar bilən, küyning sadası bilən!

<sup>6</sup> Kanay həm sunay awazlırlı bilən,  
Padixah bolqan Pərwərdigar aldida təntənə kilinglər;

<sup>7</sup> Dengiz-okyan həm uningoja toloqan həmmə jux urup,  
Jahən həm uningda yaxawatlıqlar xawķunlisun!

<sup>8</sup> Kalkün-taxkınlar qawak qalsun;  
Pərwərdigar aldida taoqlar koxulup təntənə kılıp nahxa eytsun;

<sup>9</sup> Qürki mana, U yərni sorak kılıxka kelidu;  
U aləmni adillik bilən,  
Həlkələrni Əz həkikət-sadakıtida sorak kılıdu.

### 99-küy

#### Mukəddəs Hudaşa mədhiyə

**99**<sup>1</sup> Pərwərdigar həküm süridu!  
Həlkələr titrisun!

U kerublar otturısida olтурidu;  
Yər-jahən zilziligə kəlsən!

<sup>2</sup> Pərwərdigar Zionda büyüktür,  
U barlıq həlkələr üstidə turidiojan aliydur.

<sup>3</sup> Ular uluq wə sürlük namingni mədhiyiləydu;  
U pak-mukəddəstur!

<sup>97:10</sup> Am. 5:15; Rim. 12:9

## «Zəbur»

<sup>4</sup> Padixahning կudriti adalətkə beqixlanqandur;  
Thetaung duruslukni məhkəm ornatqansən;  
Sən Yakup arisida adalət wə həkəaniyət yürgüzgən.

<sup>5</sup> Pərwərdigar Hudayimizi uluqlanglar!  
Təhtipəri aldida egilip səjdə kilinglar —  
U mukəddəstur!

<sup>6</sup> Uning kahinliri arisida Musa wə Hərən bar idi,  
Namini qakırojanlar iqidə Samuilmu hazır idi;  
Ular Pərwərdigar ola iltija kılıp, qakırdı,  
U ularoja jawab bərdi.

<sup>7</sup> Huda bulut tüwrükidə ularoja sezlidi;  
Ular U tapxurojan agaň-guwaňlıklarоja həm nizam-bəlgilimigə əməl kilişatti.  
<sup>8</sup> I Pərwərdigar Hudayimiz, Sən ularoja jawab bərding;  
Yaman kilmixlirioja yarixa jaza bərgən bolsangmu,  
Sən ularni kəqürgüqi İlah iding.

<sup>9</sup> Pərwərdigar Hudayimizi uluqlanglar!  
Uning mukəddəs teoja egilip səjdə kilinglar!  
Qünki Pərwərdigar Hudayimiz mukəddəstur!

### 100-küy

#### Pütkül yər yəzi Pərwərdigar ola mədhiyə yangritinglar!

**100** <sup>1</sup>Təxəkkür eytix üçün yezilojan küy: —

I pütkül yər-jahən, Pərwərdigar ola awazinglarnı ketürünglar!

<sup>2</sup> Huxallıq bilən Pərwərdigarning hizmitidə bolunglar,  
Huzuriqə təntənə-nahxilar bilən yekinlixinglar!

<sup>3</sup> Bilip koyunglarki, Pərwərdigar hək Hudadur;  
Bizni yaratqan Uning Əzidur, biz əməs!

Biz uning həlkidurmiz,

Əz yaylıkida bəkən koyliridurmiz...

<sup>4</sup> Dərwazilirioja təxəkkür eytixlar bilən,  
Həylilirioja mədhiyələr bilən kiringlar;

Uni mədhiyiləp, namiqə təxəkkür-mədhiyə kəyturunglar!

<sup>5</sup> Qünki Pərwərdigar mehribandur;  
Uning mehîr-muhəbbiti əbədil'əbədgıqə,  
Uning həkikət-sadakəti əwladın-əwladlıqıqidur!

### 101-küy

#### Adil padixah boluxka bəl baqlax

**101** <sup>1</sup>Dawut yazojan küy: —

Mən əzgərməs muhəbbət həm adalət toorluk nahxa eytimən,  
Seni, i Pərwərdigar, nahxilar bilən küyləymən.

<sup>100:3</sup> «Bizni yaratqan Uning Əzidur, biz əməs!» — yənə birhil tərjimisi: «U bizni yaratqan, biz Uningkidurmiz».

<sup>100:3</sup> Zəb. 95:6-7; Əz. 34:30, 31

## «Zəbur»

<sup>2</sup> Mən mukəmməl yolda ehtiyat bilən ix kərimən;  
Sən қaşanmu yenimoja kəlisən?  
Əz əy-ordamda sap kəngül bilən yürimən.  
<sup>3</sup> Həq pasıq nərsini kəz aldimoja kəltürməymən,  
Yoldin qətnigənlərning kilmixlirioja nəprətlinimən;  
Bundaklar manga həq yepixmas əsla.  
<sup>4</sup> Əgri kəngül meningdin yiraq ketidü,  
Həq rəzillikni tonuqum yoktur.  
<sup>5</sup> Kimki əz yekinining kəynidin təhmət kılqan bolsa,  
Mən uni yokitimən;  
Nəziri üstün, dili təkəbbur adəmni mən siqdurmaymən;  
<sup>6</sup> Kəzlimrim zemindiki məminlərdiridur,  
Ular ordamda mən bilən billə tursun!  
Kim mukəmməl yolda mangsa, u menin hizmitimdə bolidü.  
<sup>7</sup> Aldamqılıq yürgüzgənlərning əy-ordamda orni bolmayıdu,  
Yaloqan səzligənlər kəz aldimda turmayıdu.  
<sup>8</sup> Pərvərdigarning xəhiridin yamanlıq kiloquqlarını üzüp taxlax üçün,  
Hər səhərdə zemindiki barlıq rəzil adamlarını yokitimən..

### 102-küy

## 102<sup>1</sup> Ezilgənning duasi: U əhalidin kətkəndə, dad-pəryadını Pərvərdigar aldiqə təkkəndə:

Duayimni angliojaysən, i Pərvərdigar;  
Pəryadım aldingoja yetip kirsun!  
<sup>2</sup> Yüzüngni məndin қaqrımıjaysən;  
Kisilqan künümədə manga կulaқ salıqaysən;  
Mən nida kiloqan kündə, manga tez jawab bərgin!  
<sup>3</sup> Mana, künlirim is-tütəktək tüğəp ketidü,  
Ustihanlirim otun-qooqlarоja ohxax kəydił.  
<sup>4</sup> Yürükim zəhmə yəp qəplər hazan bolqandək kurup kətti,  
Hətta nenimni yeyixni untudum.  
<sup>5</sup> Mən ahı-zar tartqanlığimdin,  
Ətlirim süngəklirimgə qaplixip қaldi.  
<sup>6</sup> Qəl-bayawandıki sakıyķuxtək,  
Wəyrənqılıkta könup yürgən һuwķuxqa ohxaymən.  
<sup>7</sup> Uhlimay səgək turup kəzəttimən;  
Əgziđə yaloquz қaloqan қuxķaq kəbimən.  
<sup>8</sup> Düxmənlirim kün boyı meni məshirə kılmaqta,  
Meni həkarətligənlər ismimni lənat ornida ixlətməktə.  
<sup>9-10</sup> Kəhřing həm aqqikinq tüpəylidin,  
Külni nan dəp yəwətimən,

<sup>101:8</sup> «Hər səhərdə zemindiki barlıq rəzil adamlarını yokitimən» — demək, Dawut hər atigəndə həlkning dəwalirini sorap sot aqtı. Bu ix mukammal bolmiojan bolsimu, kəlgüsidiə Dawutning əwlədi Kütkuzoğu-Məsihning bundak ixni mukəmməl kılıdiojanlılıqıja ixinimiz. Dawutning xundak adil sorak kılıxi Məsihning kəlgüsidi ki sorak kılıxiqə bexarət bolidü.

<sup>102:3</sup> Zəb. 37:20

# «Zəbur»

Iqimlikimni kəz yexim bilən arilaxturimən;

Qünki Sən meni kətürüp, andin yərgə urdung.

<sup>11</sup> Künlimrim kuyax uzartkan kələnggidək yokulay dəp қaldi,  
Əzüm bolsam qəplər hazan bolqandək kürup kəttim..

<sup>12</sup> Lekin Sən, Pərvərdigar, əbədiy turisən,  
Sening nam-xəhriting dəwrdin-dəwrgiqidur.

<sup>13</sup> Sən ornungdin turisən,  
Zionqa rəhİM kılısən;

Qünki uningoqa xəpkət kərsitix wakti kəldi,

Hə, wakit-saiti yetip kəldi!

<sup>14</sup> Qünki kulliring uning taxliridin hursənlik tapidu,

Həm tuprikiqimu iqini aqritidu;

<sup>15</sup> Əllər Pərvərdigarning namidin,  
Yər yüzidiki xahłar xan-xəripingdin əymindidu.

<sup>16</sup> Mana, Pərvərdigar Zionni kəytidin կurojanda,  
U Əz xan-xəripidə kəründidu!

<sup>17</sup> U oqerib-miskinning duasıqə etibar beridu;  
Ularning duasını hərgiz kəmsitməydu.

<sup>18</sup> Bular kəlgüsü bir əwlad üçün hatirilinidu;  
Xuning bilən kəlgüsida yaritilidiojan bir həlk Yahni mədhiyələydi;

<sup>19-20</sup> Qünki U əsirlerning ah-zarlırını anglay dəp,  
Əlümgə buyruloqlanları azad kılay dəp,

Egizdiki mukəddəs jayidin engixip nəzər saldı,  
Ərxlərdin Pərvərdigar yərgə karidi;

<sup>21-22</sup> Xundak kılıp, ular Pərvərdigarning hizmitidə bəlayli degəndə,  
Yəni əl-məmlikətlər jəm yioilojan waktida —

Pərvərdigarning nami Zionda,

Uning xərəpliri Yerusalemdə jakarlinidu!

<sup>23</sup> Birak U meni yolda maqdursızlandurup,  
Künlimmi kışkartti.

<sup>24</sup> Mən: «Təngrim, əmrümning yerimida meni elip kətmə!» — dedim.

— «Sening yilliring dəwrdin dəwrgiqidur,

<sup>25</sup> Sən yərni olmisaktırıla bərpa kılqansən,  
Asmanları həm kolliring yasoqandur;

<sup>26</sup> Ular yok bolup ketidu,

Birak Sən dawamlıq turiwerisən;

Ularning həmmisi kiyimdək konirap ketidu;

<sup>102:11</sup> «Künlimrim kuyax uzartkan kələnggidək yokulay dəp қaldi» — «kuyax uzartkan kələnggidək» — kuyax patkanda, kələnggilər üzirəp, andin tuyuksız oqayıp bolidu.

<sup>102:18</sup> «Bular kəlgüsü bir əwlad üçün hatirilinidu; xuning bilən kəlgüsida yaritilidiojan bir həlk Yahni mədhiyələydi» — «Zəb.» 22:30-31ni, «Yəx.» 53:10ni kerüng.

<sup>102:24</sup> «Sening yilliring dəwrdin dəwrgiqidur...» — 24-28-aytlərdiki səzlərni («Sening yilliring...») degən səzlərdin baxlaş) Hudanın kulinin Hudaonu eytikini əməs, balkı Hudanın Əz kulinin iltijasıqə bərəgn jawabi dəp karayımız. Ayətlərning bəqəlinix jəhətlərinidin xundak karidur. Kona grekçə tərjiməsidikli (LXXdiki) karaxmu xundak, Xunga bu səzlər Dawutuning əwladı bolovan Məsihə eytılıqan, dəp karayımız. Injil, «Ibr.» 1-babının kerüng.

(-Miladiyədin ilgiriki 3-əsirdə, Grek imperiyəsində tarilip kətkən kəp Yəhudiylar ibranı tilini bilməyətti. Ular Təwratni okuyalmağısaqqa, xu qaoğda ularını dəp, Təwratning bir Grekçə tərjimisi ixləngən. Bu tərjimə «Şəptuagint» deyildili (kışkıraqa LXX).)

Ularnı kona ton kəbi almaxtursang,  
Xunda ular kiyim-keqək yənggüxləngəndək yənggüxlinidü.  
<sup>27</sup> Bırak Sən əzgərmigüqidursən,  
Yilliringning tamami yoktur.  
<sup>28</sup> Kulliringning balılırimu turiweridü,  
Ularning əwlədi hüzuringda məzmut yaxaydu!».

## 103-küy «Hudanıng mehribanlıçıja təxəkkür eytix»

### 103<sup>1</sup> Dawut yazojan kuy: —

Pərwərdigar oja təxəkkür käytur, i jenim;  
I pütün wujudum, Uning muğəddəs namioja təxəkkür käytur!  
<sup>2</sup> Pərwərdigar oja təxəkkür käytur, i jenim,  
Untuma uning barlıq mehribanlıq-bərikətlirini;  
<sup>3</sup> U pütkül əqbılilikliringni kəqüridü,  
Barlıq kesəlliringgə dawa kılıdu;  
<sup>4</sup> Həyatingni həngdin hərlükə kütkuzidü,  
Bexingoja mehîr-muğəbbət həm rəhîmdilliklärni taj kılıp kiygüzidü.  
<sup>5</sup> Kənglüngni nazunemətlər bilən kanduridü;  
Yaxlıking bürkütningkidək yengilinidü..  
<sup>6</sup> Pərwərdigar barlıq eziğənlər üçün həkkənaliylik həm adalətni yürgüzidü;  
<sup>7</sup> U Əz yollarını Musa oja,  
Kilojanlarını Israillar oja namayan kilojan.  
<sup>8</sup> Pərwərdigar rəhîmidil wə xəpkətliktur,  
U asanlıqqa aqqıqlanmaydu,  
Uning mehîr-muğəbbəti texip turidü..  
<sup>9</sup> U uzunoğluqə əyibləwərməydu,  
Yaki ta mənggüçə qəzipidə turiwərməydu.  
<sup>10</sup> U bizgə gunahlırimiz oja karita muamilidə bolojan əməs,  
Bizgə əqbıliliklirimizgə karita tegixlikini yandurojan əməs.  
<sup>11</sup> Asman yerdin ənqılıq egiz bolsa,  
Uningdin ərkəkliqlər oja bolojan muhəbbətimu xunqılık zordür.  
<sup>12</sup> Xərk əqrəbtin ənqılıq yirakta bolsa,  
Bisdiki asiyliklarnımı xunqə yiraklaxturdi.  
<sup>13</sup> Ata balılırioja kandaq kəyüngən bolsa,  
Pərwərdigarmu Əzidin ərkəkliqlər oja xundak mehribandur.  
<sup>14</sup> Qunki U Əzi bizning jismimizni biliđi,  
Tupraktın ikənlikimizni U esigə alidü.  
<sup>15</sup> İnsan bolsa — uning künfləri ot-qəpkə ohxaydu,  
Dalađiki güldək ünüp qıkıp qeqəkləydu;  
<sup>16</sup> Uning üstidin xamal uquq etidü,

<sup>103:5</sup> «Kənglüngni nazunemətlər bilən kanduridü» — baxka birnəqqə hil tərjimiliri arisida «Yilliringni nazunemətlər bilən kanduridü» deyildi.

<sup>103:8</sup> Mis. 34:6; Qəl. 14:18; Kan. 5:10; Nəh. 9:17; Zəb. 86:15; 145:8; Yər. 32:18

<sup>103:9</sup> Yəx. 57:16; Yəx. 3:5

<sup>103:15</sup> Ayup 14:1, 2; Zəb. 90:5, 6; Yak. 1:10, 11; 1Pet. 1:24

## «Zəbur»

U yok bolidu, əsliy makanimu uni կayta tonumaydu.

<sup>17-18</sup> Lekin Əzidin қorkıdıcılanlaroja,

Əz əhdisigə wapa kılıolanlaroja,

Kərsətmilirini orunlax üçün ularni esidə tutkanlaroja,

Pərwərdigarning mehîr-muğabbiyi əzəldin əbədgıqə,

Həkkəniyiti əwladın əwladlırigiqidur.

<sup>19</sup> Pərwərdigar təhtini ərxtə kuroqan,

Uning səltənəti həmmmining üstidin həküm süridü;

<sup>20</sup> I sezigə kulaq salquqi,

Kalamini ijra kılıoluqi, kudriti zor bołożan Uning pərixtılıri,

Parwərdigar oja təxəkkür-mədhıyə kayturunglar!

<sup>21</sup> I silər, Uning barlık қoxunliri,

Iradisini ada kılıoluqi hizmətkarliri,

Pərwərdigar oja təxəkkür-mədhıyə kayturunglar!

<sup>22</sup> I, Uning barlık yasojanliri,

Həkümranlıqi astidiki barlık jaylarda Pərwərdigar oja təxəkkür-mədhıyə kayturunglar!

I meninjenim, Pərwərdigar oja təxəkkür kaytur!

### 104-küy Hudanıng yaratkanlığındın huzurlinx

**104** <sup>1</sup> Pərwərdigar oja təxəkkür-mədhıyə kaytur, ijenim!

I Pərwərdigar Hudayim, intayın uluəqsən;

Xanu-xəwkət wə həywət bilən kiyingənsən;

<sup>2</sup> Libas bilən pürkəngəndək yoruklukka pürkəngənsən,

Asmanlarnı qedir pərdisi kəbi yayoqansən..

<sup>3</sup> U yukirişi rawaklırinin limlirini sularoja ornatkan,

Bulutlarnı jeng hərwisi kılıp,

Xamal қanatlari üstidə mangidu..

<sup>4</sup> U pərixtılırini xamallar,

Hizmətkarlrini ot yalkunu kılıdu..

<sup>5</sup> Yərnii U ulları üstigə ornatkan;

U əsla təwrinip kətməydu..

<sup>6</sup> Libas bilən oralojandək, uni qongkūr dengizlər bilən orioqansən,

Sular taoqlar qokkilirli üstidə turdi..

<sup>7</sup> Sening tənbihinq bilən sular bədər қaqtı,

Güldürmamangning sadasidin ular tezdiñ yandi;

<sup>8</sup> Taoqlar ərləp qıktı,

Wadilar qüixüp kətti,

<sup>103:17-18</sup> Kan. 7:9

<sup>103:21</sup> Yar. 32:1; 1Pad. 22:19; Əf. 3:10; Kol. 1:16

<sup>104:2</sup> Yar. 1:6; Ayup 26:7

<sup>104:3</sup> Zəb. 18:10-11; Yəx. 19:1; Wəh. 14:14

<sup>104:4</sup> Ibr. 1:7

<sup>104:5</sup> Ayup 26:7; 38:4, 5, 6; Zəb. 24:1-2; 78:69

<sup>104:6</sup> «Libas bilən oralojandək, uni qongkūr dengizlər bilən orioqansən, sular taoqlar qokkilirli üstidə turdi» — bu ayət bəlkim Nuh pəyojəmber dəwridiki topanni kersitidu (9-ayətni kərung). Bəzi alimlər uni yaritiliş jöryanidiki üçinqi künini kersitidu, dəp karaydu.

# «Zəbur»

Sular Sən bekitkən jayqa qüxüp kətti..

<sup>9</sup> Ular texip, yərni yənə kəplimisun dəp,  
Sən ularoja qəklimə köyəqənsən.

<sup>10</sup> Təngri wadılarda bulaklarnı ekip uroqutidu,  
Suliri taoqlar arısında akidu.

<sup>11</sup> Daladiki hərbir janiwaroja ussuluk beridu,  
Yawayi exəklər ussuzlukını kanduridu.

<sup>12</sup> Kəktiki կuxlar ularning boyida könidu,  
Dərəh xahliri arısında sayraydu.

<sup>13</sup> U yükiridiki rawaklıridin taoqlarnı suqırıdu;  
Yər Sening yasiqanlıringning mewiliridin kandurulidu!

<sup>14</sup> U mallar üçün ot-qəplərni,  
İnsanlar üçün kektatlarnı əstüridu,  
Xundakla nanni yərdin qikiridu;

<sup>15</sup> Adəmning kənglini hux kılıdiojan xarabni,  
İnsan yüzini parkiritidiojan mayni qikiridu;  
Insanning yürükgə nan bilən կuwət beridu;

<sup>16</sup> Pərvərdigarning dərəhliri,  
Yəni Əzzi tikkən Liwan kədir dərəhliri su iqip kanaətlinidu.

<sup>17</sup> Ənə axular arisoja կuxlar uwa yasaydu,  
Ləylək bolsa, arqa dərəhlirini makan kılıdu.

<sup>18</sup> Egiz qoikkılar taoq əeqkilirining,  
Tik yarlar suoqlarning panağı bolidu..

<sup>19</sup> Pəsillərnı bekitmək üçün U aynı yaratti,  
Kuyax bolsa petixini bilidu.

<sup>20</sup> Sən կarangoçuluq qüxürisən, tün bolidu;  
Ormandiki janiwarlarning həmmisi uningda xipir-xipir kezip yürüdu.

<sup>21</sup> Arslanlar olja izdəp hərkirəydu,  
Təngridin ozuk-tülüük sorixidu;;

<sup>22</sup> Kuyax qikipla, ular qekinidu,  
Kəytip kirip uwilirida yatidu.

<sup>23</sup> İnsan bolsa əz ixioja qikidu,  
Ta kəqkiqə mehnəttə bolidu.

<sup>24</sup> I Pərvərdigar, yasiqan hərhil nərsiliring nəkədər keptur!  
Həmmisini həkmat bilən yaratqənsən,

Yər yüzü ijat-baylikliring bilən toldi.

<sup>25</sup> Əna böyük bipayan dengiz turidu!  
Uningda san-sanaksız oquz-oquz janiwarlar,

Qong wə kiqik հaywanlar bar.  
<sup>26</sup> Xu yərdə kemilər katnaydu,

Uningda oynaklısun dəp sən yasiqan lewiatanmu bar;

<sup>27</sup> Wakılda ozuk-tülüük bərgin dəp,

<sup>104:8</sup> «Taoqlar ərləp qikti, wadilar qüxüp kətti, sular Sən bekitkən jayqa qüxüp kətti» — baxşa birhil tərjimisi «Ular (sular) taoqlaroja qikip, wadılardın qüxüp, sən bekitkən jayqa ekip kətti».

<sup>104:18</sup> «Tik yarlar suoqlarning panağı bolidu» — «suoqlular» (yəki «siqanlar») kiqik bir հaywan.

<sup>104:21</sup> Ayup 38:39,40; Yəx. 31:4

<sup>104:26</sup> «Uningda oynaklısun dəp sən yasiqan lewiatanmu bar» — «lewiatan» — 74:14-ayəttiki həm «Ayup» 41:1-ayəttiki izahatları körün.

## «Zəbur»

Bularning həmmisi Sanga қaraydu..

<sup>28</sup> Ularqa bərginingdə, teriwalidu,

Kölungni aqkiningdila, ular nazunemətlərgə toyidu.

<sup>29</sup> Yüzüngni yoxursang, ular dəkkə-dükkigə qüxitidu,

Rohlırını alsang, ular jan üzüp,

Yənət uprakka kəytidu..

<sup>30</sup> Rohıngni əwətkiningdə, ular yaritilidu,

Yər-yəzi yengi bir dəwr bilən almixidu.

<sup>31</sup> Pərwərdigarning xan-xəhrəti əbədiyidur,

Pərwərdigar Əz yaratqanlıridin hursən bolidu.

<sup>32</sup> U yərgə bakkinida, yər titraydu,

Taoqlarqa təqkinidə, ular tütün qıkırıdu.

<sup>33</sup> Həyatla bolidikənmən, Pərwərdigarqa nahxa eytimən;

Wujudum bolsila Hudayimni küyləymən..

<sup>34</sup> U sürgən oy-hiyallirımdın səyünsə!

Pərwərdigarda huxallimən!

<sup>35</sup> Gunahkarlar yər yüzidin tügitilidu,

Rəzillər yok bolidu.

Ijenim, Pərwərdigarqa təxəkkür-mədhiyə kəytur!

Həmdusana!

### 105-küy

#### Huda Israil həlkigə kərsətkən məjizə həm xapaətlərning tarifi

**105** <sup>1</sup> Pərwərdigarqa təxəkkür eytinglar,

Uning namini qakırıp iltija kilinglar,

Uning kılıqanlarını həlkələr arısında ayan kilinglar!..

<sup>2</sup> Uningqə nahxilar eytip, Uni küylənglər;

Uning pütkül karamət məjiziləri üstidə seqəninip oylininglar.

<sup>3</sup> Muqəddəs namidin pəhirlinip danglanglar,

Pərwərdigarnı izdigüqilərning kəngli xadlansun!..

<sup>4</sup> Pərwərdigarnı həmdə Uning kükini izdənglər,

Didar-huzurunu tohtimay izdənglər.

<sup>5</sup> Uning yaratqan məjizilərini,

Karamət-alamətlərini həm aqzidin qıkkən həkümlərini əstə tutunglar,

<sup>6</sup> I Uning külü İbrahim nəslı,

Əzi tallıqanlırı, Yakupning oğulları!

<sup>7</sup> U, Pərwərdigar — Hudayımız,

Uning həkümləri pütkül yər yüzididur.

<sup>8</sup> Əzi tüzgən əhdisini əbədiy yadida tutidu —

<sup>104:27</sup> Zəb. 145:15

<sup>104:29</sup> Zəb. 30:7

<sup>104:33</sup> Zəb. 63:4; 146:2

<sup>104:35</sup> «Həmdusana!» — bu yerdə (xundakla Zəburning baxka yərliridə) «Həmdusana»ibraniy tilidiki «Halleluyah», yəni «Yahni mədhiylənglər» deyən sözni bildiridü.

<sup>105:1</sup> «Uning Pərwərdigarning kılıqanlarını həlkələr arısında ayan kilinglar!» — bu uluq küydə «Yar.» 12-41 bablar, «Mis.» 1-24 bablardıki tarih kəzda tutulidü.

<sup>105:1</sup> 1Tar. 16:8-22

<sup>105:3</sup> Zəb. 34:2-3

— Bu Uning ming əvladkıqə wədixləxkən səzidur, —  
<sup>9</sup> Yəni İbrahim bilən tüzgən əhdisi,  
 Ishakkə iqlikən kəsimidur.  
<sup>10</sup> U buni Yakupkımı nizam dəp jəzmləxtürdi,  
 Israiloğa əbədiy əhdə kılıp berip: —  
<sup>11</sup> «Sanga Qanaan zeminini berimən,  
 Uni mirasingolojan nesiwəng kılımən», — dedi,  
<sup>12</sup> — Gərqə xu qaoqla ularning sani az,  
 Etiwaroja elimiçən, xu yərdiki musapirlar bolsimu.  
<sup>13</sup> Ular u yurttin bu yurtka,  
 Bu əldin u kəbiligə kezip yürdi;  
<sup>14</sup> U həqkimning ularni ezixigə yol koymidi,  
 Ular ni dəp padixaḥlarqımı tənbilər berip: —  
<sup>15</sup> Mən məsih kılqanlırimoja təqmə,  
 Pəyojəmbərlirimgə yaman ix kılma! — dedi..  
<sup>16</sup> U axu yurtka aqarqılıknı buyrudi,  
 Tırək bolqan ax-nanni kurutuwətti..  
<sup>17</sup> U ulardin burun bir adəmni əwətkənidı,  
 Yüşüp kül kılıp setiloqanıdi..  
<sup>18</sup> Uning putlrıri zənjirdə aqṛidi,  
 Uning jeni təmürgə kirip kisildi;  
<sup>19</sup> Xundakla ta əziga eytilojan wəhiy əməlgə axurulquqə,  
 Pərwərdigarning səz-kalami uni sinap tawlidı;  
<sup>20</sup> Pirəwn adəmlirini əwətip uni boxatkuzdi,  
 Kowmlarning həkümdarı uni hərlükə qıqardı.  
<sup>21</sup> Uni ez ordisiqə oqojıda kılıp koydi,  
 Pütün mal-mülkigə baxlık kılıp təyinləp,  
<sup>22</sup> Əz wəzirlərini uning ihtiyyarida bolup tərbiyilinixkə,  
 Akşakallırıqə danalıq eğitixkə tapxurdi.  
<sup>23</sup> Xuning bilən Israil Misiroja kəldi,  
 Yakuplar Həmning zeminida musapir bolup yaxidi..  
<sup>24</sup> Pərwərdigar Əz həlkini kəp nəsillik kılıp,  
 Əzgütqiliridin küqlük kıldı..  
<sup>25</sup> U Misirliklarning kəlbidə Əz həlkigə nəprət hasil kıldı,

**105:10** «U buni Yakupkımı nizam dəp jəzmləxtürdi...» — bu yerdə «Yakup» Yakupning əzini (Israil həlkı əməs) kərsitudu.

**105:10** Yar. 28:13; 35:11; 1Tar. 16:17

**105:11** Yar. 13:15; 15:18

**105:12** 1Tar. 16:19

**105:14** Yar. 35:5

**105:15** «Mən məsih kılqanlırimoja təqmə, pəyojəmbərlirimgə yaman ix kılmal» — məsilən, «Yar.» 20:3-7.

**105:16** «U, tırək bolqan ax-nanni kurutuwətti» — sözümüzə tərjimo kılıqanda «U pütün nan (nanni ketüridiojan) hasısını sunduruwətti». Mumkinqliki barkı, qədimki zamanlarda Yəhudit həlkı əz nanlırını bir hasıda (zihta tizişəndək) ketürüp mangattı. Hərhalda omumiy mənisi tərjimo kılıqinizdək bolsa kerək.

**105:17** «U ulardin burun bir adəmni əwətkənidı» — Huda Yusüpnı əwətti. Əməliyəttə Yusüpnıng aka-ukilirining əzini Misirliklərə kül boluxka setiwtexi dəl Hudanıng pilanı idi; xungə «Huda Yusüpnı əwətti» degili boludu.

**105:17** Yar. 37:28; 36; 45:5

**105:21** Yar. 41:40

**105:23** «Xuning bilən Israil Misiroja kəldi, Yakuplar Həmning zeminida musapir bolup yaxidi» — bu ayəttə «Israil» həm «Yakuplar» həsrəti Yakup wə uning ailisidikilirini (xu qaoqla 70qə adəm) kərsitudu.

**105:24** Mis. 1:7, 9

## «Zəbur»

Ularnı Øz küllirioqa hıylə-mikirlik boluxką mayıl kıldı..

<sup>26</sup> U Øz կули bolqan Musani,

Øzining talliojını ḥarunni yollidi..

<sup>27</sup> Ular Misirda ilahiy alamətlərni ayan kılıp,

Həm zeminida uning möjizilirini ornattı..

<sup>28</sup> Pərvərdigar karangoçuluknı əwətip,

Zeminni zulmətkə kaplıtiwətti;

Misirliklər Uning əmrigə karxi turojan əməsmu?.

<sup>29</sup> U ularning sulirini qanoşa aylandurdi,

Beliklərini kürutuwətti.

<sup>30</sup> Ularning yarlırını mız-mız pakılar bastı,

Xaḥ-əmirlirining hujririliojımı ular tolup kətti.

<sup>31</sup> U bir səz bilənla, oquz-oquz qiwınlar besip kəldi;

Həmmə bulung-puqkaklarda ojing-ojing uqar qümüllilər.

<sup>32</sup> U yamojurning ornişa meldür yaqdurup,

Bu zeminoşa yalkunluğ ot qüxürdi.

<sup>33</sup> U üzüm tallırını, ənjur dərəhlirini urdi,

Zemindiki dərəhlərni sunduruwətti.

<sup>34</sup> U bir səz kılıxi bilənla, qekətkilər kəldi,

Sansız yutkүr haxarətlər mızıldap,

<sup>35</sup> Zeminida bar bolqan giyahılnı yutuwətti,

Etizlarning barlık həsullırını yəp tūgətti.

<sup>36</sup> Ahirda zeminidiki barlık tunji tuoqulqanları,

Ularning oqururi bolqan birlinqi oqoul balılırını kırıwətti..

<sup>37</sup> Øz həlkini bolsa, altın-kümüxlərni ketürgüzüp qıkardı,

Qəbililiridə birsimu yikılıp qüxüp կalojını yok.

<sup>38</sup> Ularning qikkinişa Misir huxal boldı,

Qünki ularning wəhimisi Misirliklərə qüxti..

<sup>39</sup> U ularoşa bulutni sayiwən boluxką,

Otnı tünda nur boluxką bərdi.

<sup>40</sup> Ular soridi, U bədinilərni qıkardı,

Ularnı samawiy nan bilən kandurdi.

<sup>41</sup> U taxni yardı, sular bulduklap qıkçı;

Kakaslıkta dəryadək aktı.

<sup>42</sup> Qünki U bərgən mukəddəs səzini,

Øz կули İbrahimni əstə tutti..

<sup>43</sup> U həlkini xad-huramlıq bilən,

Øz talliojininə xadiyanə təntənilər bilən azadlıqça qıkardı..

<sup>44</sup> U ularoşa əllərnəng zeminlirini berip,

<sup>105:25</sup> Mis. 1:9,10,12

<sup>105:26</sup> Mis. 3:10; 4:12

<sup>105:27</sup> Mis. 7:9

<sup>105:28</sup> «Pərvərdigar karangoçuluknı əwətip, zeminni zulmətkə kaplıtiwətti; Misirliklər Uning əmrigə karxi turojan əməsmu?» — baxka birhil tərjimi: «Pərvərdigar karangoçuluknı əwətip, karangoçuluklar bolsa Uning buyruqışa karxılık kərsətmidi».

<sup>105:36</sup> Zəb.78:51

<sup>105:38</sup> Mis. 12:33

<sup>105:42</sup> Yar. 15:14

<sup>105:43</sup> Mis. 14:8; Qəl. 33:3

Ularnı həlkələrning əjir-mehnətlirigə tuyəssər kıldı,  
<sup>45</sup> Bu, ularning Uning bəlgilimilərini tutup,  
Kanunlirioja itaat kılıxi üçün idi!  
Həmdusana!.

## 106-küy

### Hudaning wapadarlıki wə səwr-takiti; insanning wapasızlığı

#### 106<sup>1</sup> Həmdusana!

Pərvərdigar otaq təxəkkür eytinglar!

Qünki U mehribandur, əbədiydur Uning mehîr-muğəbbiti...<sup>2</sup>

Pərvərdigar ning ədətlik kılıqanlarını kim sözləp berələydi?

Uning bar xan-xəhritini kim jakarlap berələydi?

<sup>3</sup> Bəhtliktur adalətni tutkan,

Daim həkəkaniylığını yürgütgən kixi!

<sup>4</sup> Həlkinqə bolğan hımmiting bilən meni əsligəysən, i Pərvərdigar;

Nijatlıking bilən yenimoja kelip həwər alojin!.

<sup>5</sup> Xuning bilən, Sən tallıqanlıringning bərīkitini kərəy,

Əz elingning xadlığı bilən xad bolay,

Əz mirasing bolğan həlkinq bilən pəhirlinip, yayrap yürəy!

<sup>6</sup> Biz ata-bowilirimiz qatarida gunah ətküzduk,

Kəbəhlik kıldıq, yamanlık əylidük..

<sup>7</sup> Misirdə turoqan ata-bowilirimiz möjiziliringni nəzirigə almay,

Kəp mehribanlıqlıringni esigə almidi;

Bəlki dengizda, Kızıl Dengiz boyida isyan kətürdi..

<sup>8</sup> Bırak U ədrətimni namayan kılıay dəp,

Əz nami üçün ularni kutkuzdi..

<sup>9</sup> Uning Kızıl Dengizoja tənbih berixi bilən,

U küpküruq boldi;

Huddi qaojirak qellüktin yetəkləp mangəndək,

U ularni dengiz təgliridin kuruq ətküzdi..

<sup>10</sup> Ularnı eq kərgənlərning əkəldin hərlükə qıvardı,

Ular otaq həmjəmat bolup düxmən qanggilidin kutkuzdi.

<sup>11</sup> Yawlarnı sular bastı,

Ularning həqbırı sak əkalmidi..

<sup>12</sup> Xundila ular Uning sözlirigə ixənq kıldı;

Ular Uni küylidi..

<sup>13</sup> Ular Uning kılıqanlarını xunqə tez untudi,

<sup>105:45</sup> Misi. 19:4, 5, 6; Kan. 4:1, 40; 6:21, 22, 23, 24, 25

<sup>106:1</sup> «Pərvərdigar... mehribandur, əbədiydur Uning mehîr-muğəbbiti...» — bu küçədə Təwrattiki «Misi.» 1-24-bablar, «Qol.» 11-17, 20-bablar, «Yəhxua», «Batur həkimlər» həm «Padixahlar» deyən kisimlardakı tarix kəzədə tutuldu.

<sup>106:1</sup> 1Tər. 16:34-36; Zəb. 107:1; 118:1; 136:1

<sup>106:4</sup> «Nijatlıking bilən yenimoja kelip həwər alojin!» — ibraniy tilida: «Nijatlıking bilən meni yoklöqəysən» deyən sözələr bilən ipadilinidü.

<sup>106:6</sup> Law. 26:40; Yər. 3:25; Dan. 9:5

<sup>106:7</sup> Misi. 14:11,12

<sup>106:8</sup> Misi. 9:16

<sup>106:9</sup> Misi. 14:21,22,29

<sup>106:11</sup> Misi. 14:27; 15:5

<sup>106:12</sup> Misi. 14:31; 15:1

## «Zəbur»

Nəsihətini kütmidi;

<sup>14</sup> Bəlki dalada aq kezlükkə baladək berildi,  
Qəl-bayawanda Təngrini sinidi..

<sup>15</sup> Xunga U soriqinini ularoja bərdi,  
Bırak jüdətküqi bir kesəlni janlırioja təgküzdi..

<sup>16</sup> Ular bargahda Musaşa həsət kıldı,  
Hudanıng mukəddəs bəndisi Hərunnimu kərəlmidi..

<sup>17</sup> Yər eqilip Datanni yutuwətti,  
Abiramni adəmliri bilən kapsıwaldı..

<sup>18</sup> Əgəxküqiliri arısida ot yekıldı;  
Yalkun razillarnı kəydürriwətti..

<sup>19</sup> Ular Hərəb teojıda mozay butni yasidi,  
Kuyma həykəlgə səjdə kılıp..

<sup>20</sup> Əzlirining pəhir-xəhəriti bolouqining ornioja,  
Ot-qəp yəydiqan eküznin süritini almaxturdı.

<sup>21</sup> Misirdə uluq ixlarnı kərsətkən Nijatkarı Təngrini ular untudi.

<sup>22</sup> Dərwəkə, Əham diyarida möjizilər yaratkan,  
Kızıl Dengiz boyında korkunqluk ixlarnı kərsətkən Hudani untudi.

<sup>23</sup> U ularnı ḥalak kılımın degənidi —  
Əz tallıqını Musa kəhrəni yandurux üçün Uning aldida ariqı bolup tik turmiqan bolsa,  
— Dərwəkə xundak kılıqan bolar idi..

<sup>24</sup> Ular yənə güzəl zeminni kəmsitip rət kıldı,  
Uning wədisigə ixənmidi..

<sup>25</sup> Bəlki qedirlirida қaқxap yürüp,  
Pərwərdigarning awazioja kulak salmidi.

<sup>26</sup> Xunga U ularoja қəsəm kılıp kol kətürüp: —  
Silərni qəldə yıkitip tüğəxtürimən —

<sup>27</sup> Əwlədlirirlərnimə əllər arısida yıkitip tüğəxtürüp,  
Yaka yurtlar ara tarkitiwetimən» — dedi..

<sup>28</sup> Ular Baal-Peor butka əzini etip qoqunup,  
Əlüklərgə atiojan kurbanlıqlarnı yedi..

<sup>29</sup> Ular kılmixliri bilən Uning aqqikini kəltürdi,  
Ular arısida waba қozojaldi;

<sup>30</sup> Finiħas turdi-də, heküm yürgüzdi,  
Xuning bilən waba tosului;

<sup>31</sup> Bu ix Finiħasqa həkkənəiyət dəp hesablandı,  
Uning nəsligimu əwlədidin əwlədioiqə, əbədiy xundağ hesablandı.

<sup>106:14</sup> Mis. 16:3; Qəl. 11:4,6,33; Zəb. 78:18; 1Kor. 10:6

<sup>106:15</sup> Qəl. 11:20, 33; Zəb. 78:29-31; Yəx. 10:16

<sup>106:16</sup> Qəl. 16

<sup>106:17</sup> Qəl. 16:31,32,33; Kən. 11:6

<sup>106:18</sup> Qəl. 16:35,46

<sup>106:19</sup> Mis. 32:4

<sup>106:23</sup> Mis. 32:11,32; Kən. 9:13,14; 10:10

<sup>106:24</sup> Qəl. 14:1, 2

<sup>106:26</sup> Qəl. 14:28

<sup>106:27</sup> Zəb. 44:10-14; Əz. 20:23

<sup>106:28</sup> «Ular Baal-Peor butka əzini etip qoqunup, əlüklərgə atiojan kurbanlıqlarnı yedi» — «əlüklərgə kurbanlık kılıx», «yaqı puritix» katarlıq hərkəndək paaliyyətlər Təwratta kət'yi mən'i kılınoğan.

<sup>106:28</sup> Qəl. 25:3; 31:16; Wəh. 2:14

# «Zəbur»

<sup>32</sup> Ular yənə Pərvərdigarni meribah suliri boyida oqəzəpkə kəltürdi,  
Ularning səwəbidin Musaojimu zərər yətti;

<sup>33</sup> Qünki ular uning rohini teriktürdi,  
Uning ləwliri bihəstiliktə gəp kılıp saldı.

<sup>34</sup> Ular Pərvərdigarning əmrigə hilalıq kılıp,  
Xu yərdiki kowmlarnı yokatmadı;

<sup>35</sup> Bəlki yat əllər bilən arilixip,  
Ularning kılıklırını eğəndi;

<sup>36</sup> Ularning butlırıqə qoқundi,  
Bular ezlirigə bir tuzaq bolup qıktı;

<sup>37</sup> Qünki ular əz oqul-kızılını soyup, jinlarqa kurbanlıqqa beoqıxlidi..

<sup>38</sup> Xundak kılıp ular bigunah қanni,  
Yəni Қanaandiki butlarqa atap kurbanlık kılıp, əz oqul-kızılırının qenini təkti;  
Zemini қanoşa bulqınıp kətti..

<sup>39</sup> Ular əz kilmixliri bilən bulqandı;  
Kılıklırı bilən paħixə ayaldək buzuldu.

<sup>40</sup> Xunga Pərvərdigar Əz həlkidin qattık oqəzəpləndi,  
U Əz mirasidin yirgəndi;

<sup>41</sup> Ularnı yat əllərning қoliqa bərdi,  
Ularqa eqmənlər ular üstidin həkümranlıq kıldı.

<sup>42</sup> Düxmənliri ularnı əzdi,  
Ular yaw қoli astida egilip püküldi.

<sup>43</sup> Kəp ketim Pərvərdigar ularnı kutkuzdi;  
Birək ular bolsa, əz haħixliri bilən Uningoşa asiylik kıldı,  
Ular əz kəbihliki bilən pəs ħaloşa güxti.

<sup>44</sup> Xundaktimu U ularning nalə-pəryadını anglioqanda,  
Ularning jabir-japalırıqə etibar bərdi;

<sup>45</sup> Həm ular bilən tüzgən əhdisini əslidi,  
Zor meħir-xəpkəti bilən, oqəzipidin yandi,

<sup>46</sup> U ularnı sürgün kilojanlarning kəlbidə rəhİM oyqattı.

<sup>47</sup> Bizni kutkuzojaysən, i Pərvərdigar Hudayimiz!

Mukəddəs namingoşa təxəkkür eytixka,

Təntənə kılıp Seni mədhiyiləxkə,

Bizni əllər arisidin yeningoşa yiojivaloqaysən!

<sup>48</sup> Israilning Hudasi bolojan Pərvərdigaroşa,  
Əzəldin ta əbadgiqə təxakkür-mədhijyə käyturulsun!

Pütkül həlk «Amin» desun!

Həmdusana!

<sup>106:32</sup> Qəl. 20:12; Zəb. 95:8

<sup>106:33</sup> «Qünki ular uning rohini teriktürdi» — bəzi tarjimilərdə «uning rohi» Musanıng rohi əməs, bəlki Hudanıng Rohi dəp qıxəndürülidü. ... Ular uning rohini teriktürdi, uning ləwliri bihəstiliktə gəp kılıp saldı» — «Qəl.» 20:7-13ni kerüng.

<sup>106:35</sup> Hək. 2:2; 3:5, 6

<sup>106:37</sup> Law. 18:21; Қan. 12:31; 2Pad. 16:3; 17:17; 21:6; 2Tar. 28:3; 33:6

<sup>106:38</sup> Qəl. 35:33

<sup>106:45</sup> «Zor meħir-xəpkəti bilən,...» — ibraniy tilida: «Zor meħir-xəpkətliri bilən...».

<sup>106:47</sup> 1Tar. 16:35

<sup>106:48</sup> 1Tar. 16:36

# «Zəbur»

## Bəxinqı Bəlüm 107-küy

Hudanıng barlıq insanlaroja kərsətkən mehribanlıkı üçün təxəkkür eytinglar!

**107**

<sup>1</sup> Ah, Pərvərdigarоја təxəkkür eytinglar!

Qünki U mehribandur, əbədiydur Uning mehîr-muhabbiti!.

<sup>2</sup> Pərvərdigar yaw қolidin kutkuzojanlar,

U həmjəmet bolup kutkuzojan həlkı buni dawamlıq bayan җilsun —

<sup>3</sup> Yəni U xərk bilən qərbtin, ximal bilən jənubtin,

Hərkəysi yurtlardın yiojwelinəjanlar buni eystsun!.

<sup>4</sup> Ular qəl-bayawanni kezip piňhan yolda adaxti,

Adam makanlaxkan həqbir xəherni tapalmastin.

<sup>5</sup> Aq həmdə ussuz bolup,

Jeni qıqay dəp կaldi.

<sup>6</sup> Andin Pərvərdigarоја pəryad կildi,

U ularni muxəkkətliridin azad կildi.

<sup>7</sup> Makanlaxkudək xəhərgə yətküqə,

U ularni tüz yolda baxlidi.

<sup>8</sup> Ular Pərvərdigarоја təxəkkür eystsun!

Uning eżgərməs muhabbiti üçün,

İnsan balılırioja kərsətkən mejiziliri üçün!

<sup>9</sup> Qünki U qangkiojan kəngülni կandurdi,

Aq կalojan janni esil nemətlər bilən toldurdi.

<sup>10</sup> Zülməttə, əlüm kələnggisidə yaxiojanlar,

Təmür kixən selinip, azab qəkkənlərni bolsa,

<sup>11</sup>(Qünki ular Təngrininq əmirlirigə karxilik կildi,

Həmmidin Aliy Bolqoqining nəsihətini kəmsitti)

<sup>12</sup> — U ularni japa-muxəkkət tartkuzup kəmtər կildi,

Ular putlixip yıkıldı, ularoja yardımğa birsimu yok idi.

<sup>13</sup> Andin Pərvərdigarоја yelinip pəryad կildi,

U ularni muxəkkətliridin azad կildi.

<sup>14</sup> Ularnı zulmət həm əlüm sayısından qıkırıp,

Ularning zənjir-asarətlirini sundurup taxlidi.

<sup>15</sup> Ular Pərvərdigarоја təxəkkür eystsun!

Uning eżgərməs muhabbiti üçün,

İnsan balılırioja kərsətkən mejiziliri üçün!

<sup>16</sup> Mana U mis dərwazılarnı parə-parə կilip,

Temür takaklıarnı kesip taxlidi.

<sup>17</sup> Həmaqətlər ez itaetsizlik yolliridin,

Qəbihəlikliridin azablaroja uqrayıdu;

<sup>18</sup> Kenglidə hərhil ozuk-tülüktinizar bolup,

Əlüm dərwazılarioja yekənlividü.

<sup>19</sup> Andin Pərvərdigarоја yelinip pəryad կilidu,

U ularni muxəkkətliridin azad կilidu.

**107:1** Zəb. 106:1; 118:1; 136:1

**107:3** «... ximal bilən jənubtin... yiojwelinəjanlar buni eystsun!» — bəzi kona keçürmilərdə «jənubtin» deyənning ornida «dengizdin» deyiliidu; yəni «... ximal bilən dengizdin... yiojwelinəjanlar buni eystsun!» deyiliidu (ibraniy tilida ikki sözning pərkı qong əməs, yəni «yami» bilən «Yamin»).

## «Zəbur»

<sup>20</sup> U söz-kalamini əwətip, ularni sağaytidu,  
Ułarnı zawallılıkıldırın kutkuzidu.  
<sup>21</sup> Ular Pərwərdigarqa təxəkkür eytsun!  
Uning əzgərməs muhəbbiti üçün,  
Adəm balılırioğa kərsətkən mejiziliri üçün!  
<sup>22</sup> Kurbanlıq süpitidə təxəkkürlər eytsun,  
Uning kılçanlırını təntənilik nahxilar bilən bayan kilsun!—  
<sup>23</sup> Kemilərdə dengizə qüxüp ətəmliqular,  
Uluq sularda tirikilik kılçuqılar,  
<sup>24</sup> Bular Pərwərdigarning ixlirioğa guvahqidur,  
Qongkur okyanda kərsətkən karamətlərni kərgüqidur.  
<sup>25</sup> Qünki U bir söz bilənla xiddətlik xamalni qıkırıp,  
Dolkunlırını erkəxlitidü;  
<sup>26</sup> Kəmiqılər asman-pələk ərləydi,  
Sularning təhtilirigə qüxitü,  
Dəhəxəttin ularning jeni erip ketidü.  
<sup>27</sup> Ular məst adəmdək ələng-sələng iroqanglaydu,  
Hərkəndək əkil-qarisi tügenydi;  
<sup>28</sup> Andin Pərwərdigarqa yelinip pəryad kılıdu,  
U ularni muxəkkətliridin azad kılıdu.  
<sup>29</sup> U boranni tinqitidü,  
Su dolğunlrimu jim bolidü.  
<sup>30</sup> Xuning bilən ular tinqılığının xadlinidü;  
U ularni təxna bolojan aramgağıoşa yetəkləp baridü.  
<sup>31</sup> Ular Pərwərdigarqa təxəkkür eytsun!  
Uning əzgərməs muhəbbiti üçün,  
Insan balılırioğa kərsətkən mejiziliri üçün!  
<sup>32</sup> Ular həlkəning jamaitidim Uni uluqlisun,  
Akşakallar möjlisidə Uni mədhiyilisun.  
<sup>33</sup> U dəryalarını qelgə,  
Bulaqlarıňa kakaşlıkka aylanduridü.  
<sup>34</sup> Ahalisining yamanlıqı tüpəylidin,  
Həsulluk yərni xorluq kılıdu.  
<sup>35</sup> U yənə qel-bayawarnı kelgə,  
Qangçak yərni bulaqlarqa aylanduridü;  
<sup>36</sup> Aqlarnı xu yərgə jaylaxturup,  
Ular olturaklıxlan bir xəhərni bərpa kılıdu;  
<sup>37</sup> Ular etizlərni həydəp-terip, üzümzarları bərpa kılıdu;  
Bular həsul-məhşulatın mol beridü.  
<sup>38</sup> U ularıqə bərikət beridü,  
Xuning bilən ularning sanı helila exip baridü,  
U ularning mal-waranlırını həq azaytmayıd.  
<sup>39</sup> Ular yənə jəbir-zulum, bala-ķaza həm dərd-ələmgə yolukup,

<sup>107:22</sup> «Kurbanlıq süpitidə təxəkkürlər eytsun,...» — yaki «Təxəkkür kurbanlıkları atisun,...».

— «Təxəkkür kurbanlıqı» Musa payəmberə qixürülən kanun bekitkən altə hil kurbanlıklärindən biri.

<sup>107:22</sup> Law. 7:12; Zəb. 50:14

<sup>107:23</sup> Wəh. 18:17

<sup>107:35</sup> Yəx. 41:18

# «Zəbur»

Sani aziyip, püküldü.

<sup>40</sup> U esilzadılər üstigə kəmsitixlirini təkidü,

Yolsız dəxt-səhrəda ularni sərgərdan kılıdu;

<sup>41</sup> Lekin miskin adəmni jəbir-zulumdin yukarı kətürüp saklaydu,

Uning ailə-tawabatını köy padisidək kəp kılıdu..

<sup>42</sup> Buni köngli duruslar kerüp xadlinidü;

Pasiklarning aqzi etildi..

<sup>43</sup> Kimki dana bolsa, bularni baykışun,

Pərvərdigarning mehîr-xəpkətlirini qüxənsun!

## 108-küy

### Hudaning oqlıbisigə bolovan təxna-tilawət

## 108<sup>1</sup> Dawutning küy-nahxisi: —

Iradəm qing, i Huda, iradəm qing;

Mən mədhiyə nahxilirini eytip,

Bərəkət, Seni küyləymən, pütün rohım bilən!.

<sup>2</sup> I nəoqmə-sazlırim, oyqan!

Mən səhər kuyaxinimu oyqıtımən!

<sup>3</sup> Həlk-millətlər arisida Seni uluqlaymən, i Pərvərdigar;

Əllər arisida Seni küyləymən!

<sup>4</sup> Qünki eżgərməs muhəbbiting ərxlərgə yətküdək uluqlıtur;

Həkikiting bulutlaroja takaxti..

<sup>5</sup> I Huda, xan-xəhriting ərxlərdin yukarı uluqlanojayı,

Xan-xəriping yər yüzünü kaplıojax!

<sup>6</sup> Əz səygənliringning nijatlıq tepixi üçün,

Ong əkolung bilən əkutkuşoqaysən,

Duayimni ijabət kılqaysən.

<sup>7</sup> Huda Əz pak-mukəddəslikidə xundak degən: —

«Mən tantənə kılıman,

Mən Xəkəm diyarini bəlüp berimən,

Sukkot wadisini təksim kılıxka əlqaymən.

<sup>8</sup> Gilead Manga mənsuptur,

Manassəhəmən Manga mənsuptur;

Əfraim bolsa beximdkı dubuloqamdur,

Yəhūda Mening əmr-pərman qıçaroqıqımdur;

<sup>9</sup> Moab Mening yuyunux jawurumdur;

Edomoşa qoruoqumni taxlaymən;

Mən Filistiyə üstidin təntənə kılımən!..

<sup>107:41</sup> 1Sam. 2:8; Zəb. 113:7, 8

<sup>107:42</sup> Ayup 5:16; 22:19

<sup>108:1</sup> «Dawutning küy-nahxisi: —....» — okurmanın kəralayduki, bu küyning ayətləri 57-küydiki 7-11-ayətlər, 60-küydiki 5-12-ayətlərgə oxhap ketidü. Xunga bu ayətləriniz izahatlıri muxu küyigmən təwə, əlwattə. «... Seni küyləymən, pütün rohım bilən!» — «rohım» muxu yardaibrani tilidiki «mening xəriplim»ning tərjimisi.

<sup>108:4</sup> Zəb. 36:5; 57:10

<sup>108:8</sup> «Əfraim bolsa beximdkı dubuloqamdur» —ibraniy tilida «Əfraim bolsa beximdkı koçqıloqıqdır». «Yəhūda Mening əmr-pərman qıçaroqıqımdur» — baxka birhil tərjimisi «Yəhūda Mening xəhənə həsa mdur».

<sup>108:9</sup> «Moab Mening yuyunux jawurum» — bəlkim Moabning Huda wə Uning həlkı üçün məynət hizmət kılıdıcıqlanlığını bildürdü. «Edomoşa qoruoqumni taxlaymən» — ayaq kiyimni məlum yər üstigə taxlax axu yərgə iğə bolovanlığını

<sup>10</sup> Kim Meni bu mustəhkəm xəhərgə baxlap kirəlisun?

Kim Meni Edom ola elip baralısun?

<sup>11</sup> I Huda, Sən bizni rasttinla qətkə қaktingmu?

Qoxunlirimiz bilən billə jənggə qıqmamsən?

<sup>12</sup> Bizni zulumlardın kütuluxkə yardəmləxkəysən,

Qünki insanning yardımını bikardur!

<sup>13</sup> Huda arkılık biz qoçum baturluk kərsitimiz;

Bizgə zulum kəloquqlarını qaylıgıcı dəl U Əzidur!

## 109-küy Intikam üçün okulojan dua

**109** <sup>1</sup> Nəəqmışılerning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

I mədhijyəmnin Igisi Hudayim, jim turma!

<sup>2</sup> Mana rəzillərning aqzi, məkkarlarning aqzi kəz aldımda yoojan eqildi;

Ular yalqançı til bilən manga қarxi sezlidi.

<sup>3</sup> Nəprətlik sezlər bilən meni qulqap,

Ular bikardin-bikar manga zərba bərməktə..

<sup>4</sup> Muhəbbitim üçün ular manga қarxi xikayətqi boldi,

Mən bolsam — duaçı berildim.

<sup>5</sup> Yahxilikim üçün yamanlık,

Səygüm üçün nəprət kayturdı.

<sup>6</sup> Hərbirining üstidə rəzil bir adəm təyinligəysən,

Uning ong yenida bir dəwagər tursun..

<sup>7</sup> U sorak қılınoğanda əyibdar bolup qıksun,

Duasi gunah dəp hesablansun..

<sup>8</sup> Künlliri kışka bolsun,

Mənsipini baxkisi igilisun.

<sup>9</sup> Baliliri yetim қalsun,

Hotuni tul bolsun.

<sup>10</sup> Oqqulliri sərgərdan tiləmqi bolsun,

Turojan harabilikliridin nan izdəp.

<sup>11</sup> Jazanihor uning igiliyi üstigə tor taxlisun,

Mehnət ajırını yatlar bulap-talisun.

<sup>12</sup> Uningoja mehribanlık kərsitidiojan birsi bolmisun,

Yetim қalojan balilirioqa iltipat kəloquqi bolmisun.

<sup>13</sup> Uning nəslı kürutulsun;

Kelər əwlədida namlıri əqrürülsun.

<sup>14</sup> Ata-bowlirining kəbihlikining əyibliri Pərwərdigarning yadida қalsun,

Anisining gunahı əqrürülmisun.

<sup>15</sup> Bularning əyibliri daim Pərwərdigarning kəz aldida bolsun,

bildürüxi mumkin; yaki bolmisa, Edomning ez İgisining ayaqlırını elip yiojixturidiojan kuldək ikənlikini kərsitiximu mumkin. «Filistiyə, Mening səwəbimdin təntənə қilingləri!» — Dawut padixaḥning dawrida Filistiyə Dawutka, xundakla Hudanın əzığə boy sunup, bəhtlik hayatka iğə bolojan («2Sam.» 8:1ni, xundakça «Yar.» 12:1-3nimy kerüng).

<sup>108:11</sup> Zəb. 60:1-3

<sup>109:3</sup> Zəb. 69:4

<sup>109:6</sup> Zək. 3:1, 2

<sup>109:7</sup> Pənd. 15:8; 28:9

## «Zəbur»

Xuning bilən U ularning nam-əmilini yər yüzidin əqürüp taxlaydu..

<sup>16</sup> Qünki rəzil kixi mehribanlıq kərsitixni həq esigə kəltürmidi,  
Bəlki ezelgən, yoxsul həm dili sunuklarnı əltürməkkə қooqlap kəldi.

<sup>17</sup> U lənət okuxka amrak idi,  
Xunga lənət uning bexioğa kelid;  
Bəht tiləxkə rayi yok idi,  
Xunga bəht uningdin yırak bolidu.

<sup>18</sup> U lənatlırnı ezigə kiyim kılıp kiygən;  
Xunga bular akğan sudək uning iq-baçrioğa,  
Maydək, səngəklirigə kiridu;

<sup>19</sup> Bular uningoşa yepinojan tonidək,  
Hərdaim bacılanıjan bəlweçqidək qaplansun.

<sup>20</sup> Bular bolsa meni əyibligüqilərgə Pərvərdigarning bekitkən mukapati bolsun!  
Mening yaman gepimni kıləjanlarning in'ami bolsun!

<sup>21</sup> Birak Sən, Pərvərdigar Rəbbim,  
Əz naming üqün menin təripimdə bir ix kıləjaysən,  
Mehir-muhabbiting əla bolqaqka,  
Meni kutkuzojasən;

<sup>22</sup> Qünki mən ezelgən həm hajətməndurmən,  
Kəlbim həstə boldi.

<sup>23</sup> Mən kuyax uzartkan kələnggidək yokilay dəp қaldım,  
Qekətkə əkejwetilgəndək qatkə əkejwetildim.

<sup>24</sup> Roza tutkinimdin tizlirim ketidu,  
Ətlirim sizip ketidu.

<sup>25</sup> Xunglaxka mən ular aldida rəswa boldum;  
Ular manga қaraxkanda, bexini silkixməktə.

<sup>26</sup> Manga yardəmləxkəysən, i Pərvərdigar Hudayim,  
Əzgərməs muhabbiting boyiqə meni kutkuzojasən;

<sup>27</sup> Xuning bilən ular buning Sening қolungdiki ix ikənlikini,  
Buni kılquqining Sən Pərvərdigar ikanlikini bilsun.

<sup>28</sup> Ular lənət okuwərsun, Sən bəht ata kıləjaysən;  
Ular hujum kılıxka turoqanda, hijaləttə қalsun,  
Birak қulung xadlansun!

<sup>29</sup> Meni əyibligüqilər hijalət bilən kiyinsun,  
Ular əz xərməndilikini əzlirigə ton kılıp yepinsun.

<sup>30</sup> Aqzimda Pərvərdigarqa zor təxəkkür-mədhayıq қaytürimən;  
Bərhək, kəpqilik arisida turup Uni mədhayıyləymən;

<sup>31</sup> Qünki hajətmənnin jenini gunahka bekitməkqi bolqanlardın kutkuzux üçün,  
Pərvərdigar uning ong yenida turidu.

## Kəlgüsidi ki aləmning Padixaḥı — Dawutning əwlədi Məsiḥ

### 110<sup>1</sup> Dawut yazojan kūy: —

Pərwərdigar mening Rəbbimə: —

«Mən sening düxmənliringni təhtipəring kılouqə,

Ong yenimda olturojin» — dedi..

<sup>2</sup> Pərwərdigar kudritingni kərsitidiojan xahanə əsərəngi Ziondin uzitidu;

Düxmənliring arisida həküm sürgin!..

<sup>3</sup> Küqüngni kərsitidiojan kündə,

Əz həlkinq halis əlbanlıq kəbi pida bolidu;

Mukəddəs həywitingdə,

Xu yaxlıq dəwringdikidək,

Sanga əzirmə xəbnəmlər səhərning baliyatqusidin yengi qıkkandək qüxitu;..

<sup>4</sup> Pərwərdigar xundaq kəsəm iqtı,

Həm buningdin yanmaydu: —

«Sən əbədil'əbədgıqə Məlkizədəknin tipidiki bir kahindursən»..

<sup>5</sup> Ong təripində boローン Rəb oqzipini kərsətkən kündə padixahlarnı urup parə-parə əliwetidu;

<sup>6</sup> U əllər arisida sotlaydu;

Jay-jaylarnı jəsətlər bilən tolduridu;

Kəng zemining bexini yaridu;..

<sup>7</sup> U yolda eriktin su iqidu;

U xunga kixinining bexini yeligiqi bolidu..

### 111-kūy

#### Hudanıng uluqlukını seçinix

#### 1-ayəttiki izahatni körüng

### 111<sup>1</sup> Həmdusana!

Kəngli duruslarning məxripidə,

Həm jamaattə turup,

Pərwərdigar oja pütün kəlbim bilən təxəkkür eytimən..

**110:1** «Mən sening düxmənliringni təhtipəring kılouqə» — «tahtipər» padixaḥ təhtkə olturojanda puti turidiojan jay.

**110:2** «Pərwərdigar kudritingni kərsitidiojan xahanə əsərəngi Ziondin uzitidu» — bu seznıng mənisi bəlkim: Huda yər yüzida ezeləntitini kırqanda, tikligən padixaḥ Məsihning küq-kudriti həm höküki Yerusalemın qıkıp hər yərgə yetip baridu.

**110:3** «Əz həlkinq halis əlbanlıq kəbi pida bolidu» — «halis əlbanlıq», 54-kūy, 6-ayəttiki izahatni körüng. «Mukəddəs həywitingdə, xu yaxlıq dəwringdikidək, sanga əzirmə xəbnəmlər səhərning baliyatqusidin yengi qıkkandək qüxitu» — dehəkənləroja məlum bolojnidək, xəbnəm adətə pakət yapyxıl otyaxlar wə dərəhlərinin təstigə qüxitu. Kuruq-kakxal bolup kalıojalar dərəhlərgə qüxməydi. Keqmiş mənisi, Məsih mönggüə yäpəyexil dərəshək yax turıweridu.

**110:4** «Sən əbədil'əbədgıqə Məlkizədəknin tipidiki bir kahindursən» — Məlkizədək dəgən adam həsrəti İbrahim oja kahin (Hudaqa wəkil bolup əlbanlıq kəbul kılouqı) boローン həm İbrahim aləjan oljidin ondin birini aləjan («Yar.» 14-bab). Demək, u İbrahimdən uluq idi, xunglaşka İbrahimning əwlədləridən boローン kahinlərdinmu uluq idi. «Yar.» 14-babta deyilginiqə, bu sirlək adəmning ata-anisi yok idi. İnjil «İbraniylarqa», 8-həm 10-babni körüng. «Məlkizədək»ning manisi: «Həkkənaliylikning padixaḥi» «Amanlıq padixaḥi». Undakta bu yərdə «Sən əbədil'əbədgıqə Məlkizədəknin tipidiki bir kahindursən» dəp bekitilixi aləmdə uning ang aliy kahin dəp bekitilgənlərini kərsitudu.

**110:4** Ibr. 5:6; 6:20; 7:17

**110:6** Wəh, 14:14-20; 16:14-16; 20:8-10

**110:7** «U yolda eriktin su iqidu; u xunga kixinining bexini yeligiqi bolidu» — bu sirlək gəp bəlkim Məsihning kiqik peil ikanlığını, həmdə eziniməni kiqik peil məmənlərgə təsallı beridiojanlığını kərsitudu. «U xunga kixinining bexini yeligiqi bolidu» — baxka birhil tərjimi: «Xunga u (əz) bexini ketüridu».

**111:1** «Həmdusana! Kəngli duruslarning məxripidə, həm jamaattə turup...» — bu kūy «elipbə tərtiplilik» kūy. Birakibranıy tilini tərjime kılıx jəryanında jümlə tərtiplirini eżgərtix kerəkliki tüpəylidin, «elipbəlik» nushını kərsitəlmidük.

## «Zəbur»

<sup>2</sup> Pərwərdigarning yasiqanlırları uluəqdür;  
Bulardin hursən bolqanlar izdinip ularını sürüxtürməktə.  
<sup>3</sup> Uning ejri xərəp wə həywəttür,  
Uning həkkaniyılıkı mənggügə turidu.  
<sup>4</sup> U Əz möjizilirini yad ətküzidü;  
Pərwərdigar muhəbbətlik həm rəhimdilliktur.  
<sup>5</sup> U Əzidin əymenidioğanları ax bilən təminləydi;  
Əz əhdisini həmixə yad etidü.  
<sup>6</sup> U əməlliridiki կudritini Əz həlkiga kərsitip,  
Baxka əllərning miras-zeminini ularqa təkdirim kıldı.  
<sup>7</sup> Uning қoli қılqanlırları həkikət-sadakət wə adilliktur;  
Uning barlıq kərsətmiliri ixənqliktur.  
<sup>8</sup> Bular əbədil'əbədgıqə inawətliktur;  
Həkikəttə həm durusluqta qıkırıloqlandur.  
<sup>9</sup> U Əz həlkigə nijatlıq əwətti;  
Əz əhdisini əmr kılıp mənggügə bekitti;  
Muğəddəs həm sürlüktr Uning name.  
<sup>10</sup> Pərwərdigardin qorkux danalığında baxlinixidur;  
Uning həkümlerini tutkənlarning həmmisi yorutulmuş adəmlərdür;  
Uning mədhəyişi mənggü turidu.

### 112-küy Hudadin əymenidioğan kixi 1-ayəttiki izahətni körüng

**112**<sup>1</sup> Həmdusana!  
Pərwərdigardin əymenidioğan,  
Uning əmərlirini zor hursənlilik dəp bilidioğan adəm bəhtliktur!...  
<sup>2</sup> Uning nəslini zemində turup küq-kudrətlik bolidü;  
Duruslarining dəwri bahtlik bolidü.  
<sup>3</sup> Uning əyidə dəlet həm baylıklar bolidü;  
Həkkaniyılıkı mənggügə turidu.  
<sup>4</sup> Kərangojuluqta turoğan durus adəmgə nur pəyda bolidü;  
U xərkətlik, rəhimdil həm həkkaniyidur.  
<sup>5</sup> Həyrhah, etna berip turidioğan adəmning bahti bolidü;  
U ezi xilirini adillik bilən yürgüzidü..  
<sup>6</sup> Bərhək, u əbədiy təwrətilməydi;  
Həkkəniy adəm mənggügə əslinidü.  
<sup>7</sup> U xum həwərdin qorkmaydu;  
Uning kengli tok əhalda, Pərwərdigaroğan tayanoğan.  
<sup>8</sup> Dili məhkəm kılınogan, u qorkmaydu;  
Ahirida u rəkiblirinə məqəlubiyitini kəridü.

**112:1** «Həmdusanal Pərwərdigardin əymenidioğan, Uning əmərlirini zor hursənlilik dəp bilidioğan adəm bəhtliktur!...» — bu küy «elipba tərtiplik» küy. Birak ibraniy tilini tarjimə klix jöryanıda jümlə tərtiplirini əzgərtix kerəklikli tüpəylidin, «elipba tərtiplik» nushını kərsitalımiduk.

**112:2** Zəb. 1:1, 2

**112:5** «U ezi xilirini adillik bilən yürgüzidü» — baxka ikki hil tərjimisi bar: — «U ezi adillik bilən ezi xilirini yürüxtürdü» yəki «Dəwada bolsa həküm uning təripidə bolidü». Mumkinlıqliki barkı, yazışığı bu üq məninin həmmisini kəzədə tutkən.

## «Zəbur»

<sup>9</sup> U əziningkini məndlərqə tarqatkan,  
Yoşsullar oja beridu;  
Uning həkkaniylik mənggüzə turidu;  
Uning münggüzə izzət-xəhrət bilən kətürülidu.  
<sup>10</sup> Rəzil adəm buni kərüp qidimaydu,  
Qixlirini oqujurlitidu, u erip ketidu;  
Rəzillərning arzu-həwisi yokjılıdalu.

### 113-küy Huda xəpkitini kərsitix üçün Əzini təwən tutidu

**113** <sup>1</sup>Həmdusana!  
Mədhijilənglar, i Pərwərdigarning külliri,  
Pərwərdigarning namini mədhijilənglar!  
<sup>2</sup> Hazirdın baxlap, əbədil'əbədgıqə,  
Pərwərdigarning namioja təxəkkür-mədhijə kəyturulsun!  
<sup>3</sup> Kün qıqardin kün pataroqa,  
Pərwərdigarning nami mədhijilininxə layiktur!.  
<sup>4</sup> Pərwərdigar əllərdin yüksiri ketürüldi;  
Xan-xəripi ərxlərdin yüksiridur.  
<sup>5</sup> Kimmu Pərwərdigar Hudayimizoja təng bolalısun –  
Əz məkani yüksirida bolsimu,  
<sup>6</sup> Asmanlar oja həm yərgə karax üçün,  
Əzini təwən kıləquçıja?  
<sup>7</sup> Namrat kixini U topa-qangdin kətüridu;  
Kıçılıktın yoşsulni yüksirilitidu;  
<sup>8</sup> Uni esilzadılər katarioqa,  
Yəni Əz həlkining esilzadılıri arisioja olturoquzidu;  
<sup>9</sup> U tuoqmas ayalni eygə orunlaxturup,  
Uni oqullarning huxal amisi kılıdu.  
Həmdusana!

### 114-küy Hudaning Israil həlkining Misirdin qıkixida ular oja namayan kıləqan uluoqlukı

**114** <sup>1</sup>Israil Misirdin,  
Yakup jəməti yat tillik əllərdin qıqqanda.,  
<sup>2</sup> Xu qoşda Yəhuda Hudaning mukəddəs jayı,  
Israil uning saltiniti boldı,  
<sup>3</sup> Dengiz buni kərüp bədər qaqtı,  
Iordan dəryası kəynigə yandı;  
<sup>4</sup> Taçlılar kökərlərdək,  
Dənglər közilərdək oynaklıdı.

<sup>113:2</sup> Dan. 2:20

<sup>113:3</sup> Mal. 1:11

<sup>113:7</sup> 1Sam. 2:8; Zəb. 107:41

<sup>114:1</sup> Mis. 13:3

<sup>5</sup> Əy dengiz, sən nemə boldung, қақшılı?  
 Iordan dəryası, yolundin yanojılı?  
<sup>6</sup> Taşlar қоқшarlardək,  
 Dənglər қozılardək oynaklıojılı?  
<sup>7</sup> I yər yüzü, Rəbning jamalidin,  
 Yakupning Hudasining jamalidin təwrən;  
<sup>8</sup> U қoram taxni kelqəkkə,  
 Qaқmak texini mol bulak sulirioqa aylanduridu.

115-küy

Butlaroqa qoқunojanlar həm Hudaoqa ibadət kilojanlar

**115** <sup>1</sup> Bizgə əməs, i Pərvərdigar, bizgə əməs —  
 Əzgərməs muhəbbiting üçün, həkikət-sadakiting üçün,  
 Əz namingoja xan-xərəp kəltürgəysən.  
<sup>2</sup> Əllər nemixkə «Ularning Hudasi կeyərdə?» dəp mazak kili xidu?  
<sup>3</sup> Biraқ Hudayimiz bolsa ərxlərdidur;  
 Nemini halisa, U xuni kiloqandur.  
<sup>4</sup> Ularning butliri bolsa pəkət kümüx-altundin ibarət,  
 Insanning kolliri yasiojinidur, halas.  
<sup>5</sup> Ularning aqzı bar, biraқ səzliyəlməydu;  
 Kəzliri bar, kərməydu;  
<sup>6</sup> Külaqlıri bar, anglimaydu,  
 Burni bar, puriyalmaydu;  
<sup>7</sup> Kolliri bar, siliyalmaydu;  
 Putliri bar, mangalmaydu;  
 Kaniyidin həqbir sada qıqarmaydu.  
<sup>8</sup> Ularnı yasiojanlar ularoqa ohxaxtur,  
 Ularoqa tayanojanlarmu xundakqtur.  
<sup>9</sup> I Israil, Pərvərdigaroqa tayininglar;  
 U silərgə yardım kılıqquinglər həm қalkınıninglardur.  
<sup>10</sup> I Hərun jəməti, Pərvərdigaroqa tayininglar;  
 U silərgə yardım kılıqquqi həm silərninq қalkinininglardur.  
<sup>11</sup> Pərdərdigardin əyminidiojanlar, Pərvərdigaroqa tayininglar;  
 U silərgə yardım kılıqquqi həm қalkinininglardur.  
<sup>12</sup> Pərvərdigar bizni əsləp kəldi;  
 U bəht ata kılıdu;  
 U Israil jəmatığə bəht ata kılıdu;  
 U Hərun jəmatığə bəht ata kılıdu;  
<sup>13</sup> Pərvərdigardin əyminidiojanlaroqa,  
 Qongliri həm kiqiklirigimu bəht ata kılıdu.  
<sup>14</sup> Pərvərdigar silərgə koxlap beridu,

**114:8** «U қoram taxni kelqəkkə, qaқmak texini mol bulak sulirioqa aylanduridu» — «qaқmak texi» taxlar iqidə əng қattık tax hesablinidu. «Qan.» 8:15ni körüng.

**114:8 Məs. 17:6; Qəl. 20:11**

**115:5** Qan. 4:28; Yər. 10:3, 4, 5, 9-16

**115:10** «U silərgə yardım kılıqquqi həm silərninq қalkinininglardur» — ibraniy tilida «U ularoqa yardım kılıqquqi həm ularning қalkinininglardur» deyilidu. 10-11-aytlərdimə xundak.

Silərgə həm pərzəntliringlaroqa;

<sup>15</sup> Silərgə Pərwərdigar təripidin bəht ata kılınojan,  
Asman-zeminni Yaratkuqidin bərikətləngən!

<sup>16</sup> Asmanlar bolsa Pərwərdigarning asmanlıridur;  
Birək zeminni bolsa insan balılıriqa tapxuroqandur.

<sup>17</sup> Əlüklər Yahni mədhiyiliyəlməydu,  
Süküt diyariqə qüxüp kətkənlərmə xundak;

<sup>18</sup> Birək bizlər hazırın baxlap Yahka əbədil'əbədgıqə təxəkkür-mədhiyə kayturımız!  
Həmdusana!

## 116-küy Hudanıng iltipatiqə guvahlıq berix

**116**<sup>1</sup> Mən Pərwərdigarnı seyimən,  
Qünki U mening awazımını, yelinixlirimni angliojan.

<sup>2</sup> Qünki U kulişini manga saldı,  
Xunga mən barlık künlirimda Uningoja iltija kılıp qakırımən.

<sup>3</sup> Ölüm asarətliri meni qirmiwaldi;  
Təhtisaraning dərdliri meni tutuwaldi;  
Mən pexkəllikkə yoluktum, ələm tarttim;

<sup>4</sup> Xuning bilən mən Pərwərdigarning namioqa tohtimay nida ķildim: —  
«Səndin ətünimən, i Pərwərdigar,  
Jenimni ķutulduroqaysən!»

<sup>5</sup> Xəpkətliktur Pərwərdigar, həkəkəniydur;  
Hudayimiz rəhīimdildur.

<sup>6</sup> Pərwərdigar nadanni saqlaydu;  
Mən harab əhwalqa qüxürüldum, U meni ķutkuzdi.

<sup>7</sup> Həyjenim, kaytidin hatirjəm bol;  
Qünki Pərwərdigar sehiyilik, mehribanlıq kərsətti;

<sup>8</sup> Qünki Sanjenimni elümdin, kezlimi yaxlardin,  
Ayaqlırimni putlixixtin ķutkuzoqansən.

<sup>9</sup> Mən Pərwərdigar aldida tiriklərning zeminida mangımən;

<sup>10</sup> Ixənginim üçün mundak söz kılqanmən: —  
«Mən kəttik har kılınojanmən».~

<sup>11</sup> Jiddiyəlxkinimdin: — «adəmlərning həmmisi yaləjanqı!» — Degənmən.~

<sup>12</sup> Manga kərsətkən barlık yahxiliklirini mən nemə bilən Pərwərdigaroqa kayturımən?

<sup>13</sup> — Nijatlıq қədəhini қolumqa alımən,  
Wə Pərwərdigarning namini qakırıp iltija ķılımən;  
<sup>14</sup> Mən kılqan kəsəmlirimni Pərwərdigar aldida ada ķılımən;  
Bərhək, Uning barlık həlkəi aldida ularni ada ķılımən.

<sup>15</sup> Pərwərdigarning nəziridə,  
Oz məmin bəndilirining əlümi kimmətlik ixtur!

<sup>116:3</sup> 2Sam. 22:5, 6

<sup>116:7</sup> Zəb. 13:6

<sup>116:10</sup> «Ixənginim üçün söz kılqanmən» — (yaki «Ixəndim, xunga söz kıldı...») — buning mənisi, bəlkim, menin Hudaoja dərdimni təkxüüm hərgiz bikarəqə kətməydu, deməkqi («2Kor.» 4:13nimu kerüng).

<sup>116:10</sup> 2Kor. 4:13

<sup>116:11</sup> Rim. 3:4

## «Zəbur»

<sup>16</sup> Ah Pərwərdigar, mən bərək Sening կulungdurmən;  
Mən Sening կulungdurmən, dedikingning oqlı ikənmən;  
Sən mening asarətlirimini yəxkənsən;

<sup>17</sup> Mən Sanga təxəkkür kurbanlıklarını sunımən,  
Pərwərdigarning namini qakirip iltija қılımən;

<sup>18</sup> Mən kılajan կəsəmlirimini Pərwərdigar aldida ada қılımən;  
Bərək, Uning barlık həlkı aldida ularnı ada қılımən;

<sup>19</sup> Pərwərdigarning əyining həylilirida,  
Sening otturungda turup, i Yerusalem,  
Kəsəmlirimini ada қılımən!  
Həndusana!

### 117-küy

#### Hudanıng pütkül dunyaçşa bolğan muhəbbiti

**117** <sup>1</sup>Pərwərdigarnı mədhiyilənglər, barlık əllər;  
Həmmə həlkələr, Uni mahtanglar!

<sup>2</sup> Qünki bizgə baqlıqan əzgərməs muhəbbiti əqəlibilik tur;  
Həm Pərwərdigarning həkikət-sadakəti mənggülük tur!  
Həmdusana!

### 118-küy

#### «Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun!»

**118** <sup>1</sup>Pərwərdigaroja təxəkkür eytinglər, qünki U mehribandur;  
Uning mehîr-muhəbbiti mənggündür!

<sup>2</sup> Israil: «Uning mehîr-muhəbbiti mənggündür» — desun!

<sup>3</sup> Hərun jəməti: «Uning mehîr-muhəbbiti mənggündür» — desun!

<sup>4</sup> Pərwərdigardin korkidiojanlar: «Uning mehîr-muhəbbiti mənggündür» — desun!

<sup>5</sup> Kistakta kelip Yahqə nida қildim;  
Yah, jawab berip, meni kəngri-azadılıktə turoquzdi.

<sup>6</sup> Pərwərdigar mən tərəptidur, mən қorkmaymən;  
Insan meni nemə қıyalısın?

<sup>7</sup> Pərwərdigar manga yardım kılıquqlar arisida bolup, mening təripimdir;  
Əqmənlirimining məqlubiyitini kərimən.

<sup>8</sup> Pərwərdigarnı baxpanahım қılıx,  
Insanoqa tayinixtin əwzəldur;

<sup>9</sup> Pərwərdigarnı baxpanahım қılıx,  
Əmirlərgə tayinixtin əwzəldur.

<sup>10</sup> Barlık əllər meni қorxiwaldı;  
Bırak Pərwərdigarning nami bilən ularnı һalak қılımən;

**116:17** «Mən Sanga təxəkkür kurbanlıklarını sunımən» — «təxəkkür kurbanlığı» Musa pəyojəmbər arkılık bekitilgən yənə birhil kurbanlıq («Law.» 7-babni körüng).

**117:1** Rim. 15:11

**118:6** Rim. 8:31

**118:8** Zəb. 62:8, 9; 146:3; Yər. 17:5, 7

**118:10** «Barlık əllər meni қorxiwaldı; bırak Pərwərdigarning nami bilən ularnı һalak қılımən;...» — bu küydiki 10-29-ayətlər kimi kersətkənlilikini okurmanın Injil, «Matta», «Markus» həm «Lukə» kəsmiliridiki ahirkı nəqqə bablardın kərləydu.

**118:10** Zəb. 18:43, 47, 48; Yər. 11:1-10; Rim. 15:12

# «Zəbur»

<sup>11</sup> Ular meni körxiwaldi; bərhək, körxiwaldi;  
Bırak Pərwərdigarning nami bilən mən ularni ḥalak ḳilimən;  
<sup>12</sup> Ular hərilərdək meni körxiwaldi;  
Ular yekilojan yantak otidək tezla eqrürülidü;  
Qünki Pərwərdigarning nami bilən mən ularni ḥalak ḳilimən.  
<sup>13</sup> Sən düxmən meni zərb bilən ittərding,  
Yıkılıqlı tas ḳaldım;  
Birak Pərwərdigar manga yardımədə boldi.  
<sup>14</sup> Küqüm wə nahxam bolsa Yaḥdur;  
U mening nijatlıkim boldi!  
<sup>15</sup> Həkkəniylarning qedirlirida xadlıq, wə nijatlıqning təntəniliri yangritilmakta;  
Pərwərdigarning ong koli zəpər ḳuqmakta!  
<sup>16</sup> Pərwərdigarning ong koli egiz kətürülgən!  
Pərwərdigarning ong koli zəpər ḳuqmakta!  
<sup>17</sup> Mən əlməymən, bəlki yaxaymən,  
Yaḥning kılıqanlırını jakarlaymən.  
<sup>18</sup> Pərwərdigar manga qattik tərbiyə bərgən bolsimu,  
Birak U meni əlümgə tapxurmidi.  
<sup>19</sup> Həkkəniyat dərwazilərini manga eqip beringlar;  
Mən kirimən, Yaḥni mədhəyi ləymən..  
<sup>20</sup> Bu Pərwərdigarning dərwazisidur;  
Həkkəniylar buningdin kiridü!  
<sup>21</sup> Mən sanga təxəkkür eytimən;  
Qünki Sən manga jawab ḳayturdung,  
Həm mening nijatlıkim boldung.  
<sup>22</sup> Tamqılar taxliwətkən tax bolsa,  
Burjak taxi bolup tikləndi..  
<sup>23</sup> Bu ix Pərwərdigardindur,  
Bu kəzimiz aldida karamət boldi.  
<sup>24</sup> Bu Pərwərdigar yaratkan kündur;  
Biz uningda xadlinip hursən bolımız.  
<sup>25</sup> Kütkuzoysən, i Pərwərdigar, Səndin ətünimən;  
Səndin etünimən, bizni yaxnatkaysən!..  
<sup>26</sup> Pərwərdigarning namida Kelgүçiqə mubarək bolsun!  
Biz Pərwərdigarning əyidə turup sanga «Mubarək!» dəp towliduk.  
<sup>27</sup> Pərwərdigar Təngridur;  
U üstimizgə nur bərgən;  
Heytlik kurbanlıknı tanılar bilən baoqlanglar,  
— Kurbangahning münggüzlirigə ilip baoqlanglar..

<sup>118:16</sup> Luğa 1:51

<sup>118:19</sup> Yəx. 26:2

<sup>118:22</sup> «Tamqılar taxliwətkən tax bolsa, burjək taxi bolup tikləndi» — «Mat.» 20:42ni kerüng.

<sup>118:22</sup> Yəx. 8:14; 28:16; Mat. 21:42; Mar. 12:10; Luğa 20:17; Ros. 4:11; Rim. 9:33; Əf. 2:20; 1Pet. 2:4; 7

<sup>118:23</sup> Yəx. 29:14

<sup>118:25</sup> «Kütkuzoysən, i Pərwərdigar!» — ibranıy tilida «Хоханна!» degən söz. «Mat.», 21:9ni kerüng.

<sup>118:25</sup> Mat. 21:9, 15; Mar. 11:9, 10; Yh. 12:13

<sup>118:27</sup> «Heytlik kurbanlıknı tanılar bilən baoqlanglar, — kurbangahning münggüzlirigə ilip baoqlanglar» — mukəddəs ibadəthəndikli kurbangahning tət bürjikining hərbirigə bir «münggüz» (ilmək) bekitilgən. «Mukəddəs qədir»ni kərsiti dijon shemilərnə kerüng.

<sup>28</sup> Sən mening İlahimdursən,  
Mən Sanga təxəkkür eytimən;  
Mening Hudayim, mən Seni uluqlaymən.  
<sup>29</sup> Pərwərdigarə təxəkkür eytinglar;  
Qünki U mehribandur;  
Uning mehîr-muhəbbiti mənggidur!

119-küy  
Hudaning səz-kalami gəhərdur!  
«Elipbə tərtipilik» küy — 1-ayəttiki izahatni körüng

**119** <sup>1</sup>|**N**| (Aləf) Yolda mukəmməl bolğanlar,  
Pərwərdigar Təwrat-kanunida mangidiqanlar bəhtliktur!  
<sup>2</sup> Uning agah-guwaḥlırını tutğanlar,  
Uni qın կəlbı bilən izdiğənlər,  
<sup>3</sup> Həqbir həksizlikni kilmioğanlar bəhtliktur!  
Ular uning yollarında mangidu.  
<sup>4</sup> Kərsətmiliringgə əstayıdıl əməl kılıxımız üçün,  
Əzüng ularnı bekitkənsən.  
<sup>5</sup> Ah, yollarımning yönilixi bəlgilimiliringgə əməl kılıxka bekitilgəy!  
<sup>6</sup> Xuning bilən barlıq əmr-pərmanliringni etiwarlısam,  
Mən yərgə karap kalmaymən.  
<sup>7</sup> Sening həkəkaniy həkümürliringni eginip,  
Durus kəngüldin Sanga təxəkkür eytimən.  
<sup>8</sup> Mən bəlgilimiliringni qoķum tutımən;  
Meni pütünləy taxliwətmigəysən!  
<sup>9</sup> |**B**| (Bət) Yax bir yigit qandaq kılıp eż yolını pak tutalaydu?  
Sening səz-kalamingni anglap əməl kılıx bilənla.  
<sup>10</sup> Pütün կəlbim bilən mən Seni izdiddim;  
Meni əmrliringdin adaxturmiqəysən;  
<sup>11</sup> Gunah kılıp Sanga karxi qıqmaslıkim üçün,  
Səzüngni kenglümgə məhkəm püküwaldim.  
<sup>12</sup> Mubarəkdursən Pərwərdigar,  
Manga Əz bəlgilimiliringni egətkəysən.  
<sup>13</sup> Ləwlirim bilən mən bayan kılımən,  
Aqzindiki barlıq həkümürliringni.  
<sup>14</sup> Türlük bayliklardın xadlanqandak,  
Agah-guwaḥlırliringə qəgəxkən yolda xadlandim.  
<sup>15</sup> Mən kərsətmiliring üstidə seçinip oylinimən;  
Izliringə karap oylinimən.  
<sup>16</sup> Bəlgilimiliringni hursənlik dəp bilimən;

**119:1** «X Aləf Yolda mukəmməl bolğanlar, Pərwərdigar Təwrat-kanunida mangidiqanlar bəhtlikturl!» — bu 119-küy «elipbə tərtipilik» küy. Hər səkkiz ayət bir guruppa boludur. Hərbir guruppidiki səkkiz ayət oxhax hərb bilən baxlinidu, hərbir guruppa (jəməy 22 guruppa) ibranı tilinin elipbəlik tərtipi boyiąq yengi bir hərp bilən baxlinidu. «Pərwərdigar Təwrat-kanunida mangidiqanlar bəhtlikturl!» — «Təwrat» (torah) degen səz ibranı tili bolup, əslidə «yolyoruk», «ətarbiya» degen mənیدə, bu yerdə: «kanun», «təlim», «Huda bərgən barlıq kitabları» degen omumiy mənیدə ixtiliidü. Adəttə Musa pəyojəmbər arkılık kəltürülən Təwrattiki «Yaritilix» «Misirdin qıqxı» «Lawiyılıklar» «Qəl-bayawandıki səpar» həm «Kənan xərhı» degen aldinkı bəx kisimını kərsitudu.

**119:1 Zəb. 1:1**

## «Zəbur»

Səz-kalamingni untumaymən.

<sup>17</sup> | (Giməl) Külungoja mehribanlığını kərsətkəysən, xuning bilən mən yaxaymən,  
Kalamingoja boy sunimən..

<sup>18</sup> Təwrat-kanunungdin karamət sirlərni körüxüm üçün,  
Kəzlirimni aqkaysən!

<sup>19</sup> Mən bu dunyada musapirmən;

Əmrilingni məndin yoxurmiqjaysən.

<sup>20</sup> Həkümliringgə hərkəqan intizar bolup,  
Yürükim ezilip ketəy dəp kəldi.

<sup>21</sup> Sən lənətkə buyruqlıqın təkəbburlarqa tənbih berisən,  
Ular əmrilingdin adixip ketidü.

<sup>22</sup> Məndin ahanət həm məshirini yırakka kətküzgəysən;  
Qünki agah-guwaqlikliringni tutımən.

<sup>23</sup> Əmirlər olturup yaman gepimni kılıxmakta;  
Sening əlulgən bolsa bəlgilimiliring üstidə seçinip oylaydu.

<sup>24</sup> Sening agah-guwaqlikliring menin hursənlikim,  
Mening məslihətqilirimdur..

<sup>25</sup> | (T) (Dalət) Mening jenim tuprakka yepixkən;  
Səz-kalaming boyiqə meni yengilanduqjaysən.

<sup>26</sup> Əz yollirimmi aldingda oquq bayan kıldımdı,  
Sən manga jawab bərding;

Manga bəlgilimiliringni eğətkəysən..

<sup>27</sup> Meni kərsətmiliringning yolını qüxinidioqan kıləjaysən,  
Andin mən karamətliring üstidə seçinip oylinimən.

<sup>28</sup> Jenim kəyəq bilən erip ketidü;  
Səz-kalaming boyiqə meni küqləndürgəysən.

<sup>29</sup> Məndin aldamqi yolda neri kıləjaysən;  
Xəpkət kılıp manga Təwrat-kanunungni beqixlioqjaysən;

<sup>30</sup> Mən həkikət-sadakət yolinə tallıwaldım;  
Həkümliringni alimdəmə kəydum.

<sup>31</sup> Agah-guwaqlikingni qing tutımən;  
Pərvərdigar, meni uyatka kəldurmijoqjaysən.

<sup>32</sup> Sən menin kəlbimni kəng-azadə kılıxing bilən,  
Əmriling yolioja əgixip yügürimən.

<sup>33</sup> | (H) (He) I Pərvərdigar, bəlgilimiliringning yolunu manga ayan kıləjaysən;  
Mən uni ahıroqıqə tutımən.

<sup>34</sup> Meni yorutkəysən, mən Təwrat-kanunungni tutımən,  
Xundakla pütür kəlbim bilən uningəqə əməl kılımən.

<sup>35</sup> Meni əmrilingning yolidə mangidioqan kıləjaysən;  
Qünki ularni hursənlik dəp bilimən.

<sup>36</sup> Mening kəlbimni xəhsiy mənpəətkə əməs,  
Bəlki agah-guwaqlikliringəqə mayıl kıləjaysən.

<sup>37</sup> Kəzlirimni sahtini kərüxtin yanduroqjaysən;

<sup>119:17</sup> Zəb. 103:2; 116:7

<sup>119:19</sup> Yar. 47:9; 1 Tar. 29:15; Zəb. 39:12; Ibr. 11:13

<sup>119:24</sup> Zəb. 43:3; 112:1; 119:35, 47, 77, 174;

<sup>119:26</sup> Zəb. 25:4; 27:11; 86:11

## «Zəbur»

Meni yolunda janlanduroğaysən;

<sup>38</sup> Sən қulungoğa bolqan wədəngni əməlgə axuroğaysən;  
Xuning bilən həklər Səndin əymenidu.

<sup>39</sup> Mən qorkşan xərməndilikni neri kətküzgəysən;  
Qünki Sening həkümliring əladur.

<sup>40</sup> Mana, mən kərsətmiliringgə təxna bolup kəldim;  
Əz həkəkaniyitingdə meni janlanduroğaysən;

<sup>41</sup> |!: (Waw) Wə mehîr-muhəbbətliring yenimoşa kəlsun, i Pərvərdigar;  
Wədəng boyiqə nijatlıking yenimoşa kəlsun;

<sup>42</sup> Xunda məndə meni məshirə kılouqıqa bərgüdək jawab bolidu;  
Qünki səzünggə tayinimən.

<sup>43</sup> Wə aozzimdin həkikətning səzini elip taxlimioğaysən;  
Qünki həkümliringgə ümid baqlidim;

<sup>44</sup> Xunda mən Sening Təwrat-kanunungni hər қaşan tutimən,  
Bərhək, əbadıl'əbadğıqə tutimən;

<sup>45</sup> Xunda mən azadılıktə mangımən;  
Qünki kərsətmiliringni izdidim.

<sup>46</sup> Xunda mən padixahlar aldida agah-guwahlıkliring tooruluk, səzləymən,  
Bu ixlarda man yərgə karap kalmaymən.

<sup>47</sup> Wə əmərliringni hursənlik dəp bilimən,  
Qünki ularni səyüp kəldim;

<sup>48</sup> Mən səyüp kəlgən əmrərliringgə kollirimni sozup intilimən,  
Wə bəlgilimiliring üstidə seçinip oylinimən..

<sup>49</sup> || (Zain) Sən қulungoşa bərgən səzüngni,  
Yəni manga ümid beqixlioşan kalamingni əsligəysən.

<sup>50</sup> U bolsa dərdiməgə bolqan təsəllidur;  
Qünki səz-wədəng meni janlandurdu.

<sup>51</sup> Təkəbburlar əxəddiy həkarətligini bilən,  
Lekin Təwrat-kanunungdin heq qətnimidim.

<sup>52</sup> Kədimdə bekitilgən həkümliringni yadimoşa kəltürdüm, i Pərvərdigar,  
Xundak kılıp eżümgə təsəlli bərdim.

<sup>53</sup> Təwrat-kanunungni taxliwətkən rəzillər wəjидin,  
Otluk oqazəp məndə kəynap taxti.

<sup>54</sup> Musapir bolup turqan jayimda,  
Kərsətmiliring mening nahxilirim boldi.

<sup>55</sup> Keqida, i Pərvərdigar, namingni əsləp yurdum,  
Təwrat-kanunungni tutup kəldim.

<sup>56</sup> Mən buningoşa nesip boldum,  
Qünki mən kərsətmiliringkə itaat kılıp kəldim.

<sup>57</sup> || (Hət) Əzüng mening nesiwəmdursən, i Pərvərdigar;  
«Sening səz-kalamingni tutay» — dedim.

<sup>119:38</sup> «Sən қulungoşa bolqan wədəngni əməlgə axuroğaysən; Xuning bilən həklər Səndin əymenidu» — baxka birnəqqə tərjimilir bar, jümlidin: «Sening əymenixingga berilgən қulung üçün wədəngni əməlgə axuroğaysən».

<sup>119:41</sup> «|: (Waw) Wə mehîr-muhəbbətliring yenimoşa kəlsun, i Pərvərdigar....» — muxu səkkiz ayət (41-48-ayət) həmmisi ibranı tilidə: «waw» bilən baxlinidu; uyğun tilidiki «wə» muxu «waw»dın (ərəb tilining wasitisi bilən) kəlgən.

<sup>119:48</sup> «man səyüp kəlgən əmrərliringgə kollirimni sozup intilimən» — yəki «man səyüp kəlgən əmrərliringgə kollirimni sozup kətürimən».

<sup>119:55</sup> Zəb. 16:7; 42:8

<sup>119:57</sup> «Əzüng mening nesiwəmdursən, i Pərvərdigar; «Sening səz-kalamingni tutay» — dedim» — baxka birhil tərjimisi:

# «Zəbur»

<sup>58</sup> Mən pütün kəlbim bilən didaringoja intilip yelindim;  
Wadəng boyiqə manga xapaət kərsətkəysən.

<sup>59</sup> Mən yolliring üstidə oylandim,  
Ayaqlırımnı agah-guwałılıkliringoja қaritip buridim.

<sup>60</sup> Mən aldiridim, həq keqikmidim,  
Sening əmrliringgə əməl ķilixkə.

<sup>61</sup> Rəzillərning asarətliri meni qirmiwalojını bilən,  
Mən Təwrat-kanunungni həq untumidim.

<sup>62</sup> Həkkaniy həkümliring üçün,  
Tün keqidə təxəkkür eytkili կopimən.

<sup>63</sup> Mən Səndin korkidiojanlarning,  
Kərsətmiliringga əgəxkənlərning həmmisining ülpitudurmən.

<sup>64</sup> Jahən, i Pərwərdigar, Sening əzgərməs muhəbbiting bilən toldi;  
Manga bəlgilimiliringni əgətkəysən.

<sup>65</sup> |<sup>6</sup>| (Tət) Səz-kalaming boyiqə, i Pərwərdigar,  
Əz կulungoja mehribanlıknı kərsitip kəlgənsən.

<sup>66</sup> Manga obdan pərk etixinı wə bilimni əgətkəysən;  
Qünki mən əmrliringgə ixəndim.

<sup>67</sup> Mən azabka uqraxtin burun yoldın azoqan,  
Birak հար sezüngni tutimən.

<sup>68</sup> Sən mehribandursən, mehribanlık կilisən,  
Manga bəlgilimiliringni əgətkəysən.

<sup>69</sup> Təkəbburlar manga կara qaplaxti;  
Birak kərsətmiliringga pütün kəlbim bilən itaət կilimən.

<sup>70</sup> Ularning kəlbi tuymas bolup kətti;  
Birak mən bolsam Təwrat-kanunungni hursənlik dəp bilimən..

<sup>71</sup> Azabka uqrıojinim yahxi boldi,  
Xuning bilən bəlgilimiliringni əgəndim.

<sup>72</sup> Mən üçün aqzingidiki կanun-təlim,  
Mingliojan altun-kümük tənggidin əwzəldur..

<sup>73</sup> |<sup>7</sup>| (Yod) Sening kolliring meni yasiojan, meni mustəhkəmlidi;  
Meni yorutkəysən, əmrliringni əginimən..

<sup>74</sup> Səndin əymnidiojanlar meni körüp xadlinidu;  
Qünki mən səz-kalamingoja ümid başlap kəldim.

<sup>75</sup> I Pərwərdigar, Sening həkümliringning həkkaniy ikənlikini,  
Wapadarlıkingdin meni azabka saloqiningni bilimən..

<sup>76</sup> Ah, կulungoja bərgən wadəng boyiqə,  
Əzgərməs muhəbbiting təsəlliyim bolsun.

<sup>77</sup> Mening yaxixim üçün,  
Rəhimdillilikliring yenimoja kəlsun;  
Qünki Təwrat-kanunung menin hursənlikimdur.

— «Mening nesiwəm, i Pərwərdigar, Sening səz-kalamingni tutuxtin ibarəttur, — dedim».

<sup>119:58</sup> «Mən pütün kəlbim bilən didaringoja intilip yelindim» — yaki «Mən pütün kəlbim bilən iltipatingoja intilip yelindim».

<sup>119:70</sup> «Ularning kəlbi tuymas bolup kətti» — degən səz ibraniy tilida «Ularning kəlbi maylık bolup kətti» dəp elinojan.

<sup>119:72</sup> Zəb. 19:10

<sup>119:73</sup> Ayup 10:9; Zəb. 139:13-16

<sup>119:75</sup> «Sening həkümliringning həkkaniy ikənlikini ... bilimən» — ibraniy tilida «Sening həkümliringning həkkaniylik tur ... dəp bilimən».

## «Zəbur»

<sup>78</sup> Təkəbburlar hijaləttə kəlsun;

Qünki ular manga yalojanlıq bilən tətürlük kılajan;  
Mən bolsam, kərsətmiliring üstidə seçinip oylnimən.

<sup>79</sup> Səndin əymindioğanlar mən tərəpkə burulup kəlsun;  
Agah-guwaqlikliringni bilgənlərmə xundak bəlsun.

<sup>80</sup> Kənglüm bəlgilimiliringdə mukəmməl bəlsun;  
Xuning bilən yərgə karap kalmaymən.

<sup>81</sup> | | (Kaf) Jenim nijatlıqingo talmürüp əhalidin ketəy dəwatidu;  
Mən söz-kalamininga ümid baqlıdim.

<sup>82</sup> Kəzüm söz-wədənggə təlmürüp tügixəy dedi,  
«Sən қaşanmu manga təsalli berərsən» — dəp.

<sup>83</sup> Qünki mən islinip kırup kətkən tulumdək boldum,  
Birək bəlgilimiliringni untumaymən.

<sup>84</sup> Kulungning künlliri қanqə bolidu?

Manga ziyankəxlik kılajanları қaşan jazalaysən?

<sup>85</sup> Təkəbburlar manga orılları kolıqan;

Bu ixlar Təwratingo muhaliptur;

<sup>86</sup> Sening barlık, əmrliring ixənqliktur;

Ular yolsızlıq bilən meni kistimakta;

Manga yardım kılqaysən!

<sup>87</sup> Ular meni yər yüzdin yokatkılı kıl əldi;

Birək mən bolsam, kərsətmiliringdin waz kəqmidi.

<sup>88</sup> Əzgərməs muhəbbiting boyiqə meni janlanduroğaysən,  
Wə aqzinqidiki agah-guwaqlikliringni tutimən.

<sup>89</sup> | | (Laməd) Mənggüge, i Pərvərdigar,

Söz-kalaming ərxlərdə bekitilgəndur.

<sup>90</sup> Sening sadakiting dəwrdin-dəwrgiqidur;

Sən yər-zemini mukim bekitənsən, u məwjut bolup turidu..

<sup>91</sup> Sening həküm-kanuniyyatliring bilən bular bugünkü kündimu turidu;

Qünki barlık, məwjudatlar Sening hizmitingdidur..

<sup>92</sup> Sening Təwrat-kanunung hursənlikim bolmioğan bolsa,

Azabimda yoğap ketər idim.

<sup>93</sup> Mən Sening kərsətmiliringni hərgiz untumaymən;

Qünki muxular arkılık manga hayatlıq barding;

<sup>94</sup> Mən Seningkidurmən, meni kütkuzojaysən;

Qünki mən kərsətmiliringni izdəp kəldim.

<sup>95</sup> Rəzillər meni əhalak klixni kütməktə;

Birək mən agah-guwaqlirlingni kənglümədə tutup oylaymən.

<sup>96</sup> Mən həmmə mukəmməllilikning qəki bar dəp bilip yəttim;

Birək Sening əmr-kalaming qəksiz kəngdur!

<sup>97</sup> | | (Məm) Ah, mening Təwrat-kanunungo boloğan muhəbbitim nəkədər qongkurdur!

Kün boyi u mening seçinip oylayıdoğınimdur.

<sup>98</sup> Əmrliring hərdaim mən bilən billə turoğaqka,

Meni düxmənlirimdin dana kılıdu;

<sup>119:90</sup> Top. 1:4

<sup>119:91</sup> «Sening həküm-kanuniyyatliring bilən bular bugünkü kündimu turidu» — «bular» bolsa 89-ayəttə tiləja elinoğan Hudanıng söz-kalamı wə 90-ayəttə tiləja elinoğan yər-zemin bolsa kerak.

# «Zəbur»

<sup>99</sup> Barlıq ustazlirimdin kəp yorutuloğanmən,  
Qünki agah-guawahlıring seqiniximdur.

<sup>100</sup> Mən əkerilardin kəprək qüixinimən,  
Qünki kərsətmiliringgə itaət kılıp kəldim.

<sup>101</sup> Səz-kalamingoja əməl kılıxim üçün,  
Ayaqlırımnı həmmə yaman yoldın tarttim..

<sup>102</sup> Həkümliringdin həq qikmidim;  
Qünki manga eğətkən Sən əzüngdursən.

<sup>103</sup> Səzliring tilimoja xunqə xerin tetiydu!  
Açızımda həsəldin tatlıktur!.

<sup>104</sup> Kərsətmiliringdin mən yorutuldum;  
Xunga barlıq sahta yolni eq kərimən.

<sup>105</sup> |J| (Nun) Səz-kalaming ayioğım aldidiki qiraq,  
Yolumoja nurdur.

<sup>106</sup> Kəsəm iqtım, əməl kılımənki,  
Mən həkkəniy həkümliringni tutimən..

<sup>107</sup> Zor azab-olğubətlərni qəktim, i Pərvərdigar;  
Səz-kalaming boyiqə meni janlanduroğaysən.

<sup>108</sup> Kəbul kılqaysən, i Pərvərdigar, aqzımdıki halis kurbanlıkları,  
Manga həkümliringni eğətkəysən..

<sup>109</sup> Jenimni alikinimda daim elip yürimən,  
Birək Təwrat-kanunungni pəkət untumaymən.

<sup>110</sup> Rəzillər mən üçün kiltək kurdı;  
Birək kərsətmiliringdin adaxmidim.

<sup>111</sup> Agah-guwałıklärıngni miras kılıp mənggüğə kəbul kıldı;  
Qünki ular kənglümning xadlıqidur.

<sup>112</sup> Mən kənglümni bəlgilimiliringgə mənggüğə əməl kılıxka,  
Yəni ahıroqıqə əməl kılıxka mayıl kıldı.

<sup>113</sup> |D| (Samək) Ala kengüllərni eq körüp kəldim;  
Seyginim bolsa, Təwrat-kanunungdur..

<sup>114</sup> Sən mening dalda jayım, mening əlkənimdursən;  
Səz-kalamingoja ümid baqlıdim.

<sup>115</sup> Mən Hudayimning əmrlerigə əməl kılıxim üçün,  
Məndin neri bolunglar, i rəzillik kılouqılar!

<sup>116</sup> Yaxixim üçün,

Wədəng boyiqə meni yeligəysən;  
Ümidimning aldida meni yərgə əaratmioğaysən.

<sup>117</sup> Meni қollap կuwətligəysən, xunda mən aman-esən yürimən;  
Wə bəlgilimiliringni hərdaim kədirleymən.

<sup>118</sup> Bəlgilimiliringdin azoşnlarning həmmisini nəziringdin sakit kıldı;  
Qünki ularning aldamqılıkçı kuruktur.

<sup>119</sup> Sən yər yüzidiki barlıq rəzillərni daxkaldək xallap tazlaysən;

<sup>119:101</sup> «Ayaqlırımnı həmmə yaman yoldın tarttim» — «tarttim» — ibranıy tilida «baqlıdim» yaki «qüxəklidim».

<sup>119:103</sup> Zəb. 19:10; Pənd. 8:11

<sup>119:106</sup> Nəh. 10:30

<sup>119:108</sup> «Aqzımdıki halis kurbanlıklär» — «halis kurbanlık» Musa pəyoğəmbər alahıda bəlgiligən birhil kurbanlık idi.  
Birək bu yərdə bu ibarə pəkət keqmə mənində ixtililən.

<sup>119:113</sup> «Ala kengüllər» — yaki «əstayıdıl əməslər».

## «Zəbur»

Xunga mən agah-guwaqlikliringni səyimən.

<sup>120</sup> Ətlirim Seningdin bolqan əyminxitin titrəydu;

Həkümliringdin körküp yürimən.

<sup>121</sup> |郁| (Ayin) Mən durus həkümlərni wə adalətni yürgüzdum;

Meni əzgütqilərgə taxlap köymiojaysən;

<sup>122</sup> Əz kulung üçün yahxilikka kapalət bolqojaysən;

Təkəbburlaroja meni əzgüzmicigəysən.

<sup>123</sup> Kəzüm nijatlıqingoja təxna bolup,

Həm həkkaniyiting toqrluluk wədəngə talmürüp tükixəy dəp kaldi;

<sup>124</sup> Əzgərməs muhəbbiting bilən kulungoja muamilə əkiqəysən;

Balgilimiliringni manga eğatkaysən.

<sup>125</sup> Mən Sening kulungdurmən;

Agah-guwaqlikliringni biliq yetixim üçün meni yorutkaysən.

<sup>126</sup> Pərvərdigar hərikətkə kelix wakti kəldi!

Qünki ular Təwrat-kanunungni bikar kiliwetidu.

<sup>127</sup> Xu səwəbtin əmrliringni altundın artuk səyimən,

Sap altundın artuk səyimən;

<sup>128</sup> Xunga həmmə ixlarnı baxkuriqiojan barlıq kərsətmiliringni toqra dəp bilimən;

Barlıq sahta yolni eç keriman.

<sup>129</sup> |彑| (Pe) Agah-guwaqlikliring karaməttur;

Xunga jenim ularoja əgixidu.

<sup>130</sup> Səzliringning yeximi nur elip kelidu;

Nadanlarnimu yorutidu.

<sup>131</sup> Aqzimni ekip əsərisəp kəttim,

Qünki əmrliringgə təxna bolup kəldim.

<sup>132</sup> Nämningni səygənlərgə bolqan aditing boyiqə,

Jamalingni mən tərəpkə karitip xəpkət kərsətkəysən.

<sup>133</sup> Kədəmlirimi səzüng bilən toorılıqjaysən;

Üstümgə heq qəbihlikni həküm sürgüzmigəysən.

<sup>134</sup> Meni insanning zulumidin kutuldurqaysən,

Xuning bilən Sening kərsətmiliringgə itaət kılımən.

<sup>135</sup> Jamalingning nurini kulungning üstigə qaqturojaysən;

Manga bəlgilimiliringni eğətkəysən..

<sup>136</sup> Kəzlirimdin yaz erikliri akidu,

Qünki insanlar Təwrat-kanunungoja boysunmaydu.

<sup>137</sup> |彑| (Tsada) Həkkaniyidursən, i Pərvərdigar;

Həkümliring toqridur.

<sup>138</sup> Sən agah-guwaqlikliringni həkkaniylikə buyruqan;

Ular tolimu ixənqliktur!

<sup>139</sup> Otluk muhəbbitim ezümni yokitidu,

Qünki meni har kılouqlar səzliringgə pisənt kılmayıdu.

<sup>140</sup> Səzüng toluk sinap ispatlanqandur;

Xunga kulung uni səyidu.

<sup>141</sup> Mən teriktəkturmən, kəmsitilgənmən,

<sup>119:130</sup> Zəb. 19:7

<sup>119:135</sup> Zəb. 4:6

<sup>119:140</sup> 2Sam. 22:31; Zəb. 12:6; 18:30; Pənd. 30:5

# «Zəbur»

Bırak kərsətmiliringni untumaymən.

<sup>142</sup> Sening həkkaniyiting əbədiy bir həkkaniyəttur,  
Təwrat-kanunung həkikəttur.

<sup>143</sup> Pexkəllik wə azab manga qirmixiwaldi;

Bırak əmrliring mening hursənliliklirimdur.

<sup>144</sup> Sening agah-guawahlıkliringning həkkaniyılıkı əbədiyidur;

Yaxıqın dəp, meni yorutkəysən.

<sup>145</sup> |P| (Kof) Mən pütün kəlbim bilən Sanga nida kıldım, i Pərwərdigar;

Manga jawab bərgəysən;

Mən bəlgilimiliringni tutımən.

<sup>146</sup> Mən Sanga nida kılıman;

Meni kutkuzaqəysən; agah-guawahlıkliringoja əgiximən.

<sup>147</sup> Mən tang atmay ornumdin turup pəryad kətürimən;

Səz-kalamingoja ümid baqlidim..

<sup>148</sup> Wədiliring üstida seojirip oylinix üçün,

Tündiki jesəklər almaxmay turup kəzüm eqilidu..

<sup>149</sup> Əzgərməs muhəbbiting boyiqə awazimni anglioqəysən;

I Pərwərdigar, həkümliring boyiqə meni janlanduroqəysən.

<sup>150</sup> Kəbih niyətkə əgəxkənlər manga yekinləxti,

Ular Təwrat-kanunundin yiraktur.

<sup>151</sup> I Pərwərdigar, Sən manga yekin turisən;

Barlıq əmrliring həkikəttur.

<sup>152</sup> Uzundin beri agah-guawahlıkliringdin egəndimki,

Ularnı mənggügə inawətlik kıləqənsən.

<sup>153</sup> |N| (Rəx) Mening har bolojinimni kərgəysən, meni kutulduroqəysən;

Qünki Təwrat-kanunungni untumidim.

<sup>154</sup> Mening dəwayimni soriqəysən, həmjəmat bolup meni kutkuzaqəysən;

Wədəng boyiqə meni janlanduroqəysən.

<sup>155</sup> Nijatlıq rəzillərdin yiraktur;

Qünki ular bəlgilimiliringni izdiməydu.

<sup>156</sup> Rəhimdillikliring kəptur, i Pərwərdigar;

Həkümliring boyiqə meni janlanduroqəysən.

<sup>157</sup> Manga ziyankəxlik kıləquqılar həm meni har kıləquqılar kəptur;

Bırak agah-guawahlıkliringdin həq qətnimidi.

<sup>158</sup> Mən asiylik kıləquqılar oja karap yırgəndim,

Qünki ular səzüngni tutmaydu..

<sup>159</sup> Sening kərsətmiliringni xunqə səygənlikimni kərgəysən;

Əzgərməs muhəbbiting boyiqə meni janlanduroqəysən, i Pərwərdigar.

<sup>160</sup> Səz-kalamingni mujəssəmligəndə andin həkikət bolur;

Sening hərbir adil həkümüng əbədiyidur..

<sup>161</sup> |W| (Xiyn) Əmirlər bikardin-bikar manga ziyankəxlik kılıldı;

Bırak yürikim kalaming aldidila titrəydi.

<sup>119:147</sup> Zəb. 5:3; 88:13; 130:6

<sup>119:148</sup> Zəb. 57:8; 63:1, 6

<sup>119:158</sup> «Mən asiylik kıləquqılar oja karap yırgəndim» — yaki «Mən asiylik kıləquqılar oja karap azablandım».

<sup>119:160</sup> «Səz-kalamingni mujəssəmligəndə andin həkikət bolur» — bu nahayiti muhim bir jümlə. Toluk, ətraplıq həkikətni pəkət Müqəddas Kitabtiki bir ayəttinə bilməydi, belki kəp ayətlərinən yiqindisi arkılıqla («mujəssəmligəndə») andin «toluk həkikət» yaki «hər təraplıq həkikət» qıkıldı.

## «Zəbur»

<sup>162</sup> Birsi zor olja tapkandək,  
Wədəngdin huxallinimən.

<sup>163</sup> Sahtiliktin nəprətlinip yirginimən;  
Səyginim Təwrat-kanunungdur.

<sup>164</sup> Həkkəniy həkümliring tüpəylidin,  
Kündə yəttə ketim Seni mədhijiləymən.

<sup>165</sup> Təwratingni səygənlərning zor hatırjəmliki bar;  
Həq nərsə ularnı putliyalmas.

<sup>166</sup> Mən nijatlıkingoja ümid baoqlap küttüm, i Pərwərdigar,  
Əmrəliringgə əmel kılıp.

<sup>167</sup> Jenim agah-guwahlıkliringoja əgixidu,  
Ularnı intayın səyimən.

<sup>168</sup> Barlıq yollirim aldingda bolоaq,  
Kərsətmiliring həm agah-guwahlıkliringoja əgiximən.

<sup>169</sup> |ت| (Taw) Mening pəryadım aldingoja yekin kəlsun, i Pərwərdigar;  
Kalaming boyıqə meni yorutkaysən.

<sup>170</sup> Yelinixim aldingoja kəlsun;  
Wədəng boyıqə meni kutulduroqaysən.

<sup>171</sup> Manga bəlgili miliringni egitixing üçün,  
Ləwlirimdin mədhijilər uroqup qıkıdu.

<sup>172</sup> Tilim sezüngni küyləp nahxa eytidu,  
Qünki əmrəliringning həmmisi həkkənidiyur.

<sup>173</sup> Kolung manga yardəmgə təyyar bolsun;  
Qünki mən kərsətmiliringni talliwaldım.

<sup>174</sup> Mən nijatlıkingoja təlmürüp təxna bolup kəldim, i Pərwərdigar;  
Sening Təwrating mening hursənlikimdur.

<sup>175</sup> Jenim yaxisun, u Seni mədhijiləydi,  
Sening həkümliring manga yardəm kilsun.

<sup>176</sup> Mən yoldın adaxkan koydak təmtirəp kəldim;  
Kulungni izdigəysən;  
Qünki əmrəliringni untup қalɔjinim yok.<sup>\*\*\*</sup>

<sup>119;176</sup> Yəx. 53:6; Luğa 15:4-7

# «Zəbur»

## 120-küy Uruxkak həlk arisida

### 120<sup>1</sup> «Yukirioğa qıkıx nahxisi»

Beximoja kün qüvkəndə mən Pərvərdigar oja nida kıldımlı;  
U manga jawab bərdi..

<sup>2</sup> I Pərvərdigar, jenimni yalojan səzləydiqan ləwlərdin,  
Aldamqi tildin կutuldurojaysən..

<sup>3</sup> Sanga nemə berilidü,  
Sanga nemə koxuluxi kerək,  
Əy aldamqi til?

<sup>4</sup> — Palwan atkan etkür oklar,  
Arqa qoqlırı sanga təgsun!

<sup>5</sup> Məxək diyarida musapir bolup yaxiqinimoja,  
Kədar qedirliri arisida turqinimoja həlimoja way!

<sup>6</sup> Mən tinqlikə eqlər arisida uzundin buyan turuwtimən;

<sup>7</sup> Mən tinqlikpərvərmən;  
Bırak gəp kilsam, ular uruximizla, dəydu.

## 121-küy Rəb himayə kıləquqimdu

### 121<sup>1</sup> «Yukirioşa qıkıx nahxisi»

Kəzlinimni taoqlar tərəpkə kətürüp karaymən;  
Mening yardımim kəyərdin kelur?

<sup>2</sup> Mening yardımim Pərvərdigardindur;  
Asman-zeminni Yaratkuqidindur.

<sup>3</sup> U putungni heq teyildurmayıdú;  
Seni saklıouqı heq mügdimayıdú!

<sup>4</sup> Mana, kara, Israilni saklıouqı həm mügdiməydu, həm uhlimaydu!

<sup>5</sup> Pərvərdigar sening saklıouqingdur;

Pərvərdigar ong yenengdiki sayiwəndur.

<sup>6</sup> Kuyax kündüzdə, ay keçidə sanga zərər yətküzməydu;

<sup>7</sup> Pərvərdigar barlık yamanlıktın seni saklaydu;

U jeninqni saklaydu;

<sup>8</sup> Pərvərdigar qıkixingni, kirixingni,

Buningdin keyin əbədil'əbədgıqə saklaydu.

**120:1** «Yukirioşa qıkıx nahxisi» — bundak mawzuluk küyдин жөмій 15і бар. Бұншы мәниси тооғрулук алымларындаң үк hil pikri bar: (1) Yerusalemдiki iкkinzi ibadethama iğida hoylioşa qıkıdiojan 15 pələmpəy bar idi; heyt wakitlirida hərbir pələmpəyda tohtap bir kük eytilojan. (2) Yerusalemоja tawab kılıx heytioja barmaqçı (ibraniy tilida bu «qıkmakçı» degən sez bilan ipadiñilidü) bololoq yoluqlar bu nahxiları eytkan; (3) bu 15 kük Israillar Babil imperiyasıdiki sürgünlükten kutulup qıkip, Yerusalemоja kätip kəlgənlikli (ibraniy tilida «qıkkənlik»)ni təbrikleydiqan nahxilar idi. Bizningqə üq pikirning һаммisi тооғра boluxi mumkin.

**120:2** 1Sam. 24:10; 26:19

**120:4** Zəb. 11:2; 59:7

**120:5** «Məxək diyarida .... Kədar qedirliri arisida...» — «Məxək» — Israil zeminidin əng qət jay dəp hesablanojan (bəlkim hazırkı muskva yaki Türkiyə); Kədardikilər bolsa Israillning Ərəb koxniliri həm rəkibləri idi. Bu yerdə ular bəlkim Hudani etirap kilmaydiqan hərhiil əllərni bildürüd.

## «Zəbur»

### 122-küy Yerusalemning bəhtidin huxal bolux

#### 122<sup>1</sup> «Yukirioja qıqxıx nahxısı»

Ular manga: «Pərwərdigarning əyigə qıqaylı» — deginidə,  
Xadlandim.  
<sup>2</sup> Putlirimiz dərvaziliring iqidə turuxka nesip boldi, i Yerusalem!  
<sup>3</sup> I Yerusalem, sən jipsilaxturulup rətlik selinoğan bir xəhərdursən;  
<sup>4</sup> Kəbililər u yərgə qıkıldı,  
Yahning kəbililirləri qıkıldı;  
İsrailoja berilgən kərsətmə boyıqə,  
Pərwərdigarning namiçoja təxəkkür eytix üçün qıkıldı..  
<sup>5</sup> Qünki u yərdə həküm qılqırıxka təhtlər selindi,  
Dawutning jəmətidikilərgə təhtlər selindi.  
<sup>6</sup> Yerusalemning aman-hatırjəmlikini izdəp dua ķilinglar;  
Seni seygənlər ronaq tapıdu.  
<sup>7</sup> İstihkamliring iqida aman-hatırjəmlik bolsun,  
Ordiliring iqida awat-aramlıq bolsun!  
<sup>8</sup> Kərindaxlırım həm yar-buradərlirim üçün,  
Mən: «Aman-hatırjəmlik iqingdə bolsun» — dəymən.  
<sup>9</sup> Pərwərdigar Hudayimizning əyi üçün,  
Sening ronaq tepixingoja intilimən!

### 123-küy Zor harlik astida

#### 123<sup>1</sup> «Yukirioja qıqxıx nahxısı»

I ərxlərdə Turoquqışən,  
Sanga beximni kətürüp қaraymən;..  
<sup>2</sup> Mana, kulliringning kezi eż hojayinining kollirioja қandak қarioğan bolsa,  
Dedəklərning kezi eż sahibəsinin kollirioja қandak қarioğan bolsa,  
Bizning kəzimiz Pərwərdigar Hudayimizoja xundak қaraydu.  
Ta bizgə xəpkət kərsətküqə қaraydu.  
<sup>3</sup> Bizgə xəpkət kərgüzgəysən, i Pərwərdigar,  
Bizgə xəpkət kərgüzgəysən;  
Qünki biz yətküqə horluk tartkanmız.  
<sup>4</sup> Jenimiz oqojamlarning mazaqlırını,  
Həkawurlarning horluklarını yətküqə tartkandur.

<sup>122:4</sup> «Kəbililər... . İsrailoja berilgən kərsətmə boyıqə... qıkıldı» — bu yolyoruk-kərsətmə Musa pəyoğembər arkılıq berilgənidi. Həyt künliridə (yilda üç kətim) İsrail kəbililirinən ərkəkləri (kız-ayllar ihtarıvarən) Yerusalemə qıkıp ibadət kılıxi kerak idi.

<sup>122:6</sup> «Yerusalemning aman-hatırjəmlikini izdəp dua ķilinglar» — ibraniy tilida: «Yerusalom»ning «xalom»ı üçün dua ķilinglar», «Xalom» «Tinq-amalıq», «Yeruxalom» bolsa «Tinq-amalıq, xəhər» deyən mənində (ibraniy tilida «xalom», arəb tilida «salam»).

<sup>123:1</sup> «Sanga beximni kətürüp қaraymən» — ibraniy tilida: «Sanga kəzlimini kətürüp қaraymən».

<sup>123:1</sup> Zəb. 115:3

# «Zəbur»

## 124-küy Kutulux üçün rəhmətlər

### 124<sup>1</sup> «Yukirioğa qikix nahxisi»

Əgər biz tərəptə turojini Pərvərdigar bolmioğan bolsa,

— Ah, Israil xundak desun —

<sup>2</sup> Biz tərəptə turojini Pərvərdigar bolmioğan bolsa,

Kixilər bizgə hujumoğa kəzoxalqanda,

<sup>3</sup> Ularning oqəzipi bizgə tutaxkanda,

— Xu qaoğda ular bizni tirik yutuwetətti;

<sup>4</sup> Xu qaoğda sular bizni oqərk kiliwetətti;

Kəlkün beximizdin ətətti;

<sup>5</sup> Dawaloğuzan sular beximizdin ətətti!

<sup>6</sup> Pərvərdigaroja təxəkkür-mədhiyə boløy!

Ularning qixlirioğa ow boluxkə bizni koyup bərmidi.

<sup>7</sup> Jenimiz tutkuqıllarning basmikidin keqip qıkkan ķuxtək қaqtı;

Basmaq sundurulup, biz қaqtuk!<sup>8</sup>

<sup>8</sup> Erixkən yardımımız Pərvərdigarning namididur,

Asman-zemin Yaratkuqining namididur!~

## 125-küy Hudanıng zor himayisi

### 125<sup>1</sup> «Yukirioğa qikix nahxisi»

Pərvərdigaroja tayanoğanlar Zion teoqidəktur;

Uni təwrətkili bolmayıdu,

U mənggülük turidu.

<sup>2</sup> Yerusalem! Taoqlar uning ətrapini oruqjan,

Həm Pərvərdigar həzirdin ta əbədgıqə Θə həlkining ətrapini oraydu.

<sup>3</sup> Qünki rəzillarning hökük həsisi həkkəaniylarning nesiwisini baxkurmayıdu;

Bolmisa həkkəaniylarmu kollırını қəbihlikkə uzartixi mumkin.

<sup>4</sup> Pərvərdigar, mehribanlaroja mehribanlıq kılqaysən;

Kengli duruslarojumu xundak bolsun.

<sup>5</sup> Biraq əgrı yollaroja burulup kətkənlərni bolsa,

Pərvərdigar ularni қəbihlik kılqıqlar bilən təng xallaydu.

Israiloşa aman-hatırjəmlik boløy!

124:7 Pənd. 6:5

124:8 Zəb. 121:2

## 126-küy Sürgün boluxtin azad bolux

### 126<sup>1</sup> «Yukirioja qıkıx nahxisi»

Pərwərdigar Ziondin sürgün bolojanlarnı kəyturup kəlgəndə,  
Biz qız kərgəndəkla bolduk;

<sup>2</sup> Açızımız külkigə,  
Tilimiz xadlinixkə toldi;  
Xu tapta əllər arisida ular: —

«Pərwərdigar ularoja zor ixlarnı kılıp bərdi» — deyixti..

<sup>3</sup> Pərwərdigar dərvəkə biz üçün zor ixlarnı kıldı,  
Biz bulardın xadlinimiz.  
<sup>4</sup> Jənubtiki kuruq eriklər xar-xar sularoja aylandurulqandək,  
Biz tutğunlarnımı <sup>ez</sup> ərkimizgə kəyturoqaysən, i Pərwərdigar;  
<sup>5</sup> Kəz yaxlırını ekütip teriojanlar xadlıq bilən orar;  
<sup>6</sup> Yioqlap yürüp qaqidiojan uruqni kətürgən kixi,  
Bərhək, xadlıq-təntənə bilən orijan baqlırını kətürüp kəytip kelidu.

## 127-küy Huda bərgən nesiwəni həqkim tartıwalalmaydu

### 127<sup>1</sup> «Yukirioja qıkıx nahxisi»; Sulayman yazojan küy: —

Pərwərdigar Əzi eý salmisa,  
Salojuqılar bikardin-bikar uningoja əjir singdürüdü;  
Pərwərdigar xəhərni saklimisa,  
Kəzətqilər bikardin-bikar oyojak turidu.

<sup>2</sup> Silərning səhərdə ornunglardın kópuxunglar,  
Kəq bolqanda yetixinglar,  
Japa-muxəkkətni nandək yegininglar bikardin-bikardur;  
Qünki U Əz seyginigə uyķuni beridu..

<sup>3</sup> Mana, balilar Pərwərdigardin bolojan mirastur,  
Baliyatquning mewisi Uning mukapatidur;

<sup>4</sup> Yaxlıkta tapkan balilar,  
Baturning kolidiki oklardək bolidu.  
<sup>5</sup> Okdeni muxular bilən tolojan adəm bəhtliktur;  
Xəhər dərwazısında turup düxmənlər bilən səzlixiwatqınıda,  
Ular yərgə karap kalmaydu..

**126:1** «Pərwərdigar Ziondin sürgün bolojanlarnı kəyturup kəlgəndə...» — baxka birhil tərjimi: «Pərwərdigar Zionning aħwalini aħslig kəyturojanda...».

**126:2** Ayup 8:21

**126:4** «Jənubtiki kuruq eriklər xar-xar sularoja aylandurulqandə...» — kattik yamojud yaqoqandin keyin, Pəlestinning jənub taripidiki siyi yok erik-döyalar yerim saat iqidila külliqlik həm hətarlik dawalojan daryalaroja aylandurulidu. «Biz tutğunlarnımı <sup>ez</sup> ərkimizgə kəyturoqaysən, i Pərwərdigar» — bu ikkinçi «tutğunluq» nemini bildiridü? Babil imperiyosığa sürgün bolojan Yəhudiyalar azad bolup Pəlestingə kəytip kəlgəndin keyin, yənə bək eojir muxəkkətlər həm ziyankəllikkə uqrudi («Nəħħamija» həm «Əzra» küsmlərini kerüng). «Tutğunluq» balkını keqmə mönədi bolup, u eojir aħwalni kersitidü.

**127:2** «Japa-muxəkkətni nandək yegininglar bikardin-bikardur» — baxka birhil tərjimi: «Japa-muxəkkət bilən tapkan nanni yegininglar bikardin-bikardur». «Qünki U Əz seyginigə uyķuni beridu» — baxka birhil tərjimi: «Qünki U Əz seyginigə uhliojan waktida beridu».

**127:5** «Xəhər dərwazısında turup düxmənlər bilən səzlixiwatqınıda» — «xəhər dərwazisi» halayıq yiojin aqidiojan, jəm bolidiojan jay idi.

# «Zəbur»

## 128-küy Hudadin əymnidiojan kixining bəhtliki

### 128<sup>1</sup> «Yukirioja qıkıx nahxisi»

Pərwərdigardin körkədiojanlar,  
Uning yollarında mangidiojanlarning hərbiri bəhtliktur!  
<sup>2</sup> Qünki sən eż əkolungning əjrini yəysən;  
Bəhtlik bolisən, ronaq tapisən;  
<sup>3</sup> Ayaling bolsa əyüng iqida mewilik üzüm telidək bolidu;  
Baliliring dastihanıngni qəridəp, zəytun dərəhliridək tizilip olturidu;  
<sup>4</sup> Mana, Pərwərdigardin körkədiojan kixi xundak bəhtni kəridu.  
<sup>5</sup> Pərwərdigar sanga Zion teoqidin bəht ata kılɔjay;  
Sən əmrüng boyiqə Yerusalemning awatlığını kərgəysən;  
<sup>6</sup> Pərzəntliringning pərzəntlirini kərgəysən;  
Israiloja aram-tinqilik bolɔjay!

## 129-küy Uzun dawam kılɔjan japa-muxəkkətni əsləx

### 129<sup>1</sup> «Yukirioja qıkıx nahxisi»

«Yaxlıkimdin tartip ular kəp ketim meni har kılıp kəldi» —  
— Ah, Israil hazır buni desun —  
<sup>2</sup> «Ular yaxlıkimdin tartip kəp ketim meni har kılıp kəldi,  
Birak üstümdin oqlıbə kılɔjan əməs.  
<sup>3</sup> Kox həydigüqilər dümbəmdə həydigən,  
Qənəklirini intayın uzun tartkan».   
<sup>4</sup> Pərwərdigar həkkaniydu;  
U rəzillərning asarətlirini sunduruwətti;  
<sup>5</sup> Ular xərmandə bolup arkisiqə yandurulsun,  
Ziondin nəprətlinidiojanlarning həmmisi!  
<sup>6</sup> Ular eğzidə tünüp qıkkan qəptək bolsun;  
Üzülməy turupla solixip ketidiojan;  
<sup>7</sup> Ot-qəp orioquqioja uningdin bir tutammu qikmaydu;  
Baqı baqlıquqioja bir կողակմу qikmaydu;  
<sup>8</sup> Ətüp ketiwatkanlarmu: «Pərwərdigarning bərikiti üstünlarda bolɔjay;  
Pərwərdigarning nami bilən silərgə bəht tiləyimiz!» — degən salamni həq bərməydu..

<sup>129:6</sup> Ayup 8:12; 40:10

<sup>129:8</sup> «Ətüp ketiwatkanlarmu: «Pərwərdigarning bərikiti üstünlarda bolɔjay; Pərwərdigarning nami bilən silərgə bəht tiləyimiz!» — degən salamni həq bərməydu.» — demək, muxu küydiki 4-həm 5-ayətnin manisi: Rəzil kixilərdin həq həsul bolmayıdu, ulardın həq yahxılık yaki bəht-huxallıq kəlmeydu yaki ularning beşiqə qüxməydu.

## «Zəbur»

### 130-küy Azablıq pəryad

#### 130<sup>1</sup> «Yukarıqoja qıqxıx nahxısı»

Qongkur yərlərdin Sanga pəryad kətürimən, i Pərwərdigar;

<sup>2</sup> I Rəb, awazimni anglioqaysən;

Çulaklıringni yelinix sadayimoja saloqaysən;

<sup>3</sup> Əgər Sən Yah, kəbihliklərni sürüxtürüp sanisang,

Əmdi Rəb, kim tik turalaydu?..

<sup>4</sup> Bırak Səndə məoppirət-kəqürüm bardur;

Xunga Səndin əyminxıka bolidu..

<sup>5</sup> Pərwərdigarni kütüwatimən;

Jenim kütüwatidu;

Uning səzигə ümid baqlıdim..

<sup>6</sup> Tün jesəkqilirining səhərgə bolqan təxnasidin artuk,

Bərhək, tün jesəkqilirining səhərgə bolqan təxnasidin artuk,

Jenim Rəbkə təxna bolup kütməktə..

<sup>7</sup> I Israil, Pərwərdigaroja ümid baqlıngalar;

Qünki Pərwərdigarda eżgərməs muhəbbət bardur;

Uningda zor nijatlıklarmu bar;

<sup>8</sup> U Israilni barlıq kəbihlikliridin bədəl tələp kutkuzidu.

### 131-küy Kəmtərlikkə intilix

#### 131<sup>1</sup> «Yukarıqoja qıqxıx nahxısı»; Dawut yazojan küy: —

I Pərwərdigar, kənglüm təkəbbur əməs,

Nəzirimmi üstün əməs;

Mən qong ixlar bilənmə,

Yaki qamım yətməydiqən karamət ixlar bilənmə məxəqul bolmaymən;..

<sup>2</sup> Bərhək, anisining ķuqlikida yatkan əmqəktin ayrıloqan balidək,

Əz jenimni besiwelip tinqlandurdum;

Kənglüm iqimda əmqəktin ayrıloqan balidəktur.

<sup>3</sup> Israil Pərwərdigaroja ümid baqlısun;

Həzirdin baxlap, əbədil'əbədgıq!

130:3 Zəb. 143:2

130:4 2Sam. 24:14

130:5 Zəb. 27:14; 40:1; 62:1; Hab. 2:3

130:6 Zəb. 5:3; 119:147; 123:1, 2

131:1 2Tar. 32:25; Zəb. 101:4-5; Pənd. 6:17; 16:5

132-küy

## Hudaning əhdə sandukj wə Hudaning Dawutka bolojan wədisi 1-ayəttiki izahatni körüng

### 132<sup>1</sup> «Yukirioja qikix nahxisi»

I Pərwərdigar, Dawut üçün tərtəkən barlıq jəbir-japalarını yad etkəysən;

<sup>2</sup> U Pərwərdigaroja qandaq kəsəm iqlikən,

Yakuptiki kudrat Igisiga qandaq wədə kıləjan: —

<sup>3-5</sup> «Pərwərdigaroja turar jayni,

Yakupning kudratlıq Igisigə makanni tapmioqqa,

Əyimdiki hujrija kirməymən,

Kariwattiki kərpəmgə qıkmaymən,

Kəzümgə uyķuni,

Qapaklırimoja mügdəxni bərməymən»..

<sup>6</sup> Mana, biz uning həwirini Əfratahda anglidük;

Uni ormanlıq etizlərdin taptuk;

<sup>7</sup> Uning turar jaylirioja berip kirayli,

Uning təhtiparı aldida səjdə kılıyli;

<sup>8</sup> Ornunqdin turqın, i Pərwərdigar,

Sən kudritining ipadisi əhdə sandukung bilən,

Əz aramgahingoja kırqın!

<sup>9</sup> Kahinliring həkkaniylilik bilən kiyindürülsün,

Məmin bəndiliring təntənilik awazni yangratsun!

<sup>10</sup> Kəlulg Dawut üçün,

Əzüng məsih kılıqiningning yüzünü yandurmioqaysən;

<sup>11</sup> Pərwərdigar Əz həkikiti bilən Dawutka xu kəsəmnii қıldı,

U uningdin həq yanmaydu: —

U: — «Əz puxtingdin qikikan mewidin birsini təhtingdə olturoquzimən;

<sup>12</sup> Pərzəntliring Mening əhdəmni,

Həm Mən ularoja egitidiyan agah-guwaḥlırimni tutsa,

Ularning pərzəntliri mənggüğə təhtingdə olturidu» — degən.

<sup>13</sup> Qünki Pərwərdigar Zionni talliojan;

U Əz makanı üçün uni haliojan.

<sup>14</sup> Mana U: — «Bu mənggüğə bolidiojan aramgahimdur;

Muxu yerdə turimən;

<sup>132:1</sup> «I Pərwərdigar, Dawut üçün tərtəkən barlıq jəbir-japalarını yad etkəysən;....» — bu küy birinqidin, Dawutning Pərwərdigar üçün ibadəthanə kurrukə iqlikən kəsimini bildürirdi həm xu qaçdiki Hudaning Dawutka jawab berip kılıjan wadisini («2Sam.» 7-bab) əslitidü; ikkinqidin, Dawutning keyin Hudaning əhdə sandukjini Kiriat-Yerim (yəni Əfratah, əz yurti bolojan Bayt-Ləhəmdə yekin) debyn jaydin əkilip, təntənilik haldə Yerusalemona kirgüzənlilikinumu əslitidü.

-Bu küy bəlkim Dawutning bir əwlədi (Sulayman yaki uningdin keyinkı birsı) padixah bolojanda kılıjan duası boluxi mümkün. — «Dawut ... tərtəkən barlıq jəbir-japalar» — muxu yerdə bəlkim Dawutning Huda üçün mukaddas bir eyni yaxasğa bolojan əşirini kərsitxi mumkin.

<sup>132:3-5</sup> 1Tar. 15:1

<sup>132:6</sup> «...biz uning həwirini Əfratahda anglidük», — «uning həwiri» bəlkim birinqidin Hudaning əhdə sandukjini kərsitidü; ikkinqidin bexarətlik haldə Məsihning Bayt-Ləhəmdə tuquluxını kərsitxi mumkin. — «Uni ormanlıq etizlərdin taptuk» — yəki «Uni Yaarning etizliridin taptuk». «Yaar» «Kiriat-Yerim» boluxi mumkin («1Sam.» 7:1ni körüng).

<sup>132:10</sup> «Kəlulg Dawut üçün, Əzüng məsih kılıqiningning yüzünü yandurmioqaysən» — bəlkim Dawutning padixah bolidiojan əwlədi üçün kılıjan duası. Hudaning «məsih kılıjını» toqrlukluq yüksərik 2-küy wə izahatları, xundakla «Təbirlərinim» körüng.

<sup>132:11</sup> 2Sam. 7:12; 1Pad. 8:25; 2Tar. 6:16; Luča 1:69

Qünki Mən uni halaymən.

<sup>15</sup> Mən uning rizkini intayın zor bərikətləymən;

Uning yokşullurını nan bilən կandurimən;

<sup>16</sup> Uning kahinlirioqa nijatlıknı kiygüzimən,

Uning məmin bəndiliri xadlıktın təntənilik awazni yangritidu..

<sup>17</sup> Mən bu yərdə Dawutning münggüzini bihlandurimən;

Əzümning məsih kılqonim üçün yoruk bir qıraq bekitkənmən;

<sup>18</sup> Uning düxmənlirigə xərməndilikni kiygüzimən;

Əmma uning kiygən tajı bexida ronaq tapidu» — dedi.

### 133-küy Birlikning bəhti

## 133<sup>1</sup> «Yukarıloqa qıkıx nahxisi»; Dawut yazojan küy: —

Qara, mana, kerindaxlar birlikdə turux nemidegən yahxi, nemidegən xerindur!

<sup>2</sup> U Hərunning bəxiçə təkülüp, sakılıdin akğan awu kımmətlik maydək,

U Hərunning sakılıdin ekip,

Kiyim-keqəkninq yakısiçə qüvkən kımmətlik mayoşa ohxaydu;

<sup>3</sup> U yənə Hərmon teoqidiki xəbnəmning Zion taqlirioqa qüxüxicə ohxaydu;

Qünki xu yərdə Pərvərdigar bərikətni —

Yəni mənggülük həyatını buyruqan!.

### 134-küy Ibadət

## 134<sup>1</sup> «Yukarıloqa qıkıx nahxisi»

Mana, Pərvərdigarloqa təxəkkür-mədhijə käyturunglar,

I, keçiqə Pərvərdigarning eyidə turidiçən,

Pərvərdigarning barlık külliri!

<sup>2</sup> Mükəddəs jayda turup kolliringlarnı kətürüp Pərvərdigarloqa təxəkkür-mədhijə käyturunglar!

<sup>3</sup> Asman-zeminni Yaratkuqı Pərvərdigar silərni Ziondin bərikətligəy!

<sup>132:14</sup> Zəb, 68:16; <sup>132:8</sup>

<sup>132:16</sup> 2Tar, 6:41

<sup>132:17</sup> Luka 1:69

<sup>133:2</sup> «U Hərunning bəxiçə təkülüp, sakılıdin akğan awu kımmətlik maydək, u Hərunning sakılıdin ekip, kiyim-keqəkninq yakısiçə qüvkən kımmətlik mayoşa ohxaydu» — həsrəti Hərunni bax kahin kılıp tikləx üçün, u alahidə puraklıq mahsus may bilən «məsih kılıncın». Təwrət, «Mis.», 30:22-38-ayətlərni kərүng.

<sup>133:3</sup> «U yənə Hərmon teoqidiki xəbnəmning Zion taqlirioqa qüxüxicə ohxaydu....» — «Hərmon teoçi» Pələstindəki əng egiz taç bolup, ətrapıda hərküni qüxkən xəbnəm intayın mol bolup, əmma janıwarnı janlanduridu. U Zion taqlırıidden 300 kilometr yirak. Zion teoçioqa qüxicidən xəbnəm azdur; mol xəbnəm Zionça qüxsə, u zor wə ajayıb bərikət bolətti, əlwətta.

<sup>134:3</sup> «...Pərvərdigar silərni Ziondin bərikətligəy!» — İbraniy tilida «təxəkkür-mədhijə käyturux» (1-ayət) həm «bərikətləx» degnənlər birlə sezik («barak») bilən ipadilinidu.

## 135-küy Hudanıng kılıqan uluq əməlliri üçün ibadət

**135**<sup>1</sup> Həmdusana! Pərwərdigarning namini mədhiyilənglar,  
Uni mədhiyilənglar, Pərwərdigarning külliri!

<sup>2</sup> Uni mədhiyilənglar, Pərwərdigarning əyidə turoğanlar,  
Hudayimizning höylilirida turoğanlar!

<sup>3</sup> Yähni mədhiyilənglar, qünki Pərwərdigar mehribandur;  
Uning namiqa küy eytinglar;

Qünki muxundak qılıx xerindur;

<sup>4</sup> Qünki Yaḥ Yaḳupni ḥəziningki boluxka,  
Israilni ḥəz mirası boluxka talliwaldı..

<sup>5</sup> Qünki eżüm bilimənki, Pərwərdigar uluqdur;  
Rəbbimiz barlıq ilahılardın üstündür..

<sup>6</sup> Pərwərdigar nemə ixni muwapiq kərgən bolsa,  
U asmanlarda,  
Zeminda,

Dengizlarda həm uning barlıq təgliridimu xuni kılıqandur.

<sup>7</sup> U yər qətliridin bulut-tumanları ərlitidü;

Yaməqurlarqa qaḳmaqları həmrəh kılıdu;

Xamalni ḥəziniliridin qıkırıdu..

<sup>8</sup> U Misirdiki tunji oqullarını ḥalak kıldı,  
Insanlarning bolsun, haywanlarning bolsun həmmini urup ḥalak kıldı..

<sup>9</sup> U alamətlərni, mejizilərni aranglarqa əwətti, i Misir;

Pirəwn wə uning həmmə külliri üstigə əwətti..

<sup>10</sup> U uluq əllərni uruwətti,  
Kudrətlik padixahınları əltürüwətti;

<sup>11</sup> Amoriylarning padixaḥı Sihonni,

Baxanning padixaḥı Ogni,

Qanaandiki barlıq padixaḥlıkları uruwətti.

<sup>12</sup> Ularning zeminini miras kılıp,  
Əz həlkı Israiloja miras boluxka təkdim kıldı..

<sup>13</sup> Sening naming, Pərwərdigar, mənggүügə,

Xəhrət-hatırıng dəwrdin-dəwrgiqidur..

<sup>14</sup> Qünki Pərwərdigar Əz həlkiniñ dəwasını soraydu;  
Əz küllirioja rəhim kılıdu..

<sup>15</sup> Əllərning butliri bolsa pəkətla kümüx-altundın ibarəttur,  
Ularни insanning kölliri yasioqandur, halas..

<sup>16</sup> Ularning aqzı bar, birak səzliməydu;

<sup>135:4</sup> Mis. 19:5; Kan. 7:6; Tit. 2:14; 1Pet. 2:9

<sup>135:5</sup> «Pərwərdigar... barlıq ilahılardın üstündür» – bu ayət «ilahalar»ning həkikiy məwjut ikənlikini etirap kılmayıdu, əlvətta. 95:3 wə izahatını körüng.

<sup>135:7</sup> Yer. 10:13; 51:16

<sup>135:8</sup> Mis. 12:12,29; Zəb. 78:51

<sup>135:9</sup> Mis. 7,8,9,10,14

<sup>135:10</sup> Yə. 12

<sup>135:12</sup> Zəb. 78:55

<sup>135:13</sup> Mis. 3:15; Zəb. 102:12

<sup>135:14</sup> Kan. 32:36, Zəb. 90:13

<sup>135:15</sup> Zəb. 115:4

# «Zəbur»

Kəzliri bar, biraq kerməydu;

<sup>17</sup> Kulaqlıri bar, biraq anglimaydu,

Açızida həq nəpəs yoktur.

<sup>18</sup> Ularnı yasiojanlar ularqa ohxap əkalidu,

Ularqa tayanojanlarmu xundakqtur.

<sup>19</sup> Israil jəməti, Pərwərdigarətə xəxəkkür-mədhiyə əytingular;

Hərun jəməti, Pərwərdigarətə xəxəkkür-mədhiyə əytingular;

<sup>20</sup> Lawiy jəməti, Pərwərdigarətə xəxəkkür-mədhiyə əytingular;

Pərwərdigardin körkədiyanlar, Pərwərdigarətə xəxəkkür-mədhiyə əytingular!

<sup>21</sup> Yerusalemda makanlaşkan Pərwərdigarətə Ziondin xəxəkkür-mədhiyə eytilsun!

Həmdusana!

## 136-küy

### Pərwərdigarning muhəbbiti təxəkkür eytinglar!

**136** <sup>1</sup>Pərwərdigarətə xəxəkkür eytinglar, U mehribandur;

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>2</sup> İlahlarning ilahiqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>3</sup> Rəblərning Rəbbigə xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>4</sup> Zor karamətlərni birdinbir Yürgütüqiqətə xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>5</sup> Əkıl-parasət arkılıq asmanları Yasioquqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>6</sup> Zeminni sular üstidə sozup Turoquzquqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>7</sup> Uluq nurjisimlirini Yasioquqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>8</sup> Kündüzni baxkurdiojan kuyaxni Yasioquqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>9</sup> Keqini baxkurdiojan ay həm yultuzlarnı Yasioquqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>10</sup> Ularning tunjilirini urup, Misiroqa zərb bərgüqiqətə xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>11</sup> Israillni ular arisidin qıkarouqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>12</sup> Küqlük kol həm uzatkan bilək bilən ularni Qıkarouqioqa xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>13</sup> Kızıl dengizni bələk-bələk Bəlgüqiqətə xəxəkkür eytinglar,

Qünki Uning muhəbbiti mənggülüktur;

<sup>136:2</sup> «İlahlarning ilahiqa xəxəkkür eytinglar» — «İlahılar» tooruluk 95:3 wə izahatını körüng.

<sup>136:5</sup> Yar. 1:1

<sup>136:6</sup> Zəb. 24:1-2

<sup>136:7</sup> Yar. 1:14

<sup>136:8</sup> Yar. 1:16

<sup>136:10</sup> Mis. 12:29; Zəb. 78:43,51

<sup>136:11</sup> Mis. 12:31,51; 13:3,17

<sup>136:12</sup> Mis. 6:6

<sup>136:13</sup> Mis. 14:21,22; Zəb. 78:13

# «Zəbur»

<sup>14</sup> Həm Israilni uning otturisidin Ətküzgűqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>15</sup> Kızıl dengizda Pirəwnni қoxunları bilən süpürüp taxlıoquqıja təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>16</sup> Əz həlkini qəl-bayawandin Yetəkligüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>17</sup> Büyük padixahı Uruwatküqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>18</sup> Həm məxhur padixahınları Əltürgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>19</sup> Jümlidin Amoriylarning padixahı Sihonni Əltürgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>20</sup> — Həm Baxan padixahı Ogni Əltürgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>21</sup> Ularning zeminiini miras üçün Bərgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>22</sup> Buni bəndisi Israiloşa miras kılıp bərgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>23</sup> Halımız harab əhwalda, bizlərni əsligüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>24</sup> Bizni əzgənlərdin kütuldurquqıja təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>25</sup> Barlık, ət igilirigə ozuk Bərgüqigə təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür;  
<sup>26</sup> Ərxlərdiki Təngriga təxəkkür eytinglar,  
Qünki Uning muhəbbiti mənggülüktür!

## 137-küy Babilda sürgün boluxning dərd-əlimi

**137**<sup>1</sup> Babildiki dərya-eriklər boyida biz olturduk;  
Zionni əsliginimizdə, bərəkək yioja kətirduk;  
<sup>2</sup> Qiltarimizni arisidiki segotlərgə esip koyduk.  
<sup>3</sup> Qünki bizni sürgün kılıqanlar bizdin nahxa tələp ķildi;  
Bizni zarlatkuqlar bizdin tamaxa tələp kılıp: —  
«Həy, Zion nahxiliridin birni bizgə eytkina» — deyixti.  
<sup>4</sup> Yaka yurtta turup Pərvərdigarning nahxisini կandağmu eytaylı?  
<sup>5</sup> Əy Yerusalem, mən seni untusam,  
Ong kolumn maharitini untusun!.  
<sup>6</sup> Seni əslimisəm,

<sup>136:15</sup> Mis. 14:24

<sup>136:16</sup> Mis. 15,16,17,19; Zəb. 78:52

<sup>136:17</sup> Qəl. 21:24,25,34,35; Yə. 12:1; Zəb. 135:10,11

<sup>136:20</sup> Kan. 3:1-7

<sup>136:21</sup> Yə. 12:6

<sup>137:3</sup> Zəb. 79:1

<sup>137:5</sup> «Ong kolumn maharitini untusun!» — yaki «Ong kolumni untuojan bolsam!».

— Yerusalemni əng qong hursənlikimdin əwzəl kərmisəm —  
Tilim tanglayimoja qaplıxip қalsun!

<sup>7</sup> I Pərwərdigar, Edom balılıridin hesab alojanda, Yerusalemning bexioja qüxkən künini yadingoja kəltürgəysən;

Qünki ular: «Uni yər bilən yəksan қilinglar,  
Uliojqə yər bilən yəksan қilinglar!» deyixti.

<sup>8</sup> I bulinix aldida turojan Babil kizi,

Bizga қilojan қilmixliringni əzünggə kayturoquqi bəhtliktur!

<sup>9</sup> Bowakliringni elip taxka atkuqi kixi bəhtliktur!

### 138-küy Xəpkətkə rəhmətlər

## 138<sup>1</sup> Dawut yazojan kuy: —

Pütün қəlbim bilən Sanga təxəkkür eytimən;  
Barlık ilahılar aldida Seni küyləymən..

<sup>2</sup> Pak-mukəddəslikingning ibadəthanisoja karap bax urımən,  
Əzgərməs muhəbbiting həm həkikət-sadakıting üçün namingni təbrikleymən;  
Qünki Sən pütün nam-xəhritingdinmu bəkrək, wədəngdə turidiojiningni uluq қilojansən..

<sup>3</sup> Sanga nida қilojan künidə, manga jawab bərgənsən;  
Jenimoja küq kirgüzüp, meni riəbətləndürgənsən.

<sup>4</sup> Aqzinqidiki səzlərni anglojanda, i Pərwərdigar,  
Jaħandiki barlık xahılar Seni mədhijiləydu;

<sup>5</sup> Ular Pərwərdigarning yollarında yürüp nahxa eytidu,  
Qünki uluojdur Pərwərdigarning xan-xəripi.

<sup>6</sup> Qünki Pərwərdigar aliydur;  
Birak U həli boxləroqa nəzar salidu;  
Təkəbbularni bolsa U yıraktin tonup yetidi..

<sup>7</sup> Zulmət-muxəkkətlər arısida mangajan bolsammu,  
Sən meni janlandurisən;  
Düxmənlirimning oğəzipini tosuxkə қolungni uzartısan,  
Ong қolung meni կutkuzidu.

<sup>8</sup> Pərwərdigar manga təwə ixlarnı pütküzidu;  
Mehir-muhəbbiting, i Pərwərdigar, mənggülüktr;  
Əz қolliring yasiqənni taxlap kətmigəysən!

<sup>137:7</sup> Yər. 49:7; Əz. 25:12

<sup>137:8</sup> Yər. 50:15,29; Wəh. 18:6

<sup>138:1</sup> «Barlık ilahılar aldida Seni küyləymən» — «ilahılar» toojrluluk 95:3 wə izahatını kərung.

<sup>138:2</sup> «Qünki Sən pütün nam-xəhritingdinmu bəkrək, wədəngdə turidiojiningni uluq қilojansən» — baxka birhil tərjimisi: «qpnki sən ez nam-xəhriting həm wədəngni həmmidin üstün kilding». Lekin bizningqə mənisi xuki, Hudaşa nisbatən ez wadisidə turux hətta nam-xəhritudin yukarırı turidu.

<sup>138:6</sup> Zəb. 113:4-7

## 139-küy Huda կըլբնi Bilgүqидur

**139**<sup>1</sup> Nəoymiqilərning bexioja tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

I Pərwərdigar, Sən meni təkxürüp qıktıng,

Həm meni bilip yətting;

<sup>2</sup> Əzüng olturoqinimni, turoqinimnim bilisən;

Yirakta turukluk kənglümdikini bilisən.

<sup>3</sup> Bərkən kədəmlirimni, yatkanlırmını etkəməngdin etküzdung;

Barlıq yollirim Sanga ayandur.

<sup>4</sup> Bərhək, tilimoja bir söz kela-kəlməstində, i Pərwərdigar,

Mana Sən buni əyni boyiqə bilməy kalmaysən.

<sup>5</sup> Sən meni aldi-kəynimdin orap turisən,

Qolungni mening üstümgə kənduroqansən.

<sup>6</sup> Bündək bilim manga xunqılık tilsimat bilinidü!

Xundək yüksəkki, mən uni bilip yetəlməydikənmən.

<sup>7</sup> Roħingdin neri boluxqa nələrgimə baralayttim?

Hüzurungdin əzümni қaqurup nələrgə baralayttim?

<sup>8</sup> Asmanlaroja qıksam, mana Sən axu yərdə;

Təhtisarada orun salsammu, mana Sən xu yərdə;

<sup>9</sup> Səhərning kanatlarını elip uqup,

Dengizning əng qət yərliridə tursam,

<sup>10</sup> Hətta axu jayda kolung meni yetəkləydu,

Ong kolung meni yeləydu.

<sup>11</sup> Mən: «Kərangojuluq meni yapsa,

Ətrapimdiki yorukluk qokum keqə bolidü» — desəm,

<sup>12</sup> Kərangojuluğumu Səndin yoxurunalmayıdu,

Keqimu Sanga kündüzdək aydingdur,

Kərangojuluğumu Sanga yoruktur.

<sup>13</sup> Bərhək, Sən mening iqłırımnı yasiqənsən;

Anamning korsikida meni tokuoqənsən;

<sup>14</sup> Mən Seni mədhəyi ləymən,

Qünki mən sürlük wə karamət yasalojanmən;

Serinq kılənərliring karamət tilsimattur;

Buni jenim obdan bilidü.

<sup>15</sup> Mən yoxurun jayda yasaloqinimda,

Yər təgliridə əpqillik bilən tokulup xəkilləndürülginimdə,

Ustihanlırim Səndin yoxurun əməs idi.

<sup>16</sup> Əzalırim tehi apirdə bolmiojan kūnlərdə,

Ular yasiliwatqan kūnlərdə,

Kəzüng tehi xəkillənmigən jismimni kərüp yətkənidi;

Ularning həmmisi alliburun dəptiringdə yeziloqanıdi..

<sup>139:8</sup> Ayup 26:6; Am. 9:2, 3, 4; Ibr. 4:13

<sup>139:13</sup> «Bərhək, Sən mening iqłırımnı yasiqənsən» — yaki «Qünki Sən mening iqłırımnı yasiqənsən».

— «İqlirim» bolsa ibriñi tilida «Bərkəlirim» deyən söz bilən ipadilinidü (bəzi wakitlarda bərkələr wijdanni bildüridü).

— Baxka birhil tərjimi: «Bərhək, Sən mening iqłırımgə igidursən».

<sup>139:15</sup> Ayup 10:8,10; Top. 11:5

<sup>139:16</sup> «Ularning həmmisi alliburun dəptiringdə yeziloqanıdi» — yənə birhil tərjimi: «Ular yok bolovan wakitta, manga

## «Zəbur»

<sup>17</sup> Ah Təngrim, oyliring manga nəkədər kimmətliktur!

Ularning yiçindisi xunqə zordur!

<sup>18</sup> Ularnı sanay desəm, ular dengizdiki ķumlardınmu kəptur;

Uyğudin kezünni aqsam, mən yənilə Sən bilən billidurmən!.

<sup>19</sup> Ah, Sən rəzillərni əltürüwətsəng iding, i Huda!

Qanhor kixilər, məndin yiraq bolux!

<sup>20</sup> Qünki ular Sening tooqruluk hıylilik bilən sezləydu;

Sening xəhərliring ular təripidin azduruldi..

<sup>21</sup> Sanga eqmən bolqanlarqa, i Pərvərdigar, mənmu əqkü?

Sanga karxi qıqışanlarqa mənmu yirginimənoq?

<sup>22</sup> Ularqa qix-tırnikimoqə eqturmən;

Ularnı əz düxmənlirim dəp həsablaymən.

<sup>23</sup> Meni kəzitip təkxürgəysən, i Təngrim!

Mening kəlbimni bilip yətkəysən!

Meni sinap, oğrılık oylirimni bilməysən;

<sup>24</sup> Məndə Əzüngə azar bərgüdək yolning bar-yoqlukını kərgəysən;

Wə meni mənggülük yolunda yetəkligəysən!

### 140-küy

#### Ahanətqılər həm zomigərlər arisida

**140** <sup>1</sup>Nəqmiqilərning bexiçə tapxurulup okulsun dəp, Dawut yazojan küy: —

Rəzil adəmdin, i Pərvərdigar, meni azad kılıqaysən;

Zorawan kixidin meni saklıqaysən.

<sup>2</sup> Ular kənglidə yamanlıqlarnı oylimakta;

Ular hər kümü jəm boluxup urux qıqarmakçı.

<sup>3</sup> Tilini yilanningkidə ittik kılıdu;

Kobra yilanning zəhiri ləwliri astida turidu;

Selah..

<sup>4</sup> Rəzil adəmning kolliridin meni aman kılıqaysən, i Pərvərdigar;

Putlirimni putlaxni ķəstləydiqən zorawan kixidin saklıqaysən.

<sup>5</sup> Təkəbburlar mən üçün kiltak, tanılarnı yoxurup təyyarlıdı;

Yol boyida tor yaydı,

Mən üçün tuzaklarnı saldı;

Selah..

<sup>6</sup> Mən Pərvərdigarqa: «Sən menin Təngrimdursən» — dedim;

Yelinixlirim sadasiçə kulaç salqaysən, i Pərvərdigar;

<sup>7</sup> Pərvərdigar Rəb nijatlıkimning küqidur;

Sən jəng künidə beximni yepip қoqdioqansən.

<sup>8</sup> Rəzil adəmning ümidiñi ijabət kilməqaysən, i Pərvərdigar;

beikitilən künlirimning həmmisi dəptiringdə yezilojan».

<sup>139:18</sup> «Uyğudin kezünni aqsam, mən yənilə Sən bilən billidurmən!» — «uyğudin kezünni aqsam» bu yerdə bəlkim tırılıx künini puritidü.

<sup>139:20</sup> «Sening xəhərliring ular təripidin azduruldi» — baxka birhil tərjimi: «sening düxmənliring namingni bikar ixlitidü».

<sup>139:23</sup> Ayüp 31:6; Zəb. 17:3; 26:2

<sup>140:3</sup> Zəb. 58:4-5; Rim. 3:13

<sup>140:5</sup> Yər. 18:22

# «Zəbur»

Ularning hıylilirini akkuzmioqaysən;  
Bolmisa əzlinini qong tutuwalidu.

Selah,

<sup>9</sup> Meni körxiwalojanlarning bolsa,  
Ləwliridin qıkqan xumluk ularning eż bexioja qüxsun; <sup>+</sup>

<sup>10</sup> Üstigə qooqlar yaşdurulsun;

Ular otka,

Kayıtdın qıkalmioqudək hənglaroqa taxliwetilsun;

<sup>11</sup> Tili qekimqi adəmning yər yüzida orni bolmisun;

Balayı'apət zorawanlarnı tüğəxküqə owlaydu;

<sup>12</sup> Mən bilimənki, Pərwərdigar ezilgənlərning dəwasını soraydu,

Yöksulning həkkini elip beridu;

<sup>13</sup> Bərhək, həkkaniylar namingoja təxəkkür eytidu;

Kəngli duruslar həzurungda yaxaydu.

## 141-küy

### Rəzillik bilən murəssə ķilojili bolmaydu

## 141<sup>1</sup> Dawut yazoqan küy: —

Pərwərdigar, mən Sanga nida ķildim;

Yenimoja tezdir kəlgəysən;

Sanga nida ķilojinimda awazimni anglioqaysən.

<sup>2</sup> Duayimni anglioqiningda, Sanga sunulojan huxbuydək yekimlik bolsun,  
Kolumning kətürülüxi sunulojan қəqlik kurbanlıktək köbul bolsun. <sup>+</sup>

<sup>3</sup> Aozsim aldida kəzətqi turoquzoqaysən, i Pərwərdigar;

Ləwlirim dərwazisini saklıqaysan;

<sup>4</sup> Kənglümni həqkandak yaman ixka,

Qəbihlik ķiloquqılaroqa xerik bolup, rəzillik ķilixka mayıl ķilmioqaysən.

Meni ularning nemətliridin heq yegüzmigəysən!

<sup>5</sup> Həkkaniy adəm meni ursun —

Bu manga mehribanlıktır;

Manga tənbih bərsun —

Bu bolsa, bexim rət kilmaydiojan, kuyulohan esil maydək bolidu.

Qünki menin duayim yanila xularning rəzilliklirigə karxi bolidu. <sup>+</sup>

<sup>6</sup> Ularning həkimliri tik yarlardın taxliwetilgəndə,

Həlk menin səzlirimni anglaydu;

Qünki bu səzlər xerindur..

<sup>140:9</sup> «Meni körxiwalojanlarning bolsa, ləwliridin qıkqan xumluk ularning eż bexioja qüxsun» — baxka birhil tərjemisi: «Meni körxiwalojanlarning baxlamıqılırioja bolsa, eż ləwliridin qıkqan xumluk əzlirigə qüxsun».

<sup>141:2</sup> «Kolumning kətürülüxi sunulojan қəqlik kurbanlıktək köbul bolsun» — yaki «Kolumning kətürülüxi sunulojan қəqlik axlık hədiyədək köbul bolsun» — ibadəthanıda kahınlar қəqlik kurbanlık yaki hədiya sunuxtin awwal, kəli bilən xu kurbanlık-hədiyələrni Huda aldida kətürətti.

<sup>141:2 Mis. 29:30; Wəh. 5:8; 3</sup>

<sup>141:5</sup> «Qünki menin duayim yanila xularning rəzilliklirigə karxi bolidu» — baxka birhil tərjemisi: «Qünki menin duayim ularoqa (razıllırga) külpat qıxında ular üçün dawamlixiweridu» (ibraniy tilida «yamanlılık» ham «külpat» bir söz bilən ipadilinidu).

<sup>141:6</sup> «Həlk menin səzlirimni anglaydu; qünki bu səzlər xerindur» — «xerin» bəlkim muxu yerdə «jayida, orunluk» degən mənida.

<sup>7</sup> Birsi otun yaroqanda yərgə qeqilojan yerindilardək,  
Mana, ustihanlırimiz təhtisara ixiki aldida qeqiwtildi;—  
<sup>8</sup> Bərəkə, kəzlimrim Sangila tikilip қaraydu, Pərvərdigar Rəbbim;  
Sanga tayinimən;  
Jenimni harab kılıp taxliwətmigəysən.  
<sup>9</sup> Ularning manga salojan kiltikjidin,  
Қəbihlik kıloloqıllarning tuzaklıridin meni saklıojsən;  
<sup>10</sup> Rəzillər ezingin torlirioqa yıkilsun,  
Mən bolsam — etüp ketimən.

142-küy  
Yar-yələksizliktiki dua

**142**<sup>1</sup> Dawut ojarda yoxurunup turojan wakitta yazojan «Maskıl»: —

Mən Pərvərdigarоja awazimni anglitip nalə-pəryad kətürimən;  
Pərvərdigarоja awazim bilən yelinimən;  
<sup>2</sup> Uning aldida dad-zarlırimni təkimən;  
Uningoja awarıqılıkımni eytimən.  
<sup>3</sup> Rohim iğimdə tükixəy dəp қaloqanda,  
Xu qaođda başkan yolumni bilgənsən;  
Mən mangojan yolda ular manga kiltak saldı..  
<sup>4</sup> Ong yenimoja қarap bakğaysən;  
Ətrapimda meni tonuydijojan adəm yoktur;  
Panahgah yokap kətti;  
Həq adəm jenimoja kəyünməydu.  
<sup>5</sup> Mən Sanga pəryad ketürdüm, i Pərvərdigar;  
Sanga: «Sən mening Baxpanahımsən,  
Tiriklərnin zeminida bolqan Nesiwəmdursən» — dedim..  
<sup>6</sup> Mening pəryadımoja kulak salojsən;  
Qünki mən intayın harab əhwaloja qüxürüldüm;  
Meni kooqlıoqıllirimdin kutuldurojsən;  
Qünki ular məndin küqlüktür..  
<sup>7</sup> Sening namiñni təbriklixmin üçün,  
Jenimni türmidin qıkarojaysən;  
Həkkaniylar ətrapimda olixid;  
Qünki Sən manga zor mehribanlık kərsitisən.

<sup>141:7</sup> «Birsi otun yaroqanda yərgə qeqilojan yerindilardək, mana, ustihanlırimiz təhtisara ixiki aldida qeqiwtildi» — ayətning birnəqqə tərjimiləri bar. İbraniy tilidiki nushisida, muxu söz intayın ihmən bolup, qüixin xəs.

<sup>141:7</sup> Əz. 37:1;11,12

<sup>142:1</sup> «Dawut ojarda yoxurunup turojan wakitta yazojan «Maskıl»: —....» — Dawut pəyojəmbər Saul padixahtın keqip, ikki kətin ojarda yoxurunojan waktidiki wəkələr «Tawrat, «1Sam.» -22- həm 24-babta yezliojan.

<sup>142:3</sup> Zəb. 77:3

<sup>142:5</sup> Zəb. 16:5

<sup>142:6</sup> Zəb. 41:2; 79:8; 116:6

# «Zəbur»

143-küy  
Rohim tütixəy dəp қaldı!

**143**<sup>1</sup> Dawut yazoğan küy: —

Pərvərdigar, duayimni angliojaysən;  
Yelinixliriməqə kulaq salojsən;  
Həkikət-sadakıtingdə həm həkkaniyitingdə manga jawab bərgəysən.  
<sup>2</sup> Oz kulungni sorakqa tartixqa turmiojsən;  
Qünki nəzirinədə tiriklərning həqbir həkkaniy ispatlanmaydu..  
<sup>3</sup> Qünki düxmənjeniməqə ziyankəxlik kılmağta,  
U həyatimni dapsəndə kıldı;  
Meni huddi əlgili uzun bolojanlardək,  
Karangoju jaylarda turuxka məjbur əlidid.  
<sup>4</sup> Xunga rohim iqimdə tütixəy dəp қaldı;  
Iqimdə kəlbim sundı.  
<sup>5</sup> Mən kədimki kün'lərni əsləymən;  
Sening barlıq kılqanliring üstidə seqinip oylinimən;  
Kolliring ixligənlirini hiyalimdin etküzimən..  
<sup>6</sup> Kollirimni Sanga kərap sözup intilimən;  
Jenim qangcioğan zemindək Sanga təxnadur.  
Selah.  
<sup>7</sup> Manga tezdirin jawab bərgəysən, i Pərvərdigar;  
Rohim halidin ketid;  
Didaringni məndin yoxurmiojsən;  
Bolmisa mən həngəja qüxicidiojanlardək bolimən.  
<sup>8</sup> Mehîr-muhəbbitingni tang səhərdə anglatkaysən;  
Qünki tayanojinim Sən;  
Mengixim kerək bolqan yolni manga bildürgəysən;  
Qünki jenim Sanga talmürüp əraydı;  
<sup>9</sup> Meni kutulduroqaysən, i Pərvərdigar, düxmənlirimdin;  
Baxpanah izdəp Sening yeningoja əqimən.  
<sup>10</sup> Oz iradənggə əməl kılıximka meni əgətkəysən;  
Qünki Sən menin Hudayimdursən;  
Sening mehriban Rohing meni tüptüz zemində yetəkligəy;  
<sup>11</sup> Oz nam-xəhriting üçün meni janlanduroqaysən, i Pərvərdigar;  
Oz həkkaniyitingdə jenimni awariqiliktin azad kilojsən.  
<sup>12</sup> Həm mehîr-xərpkitində düxmənlirimni üzüp taxliwatkəysən;  
Jenimni har kılqanlarning həmmisini əhalak kilojsən;  
Qünki mən Sening əkulungdurmən.

<sup>143:2</sup> Rim. 3, 4; Gal. 3, 4

<sup>143:5</sup> Zəb. 77:5-12

<sup>143:8</sup> Zəb. 25:1

<sup>143:10</sup> «...meni tüptüz zemində yetəkligəy» — yaki «...meni tüz kəngüllərinə zeminə yetəkligəy», «...meni diyanətlilik zemində yetəkligəy».

<sup>143:12</sup> Zəb. 86:14-16; 116:16

## 144-küy Padixaňning nijatlıki – hälkning bəhti

**144**<sup>1</sup> Dawut yazojan kuy: —

Kollirimoja jəng kılıxni,  
Barmaklirimoja uruxni egitidiojan,  
Mening Koram Texim Pərvərdigar oja təxəkkür-mədhiya käyturulsun!..  
<sup>2</sup> Mening eżgərməs xəpkitim wə mening koroqinim,  
Mening egiz munarim wə nijatkaram,  
Mening kalkınim wə tayanoqinim, mən Uningdin hımaya tapımən;  
U Əz hälkimni kıl astımda boysundurquqidur!.  
<sup>3</sup> I Pərvərdigar, Sən uningdin həwər alidikənsən, adəm degən zadi nemə?  
Uning toqıruluk oylaydikənsən, insan balisi degən nemə?  
<sup>4</sup> Adəm bolsa bir nəpəsturla, halas;  
Uning künliri etüp ketiwatqan bir kələnggidur, halas..  
<sup>5</sup> I Pərvərdigar, asmanlarnı egildürüp qüxkəysən;  
Taoqlar oja tegip ulardin is-tütək qıkarəqaysən;  
<sup>6</sup> Qakmaqlarnı qakçuzup ularni tarkitiwətkəysən;  
Oklıringni etip ularni kiykas-sürəngə saloqaysən;  
<sup>7</sup> Yukiridin kolliringni uzitip,  
Meni azad kılıqaysən;  
Meni uluq sulardın,  
Yaşa yurttikilərning qanggilidin qıkarəqaysən.  
<sup>8</sup> Ularning aqzı kuruk gəp səzləydi,  
Ong koli aldamqi koldur..  
<sup>9</sup> I Huda, mən Sanga atap yengi nahxa eytimən;  
Ontarqa təngkəx bolup Sanga küylərni eytimən.  
<sup>10</sup> Sən padixaňlar oja nijatlıq-əqəlibə beqixlaysən;  
Kulung Dawutni əjəllik kılıqtın kütuldürisən.  
<sup>11</sup> Meni kütulduroqaysən, yat yurttikilerning kolidin azad kılıqaysən;  
Ularning aqzı kuruk gəp səzləydi,  
Ong koli aldamqi koldur.  
<sup>12</sup> Xundak kılıp oqullirimiz yaxlıkıda puhta yetilgən kəqətlərgə ohxaydu,  
Kızlırimiz ordıqə naqıxləngən tüwrüklərdək bolidu;  
<sup>13</sup> Axlık ambarlırimiz toldurulup,  
Türlik-türlük ozuklar bilən təminləydiqan,  
Koylırimiz otlaqlırimizda minglap, tūmənləp kozilaydiqan;  
<sup>14</sup> Kalılırimiz boqaz bolidi qan;  
Həqkim besip kirməydi qan, həqkim jənggə qıkmaydi qan;

<sup>144:1</sup> 2Sam. 22:35; Zəb. 18:34

<sup>144:2</sup> 2Sam. 22:48; Zəb. 18:47-48

<sup>144:3</sup> Ayup 7:17; Zəb. 8:4; 31:7; Ibr. 2:6

<sup>144:4</sup> Ayup 8:9; 14:2, 3; Zəb. 39:5-6; 62:9; 102:11; Yak. 4:14

<sup>144:5</sup> Zəb. 18:7-9; 104:32

<sup>144:6</sup> 1Sam. 7:10; 2Sam. 22:8; Zəb. 18:13-14

<sup>144:8</sup> «Ong koli aldamqi koldur» — bəlkim kəsəm kılıqanda kolini yaləjandin kətürgən yaki baxkilar bilən kelixkəndə yaləjandin kollaxkan.

<sup>144:9</sup> «Ontarqa təngkəx bolup sanga küylərni eytimən» — «ontar» on tarlık qiltardək bir saz.

Koqilirimizda həq jedəl-əqowqa bolmaydiqan;  
<sup>15</sup> Əhəwali xundak bolovan həlk nemidegən bəhtliktur!  
Hudasi Pərvərdigar bolovan həlk bəhtliktur!

## 145-küy

### Hudaning kılqan uluq əməllirini keyinki əvladka bayan kılıx «Elipbə tərtipilik» küy

**145**<sup>1</sup> Mədhiyə: Dawut yazoğan küy: —  
|**X**| Mən Seni mədhiyiləp uluqlaymən, Hudayim, i Padixah;  
Namingoğa əbədil'əbədgıqə taxəkkür-mədhiyə kəyturimən.  
<sup>2</sup> |**D**| Hərküni Sanga təxəkkür-mədhiyə kəyturimən,  
Namingoğa əbədil'əbədgıqə taxəkkür-mədhiyə kəyturimən!  
<sup>3</sup> |**A**| Uluqdur Pərvərdigar, zor mədhiyilərgə layiktər!  
Uning uluqlukını sürüxtürüp bolqlılı bolmas;  
<sup>4</sup> |**T**| Bir dəwr yengi bir dəwrgə Sening kılqanlıringni mahtaydu;  
Ular կudrətlik kılqanlıringni jakarlaydu;  
<sup>5</sup> |**P**| Mən həywitingning xərəplik julalikini,  
Wə karamət möjiziliringni seoqınip səzləymən;  
<sup>6</sup> |**I**| Xuning bilən ular qorkunqluk ixliringning կudritini bayan kılıdu;  
Mənmu uluq əməllirini jakarlaymən!  
<sup>7</sup> |**T**| Ular zor mehribanlıkingni əsləp, uni mubarəkləp tarkitidu,  
Həkənliyliking toopluluk yüksəri awazda küyləydu..  
<sup>8</sup> |**P**| Pərvərdigar mehîr-xəpkətlik həm rəhîimdildur;  
Asan oqəzəplənməydu, U zor mehîr-muhəbbətliktur;  
<sup>9</sup> |**V**| Pərvərdigar həmmigə mehribandur;  
Uning rəhîimdillikləri barqə yaratkanlıringinə üstididur;  
<sup>10</sup> |**G**| Sening barlık yasılqanlıring Seni mədhiyiləydu, i Pərvərdigar,  
Sening məmin bəndiliring Sanga təxəkkür-mədhiyə kəyturidu.  
<sup>11</sup> |**D**| Ular padixahlıkingning xəripidin həwar yatküzidu,  
Küq-կudritingni səzləydu;  
<sup>12</sup> |**B**| Xundak kılıp insan balilirioqa կudrətlik ixliring,  
Padixahlıkingning xərəplik həywisi ayan kilinecidu.  
<sup>13</sup> |**M**| Sening padixahlıking əbədiy padixahlıktur,  
Səltənitinq əvladtin-əvladkığıqdır..  
<sup>14</sup> |**D**| Pərvərdigar yikilay degənlərning həmmisini yələydu,  
Egilip կalqanlarning həmmisini turqozidu.  
<sup>15</sup> |**V**| Həmməylənninq kəzli Sanga tikilip kütidu;  
Ularça ez waktida rizkini təkşim kılıp berisən;  
<sup>16</sup> |**D**| Қolungni eqixing bilənla,

<sup>144:14</sup> «Kalilirimiz boğaz bolidiqan...» — baxka birhil tərjimi: «Ulaqlirimiz eojir yük'lərni ketüridiqan....».

<sup>145:3</sup> Ayup 5:9; Zəb. 48:1; 96:4; 150:2

<sup>145:4</sup> Kan. 4:9; 6:7

<sup>145:7</sup> Zəb. 119:171-172

<sup>145:8</sup> Mis. 34:6, 7; Qəl. 14:18; Zəb. 86:15; 103:8

<sup>145:13</sup> «zəhət» — yekində bəzi kona keqürümilərdin 13- wə -14-aytnıng arılıkda: —

—» Pərvərdigar wədisidə qing turidu; barlik yaratkanlırioqa mehribandur» degən məzmun bolovan yənə bir nushisi teplolan (ibraniy tilida «Nun» bilən baxlinidu).

<sup>145:15</sup> Zəb. 104:27

Barlıq jan igilirining arzusini կandurisən.

<sup>17</sup> |**¶**| Pərwərdigar barlıq yollırıda həkkəniyidur,  
Yasiolanlırinin həmmisigə muhəbbətlilik tur.

<sup>18</sup> |**¶**| Pərwərdigar Əzigə nida kıləolanlarning həmmisigə yekindur,  
Əzigə həkikəttə nida kıləolanlarning həmmisigə yekindur;

<sup>19</sup> |**¶**| U Əzidin əymənidioolanlarning arzusini əməlgə axuridu;  
Ularning pəryadını anglap ularni կutkuzyidu.

<sup>20</sup> |**¶**| Pərwərdigar Əzini seygənlərning həmmisidin həwər alidu;  
Rəzillərning həmmisini yokitidu.

<sup>21</sup> |**¶**| Aqzım Pərwərdigarning mədhiyisini eytidu;  
Barlıq ət igiliri əbədil əbəd uning mukəddəs namioja təxəkkür-mədhiyə kayturojayı!

**146-küy**  
**Huda mədhiyilənsun!**

**146**<sup>1</sup> Həmdusana!

I jenim, Pərwərdigarnı mədhiyilə!

<sup>2</sup> Mən həyat bolsamla, Pərwərdigarnı mədhiyiləymən;  
Wujudum bar bolsila Hudayimoja küy eytimən.

<sup>3</sup> Esilzadılərgimu,  
Insan balisiojımı tayanmanglar,  
Ularda həq mədət-niyatlıq yoktur..

<sup>4</sup> Mana, uning nəpisi ketidu,  
U eż tupriqioja kaytip ketidu;  
Xu kündila arzu-niyətliri yokkap ketidu..

<sup>5</sup> Yaküpning Təngrisi mədətkarı boloğan adəm,  
Pərwərdigar Hudasını eż ümidi kıləolan adəm bəhtliktur!

<sup>6</sup> U asmanlarnı, zeminni,  
Dengizni həm uningda bar məwjudatlarnı yaratkandur;  
U həkikət-sadakəttə manggü turidu;

<sup>7</sup> Ezilgūqılər üçün U həküm sürüdu;  
Aq կaləjanlaroja nan beridu.  
Pərwərdigar məhbuslarnı azad kılıdu;

<sup>8</sup> Pərwərdigar korlarnıñ kezlini aqidu;  
Pərwərdigar egilip կaləjanlarnı turoquzidu;  
Pərwərdigar həkkəniylarnı seyidu..

<sup>9</sup> Pərwərdigar musapirlardin həwər alidu;  
Yetim-yesirlerni, tul hotunni yəleydi;  
Bırak rəzillərning yolini əgri-bügri kılıdu.

<sup>10</sup> Pərwərdigar mənggügə həküm sürüdu;  
I Zion, sening Hudaying dəwrdin-dəwrgiqə həküm sürüdu!  
Həmdusana!..

**146:3** Zəb. 118:8, 9

**146:4** «U eż tupriqioja kaytip ketidu» — ibraniy tilida: «adəm» həm «tuprak, topa» bir sezdur.

**146:8** Zəb. 145:14; 147:3; Mat. 9:30; Luğa 13:13; Yh. 9:7,32

**146:10** Mis. 15:18; Zəb. 145:13

## 147-küy Həmmigə Ədər Hudaşa həmdusalar eytilsun!

**147**<sup>1</sup> Həmdusana! Yalnı mədhıyilənglər!  
Bərhək, bundak, qılıx xerindur;

Hudayimizni küylənglər!

Mədhıya okux insanoğa yarixidu.

<sup>2</sup> Pərvərdigar Yerusalemini bina kılmacta;

İsrailning sürgün kılınoşanlarını U yioqip kelidu;

<sup>3</sup> U kengli sunuklarnı dawalaydu;

Ularning yarılırını tangidu.

<sup>4</sup> U yultuzlarning sanini sanaydu;

Ularning həmmisigə bir-birləp isim koyidu.

<sup>5</sup> Uluğdur Rəbbimiz, zor կudrətliktur;

Uning qüxinixi qaksızdur.

<sup>6</sup> Pərvərdigar yawax məmirlərni yeləp kətüridu;

Rəzillərni yərgiqə təwən kılıdu.

<sup>7</sup> Pərvərdigar oqa təxəkkürler bilən nahxa eytinglar;

Küylərni qiltarоja təngxəp eytinglar!

<sup>8</sup> U asmannı bulutlar bilən kaplıtidu,

Zeminoğa yaməqurnı bekitidu,

Taqlarda ot-qəplərni əstüridu;

<sup>9</sup> Mallarоja ozuk,

Taoj қaojsining qüjiliri zarlıqanda, ularоja ozuk beridu;

<sup>10</sup> At küqidin U zoq almaydu;

Adəmning qəbdəs putlırını hursənlik dəp bilməydu;

<sup>11</sup> Pərvərdigar bəlkı Əzidin əymənidioşanlarnı,

Əzining əzgərməs muhabbitiga ümid baoqlıqanlarnı hursənlik dəp bilidu.

<sup>12</sup> Pərvərdigarnı mahtangular, i Yerusalem;

Hudayingni mədhıyila, i Zion.

<sup>13</sup> Qünki U dərwaziliringning takaklirini məhkəm kılıdu;

Seningdə turuwatkan pərzəntliringə bəht-bərikət bərdi.

<sup>14</sup> U qət-qegrəliringda aram-tinqlik yürgüzidu,

Seni buğdayning esili bilən qanaətləndüridu.

<sup>15</sup> U Əz əmr-bexarətlirini yər yüziga əwətidu;

Uning səz-kalami intayın tez yügüridu.

<sup>16</sup> U ak қarnı yungdək beridu,

Kırawni küllərdək tarkitidu.

<sup>17</sup> Uning muzini nan uwaqlıridək kılıp parqiliwetidu;

Uning soğukı aldida kim turalisun?

<sup>18</sup> U səzini əwətip, ularni eritidu;

<sup>147:1</sup> Zəb. 33:1; 92:2; 135:3

<sup>147:2</sup> «Pərvərdigar Yerusalemi bina kılmacta; İsrailning sürgün kılınoşanlarını U yioqip kelidu» — bu ayətkə қarioqanda, muxu kiyy Isrl Babiloşa sürgün bolovanlığının kaytip kəlgəndin keyin yezilojan.

<sup>147:3</sup> Misi. 15:26; Ayüp 5:18

<sup>147:4</sup> «U... ularning həmmisigə bir-birləp isim koyidu» — baxka birhil tərjimi: «U... ularni (yultuzlarnı) ismlilirini qakırıp opukça qikiridu».

<sup>147:4</sup> Yəx. 40:26

<sup>147:8</sup> Ayüp 38:26, 27; Zəb. 104:13-14; Hox. 2:23, 24

<sup>147:15</sup> Zəb. 33:9

## «Zəbur»

Uning xamilini qıkırıp, sularni akläkuzidu.

<sup>19</sup> U Өз sez-kalamini Yakupka,

Bəlgilimilirini həm həkümlirini Israiloja ayan kılıdu;

<sup>20</sup> U baxka həqbir əlgə mundak muamilə kilmioğandur;

Uning həkümlirini bolsa, ular bilip bakğan əməs.

Həmdusana!..

148-küy

Pütkül aləm, Pərwərdigarnı uluqlanglar!

**148** <sup>1</sup>Həmdusana!

Pərwərdigarnı asmanlardın mədhijilənglər;

Yukarı jaylarda Uni mədhijilənglər;

<sup>2</sup> Uni mədhijilənglər, barlıq pərixtilliri;

Uni mədhijilənglər, barlıq қoxunliri!

<sup>3</sup> Uni mədhijilənglər, i kuyax həm ay,

Uni mədhijilənglər, həmmə parlak yultuzlar;

<sup>4</sup> Uni mədhijilənglər, asmanlarning asmanliri,

Asmandin yukarı jaylaxkan sular!

<sup>5</sup> Bular Pərwərdigarning namini mədhijilisun;

Qünki U buyruqan һaman, ular yaratiloqandur;

<sup>6</sup> U ularni əbədil'əbədgıqə turoquzdi;

Ular üçün waktı etməydiqən bəlgilimini buyruqan..

<sup>7</sup> Pərwərdigarnı zemindin mədhijilənglər,

Dengizdiki barlıq ejdihalar, dengizning barlıq təgliri;

<sup>8</sup> Ot, məldüz, kar, tuman,

Uning səziga əməl kılıdioğan judunluq xamal;

<sup>9</sup> Taqlar həm barlıq dənglər,

Mewilik dərəhlər, barlıq kədir dərəhləri,

<sup>10</sup> Yawayi һayvanlar, barlıq mal-waralar,

Əmiligüqilər həm uqar-kanatlar;

<sup>11</sup> Jahān padixaħħliri w barlıq kowmlar,

Əmirlər həm yər yüzidiki barlıq hakim-sotqilar;

<sup>12</sup> Həm yigitlər həm kızlar,

Bowaylar w yaxlar, —

<sup>13</sup> Həmmisi Pərwərdigarning namini mədhijilisun;

Qünki pəkətla Uning nami aliydur;

Uning həywiti yər həm asmandin üstün turidu..

<sup>14</sup> Həm U Өz həlkining münggüzini,

Yəni barlıq mukəddəs bəndilirining mədhijisini egiz kətürgüzgən;

Ular Israil balılıri, Өziga yekin bir həlkətur! Həmdusana!..

<sup>147:20</sup> Ros. 14:16

<sup>148:1</sup> Luka 2:14; Wəh. 5:13

<sup>148:5</sup> Yar. 1:6-31; Zəb. 33:6, 9

<sup>148:6</sup> Ayüp 14:5,13; 26:10; 38:33; Zəb. 104:5; 119:91; Yər. 31:35; 33:25

<sup>148:13</sup> Pənd. 18:10; Yəx. 12:4

<sup>148:14</sup> «Öz həlkining münggüzini, yəni barlıq mukəddəs bəndilirining mədhijisi...» — Təwratta «münggüz» adəttə adəmning nam-xəhrəti yaki hökükini bildürirdi. Bu ayəttə u Israilning Huda oja bolovan mədhijilirini bildürirdi. Bu ayəttiki «kətürük» adəmning kəli bilən kətürük əməs, bəlkı Huda ularning mədhijə awazlılarını ketürükini bildürirdi.

<sup>148:14</sup> Zəb. 132:17

## «Zəbur»

### 149-küy Kiyamət künidiki oqlıbə üçün mədhiyilənglar!

**149**<sup>1</sup> Həmdusana!

Pərvərdigarə atap yengi bir nahxini okunglar;  
Məmin bəndilərning jamaitidə Uning mədhiyisini eytinglar!

<sup>2</sup> Israil əz Yaratkuqisidin xadlansun;

Zion oğulları əz Padixahidin hux boləjəy!

<sup>3</sup> Ular Uning namini ussul bilən mədhiyilisun;

Uningqə küylərni dap həm qiltarətə təngxəp eytsun!.

<sup>4</sup> Qünki Pərvərdigar Əz həlkidin səyünər;

U yawax meminlərni nijatlıq bilən bezaydu;

<sup>5</sup> Uning məmin bəndiləri xan-xərəptə rohlinip xad boləjəy,

Orunlirida yetip xad awazını yangratkəy!.

<sup>6</sup> Aərzida Təngrigə yüksək mədhiyiliri bolsun,

Qollırıda kox bislik kılıq tutulsun;.

<sup>7</sup> Xuning bilən ular əllər üstidin kışas,

Həlkərgə jaza baja yüргüzidü;

<sup>8</sup> Əllərning padixahlırını zənjirlər bilən,

Aksəngəklirini təmür kixənləri bilən baqlaydu;

<sup>9</sup> Ularning üstigə pütülgən həkümni bəja kəltüridü —

Uning barlıq məmin bəndiləri muxu xərəpkə nesip bolidu!

Həmdusana!.

### 150-küy Ahirida — pəkət Həmdusana!

**150**<sup>1</sup> Həmdusana!

Tənggrini Uning mukəddəs jayida mədhiyilənglar;  
Kudriti parlap turidiojan ərxlərdə Uni mədhiyilənglar;

<sup>2</sup> Uni կudratlıq ixləri üçün mədhiyilənglar;

Qayıyat uluqlukı üçün Uni mədhiyilənglar;

<sup>3</sup> Uni buroqa sadasi bilən mədhiyilənglar;

Uni rawab həm qiltar bilən mədhiyilənglar;

<sup>4</sup> Uni dap həm ussul bilən mədhiyilənglar;

Uni tarlıq sazlar həm nəy bilən mədhiyilənglar;

<sup>5</sup> Uni jaranglıq qanglar həm yangraş qanglar bilən mədhiyilənglar;

<sup>6</sup> Barlıq nəpəs igiliri Yahni mədhiyilisun!

Həmdusana!

<sup>149:2</sup> Zəb. 100:3

<sup>149:3</sup> Zəb. 81:2-4

<sup>149:5</sup> «Orunlirida yetip xad awazını yangratkəy!» — «orunlirida yetip» bəlkim: — (1) Yəhudiyalarning ərp-adatlıları boyiąq, ziyanatlırlarda mehmanlar üçün körpilər selinip, mehmanlar yeniqilap yetip dastihindən alıdu; xunga muxu yərdə huxallık ziyanatlırnı kərsitdi; (2) memin bəndilər xunqa huxal bolup, huxallığından uhliyalmayıdu; (3) əzlirinə aman-əsan yetip-ziyanlırları üçün xadlinixi kerək.

<sup>149:6</sup> 2Tes. 2:8; İbr. 4:12; Wəh, 1:16

<sup>149:8</sup> Mat. 18:18

<sup>149:9</sup> Qan. 4:6

<sup>150:1</sup> Yəx. 6:3

## Koxumqə sez

### Zəburdiki «intikam tiləkliri» toqrluk: —

Okurmənlər Məsih Əysanıng intikam həm kəqürüm toqrluk təlimining Injilda hatirlənginini okuqan bolsa, Zəburdiki bəzi küylərdə Hudanıng intikam elip berixini tiligən dua-tilawətlərni kərüp, səl həyran boluxi mumkin (məsilən, 5:10, 10:15, 58:10, bolupmu 109-küy, 137:7-9). Bir xuni təkitləymizki, Zəburdiki barlıq dua-tilawətlərni Huda қobul kiloqan, xundakla ijabət kılqandın keyin hatirləngəndur, dəp iximiz; intikam elip berixni tiləp eytiloqan bundaş dualar adil boloqını bilən («baxxılarning manga kılqını ularning bexiqimü qüxsun» degəndək), həzirki Injil dəwridə, yəni «yengi əhdə» dəwridə bolsa ularni Məsih Əysanıng təlimləri bilən tarazioqa selix kerək; yəni: —

- (1) Biz Hudadin baxxılarnı қandak əlqəmdə «sot kılıxni» tələp kılqan bolsak, Hudamu dəl xundak əlqəm boyiqə biznimu sot kılıdu;
- (2) Bizgə gunah kılqanlarnı kəqürüm kılmissak, Hudamu bizni kəqürüm kılmaydu.
- (3) Xu «gunah kılqan» kixilərdə towa bolmisa, Zəburdiki intikam elixə boloqan pəryadlar ahirəqə berip Hudanıng jawabıqə erixidu; Hudanıng kəqürümi rət kılinsa, uning adil jazasını tartıxtın baxxə ix kalmaydu.